

**MƏMMƏD MİRZƏYEV**  
**CANALI MİRZƏLİYEV**



# **“QARA QIZIL” AĞ SƏADƏT RƏNGİNDƏ**

**ALTINCI KİTAB**

**- 8596 -**

Azerbaycan Respublikası Prezidentinin  
İşlər İdarəsi

**PREZİDENT KİTABXANASI**

**“MBM”  
Bakı - 2006**

Rəyçi:

Çingiz Tahirov

Beynəlxalq Ekoenergetika Akademiyasının (ABŞ) akademiki, geologiya-mineraloziya elmləri doktoru, AMEA-nın nezdindəki və Rusiya EA-nın nezdindəki paleontologiya cəmiyyətlərinin fəxri üzvü,  
SSRİ neft sənayesi əlaçısı, AzNSETLİ mikropolentologiya  
qrupunun rəhbəri

MƏMMƏD MİRZƏYEV, CANALI MİRZƏLİYEV  
"QARA QIZIL" AĞ SƏADƏT RƏNGİNDƏ" 6-cı kitab.  
Bakı, "MBM" nəşriyyatı, 2006, - 240 səh.

"Qara qızıl" ağ səadət rəngində" eyni adlı altıncı kitabda ümummilli liderimiz mərhum Heydər Əliyevin gərgin səyəri neticesində hazırlanmış və heyata keçirilən Azərbaycanın neft strategikasından bəhs olunur. Respublika Prezidenti İlham Əliyevin bu istiqamətdə aparılan işlərdə müstəsna rolu qeyd olunur. Kitabda hər il təşkil olunan Beynəlxalq "Xəzər neft, qaz, nefttayırma və neft kimyası" adlı ənənəvi sərgisi və konfransının materialları dərc edilmişdir.

Altıncı kitabda da neft və qaz sənayesinin inkişafında gərgin əmək sərf edən neftçilərin fəaliyyətindən söhbət açılır, həmcinin xalqımızın səadəti, firavan hayatı yolunda çalışmış qioqrafik məlumatlar verilir.

Kitab geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.

ISBN 99 52-29-043-8

© M.Mirzəyev, C.Mirzəliyev  
"MBM" MMC. 2006



## BİRİNCİ BÖLMƏ

ÜMUMMİLLİ LİDERİMİZ  
HEYDƏR ƏLİYEVİN NEFT  
STRATEGİYASININ ŞANLI  
SƏHİFƏLƏRİ

*Biz iqtisadiyyatımızı şaxələndirməliyik ki, o, təkcə neft amilinə söykənməsin. Bilirsiniz ki, bunun üçün çox geniş tədbirlər görülür və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunu uğurla inkişaf edir. Gələcəkdə bu, bizə imkan verəcəkdir ki, ölkəmizin hər bir bölgəsi, rayonu inkişaf etsin. Amma bütün bunların təməlində neft amili durur. Biz bunu unutmamalıyıq, bu, belədir və uzun illər belə də olacaqdır. Şadəm ki, neftdən əldə olunan gəlirlər də çox səmərəli şəkildə qorunub saxlanılır və onlardan istifadə edilir. Bilirsiniz ki, Heydər Əliyevin neft strategiyasının tərkib hissəsi olan məsələlərdən biri də neftdən əldə olunan gəlirlərin Azərbaycan vətəndaşları arasında ədalətli şəkildə bölünməsi, ölkə iqtisadiyyatının sonrakı inkişafında rol oynaması və gələcək nəsillər üçün bir əmanət kimi saxlanılmasıdır. Bütün bu vəzifələr həyata keçirilir.*

*İlham Əliyev,  
Azərbaycan Respublikasının  
Prezidenti*

**"ƏSRİN MÜQAVİLƏSİ" NİN İMZALANMASI ÜMUMMİLLİ LİDERİMİZ HƏYDƏR ƏLİYEVİN NEFT STRATEGİYASININ ŞANLI SƏHİFƏSİDİR**

*"Əsrin müqaviləsi"nin 10-cu ildönümüնə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin nitqi*

- Hörmətli xanımlar və cənablar!  
Hörmətli qonaqlar, əziz dostlar!

Mən sizin hamınızı ürekden salamlayıram. Bu gün çox gözəl bir gündür, bayram günüdür. "Əsrin müqaviləsi"nin 10-cu ildönümünü qeyd edirik. Mən bu bayram gündənde Azərbaycana gəlmış bizim hörmətli qonaqlarımızı xüsusi salamlamaq istəyir, onlara öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

10 il bundan əvvəl "Əsrin müqaviləsi"nin imzalanması ile xalqımızın ümummilli lideri Heydər Əliyevin neft strategiyasının teməli qoyuldu. Ötən dövr ərzində Azərbaycan hətərəfli inkişaf etdi. Ölkəmiz iqtisadi baxımdan çox böyük nailiyetlər əldə etdi, siyasi cəhətdən dünya birliyində özünləyiş yerini tuta bildi. Azərbaycanda çoxlu sosial məsələlər öz həllini tapdı. Bir sözlə, ölkəmiz





ötən 10 il ərzində böyük və şərflı bir yol keçdi.

Eyni zamanda hamımız yaxşı xatırlayıq ki, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalananda ölkəmizdə vəziyyət çox çetin idi. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra gedən proseslər, təessüflər olsun ki, ölkəmizi uçurum kənarına gətirmişdi. Sosial-iqtisadi, siyasi, hərbi böhran hökm süründü. Azərbaycan torpaqları Ermənistanın işgalçi qüvvələri tərəfindən zəbt olundu, ölkədə xaos, anarxiya, hərc-mərclik mövcud idi, vətəndaş müharibəsi başlanılmışdı. İqtisadiyyat isə tamamilə dağılmışdı. O illərdə baş verən iqtisadi tənezzül ölkəmizi çox çetin vəziyyətə salmışdı. Belə bir çetin anda, çetin dövrde xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi ve tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagalmaz meyillərə son qoyuldu, sabitlik, ictimai asayış bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərkislah edildi. Bir sözə, Azərbaycan inkişaf yoluna qədəm qoydu.

Əlbəttə, inkişafın çox mühüm amillərindən biri də neft amili idi. Bu amildən istifadə etmək lazım idi.

Mən o dövrü çox yaxşı xatırlayıram. Həmin illərdə Azərbaycana sərmaya qoymaq istəyen şirkətlərin sayı o qədər də çox deyildi. Çünkü Azərbaycan dünyada riskli bir ölkə kimi tanınırdı və əl-



bəttə, buraya böyük həcmidə kapital qoymuşunun cəlb edilməsi çoxlu səylər, siyasi məhərət, uzaqqörənlik tələb edirdi. Bütün bu məsələlər öz həllini tapdı. "Əsrin müqaviləsi"nin imzalanması Heydər Əliyevin neft strategiyasının başlanması demek idi. Mehəz onun uzaqqörənliyi, müdrikliyi, qətiyyəti, cəsərəti sayəsində bu müqavilə imzalandı. Xatırlayırsınız ki, buna həm ölkə daxilində, həm de xaricdə çox ciddi müqavimet var idi. Amma bütün bu çətinliklərə baxmayaraq Azərbaycan öz istəyinə nail oldu. Neft müqaviləsi imzalandı və Azərbaycana böyük həcmidə xarici sərmayənin getirilmesi təmin edildi. Ötən dövr ərzində ölkəmiz adambاشına düşen xarici sərmayənin həcmində görə təkçə keçmiş sovet respublikaları arasında deyil, Şərqi Avropa ölkələri arasında da qabaqcıl mövqelərə sahib oldu. Ölkəmizə getirilen sərmayələr Azərbaycanın neft sektorunun inkişafında böyük rol oynamadı. Azərbaycan tarixdə ilk dəfə Xəzər dənizini xarici şirkətlər üçün açdı və beləliklə, Xəzər dənizində beynəlxalq konsorsium yarandı. Müxtəlif ölkələri təmsil edən aparıcı şirkətlər Azərbaycanla çox uğurlu əməkdaşlıqla başladılar və bunun nəticəsində ölkəmiz sürətlə, hərtərəfli inkişaf etməyə başladı. Azərbaycanın neft sektoru, təbii ki, ölkə iqtisadiyyatı üçün həlliədici amildir. Əlbəttə, bizim bütün səylərimiz neft sektorunun daha sürətlə inkişafi üçün təd-



birlər görülməsinə yönəldilmişdir. Bu istiqamətdə "Əsrin müqaviləsi"nin Azərbaycanın müasir tarixindəki rolü müstəsna əhəmiyyətə malikdir. Ölkəyə milyardlarla dollar sərmayə qoyuldu, infrastruktur yaradıldı. Azərbaycanda müasir qazma qurğuları yenidən tikilib istifadəyə verildi. Bu gün Azərbaycanın bütün dünya standartlarına cavab verən dörd müasir qazma qurğusu vardır - "Dədə Qorqud", "İstiqlal", "Qurtuluş" və "Heydər Əliyev" nəhəng qazma qurğusu. Ölkəmizdə on minlərlə yeni iş yerləri açıldı, bündəcəyə vergilər şəklində böyük vəsait daxil oldu. Bir sözlə, bütün cəhətlərdən "Əsrin müqaviləsi"nin Azərbaycanın müasir tarixində rolü çox böyük olmuşdur.

Azərbaycan Heydər Əliyev tərefindən əsası qoyulmuş neft strategiyasını müstəqil surətdə həyata keçirir. Ölkəmiz Xəzərin ona məxsus olan sektorunda müxtəlif şirkətlərlə çox uğurlu

əməkdaşlıq edir. 25 neft şirkəti ilə 23 neft müqaviləsi imzalanmışdır. Bunların həyata keçirilməsi çərçivəsində ölkəmizə 50 milyard dollardan çox sərmayə qoyulacaqdır. İndiyədək 10 milyard dollarдан çox sərmayə qoyulub və növbəti 3-4 ilde bir o qədər də qoyulacaqdır. Bu onu göstərir ki, Azərbaycan xarici sərmayəçilər üçün çox münasib bir məkandır. "Əsrin müqaviləsi"nde Azərbaycanın iqtisadi maraqları tam şəkilde təmin edilmişdir. Bununla yanaşı, xarici sərmayəçilər üçün də çox məqbul şərait yaradılıbdır. Əger belə olmasaydı, sərmayələrin bu həcmde Azərbaycana getirilməsi də mümkün olmazdı. Xarici tərəfdaşlarımız əmindirlər ki, Azərbaycana qoyulan hər bir manat, hər bir dollar lazımi səviyyədə qorunur, ölkəmizin qanunvericiliyi bunun üçün təminat verir. Bilirsiniz ki, imzalanmış hər bir müqavilə Milli Məclis tərefindən təsdiq olunur. Azərbaycan etibarlı tərəfdaşdır. Bu, bizim üçün çox vacibdir. Çünkü qeyd etdiyim kimi, 1994-cü ilde ölkəmiz həm siyasi-iqtisadi cəhətdən çətin vəziyyətdə idi, eyni zamanda Azərbaycanın haqqında beynəlxalq aləmdə kifayət qədər məlumat yox idi. Mövcud olan məlumat da Azərbaycandakı reallığı kifayət qədər əks etdiirmirdi. Belə olan halda Azərbaycanın çox etibarlı, sabit, xarici sərmayələr üçün əlverişli bir ölkə kimi tanınması bizim üçün çox vacib idi və buna nail olduq. Bu, özünü tekce neft sektoruna deyil, eyni zamanda qeyri-neft sektoruna qoyulmuş sərmayələrdə də əks etdirir. Bu onu göstərir ki, dünyada, beynəlxalq aləmdə bizim reytingimiz, imicimiz çox sürətlə artır və güclənir. Beləliklə, bu, bize ölkəmizi hərtərəfli inkişaf etdirməyə imkan verəcəkdir.

Biz iqtisadiyyatımızı şaxələndirməliyik ki, o, təkcə neft amilinə söykənməsin. Bilirsiniz ki, bunun üçün çox geniş tədbirlər görülür və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektor uğurla inkişaf edir. Gələcəkdə bu, bize imkan verəcəkdir ki, ölkəmizin hər bir bölgəsi, rayonu inkişaf etsin. Amma bütün bunların təməlində neft amili durur. Biz bunu unutmamalıyq, bu, belədir və uzun illər belə də olacaqdır. Şadəm ki, neftdən əldə olunan gelirlər də çox səmərəli şəkildə qorunub saxlanılır və onlardan istifadə edilir. Bilirsiniz ki, Heydər Əliyevin neft strategiyasının tərkib hissəsi olan məsələlərdən biri də neftdən əldə olunan gelirlərin Azərbaycan vətəndaşları arasında ədalətli şəkildə bölünməsi, ölkə iqtisadiyyatının sonrakı inkişafında rol oynaması və gələcək nəsillər üçün bir

əmanət kimi saxlanılmasıdır. Bütün bu vazifələr həyata keçirilir.

Azərbaycanda Heydər Əliyev tərəfindən yaradılmış Neft Fondu çox şəffaf və açıq şəkildə fealiyyət göstərir. Fondda beynəlxalq audit keçirilir, onun gəlirləri və xərcləri barədə ictimaiyyətə mütəmadi olaraq məlumat verilir. Bu, çox vacib amildir. Azərbaycan neft ölkəsi kimi öz milli sərvətindən səmərəli istifadə etməlidir. Təsadüfi deyildir ki, Neft Fondundan ayrılan ilk ödəmələr ölkəmizdə en çətin və ağır vəziyyətdə yaşayan qacqın və köçkünlərimizin sosial problemlərinin həlline yönəldilmişdir. Bu, Azərbaycan üçün prioritet məsələdir. Ermənistanın təcavüzündən sonra öz doğma torpaqlarından didərgin düşmüs qardaş ve bacılarımız daim diqqət mərkəzində olmalıdır və diqqət mərkəzindədirler. Bilirsiniz ki, bu, keçmişdə də bele olub, bu gün də beledir. Hazırda qacqın və mecburi köçkünlər üçün yeni qəsəbələr, yeni şəhərciliklər, xəstəxanalar, məktəblər və digər obyektlər məhz Neft Fondu-nun vəsaiti hesabına tikilir.

Eyni zamanda Azərbaycanda son müddət ərzində digər sosial məsələlərin həlline böyük diqqət göstərilir. Maaşlar və pensiyalar artırılır və bu siyaset bundan sonra da davam etdiriləcəkdir. Men prezident seçkiləri ərefəsində demişdim ki, Azərbaycan vətəndaşları ildən-ile daha yaxşı yaşamlıdır və yaşayacaqlar. Bunu etmək üçün hər cür imkanımız vardır. Ən önəmlisi isə dövlətin düzgün siyaseti vardır. Bu siyaset Heydər Əliyev siyasetidir. Men seçkilərdən əvvəl bəyan etmişdim və söz vermişdim ki, bu siyasetə sadıq qalacağam və onu öz fealiyyətimdə həyata keçirəcəyəm. Bu gün size deyə bilərem ki, Azərbaycanda Heydər Əliyev siyaseti yaşayır, güclənir və bundan sonra da əbədi olaraq yaşayacaqdır.

Onu da qeyd etməliyəm ki, bugünkü uğurlarımızda öten əsrin 70-80-ci illərində yaradılmış infrastruktur da çox mühüm rol oynayır. Azərbaycanda neft infrastrukturunu məhz o illərdə yaranmış və yeni müəssisələr istifadəyə verilmişdir. Bu gün Heydər Əliyevin adını daşıyan Dərin özüllər zavodu da məhz 1970-ci illərdə yaradılmışdır. Əgər bu gün o zavod olmasayı, bizim həyata keçirdiyimiz bütün neft layihələri azı 5-7 il gecikəcəkdi. Bu, bir daha onu göstərir ki, xalqımızın ümummilli lideri 1970-ci illərdə rəhbərlikdə olan zaman bu məsələlərə böyük diqqət göstərirdi.

Hazırda Bakı-Tbilisi-Ceyhan boru xətti uğurla inşa edilir və yanxılarda istismara veriləcəkdir. Digər neft kəmərləri - Bakı-Novorossiysk, Bakı-Supsa kəmərləri istismardadır. Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verildikdən sonra ölkə iqtisadiyyatına daxil olacaq gəlirlər artacaqdır və bu, bize qarşımızda duran bütün sosial və iqtisadi məsələləri uğurla həll etməyə imkan verəcəkdir.

Azərbaycanın Xəzər dənizi sektorunda yerləşən "Şahdəniz" qaz yatağı da bizim gelecek inkişafımız üçün çox önəmlı rol oynayacaqdır. Bu istiqamətdə də böyük işlər görülür və əminəm ki, "Şahdəniz" yatağından çıxarılaçaq qazın Türkiyəyə və Avropana nəqli də uğurla təmin ediləcəkdir.

Bir sözə, qarşıya qoymuşuz bütün məsələlər öz həllini tapıbdır. 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanarkən bəziləri bunun uğuruna inanmındı və hesab edirdiler ki, müqavilə elə kağız üzərində qalacaqdır. Cənki onun həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda, siyasi və coğrafi-siyasi məsələlər öz həllini tapmalı idi. Heydər Əliyevin neft strategiyası və Heydər Əliyev diplomatiyası qarşımızda duran bütün məsələlərə nail olmaq üçün imkan yaratdı. Bu gün biz müqavilənin 10 illik yubileyini qeyd edərək deyə bilərik ki, artıq bütün məsələlər öz həllini tapmışdır. Əminəm ki, Azərbaycan bundan sonra da sürətlə inkişaf edəcək, yaxın zamanlarda qüdrətli dövlətə çevriləcəkdir.

Bilirsiniz ki, son müddət ərzində Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatlar öz gözel nəticələrini verməkdədir. Ölkə iqtisadiyyatı inkişaf edir. Seçkilərdən öten dövr ərzində 70 minədək yeni iş yeri açılmışdır, regionların sosial problemləri öz həllini tapır. Bir sözə, biz düzgün yoldayıq. Bu yolda hamımıza uğurlar, müvəffəqiyyətlər arzulayıram.

Əziz dostlar!

"Əsrin müqaviləsi"nin 10-cu ildönümü münasibətile sizlə bir dəha ürəkdən təbrik edirəm, sizə cansağlığı və xoşbəxtlik arzulayıram.

On il bundan əvvəl, 1994-cü il sentyabrın 20-de neft səltənəti Azərbaycanın paytaxtı Bakının "Gülüstan" sarayında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında" Azərbaycan Dövlət Neft

Şirkəti ilə dünyanın inkişaf etmiş ölkələrinin tanınmış neft şirkətləri arasında müqavilə imzalanmışdır. Müstəqil ölkəmizin bu günü və gələcəyi üçün böyük əhəmiyyəti olan xalqımızın ümummülli ideri Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış, beynəlxalq aləmdə yüksək qiymətləndirilərək "Əsrin müqaviləsi" adını almış həmin sənəd müstəqil respublikamızın salnaməsinə qızıl hərflərlə həkk olundu və müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin neft strategiyasının şanlı sehifəsini açdı.

"Əsrin müqaviləsi"nin onuncu ildönümünün keçirilməsi haqqında" Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamında deyildiyi kimi, "xalqımızın yaddaşında əbədi yaşayacaq bu tarixi hadisə müstəqilliyini bərqrar eden Azərbaycan Respublikasının öz sərvetlərinə tam sahib olduğunu dünyaya bir daha əyani şəkildə bəyan etdi. Postsovet məkanında yaranmış dövlət ilk dəfə Qərbin iri neft şirkətləri ilə belə böyük miqyasda saziş imzalamaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını yaradı. Bununla da Prezident Heydər Əliyev o dövrün böhranlı sosial-iqtisadi şəraitində növbəti dəfə böyük siyasi cəsarət, dönməz iradə, dəqiq iqtisadi hesablama və dərin müdriklik nümayiş etdirərək müstəqil Azərbaycanın yeni neft doktrinasını irəli sürdü".

O vaxtdan uğurla həyata keçirilən yeni neft strategiyası indiyədək 23 beynəlxalq neft müqaviləsi bağlanması təmin etmişdir. Görülən müştərək işlər ölkəmizə müasir texnologiyaların getirilməsi, neft sənayesi infrastrukturunun yenidən qurulması, yüksək peşəkarlıqla malik milli kadrların hazırlanması, eləcə də digər sahələrin inkişafı, minlərlə yeni iş yerlerinin açılması üçün geniş imkanlar açmışdır. "Əsrin müqaviləsi"nin həyata keçirilməsi indiyədək Azərbaycanda tekçə neft sənayesinə 7 milyard ABŞ dolları məbləğində sərmayənin qoyulmasını təmin etmişdir. "Əsrin müqaviləsi"nin 10-cu ildönümü münasibətilə sentyabrın 20-de Heydər Əliyev adına sarayda təntənəli mərasim keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimde iştirak etmək üçün saraya geldi. Dövlətimizin başçısı əvvəlcə sarayın foyesində "Əsrin müqaviləsi"nin 10-cu ildönümüne həsr edilmiş sərgi ilə tanış oldu.

Sərgidə ümummülli iderimiz Heydər Əliyevin iştirakı ilə neft müqavilələrinin imzalanması, "Çıraq-1" platformasından ilkin nef-

tin çıxarılmasının bayram edilmesi mərasimləri, ayrı-ayrı platformalarda qazma işlərinin aparılması, sualtı boru kəmərinin çəkilişi, Səngəçal terminalının tikintisi, ilkin neftin ixrac marşrutları haqqında coxsayılı fotosəkillər, müxtəlif çertyojar nümayiş etdirilir, videofilmlər göstərilirdi.

Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin "Dədə Qorqud" platformasında olmasına, "Şahdəniz" layihəsi ilə bağlı görülen işləri, Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsinə dair mərasimi, müxtəlif qazma qurğularının istifadəyə verilməsini, Səngəçal terminalında keçirilən tədbirləri, 1999-cu ildə Bakı-Tbilisi-Ceyhan layihəsinə dair İstanbul bəyannamasının imzalanması mərasimini, Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına salınmış qəsəbələrin açılışında ümummülli iderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin iştirakını, Azərbaycan, Türkiyə, Gürcüstan və Ukrayna prezidentlərinin iştirakı ilə keçirilən ayrı-ayrı tədbirləri eks etdirən fotosəkillər diqqəti cəlb edirdi.

Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti Devid Vudvord sərgi barədə dövlətimizin başçısına ətraflı məlumat verdilər. Devid Vudvord dörd ildən sonra neft hasilatının həcmiin 7-8 dəfə artacağı zaman quraşdırılacaq platformalar barədə danışdı və Prezident İlham Əliyevə "Azəri-Çıraq-Güneşli" yataqlarının hem dərin, hem də dayaz qatlardakı neftin çıxarılması üçün gelecekdə istifadə olunacaq platformaların maketini hədiyyə etdi.

Prezident İlham Əliyev sərgidə Azərbaycanın en tanınmış ressamlarının neft mövzusunda müxtəlif janrlarda çəkdikləri əsərlərə də baxdı.

Sonra təntənəli mərasim başlandı.

Salona toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi hərəkatla qarşıladılar.

Azərbaycanın dövlət himni əzəmetlə səsləndi.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

\*\*\*

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev mərasimdə çıkış etdi.

## Azərbaycan Dövlət Neft Şirkətinin Prezidenti Natiq Əliyevin çıxışı



- Azərbaycan Respublikasının Prezidenti möhtərem cənab İlham Əliyev! Eziz qonaqlar!

Hörmətli mərasim iştirakçıları!

Bütün dünyada "Neft səltənəti", "Ödəl yurdı" kimi tanınan Azərbaycanda bu gün böyük bayramdır. Xalqımız Azərbaycan neftçilərinin şərəfli eməyini yüksək qiymətləndirərək Neftçilər gününü və ölkəmiz üçün son dərəcədə elamətdar bir hadisəni - "Əsrin müqaviləsi"nin imzalanmasının 10-cu ildönümünü böyük təntənə ilə qeyd edir.

Bu bayram və Bakı şəhərində baş veren tarixi əhəmiyyətli hadisələr münasibətə icazə verin ilk növbədə möhtərem cənab Prezident, Sizi təbrik edim, təntənəli mərasimdə iştirak edən, xüsusilə xaricdən gələn çoxsaylı qonaqlarımızı salamlayım, neftçilərə və xalqımıza dərin minnətdarlığımı və təşəkkürümü bildiririm. Hamınıza möhkəm cansağlığı, səadət və gələcək işlərdə uğurlar arzulayım.

Ötən 10 ilde xalqımızın ümummilli lideri, unudulmaz öndərimiz Heydər Əliyevin müdrik daxili və xarici siyaseti və ölkədə sabitliyin yaranması nəticəsində Azərbaycanın neft sənayesi sürətli inkişaf etmiş, güclü istehsal və madditexniki bazaları yaradılmış, xarici əlaqələr və beynəlxalq əməkdaşlıq genişlənmişdir.

Azərbaycanın tarixində, xüsusilə müstəqillik dövründə neft sənayesinin əhəmiyyətini nezəre alaraq və həmişəki kimi neftçilərə bəslədiyi qayğısını və diqqətini yenidən xalqımıza nümayiş etdirərək, ümummilli liderimiz Heydər Əliyev 2001-ci il avqustun 16-da "Neftçilər günü" peşə bayramının təsis edilmesi haqqında" fəman imzaladı və bununla her il sentyabrın 20-si Azərbaycan Respublikasında Neftçilər gününün qeyd olunmasına qərar verdi. Biz neftçilər emeyimizin bele yüksək qiymətləndirilməsini heç vaxt unutmayacaq və ümummilli liderimiz Heydər Əliyevin eziz xatirəsini yad edərək onun ruhu qarşısında baş əyirik. Söz veririk ki,

onun müstəqillik uğrunda apardığı siyaseti davam etdirərək xalqın rıfahı namına yaratdığı yeni neft strategiyasını tam şəkildə və bütövlükdə həyata keçirəcəyik, ölkəmizin neft və qaz sənayesinin inkişafı yolunda fədakarcasına çalışacaq və xalqımızın tarixinə yeni şanlı səhifələr yazacağıq.

1994-cü ilin 20 sentyabrı "Əsrin müqaviləsi"nin imzalanması günü müstəqil Azərbaycanın tarixində yeni neft strategiyasının əsasını qoyan gün, neft sənayesində yeni eranın başlanması kimi daimi qalacaqdır. Bu müqavilənin imzalanması yalnız ümummilli lider, dünya miqyaslı dahi siyasetçi Heydər Əliyevin böyük və məsilsiz rəhbərliyi, uzaqgörənliyi və təcrübəsi, fenomenal diplomatik bacarığı və siyasi qətiyyəti nəticəsində mümkün oldu. Bu faktla Azərbaycan ilk dəfə olaraq öz neft sərvətlərinə tam sahib çıxdığını təsdiqlədi. Xəzər hövzəsində xarici neft şirkətlərinin birgə işləməsinə yol açdı. Bu əmekdaşlıq təkə Azərbaycan üçün deyil, ey ni zamanda Xəzər regionu, Cənubi Qafqaz üçün, Qərbin və dün yanın bir sıra aparıcı dövlətlərinin enerji təhlükəsizliyinin təmin olunması üçün böyük əhəmiyyət kəsb edir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında gündən-güne gerçəkləşən "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi təreqqisinin aparıcı amili oldu. Ötən 10 ilde geniş əməkdaşlıq, xarici sərmayələrin axını və görülən nəhəng işlər nəticəsində Azərbaycana mütərəqqi texnologiyaların getiriləməsi, milli neft sənayesinin infrastrukturunun yeniden qurulması, nəqliyyat və xidmet sahəlerinin inkişafı, yüksək peşəkar yerli kadrların hazırlanması və minlərlə yeni iş yerlarının açılması təmin olunmuşdur.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətimizin müstəqilliyi və rıfahı namına apardığı siyasetin və yaratdığı neft strategiyasının həyata keçirilməsinin en ləyiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirərək "Əsrin müqaviləsi"nin onuncu ildönümünün keçirilmesi haqqında" 19 iyul 2004-cü il tarixli siyasi, iqtisadi və sosial baxımdan dərin məzmunlu sərəncam imzaladı və elamətdar hadisə ilə əlaqədar təntənəli mərasimin və bir sıra tədbirlərin yüksək səviyyədə keçirilməsini qərara aldı. Möhtərem cənab Prezident, bu yüksək qiymətə görə Azərbaycan neftçiləri və minlərlə tərəfdəşimiz adından Sizə dərin təşəkkürümüz və minnətdarlığını bildirirəm.

Möhtərəm cənab Prezident!

Hörmətli mərasim iştirakçıları!

Ötən illər ərzində neft sahəsinə 9 milyard ABŞ dolları məbləğində xarici sərmayə qoyulmuşdur. Bunun nəticəsində Azərbaycanda ümumi neft hasilatının vəziyyəti kökündən dəyişməyə başlamışdır. 1993-cü ildən 2003-cü ilə qədər olan dövrde hasilat 10 milyon ton səviyyəsindən 15 milyon tonu keçmişdir.

"Azəri-Çıraq-Güneşli" yataqlarının ilkin neft layihəsi çərçivəsində mühüm işlər görülmüşdür. "Çıraq" yatağından bu günədək 255 milyon barrel, yəni 35 milyon tondan artıq neft və 7 milyard kub-metr səmt qazı hasil olunmuşdur. Bu, yataqdan neft hasilatının uğurlu icrasını eks etdiyən çox mühüm nailiyyyətdir. 2004-cü ilin avqust ayında "Çıraq" platformasından bir gündə 154 min barrel neft hasil etməklə yeni bir rekord qazanılmışdır, bu da yerinə yetirilmiş uğurlu qazma, suvurma işlərinin müsbət nəticəsidir. Bu gün "Çıraq" platformasında 250 nəfər adam işləyir ki, onların da 85 faizi Azərbaycan vətəndaşıdır.

Azərbaycan neftini dünya bazarlarına nəql etmək üçün Bakı-Novorossiysk şimal ixrac boru kəməri tezliklə bərpa edilmiş və 1997-ci ildə istifadəye verilmişdir. Ötən müddət ərzində həmin kəmər vasitəsilə təxminən 17 milyon ton Azərbaycan nefti Novorossiysk limanından dünya bazarına çıxarılmışdır. Kəmərin Azərbaycan ərazisindəki 231 kilometrlik hissəsi, habelə nasos, neftvurma və nezarət-ölçü stansiyaları heç bir iş günü itirilmədən işləməkdədir.

Ümummilli liderimiz Heydər Əliyevin yaratdığı yeni neft stratejiyasının inkişafında və Şərqi-Qərb enerji dehlizinin gerçekləşməsində Bakı-Supsa neft kəmərinin inşası mühüm yer tutmuşdur. Ötən illər ərzində Bakı-Supsa kəməri vasitəsilə 31 milyon tondan artıq Azərbaycan nefti nəql edilmiş və dünya bazarına çatdırılmışdır. "Çıraq" yatağından hasil olunan Azərbaycan nefti indi artıq "Azəri Layt" adı altında Supsa limanından dünya bazarlarına ixrac olunur.

"Əsrin müqaviləsi" layihəsində kəşfiyyat işlərinin tam şəkildə yerinə yetirilməsi mühüm yer tutur. Bu işlərin sırasında "Dədə Qorqud" yarımdalma qazma qurğusunda bərpa işlərinin başa çatması, sonra tam modernləşmiş "İstiqlal" üzən yarımdalma qazma qurğusunun, yeni inşa olunan yarımdalma, özüqalxan "Qurtuluş"

qazma qurğusunun və 2002-ci ildə Xəzərin istənilen dərinliyini fəth etməyə qadir olan və hazırda xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan ən müasir, ən əzəmetli qurğunun istismara verilməsini Azərbaycan neft sənayesinin böyük uğurlarından hesab etmək olar.

2001-ci il avqustun 30-da Prezident sarayında xalqımızın ümummilli lideri Heydər Əliyevin iştirakı ilə "Azəri-Çıraq-Güneşli" yataqlarının tammiqyaslı işlənilməsinin birinci mərhəlesinin qətnaməsinin imzalanması mərasimi keçirildi. Hazırda "Mərkəzi Azəri" platformasının dayaq bloku, payalar və dayaq tavası dənizdə quraqşdırılmış, üst modullarının hazırlanması tamamlanıb və sınaqdan sonra bu ilin oktyabr ayında onun dənizə yola salınması gözlənilir. Kompressor və suvurma platformasının dayaq bloku "Azəri" yatağındakı daimi yerində quraşdırılmaq üçün bu il iyunun 31-də Heydər Əliyev adına Bakı dərin ölüllər zavodunun tikinti-quraşdırma sahəsindən dənizə yola salılmışdır. Avqustun 1-də qurğu yerinə çatmış, uğurla suya endirilmişdir və hazırda dəniz dibində quraqşdırılır. Bu dayaq bloku Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tikinti infrastrukturundan istifadə olunmaqla bütövlükle ölkə daxilində inşa olunmuşdur.

Bu, Mərkəzi Azəri platformasının dayaq blokundan sonra Xəzər dənizində quraşdırılacaq ikinci ən böyük qurğudur. "Mərkəzi Azəri" platformasından ilk neft hasilati ilə əlaqədar 187 kilometr uzunluğunda - 30 düymlik sualtı neft kəməri sahilədən çekilib, 28 düymlik qaz kəmərinin tikintisi tam başa çatmışdır. Faza-1 layihəsinin həyata keçirilməsi nəticəsində "Mərkəzi Azəri" platformasından maksimum orta illik hasilat 18,7 milyon ton səviyyəsində olacaqdır.

Bu isə "Azəri-Çıraq" yataqlarından illik hasilatın hazırkı 6 milyon ton səviyyəsindən 24-25 milyon tonadək artırılmasına imkan verəcəkdir.

2002-ci ilin sentyabrın 18-də ümummilli lider Heydər Əliyevin Türkiye Cumhuriyyəti və Gürcüstan prezidentlerinin, ABŞ-in energetika naziri cənab Spenser Abrahamin iştirakı ilə keçirilən tətənəli mərasimdə "Azəri" yatağının qərb və şərqi hissələrinin işlənilməsini nəzərdə tutan Faza-1 layihəsinə sanksiya verilmişdir. Bu layihə "Azəri" yatağının tam işlənilməsi üçün Qərb və Şərqi platformalarının inşasını nəzərdə tutmuşdur. "Qərbi Azəri" də ön-

cəqazma programı hazırda 6 quyudan ibarətdir. Bunların 5-i hasılat, 1-i isə şlamların yenidən laya vurulması quyusudur. Quyuların layihə dərinliyi 3900 metrdən 4500 metrə qədərdir. "Şərqi Azəri"dəki ilk dörd öncəqazma quyusunun uğurla tamamlanmasından sonra bu ilin iyul ayında "Qərbi Azəri" öncəqazma programına başlanılmışdır. "Qərbi Azəri"dən ilk neftin 2006-ci ilin ikinci rübündə, "Şərqi Azəri"dən isə 2007-ci ilin ikinci rübündə hasil ediləcəyi gözlənilir. Bu layihənin gerçekləşməsi neft hasilatının 2007-2008-ci illərdə 40 milyon tonadək artırılmasını təmin edəcəkdir.

"Azəri-Çıraq-Güneşli" yataqlarının tammiqyaslı işlənilməsinin üçüncü mərhəlesi (Faza-3) "Güneşli"nin dərinlikdə yerləşən hissəsinin işlənilməsini ve "Çıraq" yatağının qərb hissəsindəki ehtiyatları əhatə edir ve sonuncu əsas işlənilmə mərhəlesidir. Möhtərem cənab Prezident, Faza-3 layihəsinin sanksiyalaşdırılması haqqında qərar Sizin xeyir-duanızla bu gün qəbul olunacaqdır.

Nəzərdə tutulmuş iş programına əsasən ilk neftin əldə olunması 2008-ci ilin ortalarında gözlənilir. Son nəticədə Faza-3 layihənin işlənilməsi ümumilikdə "Azəri-Çıraq-Güneşli" yataqlarından gündə 1 milyon barrelden artıq (ildə 50 milyon ton) neft çıxarılmasına imkan yaradacaqdır.

Sənəcəldə inşa edilmiş terminal dünyada bu qəbildən olan ən böyük terminallardan biri olacaqdır. Terminalın genişləndirilməsi gün ərzində burada 1,2 milyon barrel xam neftin saxlanması və texniki emalına imkan yaradacaqdır. Nəzərdə tutulmuş işlər demək olar, tam yerine yetirilib və neft çənələrinin hamısı bu ilin sonuna dek istifadəyə hazır olacaqdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin yeni neft strategiyasının ən mühüm tərkib hissələrindən biri Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin çəkilişi ideyası və onun reallığa çevriləməsidir. Bu layihə Şərqi-Qərb enerji dəhlizinin əsasını təşkil edir və XXI əsrde Azərbaycanda həyata keçirilən ən böyük layihələrdən biridir. Bu layihənin baş memarı, onun bünövrəsini qoyan, həyata keçirilməsinə şexsen rəhbərlik edən Heydər Əliyev olmuşdur.

Bakı-Tbilisi-Ceyhan neft kəməri dünyada bənzəri olmayan mühəndis qurğusudur. Ümumi uzunluğu 1762 kilometr olan kəmərin 443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1070 kilometri isə Türkiyədən keçəcəkdir. Layihədə boru çəkilişi ilə yanaşı Sənəcəl terminalının genişləndirilməsi, Ceyhan limanında mü-

sir standartlara cavab verən nəhəng terminalın inşası, 8 nasos stansiyasının tikilməsi nəzərdə tutulur. İldə 50 milyon ton, sutkada isə 1 milyon barrel xam neft ötürmək qabiliyyətində olan bu kəmərin 2005-ci ildə istifadəyə verilməsi hər üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiye üçün mühüm tarixi hadisəyə çevriləcəkdir.

Şərqi-Qərb enerji dəhlizi və onun ən mühüm elementlərindən biri olan Bakı-Tbilisi-Ceyhan boru kəməri zamanın tələbi, dünya iqtisadiyyatının vacib bir hissəsi, tranzit ölkələrin iqtisadi inkişafının və enerji təhlükəsizliyinin təmin olunmasının ayrılmaz amilidir. Müstəqil Azərbaycanın yeni neft strategiyasının yaradıcısı, Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəmərinin əsil memarı olan Heydər Əliyevin bu layihənin gerçekləşməsində əvəzsiz xidmetlərini qiyametləndirək Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəmərinə Heydər Əliyevin adı verilmişdir və bununla da bu kəmər Azərbaycan, Gürcüstan və Türkiye arasında əbədi qardaşlıq rəmziyinə çevrilmişdir.

Möhtərem cənab Prezident!

Sadaladıqlarım neft strategiyasının həyata keçirilməsi yolunda görülən nəhəng işlərin yalnız bir hissəsidir. Bu nailiyyətlər "Əsrin müqaviləsi"ne daxil olan və layihədə iştirak edən dövünün ayrı-ayrı ölkələrindən cəlb olunmuş çoxsaylı xarici şirkətlərin böyük fəaliyyəti və onların qoyduğu kapital, həm də Azərbaycanda və Azərbaycan neft sənayesində işləyən şirkətlər, müəssisələr, alimlər, yüksək professional səviyyədə olan mütəxəssislər və fehlələrin iştirakı və zəhmətləri nəticəsində əldə olunmuşdur.

Bu bayram gündündə "Əsrin müqaviləsi" layihəsinin bütün iştirakçılarına göstərdikləri xidmətlərinə görə təşəkkür edirəm və yəni-yeni nailiyyətlər arzulayıram. Eyni zamanda "Əsrin müqaviləsi"nin tərəfdəşləri adından və öz adımdan müqavilənin ilk addımdan bu günədək bütün mərhələlərində bacarıqla rəhbərlik edən, çətinliklərin öhdəsində gələn və hər zaman milli mənafələri prinsipiallıq və qətiyyətə yüksək səviyyədə qoruyan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə derin minnətdarlığını və təşəkkürümü bildirirəm.

Biz hamımız inanıq ki, Azərbaycanın Prezidenti cənab İlham Əliyev ötən 10 ilde olduğu kimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasetini və neft strategiyasını Azərbaycanın müstəqilliyi və rifahi naminə uğurla davam etdirəcək və qələbə çalacaq-

dır.

Bu yubiley ərəfəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev "Əsrin müqaviləsi"nin həyata keçirilməsindəki nailiyyətlərinə, Azərbaycan neft və qaz sənayesinin inkişafındakı xidmətlərinə görə 106 nəfər neftçinin orden və medallarla təltif edilməsi, 7 nəfər qocaman neftçiye Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlerinin verilməsi haqqında fərmanlar imzalamışdır. Bu, bütün Azərbaycan neftçilərinin zəhmetinə və əməyinə verilən ən yüksək qiymətdir və hamimizi hədsiz sevindirir və ruhlandırır.

Cənab Prezident!

Əslində, mükafat alanların sırasında başda Siz olmalısınız. Çünkü bu 10 ilde həm "Əsrin müqaviləsi"nin, həm de ondan sonrakı müqavilələrin hazırlanması, imzalanması və həyata keçirilməsindəki, ümumiyyətə, neft və qaz sənayesinə rəhbərlik etdiyiniz illərdəki uğurlu fəaliyyətiniz, əvəzedilməz əməyiniz, xidmətləriniz və bu yolda nailiyyətləriniz göz qabağındadır. Biz hamımız Size dərin təşəkkürümüzü və ürəkdən gələn minnetdarlığını bildirik.

Diqqətinizə görə çox sağ olun.

**Azərbaycan Beynəlxalq  
Əməliyyat Şirkətinin Prezidenti  
Devid Vudvordun çıxışı**



- Zati alılıri cənab Prezident!  
Hörmətli qonaqlar, xanımlar və cənablar!

Bele bir xüsusi münasibətlə bp şirkəti, bizim Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindəki tərəfdəşələrimiz - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "Yunocal", "İnpeks", "Statoyl", "Ekson/Mobil", TPAO, "Devon", "İtoču" və "Amerada Hess" şirkətləri adından burada olmaq mənə böyük məmənluq verir.

Bakıda Prezident Heydər Əliyev və bp qrupunun prezidenti Lord Con Braun tərəfindən digər on xarici neft şirkətinin nümayəndələri ilə birlikdə "Azəri", "Çıraq" yataqları və "Günəşli" yatağı-

nın dərinlikdə yerləşən hissəsi (AÇG) üzrə hasilatın pay bölgüsü sazişinin - "Əsrin müqaviləsi"nin imzalandığı gündən on il keçir. Bu dövr ərzində Azərbaycanın, Azərbaycan xalqının və ABŞ tərəfdəşələrinin mənfiəti üçün bu ölkənin neft və qaz ehtiyatlarının işlənilməsi üzrə öz uzunmüddətli məqsədlərimizə doğru əla irəliləyiş edilmişdir.

Keçib geldiyimiz bu yolda çoxlu mühüm addımlar atılmışdır. Onların hamisinin adını çəksək siyahı çox böyük olar. Lakin icazə verir son on il ərzində ne qədər nailiyyət qazandığımızı yadımıza salmaq üçün onlardan yalnız bir neçəsini xatırladım.

1994-cü il sentyabrın 20-də müqavilə imzalanandan sonra 1995-ci ilin fevral ayında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti təşkil olundu və həmin ilin oktyabr ayında İlkin neft layihəsinə sanksiya verildi. İki il keçməmiş, 1997-ci il noyabrın 7-de "Çıraq" yatağından ilk neft hasil olundu. Qərb ixrac boru kəməri marşrutu istismara verildikdən sonra isə 1999-cu ilin aprelində Supsa terminalından ilk tanker neftlə yüklenib yola salındı. Yataqların tam-miqyaslı işlənilmesinin 1-ci Fazasına - "Mərkəzi Azəri" layihəsinə 2001-ci ilin avqust ayında sanksiya verildi və gələn ilin evvelində hasilat başlayacaqdır. 2002-ci ilin sentyabr ayında 2-ci Fazaya - "Qərbi və Şərqi Azəri" layihələrinə sanksiya verildi və burada 2006-2007-ci illərdə hasilata başlanacaqdır.

Bu gün isə biz Faza-3 layihəsinə - "Günəşli"nin dərin hissəsində yerləşən sahəsinin işlənilməsinə sanksiya verilməsini qeyd edirik. Bu layihə "Azəri-Çıraq-Günəşli" üçün yataqların tam-miqyaslı işlənilməsi konsepsiyasında yekun mərhələni göstərir. Faza-3 layihəsi bizim indiyədək bütün nail olduğularımız və öyrəndiklərimiz üzərində qurulur və bu layihə Faza-1 və Faza-2-də yaradılmış standartlaşdırma və tikinti-istehsal xəttindən faydalanan. Faza-3 layihəsinin ümumi əsaslı xərcləri 4,7 milyard ABŞ dolları məbləğindədir və təxminən 1,2 milyard barrel neft çıxarılması nəzərdə tutulur. Biz ilk neftin hasil olunmasını təxminən 2008-ci ilin ortalarında gözləyirik və bu, 2009-cu ilədək "Azəri-Çıraq-Günəşli" üzrə gündəlik ümumi hasilati bir milyon barreldən yuxarı səviyyəyə çatdıracaqdır.

Əlavə mehsulun idarə edilmesi məqsədi ilə Faza-3 layihəsinin bir hissəsi olaraq Səngəçal terminalındaki obyektlər genişləndirilecekdir. Buraya iki əlavə texnoloji emal sistemi, üçüncü xam neft çəni və ikinci qaz texnoloji emal qurğusu daxildir. Bunlar Səngəçal

terminalini dünyadaki en büyük terminallardan birine çevirecektir. Artıq qalan səmt qazının hamısının ARDNŞ vasitəsilə Azərbaycan bazarına çatdırılması mümkün olacaqdır. Lakin əlbəttə, əhəmiyyətli şəkildə genişləndirilmiş ixrac imkanları olmadan bu nailiyyyətlər dən heç birinin real dəyəri ola bilməzdi.

Mən burada Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsi üzrə yaxşı irəliləyiş barədə hesabat verə bilməyimdən də məmənunluq duymuram. Biz artıq Bakıdan Ceyhana qədər bütün 1760 kilometr uzunlığında boru kəməri dəhlizini açmışaq və boruların 90 faizdən çoxunu qaynaqlamışaq. Bütövlükdə layihənin 85 faizi başa çatdırılıb və "Azəri" layihəsi hasilata başlayanda ilk neftin qəbul edilməsi və gelən ilin ikinci yarısında Ceyhandan ilk tankerin yola salınması üçün Bakı-Tbilisi-Ceyhan boru kəməri hazır olacaqdır.

Bələliklə, həqiqətən bu gün tarixi bir gündür. Yalnız Azərbaycan və onun xalqı üçün deyil, həmçinin Gürcüstan və Türkiye, onların xalqları üçün də tarixi bir gündür. Bir həqiqəti deməliyik ki, çoxsaylı müxtəlif maraqlı tərəfərin həyatı əhəmiyyətli köməyi və tərəfdəşlığı olmadan nə bu miqyasda layihələrlə bu gün gəlib yetişdiyimiz məqama çata bilərdik, nə də son on ildəki nailiyyyətlər əldə olundu. Biz aşağıda adları çəkilən tərəfdəşlərimizə çox minnətdarlıq:

Birləşmiş Ştatların, Böyük Britaniyanın və ABŞ-in temsil etdiyi digər tərəfdəş ölkələrin hökumətlərinə;

Beynəlxalq agentliklərə, podratçılar ve tədarükçülərə;

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ABŞ-dəki tərəfdəşlərimizə;

Yerli ictimaiyyətə, Azərbaycan, Gürcüstan və Türkiye xalqlarına.

Lakin hər şeydən əvvəl davamlı uzaqqorənliklərinə və rəhbərliklərinə görə Prezident Heydər Əliyevin və indiki Prezident İlham Əliyevin xidmətlərini xüsusi qeyd etmək istərdim. Onların dəstəyi olmadan biz bu tədbire toplaşa və son on ildə əldə edilmiş bu müüm nailiyyyətlər və irəliliyələr barədə hesabat verə bilməzdik. Cənab Prezident, Siz və mərhum atanız Gürcüstan və Türkiye rəhbərliyi ilə birlikdə düzgün siyasi və hüquqi mühit - dəqiq desək, regionda sülh və sabitlik, eləcə də bizim aramızdakı sazişləri müdafiə edən hüquqi temel yaratmaqla bizi milyardlarla dollar dəyəri olan bu sərmayelerle irəli getməyə ruhlandırmışınız.

İP və tərəfdəşləri yalnız Sizin layihələrimize göstərdiiniz uzaqqorənliyi deyil, həm də Sizin nazirlərin və rəsmi dövlət nümayən-

dəlerinin dəstəyini yüksək qiymətləndirir. Mən əminəm ki, biz irəli getdikcə gələcəkdə qarşımıza çıxacaq vəzifələrin öhdəsindən gəlmək üçün Sizin dəstəyinizin davam edəcəyinə ümidi besləyə bileyrik.

İcazə verin, sözümüzü başladığım kimi, "Əsrin müqaviləsi"nin 10 illik yubileyi ilə yekunlaşdırırmı.

Zati-aliləri cənab Prezident!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Mən evvəller də demişəm ki, bizim bir arzuya çatacağımıza inanıram. Ele bir arzuya ki, Azərbaycanda, Gürcüstanda və Türkiyədə dünya səviyyəli neft və qaz layihələri gerçekleşsək və bununla həmin ölkələrə, onların vətəndaşlarına sanballı gəlirlər və mənfeətlər gətirəcəkdir.

Bələliklə, biz bu arsunun mühüm bir hissəsini artıq gerəkliyə çevirmiş olan onillik yubiley münasibətə buradayıq. Biz çox böyük uğurlar qazanmışaq, ancaq hələ çox böyük nailiyyyətlər əldə etməliyik. Biz bunu əldə edəcəyik və birlikdə əsl tərəfdəşlik və əməkdaşlıq ruhu ilə buna nail olacağıq.

Cənab Prezident, nehayət, şəxşən məni və İP-dəki həmkarlarımı bu münasibətə təltif etdiyiniz mükafatlara görə Size səmimi minnətdarlığını bildirirəm. Təşəkkür edirəm.

### Gürcüstanın baş naziri Zurab Jvaniyanın çıxışı

- Azərbaycan Respublikasının hörməti Prezidenti!

Əziz xanımlar və cənablar!

Bu gün burada sizin hamınıizi, qardaş Azərbaycan xalqını "Əsrin müqaviləsi"nin imzalanmasının eləmetdar 10-cu ildönümü münasibətə Gürcüstan Prezidenti Mixail Saakaşvilinin adından, Gürcüstan hökuməti adından və şəxşən öz adımdan təbrik edə bildiyime görə xoşbəxtəm.

Bu gün, 2004-cü ildə biz, sadəcə olaraq, deyə bilerik ki, 10 il əvvəl "Əsrin müqaviləsi" imzalanmışdır. Zənnimcə,



salonda olanların böyük eksəriyyətinin yadındadır ki, bu imzalanmanın baş tutması üçün Azərbaycan xalqının böyük lideri Heydər Əliyev çox mürəkkəb yol - nəticə etibarilə, Azərbaycanın çox böyük ehtiyatlarından, çox zəngin sərvətlərindən istifadə etməsinə imkan vermiş ilkin zəmini, əsasları yaratmaq üçün maneelerlə dolu, əngellərlə dolu, ziddiyətlərlə dolu bir yol keçməli olmuşdur. Bu gün biz xüsusilə yaxşı başa düşürük ki, çox keşməkəşli, çox təlatümlü o illerdə Azərbaycanın dahi liderinin iradəsi, müdrikliyi və əzmi olmasayıd, indi gördüyüümüz bütün bu inkişaf da baş vermezdi.

Mən sizə səmimi demək istəyirəm ki, 1994-cü ildə "Ösrin müqaviləsi" imzalandıqdan sonra Azərbaycanın qazandığı perspektivlər Gürcüstan üçün də inkişaf perspektivləri idi. Heydər Əliyeviç Əliyev tekce öz Vətəninin, tekce Azərbaycanın deyil, həm də ümumən, bütün regionun tamamilə yeni inkişafının bünövrəsini qoydu. Odur ki, bu gün biz sizinle birlikdə tekce burada, Azərbaycanda deyil, Gürcüstanda da ölkələrimizin gələcəyinə real surətdə inamla baxmağımızı bayram edirik. "Ösrin müqaviləsi" Bakı-Supsa neft kəmərinin inşasını həyata keçirməyə imkan verdi. "Ösrin müqaviləsi" regionumuz üçün nəhəng Bakı-Tbilisi-Ceyhan layihəsinin gerçekləşdirilməsinə başlamağın bünövrəsini qoydu. Əgər enerji dəhlizi yaradılmışsaydı, zənnimcə, indi biz Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisindən danışa bilməzdik. Əminəm ki, bütün bunlar xalqlarımızın qarşısında açılan perspektivlərin heç də hamısı deyildir. Bir sözlə, tam səmimiyyətde deye bili-rəm ki, bu gün qeyd etdiyiniz bayram, sözün əsil mənasında, tərxiyi hadisənin 10 illiyi bayramı tekce Azərbaycan Respublikası üçün deyil, Gürcüstan üçün də mühüm mərhəledir.

Bu gün Gürcüstan öz gələcəyinə çox inamla baxır. Gürcüstan çox feal inkişafdadır və uzun illerdən beri mövcud olan problemləri həll edir. Biz bilirik ki, qələbələr yolu ilə gedirik. Sizi inandırıram ki, Gürcüstanda bayram edəcəyimiz qələbələr ölkələrimizin ümumi qələbələri olacaqdır. Gürcüstanla Azərbaycanı çoxəsrlik dostluq, rəğbət, həyanlıq birləşdirir. Bu 10 il xalqlarımızın talelərini tamamilə birləşdirmişdir. Bu gün Gürcüstanla Azərbaycan ayrılmazdır. Gürcüstan və Azərbaycan bütün istiqamətlərdə, həqiqətən, ümumi mənafelərə malikdirlər. Odur ki, ölkələrimizdən hər birinin qələbəyə doğru yolu əməkdaşlıq yoludur, dostluq yoludur,

real qardaşlıq yoludur. Mən buraya qardaş Azərbaycan xalqına çox dərin hörmət və məhəbbətimizi bir daha ifadə etməyə gəlmişəm.

Diqqətinizə görə çox sağ olun.

**Türkiyənin energetika  
və təbii ehtiyatlar naziri  
Mehmet Hilmi Gülerin çıxışı**

- Möhtərəm cənab Prezident İlham Əliyev!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

"Ösrin müqaviləsi"nin onuncu ildönümü münasibətlə Türkiyənin adından burada olmaqdən xoşbəxtlik və şərəf hissi duyuram. Bununla əlaqədar hörmətli Prezidentimiz Əhməd Necdət Sezərin hörmətli Prezident İlham Əliyevə təbrik məktubunu oxumaq istəyirəm.

Türkiyə Respublikasının energetika və təbii ehtiyatlar naziri olaraq bu münasibətlə mən də bir neçə söz demək istəyirəm. Bildiyiniz kimi, belə bir layihələr, həqiqətən də, Azərbaycan xalqına layiqdir. İnaniram ki, bu sərmayə axını hörmətli Prezident Heydər Əliyevin dövründə olduğu kimi, indi, hörmətli Prezident İlham Əliyevin həkimiyəti dövründə də davam edəcəkdir. İnşallah, onun vasitəsilə biz bu cür xoşbəxt anları geləcəkdə də görecəyik və türk xalqı adından bu tedbirlərdə iştirak etmənin səadətini yaşayacağıq.

Belə böyük layihələr bu ulu milletə doğrudan da yaraşır. Bir az önce səslənən adlar - "Dədə Qorqud" kimi hər iki milletə mənsub olan əcdadlarımızın, "İstiqlal" kimi böyük məna daşıyan adlar və rümlü qurğular bizim üçün də çox böyük məna daşıyır. Bu baxımdan biz son derecə xoşbəxtik. Biz "Azəri-Çıraq-Günəşli" layihəsi ilə yanaşı, Bakı-Tbilisi-Ceyhan layihəsində də çox mühüm addımlar atmışıq. Türkiye bu layihəni çox yaxından izleyir və mən təkcə nazir kimi deyil, eyni zamanda, layihənin bir iştirakçı kimi onun həyata keçirilməsini çox yaxından və gündəlik olaraq nəzarətdə



saxlayıram. İnsaallah, gelen ilin may ayında bu layihə üzrə ilk nefin nəqlini bayram edəcəyik.

Bildiyiniz kimi, biz Ceyhan terminalına ulu öndər Heydər Əliyev adını vermişik. Çünkü bu layihənin memarı olması ilə bərabər, digər böyük layihelərin də əsasını qoyan bu dahi şəxsiyyətin adını əbədiləşdirməyi münasib bildik və onun ruhunu şad etmək bizim ən böyük vəzifəmizdir.

Qeyd etdiyim kimi, insaallah, biz Ceyhanda bu layihənin başa çatmasını bir yerdə bayram edəcəyik. Biz həm Bakıda, həm də Gürcüstanın paytaxtı Tbilisidə bayram tədbirlərini həyata keçirərək Ceyhanda onları tamamlayacağıq.


Digər terəfdən, "Şahdənəz" layihəsi də çox uğurla davam edir. Bununla əlaqədar biz Türkiye Respublikası adından təbii qazın neqli üzrə Yunanistanla saziş imzaladıq. Bu layihəni Avropa Birliyi də çox səbirsizliklə gözləyir və onun həyata keçirilməsi bölgəyə həm firavonlıq, həm də sülh, sabitlik getirəcəkdir. Bununla da bu mühüm layihə tarixə öz möhürüünü vuracaqdır. "Türkiye Petrolları Anonim Ortaqlığı" da bu layihədə vacib rol oynamadıqdan çox məmənindur və mən tabeliyimde olan bu şirkətdən iftixar hissi duymuram.

Qeyd etdiyim kimi, biz bu layihələri uğurla həyata keçirəcəyik və bütün dünyaya nümunə olacaqıq. Bununla əlaqədar, mən hörmətli Prezident İlham Əliyevə və bu layihələrdə eməyi olan bütün insanlara, xarici şirkətlərə, hökumətlərə təşəkkür edir və ehtiramı bildirirəm.

## ABŞ-in XÜSUSİ NÜMAYƏNDƏSİ, BEYNƏLXALQ ƏLAQƏLƏR ÜZRƏ ENERJİ KATIBİ KÖMƏKÇİSİNİN MÜAVİNİ JASTİN SVİFTİN çıxışı

- Zati-aliləri cənab Prezident! - may, 1998 ilə əvvəl 15-ci il vəy  
Hörmətli xanımlar və cənablar!

"Əsrin müqaviləsi"nin imzalanmasının onuncu ildönümünün qeyd edilməsi ilə əlaqədar burada olmaq mənim üçün çox xoşdur. Artıq Qara dənizə neft ixrac edən bu mühüm layihə əsasında Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Xəzər dənizində Gürcüstan ərazisi ilə Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına çəkilən 1760 kilometrlik kəmərlə neft ixrac ediləcəkdir. Bu layihə bir çox cəhətlərinə görə mühümdür. Azərbaycan xalqı üçün iqtisadi faydasına görə mühümdür. Çünkü inkişaf, artım və iş yerləri yaratmaq potensialına görə bu layihə Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edir. Şərqi-Qərbi enerji dəhlizinin veracəyi iqtisadi və siyasi faydalardan regiondakı digər ölkələrin istifadə etməsi baxımından da layihənin böyük əhəmiyyəti vardır. Bu layihə region ölkələrinin daha da yaxınlaşmasına və qlobal enerji bazar-



larına çıxmalarına imkan yaradacaqdır. Enerji daşıyıcılarının təhlükəsiz, müxtəlif marşrutlar vasitəsilə daşınması ilə qlobal neft və qaz bazarları üçün də layihə böyük əhəmiyyət kəsb edir. Bu layihənin həlledici töhfəsinin tanınması Azərbaycan hökumətinin əməyiidir. Prezident Heydər Əliyev və hazırkı Prezident İlham Əliyev bu layihəyə qəti dəstək vermiş və son on ildə ortaya çıxan hər bir problemin həllində öz qəti sözlərini demişlər.

Mən, eyni zamanda, bu layihənin operatoru kimi bp şirkətinin işin gedişinə verdiyi töhfəni qeyd etmək isteyirəm. Bu layihənin həyata keçirilməsi üçün müxtəlif şirkətlərdən ibarət olan komanda ilə bp çox gözəl iş aparmışdır. Mən çox şadam ki, bu layihədə bir çox Amerika şirkətləri iştirak edir.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin ixrac etdiyi neftin dünya bazarlarına çatdırılması üçün nəqliyyat sisteminin inkişaf etdirilməsində bize kömək etmiş Türkiye və Gürcüstan hökumətlərinin işini də qeyd etmək lazımdır. "Ösrin müqaviləsi"nin fəaliyyət göstərdiyi on il ərzində bu ölkələr arasındakı əməkdaşlıq, eləcə də ölkələrlə özəl sektor arasındakı əməkdaşlıq gözəl bir nümunədir. Bir sıra layihələr, "Azəri-Çıraq-Güneşli", BTC layihələri iqtisadiyyatın digər sahələrinin inkişafı üçün katalizator ola bilər.

O cümlədən iqtisadiyyatın digər sahələrinin, eləcə də bir sıra infrastruktur sahələrinin inkişafı - yollar, körpüler, məktəblər, limanlar, davamlı və dayanıqlı iqtisadiyyatın inkişaf etdirilməsi, iş yerlerinin açılması, insanların həyat şəraitiinin yüksəlməsi üçün lazımlı olan kapital bu layihələr neticesində gerçəkləşə bilər. Bu tətənəli mərasim öz baxışları və işləri ilə bütün bunları mümkün edən insanlara və təşkilatlara göstərilən hörmət və minnətdarlıqdır. Mənim üçün böyük məmənunluqdur ki, bu insanların və təşkilatların nailiyyətlərinin qeyd olunmasında iştirak edirəm.

## AZƏRBAYCANIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEV BÜTÜN DÖVRLƏRDƏ XALQINA, DOĞMA VƏTƏNİNƏ LƏYAQƏTLƏ VƏ SƏDAQƏTLƏ XİDMƏT ETMİŞDİR

*Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda  
ümummillili iderimizin abidəsinin tətənəli açılış mərasimində  
də Azərbaycan Prezidenti İlham Əliyevin nitqi*



- Əziz dostlar!

Mən çox şadam ki, xalqımızın ümummillili ideri Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş Bakı Dərin Özüllər Zavodu indi onun adını daşıyır və burada Heydər Əliyevin abidəsi ucaldılmışdır.

Xalqımızın ümummillili ideri Heydər Əliyev bütün dövrlərdə, ictimai-siyasi quruluşundan asılı olmayaraq xalqa, millətə, doğma

vətənə ləyaqətle və sədaqətle xidmət etmişdir.

1970-1980-ci illərdə məhz onun fealiyyəti nəticəsində Azərbaycanda güclü iqtisadi potensial yaranmış, Azərbaycan öz iqtisadiyyatının bütün sahələrini uğurla inkişaf etdirə bilməşdir. Məhz o illərdə Azərbaycanda nəhəng sənaye müəssisələri, mədəniyyət ocaqları, infrastruktur yaradılmışdır. Təsəvvür etmek çətindir ki, eger o illərdə hazırda Heydər Əliyevin adını daşıyan Baki Dərin Özüllər Zavodu və digər iri müəssisələr yaranmasayı, Azərbaycanın indiki vəziyyəti necə ola bilərdi?

Müstəqil Azərbaycanın uğurlu inkişafi məhz bu zəmində mümkün olmuşdur. Xalqımızın ümummilli idarı Heydər Əliyev bütün dövrlərdə çalışırdı ki, insanlar daha da yaxşı yaşasınlar, Azərbaycanda bütün sahələr inkişaf etsin, güclü iqtisadiyyat yaransın, beləliklə, ölkəmiz dünya birliyində yerini daha da möhkəm tuta bilsin.

Zavodun yaranma tarixi yəqin ki, size bəllidir. O vaxtlar mərkəzi hakimiyyətdə bele fikirlər vardı ki, zavod başqa yerde tikilsin. Məhz Heydər Əliyev öz fealiyyəti nəticəsində nail ola bildi ki, zavod Bakıda tikildi. Zavod bu gün müstəqil Azərbaycana çox gözəl xidmət edir. Eger vaxtılıq bu zavod tikilməseydi və indi fealiyyət göstərməsəydi, Heydər Əliyevin neft strategiyasının tərkib hissəsi olan "Əsrin müqaviləsi"nin həyata keçirilməsi azı 5-7 il gecikə bilərdi.

Müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev ölkəni hər cəhdən inkişaf etdirdi. Azərbaycan 1993-cü ildə çox ağır vəziyyətdə idi. Həm siyasi, həm də iqtisadi cəhdən ölkədə böhran yaşanırdı. Demək olar ki, müəssisələr dayanmışdı, tənəzzül ölkəmizi iqtisadi cəhdən uğuruma aparırdı. Məhz o çətin illərdə Heydər Əliyevin müdrikiyi, uzaqqorənliyi, cəsareti, apardığı siyaset sayəsində indi Azərbaycan bölgədə iqtisadi cəhdən lider ölkəyə çevrilibdir. Bu gün Azərbaycan iqtisadi cəhdən çox sürətlə inkişaf edir. Azərbaycan beynəlxalq, regional layihələrdə aparıcı rol oynayır və iqtisadiyyatı ildən-ile güclənir, xalqın rifah hali getdikcə yaxşılaşır.

Bütün bu uğurları əldə etmək üçün əlbəttə, 1993-1994-cü illərdə çox cəsərli addımlar atmaq lazım idi. O çətin şəraitde "Əsrin müqaviləsi"nin imzalanması, demək olar ki, Azərbaycanın müasir inkişafının teməlini qoydu. Təsəvvür etmek çətindir ki, eger "Əs-

rin müqaviləsi" 1994-cü ildə imzalanmasayı, Azərbaycanın indiki durumu nece olardı. "Əsrin müqaviləsi" iqtisadiyyatımızın bütün digər sahələrinə öz müsbət təsirini gösterdi, ölkəyə böyük hecmə xarici sərmayə gəldi, elə bu zavoda da çoxlu sərmayə qoyuldu. Azərbaycan iri neft şirkətləri ilə, beynəlxalq neft şirkətləri ilə çox uğurlu əməkdaşlıqla başladı və bunun nəticəsində həm neft kəmərlərinin tikintisi mümkün oldu, həm də Azərbaycanda neftin hasilatı artırıldı.

Biz bu gün Azərbaycanın həyatında çox böyük bir mərhələnin astanasındayıq. Yene də məhz Heydər Əliyevin cəsarəti, müdrikiyi nəticəsində Baki-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi nəinki mümkün olmuşdur, həm də bu tikinti uğurla davam etdirilir və bu yaxınlarda kəmər istismara veriləcəkdir. Bu, ölkəmiz üçün həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımından müstəsna əhəmiyyəti olan bir layihədir. Azərbaycan bu layihənin hesabına öz iqtisadi potensialını daha da gücləndirəcək, ölkə iqtisadi cəhətdən çox möhkəm olacaqdır. İnsanlığımızın həyat səviyyəsi yaxşılaşacaqdır. Ölkəyə böyük hecmə gəlir gələcəkdir ki, bu da öz növbəsində, bize imkan verəcək ki, Azərbaycanda bütün mövcud olan problemlər öz həllini daha sürətlə tapsın.

Baki-Tbilisi-Ceyhan neft kəməri Heydər Əliyevin əsəridir. Təsadüfi deyil ki, bu kəmərə Heydər Əliyevin adı verilmişdir.

Növbəti mərhəle isə Azərbaycan qazının dünya bazarlarına çatdırılmasından ibarət olacaqdır. Bu da ölkəmiz üçün çox önemli bir layihədir və uğurla icra olunur. Heç şübhə etmirəm ki, bu layihə də uğurla başa çatdırılacaqdır.

Beləliklə, 1970-ci illərdə respublikamızda bu zavodun tikilmesi və buna bənzər infrastrukturun, müəssisələrin yaranması, müstəqil Azərbaycanda "Əsrin müqaviləsi"nin və ondan sonrakı müqavilələrin imzalanması imkan verir ki, Azərbaycan yaxın zamanlarda çox qüdretli dövlətə çevriləcəkdir. Budur, əsil siyasi xadimin fealiyyəti, budur, əsil dövlət xadiminin fealiyyəti!

Bayaq qeyd etdiyim kimi, Heydər Əliyev bütün dövrlərdə xalqa xidmət edirdi. Ömrünün son gününə qədər xalqa xidmət edirdi. Mən xatırlayıram ki, keçən il aprelin 26-da o, buraya gəlməli və bu zavodun 25 illiyini burada sizinlə birlikdə qeyd etməli idi. Amma ondan beş gün əvvəl onun səhhətində problemlər yaranmışdı və o, buraya gələ bilmədi. Amma mən xatırlayıram, istəyirdi ki, zavo-

da gelsin, zavodla bir daha tanış olsun. Bilirsiniz ki, Heydər Əliyev zavodda müxtəlif dövrlərdə dəfələrlə olmuşdur və onun fəaliyyəti ilə maraqlanırırdı. Azərbaycanda Heydər Əliyevin neft strategiyasının icrası başlanandan sonra zavodun, demək olar ki, ikinci həyatı başladı.

Bilirsiniz ki, zavod bir müddət fəaliyyətsiz qalmışdı. Burada olan avadanlıq köhnəmişdi, işçilərin sayı da azalmışdı. Amma yəni neft strategiyasının icrası nəticəsində zavodda yeni həyat başladı. Bu gün mənə verilən məlumatə görə, zavodda və onunla birgə fəaliyyət göstərən təşkilatlarda çalışan insanların sayı 5 min-dən yuxarıdır. Burada orta emekhaqqı 300 dollardan 700 dollara qədərdir.

Sadaladığım bütün bu məsələlər müasir Azərbaycanın həyatını göstərir. Göstərir ki, Azərbaycan uğurla inkişaf edir, Azərbaycan Heydər Əliyev siyasetinə sadıq olaraq, bütün dövrlərdə öz imkanlarından istifadə etməklə uğurla irəliyə gedir.

Gələcəkdə bizim vəzifələrimiz çoxdur. Biz Heydər Əliyev siyasetini bütün sahələrdə davam etdirməliyik. Yalnız bu siyaset Azərbaycan xalqına xoşbəxtlik gətirəcəkdir. Yalnız bu siyaset Azərbaycanı iqtisadi cəhətdən daha da güclü edəcəkdir.

Çox şadam ki, bu gün zavod çox uğurla fəaliyyət göstərir. Mən keçmiş işimlə əlaqədar zavodda dəfələrlə olmuşam. Prezident ki mi də olmuşam və yəqin ki, həle çox olacağam. Mən çox şadam ki, zavodda gedən işlər bu gün dünya standartlarına cavab verir. Burada tikilen, inşa edilən qurğular ən yüksək səviyyədə istismara verilir, bu da onu göstərir ki, zavodun çox peşəkar kollektivi var. Çox şadam ki, bu peşəkar kollektiv Azərbaycana çox ləyaqətlə xidmət edir, böyük işlər görür.

Əziz dostlar, xalqımızın ümummilli lideri Heydər Əliyevin zavodda ucaldılmış abidəsinin açılışı münasibətlə sizin hamınızı bir daha ürəkdən təbrik edirəm. Zavodun kollektivinə yeni-yeni uğurlar, qələbələr arzulayıram. Sağ olun!

## BAKİ DƏRİN ÖZÜLLƏR ZAVODUNDA ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİN TƏNTƏNƏLİ AÇILIŞI OLMUŞDUR

Oktjabrın 5-də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin abidəsinin təntənəli açılışı olmuşdur.

Abidənin müəllifi xalq rəssamı, akademik Ömər Eldarovdur.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimde iştirak etmək üçün zavoda geldi. Zavodun həyətinə toplaşanlar dövlətimizin başçısını səmimiyyətlə qarşıladılar. Onların əllərində Azərbaycanın dövlət bayrağı və ümummilli liderimizin portretləri var idi.

Prezident İlham Əliyev açılışı bildirən ağ örtüyü götürdü və abidənin önünü gül dəstəsi qoyma.

Təntənəli mərasimi Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev açdı.

## AZƏRBAYCAN DÖVLƏT NEFT ŞİRKƏTİNİN PREZİDENTİ NATIQ ƏLİYEVİN çıxışı

- Möhtərem cənab Prezident!

Hörmətli neftçilər!

İcazə verin, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun işçiləri, bütün neftçilər adından Azərbaycan Respublikasının hörmətli Prezidenti İlham Əliyevi səmimi qəlbdən salamlayım və xalqımızın ümummilli lideri Heydər Əliyevin burada ucaldılmış abidəsinin açılışına həsr olunmuş təntənəli mərasimi açıq elan edim.

Əziz neftçilər, Bakı Dərin Özüllər Zavodunun 25 ildən artıq tarixi ilk gündən xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu zavodun tikilməsi, fəaliyyətə başlaması Heydər Əliyevin səyləri nəticəsində mümkün olmuşdur. Bildiyiniz kimi, 1970-ci illərdə Azərbaycanın neft sənayesinin inkişafında böyük xidmətlər göstərən Heydər Əliyev bu zavodun məhz burada, Azərbaycanda tikilməsinə nail olmuşdur. Bu, böyük bir siyasi qələbə idi. 25 il keçibdir və indi biz başa düşürük ki, o vaxt Heydər Əliyev bu addımı ilə ne qədər uzaqqorənlik, müdriklik nümayiş etdirmiştir.

Bu gün biz deyə bilerik ki, bu, doğrudan da böyük siyasi qələbə idi. Əger bu zavod Azərbaycanda, Bakıda tikilməseydi, bu gün biz Xəzərin zəngin neft-qaz yataqlarını mənimsəyə bilməzdik.



Bu, həm də böyük bir iqtisadi qələbə idi. Ona görə ki, Azərbaycanın müstəqilliyi dövründə yeni neft strategiyasının həyata keçirilməsində bu zavodun çox böyük rolü var. Bu, bütün Azərbaycan əhalisi üçün, Azərbaycan neftçiləri üçün böyük bir sosial qələbə idi.

Ona görə ki, burada minlərlə insan işləyir və biz fəxr edirik ki, indi belə bir nehəng zavod fealiyyət göstərir və o, yeni neft stra-

tegiyasının həyata keçirilməsinin flaqmanıdır.

Hörmətli Prezidentimiz cənab İlham Əliyev abidənin açılışından sonra zavodda Mərkəzi Azəri platformasının üst modullarına baxacaq, xeyir-duasını verəcəkdir. Biz isə onu bir neçə gündən sonra dənizə yola salacaqıq. Bunlar hamısı, deyə bilerik ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində mümkün olmuşdur.

Mən bu gün hamınızu bu böyük qələbə münasibetlə təbrik etmək istəyirəm. Bütün neftçilərə uzun ömr, cansağlığı arzulayıram. Arzu edirəm ki, onlar yaxşı nəticələr əldə etsinlər və Heydər Əliyevin neft strategiyasını uğurla həyata keçirsinlər.

Hesab edirəm ki, bu zavodda çalışmağın özü böyük fəxr və şərəfdür. Bu abidənin burada ucaldılmasının daha bir mənası da bundadır ki, buraya gələn, zavodda işləyən insanlar həmişə abidənin yanına gəlib Heydər Əliyevin əziz xatirəsi qarşısında ehtiramla baş əyəcəklər. Diqqətinizə görə çox sağ olun. Hamınıizi bir daha təbrik edir, yeni qələbələr arzulayıram.

### **HEYDƏR ƏLİYEV ADINA BAKI DƏRİN ÖZÜLLƏR ZAVODUNUN DİREKTORU TAHİR MƏMMƏDOVUN çıxışı**

- Möhtərem cənab Prezident!

Hörmətli qonaqlar!

Bu gün ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Bakı Dərin Özüllər Zavodunun kollektivi üçün ən əlamətdar və unudulmaz günlərdən biri kimi yadda qalacaqdır. Dahi Heydər Əliyevin siyasi və iqtisadi xəttini, idarəcilik ənənələrini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zavodumuzdadır və bizimlə birgə Heydər Əliyevin abidəsinin açılışında iştirak edir.

Cənab Prezident, möhtərem Heydər Əliyevin adının əbediləşdirilməsi ilə bağlı imzaladığınız fəman ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanmışdır. Biz Heydər Əliyevin adını daşıyan bu zavodda işləmeyimizle fəxr edir və sevinirik. Çünkü Dərin Özüllər Zavodunun Azərbaycanda tikilməsi hələ 25 il bundan əvvəl Heydər Əliyevin fealiyyəti nəticəsində mümkün olmuşdur.

O vaxt mərkəzi hökumət zavodun Bakıda tikilməsinə mane olurdu. 1974-cü ildə qaldırılmış məsələ ancaq 1978-ci ildə Heydər Əliyevin səyi nəticəsində həll edildi və həmin ildə zavodun tikinti-

sinin başlanmasına sərəncam verildi.

Cənab Prezident, Heydər Əliyev adına zavoda diqqət və qayğından ruhlanan əməkçilərimiz sabaha inamlı yaşayır və işləyirlər. Sizə dərin minnətdarlığımızı bildiririk ki, qısa müddətdə - bir il ərzində iki dəfə zavodumuzda olmusunuz.

Möhtərəm cənab Prezident, hələ 1970-ci ildən başlayaraq Xəzər dənizində neft hasilatı üçün infrastrukturun yaradılması problemini Heydər Əliyev dəfələrlə İttifaq rəhbərliyi qarşısında qoymuşdu. O vaxt dənizin 100 metr dərinliyi üçün nəzərdə tutulan platformalar daha dərin qatlarda işləməyə imkan vermirdi. Ona görə cənab Heydər Əliyev məsələ qaldırdı və dənizin 200 metr dərinliyində işləmek üçün platforma hazırlayan beş bir nəhəng zavodun tikintisine başlandı. Heydər Əliyev bütün tikinti təşkilatlarını bu işə cəlb etdi. Eyni zamanda, sosial-medeni məsələlərə de diqqət göstərilirdi. Beş ki, qısa bir müddətdə Sahil qəsəbəsində 130 min kvadratmetrlik yaşayış sahələri, uşaq bağçaları, ümumtəhsil, peşə təhsili məktəbləri və bir sıra digər obyektlər tikilib istifadəyə verildi.

Zavodun tikintisi ilə yanaşı, kadrların hazırlanması problemi də rəhbərlik qarşısında qoyulmuşdu və 1500 nefər azərbaycanlı gənc keçmiş Sovet İttifaqının ayrı-ayrı şəhərlərində müxtəlif ixtisaslar üzrə təhsil alaraq geri qayıtdılar. Bundan sonra qısa zamanda zavodun kollektivi tərəfindən 163 metr dərinlikdə işləyə bilən 12 dəniz platforması hazırlanmış və dənizə aparılmışdı. Zavod fransızlarla birgə tikilmişdir, buradakı avadanlıq Qərbi Avropanın inkişaf etmiş ölkələrindən gətirilmişdi. Zavodun texnologiyasının müasir olması hələ 1991-ci ildə xarici təşkilatlarda maraqlı oymış, sonralar isə biz Norveç üçün Şimal dənizində işləyəcək müüm modullar hazırlayaraq həmin ünvana göndərmişik.

SSRİ-nin dağılması bütün sahələr kimi, bizim zavodun işinə də mənfi təsir göstərməşdir. Ancaq Heydər Əliyevin uzaqgörən siyaseti nəticəsində 1994-cü ildə bağlanmış "Əsrin müqaviləsi" zavodu tamamilə dayanmaqdan xilas etdi və 1995-ci ildən müəssisəmiz əvvəlki səviyyəsine çatmağa başlamışdır. Birinci işimiz "Çıraq-1" platformasının hissələrinin dəyişdirilməsi olmuşdur. Biz "McDermott" şirkəti ilə birgə bunu vaxtında təhvil vermişik. Bizim ayrı-ayrı firmalardan da sifarişlərimiz olmuşdur. Sənəqəl terminali üçün irihəcmli çənlərin hazırlanması "Teksun" firması ilə bizi həvələ edilmişdi. Baxmayaraq ki, bizim müəssisəsə çən hazırlamaq

üçün ixtisaslaşmamışdır, lakin kollektivimiz bu işi layiqince yerine yetirmişdir. YarımDALMA qurğuları üçün də müəyyən hissələr düzəldilib təhvil verilmişdir.

"Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənilməsində bütün işlərin bu zavodda görülməsi nəzərdə tutulmuşdur. Platformalar üçün blokların və ilk hissələrin yiğilmasını müşərək təşkilatlarla birgə yerinə yetiririk. Mərkəzi Azəri platforması da hazırlanır. Siz bu gün ona baxacaqsınız. Yaxın vaxtlarda o, dənizə göndərilecekdir. İndi Qərbi Azəri platformasının yiğilması davam edir.

İqtisadi vəziyyətin ağır olmasına baxmayaraq, biz sosial problemlərə də fikir veririk. Bu yaxılarda 117 mənzilli bina tikilib işçilərə verilmişdir. İndi ikinci binanın tikintisine hazırlaşırıq.

Cənab Prezident, kollektivin adından Sizə bir daha minnətdarlığı bildirirəm. Çünkü Siz cənab Heydər Əliyevin emeyini və əziyyətini nəzərə alaraq bu zavoda onun adını vermisiniz. Hamimiz söz veririk ki, gələcəkdə Azərbaycanın neft strateyiyanın həyata keçirilməsi ilə bağlı zavodun qarşısında qoyulan bütün tapşınqların yerinə yetirilməsi üçün səyə çalışacağıq.

### **HEYDƏR ƏLİYEV ADINA BAKI DƏRİN ÖZÜLLƏR ZAVODUNUN FƏHLƏSİ İMRAN ŞİXƏLİYEVİN çıxışı**

- Hörmətli Prezident!

Icazə verin, Sizi bizim müəssisəyə növbəti dəfə gelmeyiniz münasibətə kollektivin adından salamlayın və Sizə "Xoş gəlmisiniz!" deyim.

Bildiğiniz kimi, keçmiş SSRİ ərazisində analoqu olmayan müəssisəmiz ulu önderimiz, dahi rəhbərimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə tikilmişdir. Müəssisəmizə müstəqil Azərbaycanın yaradıcısı, dünyanın qəbul etdiyi tarixi şəxsiyyət Heydər Əliyevin adının verilməsinə görə, hörmətli Prezident, icazə verin, kollektivimiz adından Sizə minnətdarlığımızı bildirək.

Hörmətli Prezident, mənim yaddaşımı həkk olunmuş bir neçə hadisəni xatırlamaq yerinə düşərdi. İlk dəfə 1982-ci ildə zavodu muza gəlişi zamanı cənab Heydər Əliyevlə görüşəndə onu Azərbaycanın sönməz günü adlandırmış və demişdim ki, Sizin Azərbaycan üçün etdiklərinizin qiymətini tarix özü verəcəkdir. Şükürler olsun ki, tarix özünü çox gözlətmədi. İkinci dəfə mən möhtə-

rəm Heydər Əliyevlə görüşmək, söz demək xoşbəxtliyi 1993-cü ilde Bakı müəssisələrinin kollektivləri ilə prezident seçkilərindən əvvəl keçirilən görüşdə nəsib oldu.

O vaxt mən zavodumuzun düşdürüyü ağır vəziyyətdən çıxmışına öz şəxsi köməyini göstərməsini xahiş edərək demişdim: Azərbaycan rəhbərliyi Bakının əvvəlki şöhrətini bərpa etmək üçün zavodumuzun problemlərini həll etməli, düşdürüyü ağır iqtisadi böhrəndan çıxmاسını təmin etməlidir. Axi neft Bakının şöhrəti, iqtisadiyyatımızın qüdrətidir.

İndi hər şey göz qabağındadır. Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində respublikamız sürətlə inkişaf etmişdir.

Hörmətli Prezident, çox müsbət hal kimi onu da qeyd etmək lazımdır ki, bizim kollektiv respublikamızın ağır vəziyyətdə olduğu zamanda texnoloji avadanlığın dağılımasına yol verməmiş, zavodu bu günlər üçün qoruyub saxlaya bilmüşdür. Biz çox xoşbəxtik ki, müstəqil Azərbaycanın bu günü, sabahı üçün böyük əhəmiyyət kəsb edən, müəllifi dahi Heydər Əliyev olan neft strategiyasının həyata keçirilməsində kollektivimizin de əməyi var. Kollektivimiz əvvəlki nəsillərin nailiyyətlərini yaşıdır, gələcək nəsillərin xoş güzərənin təməlini qoyur.

Hörmətli Prezident, bütün bu nailiyyətlərin qazanılmasında Sizin də xidmətiniz danılmazdır. Əvvəller Bakı şəhəri rayonları içərisində sosial inkişaf baxımından ən geridə qalan Qaradağ rayonu 1995-ci ildən sonra, Sizin deputat fəaliyyətinizin nəticəsində köklü surətdə dəyişmişdir. O günlərdən bu günədək hər bir qaradağlı Sizin şəxsi qayınızı hiss edir. Buna görə bütün qaradağlılar adından Size təşəkkürümüzü bildiririk.

Mən mübaliğəsiz deyərdim ki, Azərbaycanın hazırlığı Sizin rəhbərliyiniz altında Qaradağdan başlayıb bütün ölkəni bürüdü. Cənab Prezident, Sizin əməli fəaliyyətiniz haqqında hər bir qaradağlı sonsuzluğa qədər danişa bilər. Lakin biz buna ehtiyac duymuruq. Sizin bütün fəaliyyətiniz əməli işlərə söykənir. Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir. Kollektivimiz uğurla apardığınız daxili və xarici siyaseti ürəkdən bəyənir və Sizi dəstəkləyir. Əminəm ki, mən hərəkət Prezidentimizin Azərbaycan xalqının bu günü və sabahki həyatında müstəsna rolü olacaqdır. Bu çətin və şərəfli işinizdə Size uğurlar arzulayırıq.

Yaşasın Heydər Əliyev siyasetindən yoqrulmuş İlham Əliyevlə Azərbaycan xalqının vəhdəti!

## "ƏSRİN MÜQAVİLƏSİ" İLƏ BAŞLAYAN HEYDƏR ƏLİYEVİN NEFT STRATEGİYASININ HƏYATA KEÇİRİLMƏSİNDE TARİXİ HADISƏ

*Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan və Gürcüstan ərazilərindən keçən hissəsinin birləşdirilmesi mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin nitqi*

- Hörmətli cənab prezident Mihail Saakaşvili, əziz dostum Mixail!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Bu gün çox tarixi bir gündür. İnşası uğurla davam edən Bakı-Tbilisi-Ceyhan neft kəməri iki qardaş ölkənin sərhədində birləşir. Bu əlamətdar, tarixi gündə sizin hamınıza öz dərin minnətdarlığını və salamlarımı çatdırmaq istəyirəm. Bu kəmərin tikintisində iştirak etmiş bütün insanları xüsusilə qeyd etmək isteyirəm. Bəziləri tərəfindən efsane kimi təqdim edilən Bakı-Tbilisi-Ceyhan neft kəməri onların əməyi nəticəsində gerçəyə çevrilmişdir.



Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycanda 1994-cü ildən başlanmış Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir. On il bundan əvvəl, "Əsrin müqavilə"sinin imzalanmasından sonra Azərbaycanda yeni neft strategiyası həyata keçirilməyə başlandı. Bu müddət ərzində böyük uğurlar qazanıldı, böyük məsələlər öz həllini tapdı. Azərbaycan iqtisadi cəhətdən gücləndi. Ölkəmizin iqtisadiyyatına, sənayesine milyardlarla dollar sərmayə qoyuldu. Bu, çox mühüm bir hadisədir və onu gösterir ki, ölkəmizdə gedən proseslərə, Azərbaycanın geleceyinə çox böyük inam var. Əger bu inam olmasayı, əlbəttə ki, milyardlarla dollar sərmayə qoyulmazdı. Bu müddət ərzində Azərbaycanın neft infrastrukturunu, demək olar ki, tamamilə yeniləşdi, yenidən quruldu və indi dünyanın en yüksək standartlarına cavab verir. Qazma qurğularının ti-

kintisi, digər infrastrukturun yaranması və əlbəttə ki, iki neft kəmərinin - Bakı-Novorossiysk və Bakı-Supsa kəmərlərinin tikintisi neft strategiyasının tərkib hissəsi idi. Əger 1994-cü ilin sentyabrın 20-de "Əsrin müqaviləsi" imzalanmasaydı, bunların heç biri mümkün olmazdı.

Azərbaycan öz iqtisadi potensialını çox böyük dərəcədə gücləndirə bildi. Bütün bu işləri həll etmək üçün böyük iradə, cəsarət və uzaqqorənlik lazımdı. Mənim dostum Mixail öz çıxışında qeyd etdi ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra çox ağır vəziyyətdə idi. Ölkədə xaos, böhran, hərc-mərclik hökm süründü. İqtisadiyyat ildən-ile tənəzzülə uğrayırdı və demək olar ki, tamamıla dağılmışdı. Yalnız və yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda hakimiyətə gəlmişindən sonra vəziyyət dəyişdi, Azərbaycan tədricən böhrandan çıxmaga başladı və texminən 1996-ci ildən sonra ölkədə bütün sahələrdə inkişaf başlandı. Biz bu gün sizinlə bu inkişafın nəticələrini görürük. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi hem Azərbaycan üçün, hem Gürcüstan üçün, hem də bütün region üçün çox vacibdir. Bu, ölkəmizə yeni imkanlar yaradacaqdır, xalqlarımız üçün yeni şəraitin yaradılmasını təmin edəcəkdir. Əlbəttə ki, bu, ölkələrimizə böyük həcmde maliyyə vəsaitinin cəlb olunmasına getirib çıxaracaqdır.

Eyni zamanda bütün bu iqtisadi məsələlərlə yanaşı, regional təhlükəsizlik məsələlərinə də bu layihə öz töhfəsini verəcəkdir. Təəssüflər olsun ki, regionda sülh və təhlükəsizlik hələ də tam mənada bərqərar olunmayıbdır. Biz ümidi edirik ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri bu baxımdan da bize kömək edəcəkdir.

Regionda əməkdaşlıq uğurla davam edir, Gürcüstanla Azərbaycan arasında əlaqələr həmişə çox yüksək səviyyədə olmuşdur. Əsrlər boyu xalqlarımız mehriban dostluq və qardaşlıq şəraitində yaşamışlar. Bu gün də belədir. Çox vacibdir ki, aramızda olan ənenəvi dostluq və qardaşlıq münasibətləri xalqlarımız, ölkələrimiz müstəqilliyini əldə etdikdən sonra daha da inkişaf etsin. Bu gün ölkələrimiz çox mühüm bir mərhələdədir. Hər iki ölkədə rəhbərliyə yeni insanlar gəlmişlər. Onların fəaliyyətindən, bir-birinə olan münasibətdən çox şey asılıdır. Çox şadam ki, ilk görüşdən, ilk təmasdan Mixaille mənim aramda olan münasibətlər əsil mənada qardaşlıq münasibətləridir. Biz həmişə bir-birimizi görməyi-

mizə çox sevinirik, çox şadıq. İştirak etdiyimiz ele bir beynəlxalq tədbir olmayıb ki, biz orada görüşməyək. Xalqlarımızın geləcəyi, müstəqil dövlətlərimizin birgə yaşaması və güclənməsi, dünyada öz mövqelərini möhkəmləndirməsi üçün bizim dostluğumuz vacibdir. Hər bir Azərbaycan, hər bir Gürcüstan vətəndaşının dostluğu vacibdir. Bu məsələdə də ölkə rəhbərləri öz vətəndaşlarına gözəl nümunə göstərir. Əminəm ki, bu, hamı üçün örnek olacaqdır, hamımız gündəlik həyatımızda, gündəlik fəaliyyətimizdə çalışacaq ki, iki ölkə arasında olan münasibətləri daha da gücləndirək, daha yüksək pilleye qaldıraq.

Bu gözəl gündə qeyd etməliyəm ki, həm Gürcüstanda, həm Azərbaycanda, həm də Türkiyədə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi istiqamətində böyük işlər görülmüşdür. Mən bu gün bu kürsüdən bizim türkiyeli qardaşlarımızı da təbrik etmək, onların fəaliyyətini də yüksək qiymətləndirmək istayıram. Bu layihə, ümumiyyətlə, bütün dünyaya sübut edir ki, regional əməkdaşlıq hansı formada həyata keçirilməlidir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər enerji layihələri dünyanın en böyük layihəlidir. Əlbəttə, bizim bütün uğurlarımız gelecek əməkdaşlıq prosesine müsbət təsir edəcəkdir. Regional əməkdaşlıq daha da güclənəcək, yeni formalarla zənginləşəcəkdir. Əminəm ki, bizim uğurumuz başqa regional məsələlərə də öz gözəl təsirini göstərəcəkdir.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisində bilavasitə iştirak etmiş, əməyini qoymuş şirkətləri, insanları, dostlarını salamlayıram və onları təbrik edirəm, öz minnətdarlığı bildirirəm. Bakı-Tbilisi-Ceyhan Ko şirkəti və bu şirkətdə aparıcı rol oynayan bp şirkəti Azərbaycanın çox gözəl tərəfdəşləridir. 10 ildən artıqdır ki, bp ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında çox gözəl əməkdaşlıq var, biz əsil mənada tərəfdəsiq. Biz çox minnətdarıq ki, bp Azərbaycana böyük həcmde sərmayə qoyubdur, ölkəmizdə müxtəlif layihələrdə aparıcı rol oynayır və əminəm ki, bundan sonra əməkdaşlığımız daha da güclənəcəkdir. Gələcəkdə bizi böyük işlər gözləyir. Kəmərlər tikişdən və istismara veriləndən sonra onların normal fəaliyyəti və təhlükəsiz istismarı bizim hamımızın diqqət mərkəzində olacaqdır.

Bu illər ərzində Azərbaycan Dövlət Neft Şirkəti çox böyük işlər

göründür. Şirkətdə çalışan mütəxəssislərin, fəhlələrin, danışqları aparan şəxslərin hamisinin bu işlərdə böyük əməyi vardır. Azərbaycan Dövlət Neft Şirkəti də bu son 10 il ərzində daha yüksək nəticələr əldə edib, daha müasirləşibdir və əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisində bu şirkətin böyük, 25 faizə bərabər payının olması bizim üzərimizə əlavə məsuliyyət qoyur.

Bütün digər şirkətlərin, Azərbaycan tərəfindən inşaati aparan SSİS və Gürcüstan tərəfindən inşaati aparan "Kapak-Petrofak" şirkətlərinin də fealiyyətini yüksək qiymətləndirirəm. Əgər bu məsələdə bizim dostumuz Amerika Birləşmiş Ştatlarının iştirakı və fealiyyəti olmasaydı, əlbəttə ki, bütün bunları həyata keçirmek çox çətin olardı. Biz bu dəstəyi ilk anlardan hiss etmişik, bu gün də hiss edirik. Bu məsələlərlə 10 il yaxın məşğul olan bir adam ki mi tam səmimiyyətlə deye bilerəm ki, əgər Amerika hökumətinin bu məsələ ilə əlaqədar qətiyyəti mövqeyi nümayiş etdirilməsəydi, bizim işlərimiz daha çətin ola bilərdi. Fürsətdən istifadə edərək, bu tədbirdə bizimlə bərabər olan və məxsusi buraya gəlmış dostumuz, səfir Stiven Mənni salamlayıram və onun fealiyyətini xüsusi qeyd etmek istəyirəm.

Sadaladığım bütün məsələlər bize bu nəhəng layihəni həyata keçirməyə imkan veribdir. Burada Azərbaycanda və Gürcüstanda görülen işlər, bizim neft şirkətlərimiz və tərəfdəşlərimiz, Amerika Birləşmiş Ştatlarının fealiyyəti və bu işlərə töhfəsi mühüm rol oynamışdır. Beynəlxalq maliyyə qurumlarının yardımını olmasaydı, biz bu qədər vəsaiti toplaya bilməzdik. Bütün bu amillər bir daha göstərir ki, beynəlxalq və regional əməkdaşlıq olan yerdə uğurlar da, nəticələr də olur.

Mən çox şadam və sevinirəm ki, biz bu əlamətdar günü qeyd edirik. Bilirsiniz ki, bu məsələlərdə, Azərbaycanın neft strategiyasının həyata keçirilmesində, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisində xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsnə rolü var idi. Təsadüfi deyildir ki, bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri Heydər Əliyevin adını daşıyır. Ceyhanda tikilən nəhəng terminal Heydər Əliyevin adını daşıyır. Bunların hamısı təbiidir. Ona görə ki, Heydər Əliyevin fealiyyəti, rəhbərliyi, uzaqqorənliyi, cəsarəti nəticəsində bütün bu məsələlər öz həllini tapmışdır.

Mən 1994-1995-ci illəri də yaxşı xatırlayıram. O zaman bəzilə-

ri buna inarımındı, bəziləri bize maneçilik törətmək isteyirdi. Amma heç kim buna müvəffəq ola bilmədi. Azərbaycan, Gürcüstan və Türkiye xalqlarının iradesi, əzmkarlığı, birliliyi bize imkan verdi ki, biz bu gün burada bu gözəl bayramı qeyd edə bilək. Bu əlamətdar hadisə bir daha göstərir ki, bizim qarşımızda heç bir maneə, heç bir əngəl ola bilməz və heç kim bizi tutduğumuz yoldan döndərə bilməz.

Əziz dostlar!

Men sizin hamınızi bir daha ürəkdən salamlayıram. Bu gözəl hadisə münasibetlə hamınızi ürəkdən təbrik edirem. Arzu edirəm ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla, vaxtında istismara verilsin, biz də bunu qeyd edək. Bakı-Tbilisi-Ərzurum qaz kəmərini də oxşar tale gözləsin və ölkələrimiz bir-birinə daha da yaxın olsun. Bu, bizim arzumuzdur, istəyimizdir və buna nail olacağıq. Çünkü bu, Gürcüstan və Azərbaycan rəhbərliyinin, insanların, vətəndaşlarının arzusudur.

Bir daha sizin hamınıizi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, belə bayramlar çox olsun və biz həmişə görüşəndə bir-birimizi təbrik edək, sevinək, elə edək ki, xalqlarımız həmişə yaxşı, fıravunlıq içində yaşasın və xoşbəxt olsunlar.

### Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyevin çıxışı

- Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev!

Gürcüstanın Prezidenti zati-aliləri cənab Mixail Saakaşvili!

Hörmətli xanımlar və cənablar!

İcazə verin, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan esas ixrac neft kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsinə həsr olunmuş təntənəli mərasimi açıq elan edim və bu mərasimde iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi və



Gürcüstan Prezidenti Mixail Saakaşvilini səmimi qəldən salamlayım, gələcək fəaliyyətlərində uğurlar arzu edim.

Bu gün Azərbaycan və Gürcüstanın qardaş xalqları arasında olan çoxəslik və çoxşaxəli münasibətlər və əməkdaşlıq tarixində əlamətdar hadisə baş verir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz əsəri olan və hazırda onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri iki ölkənin XXI əsrə iqtisadi inkişafını, regionumuzun təhlükəsizliyini təmin edəcək, xarici sərmayələrin cəlb olunmasına, dünya iqtisadiyyatına qovuşmağa, əlverişli ticarət əlaqəlerinin genişlənməsinə şərait yaradacaqdır.

Hörmətli mərasim iştirakçıları, öz neft ehtiyatlarına görə dünyada təxminən 10-cu yeri tutan Xəzər hövzəsinin potensialı təqribən 20 milyard barrel neft və 640 trilyon kubmetr qaza bərabərdir. Bu ise dünyanın ümumi ehtiyatlarının 15 faizini təşkil edir. Xəzər dənizinin Azərbaycan sektorunda böyük həcmində ehtiyatlara malik olan iri neft-qaz yataqları mövcuddur. Lakin Xəzər bölgəsinin qapalı coğrafi mövqeyi həmin ehtiyatların beynəlxalq bazarlara nəql edilməsini çətinləşdirir və məhz buna görə yeni etibarlı ixrac-nəql sisteminin yaradılması məsəlesi ön sıraya çıxmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin neft strategiyası çərçivəsində bu problem həll olunur və ildən-ile artan böyük həcmli sərmayələr, nəhəng boru kəmərlərinin tikiləsi, neft və qaz sektorunda proseslərin feallaşması inkişaf etmiş infrastruktur ilə bərabər Azərbaycanın dünya iqtisadiyyatı üçün əhəmiyyətini təsdiq edir və bu baxımdan dünyanın neft və qaz mərkəzlərində birinə çevrilməsinə imkan yaradır.

Növbəti beş ildə Azərbaycan neft-qaz hasilatı sahəsində nəhəng inkişafa çatacaqdır və bu, əsasən, "Azəri-Çıraq-Günəşli" yataqlarının və "Şahdəniz" yatağının irimiqyaslı işlənilməsi nəticəsində baş verəcəkdir. Bu il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin 10-cu ildönümüne həsr olunmuş təntənəli mərasimdə "Azəri-Çıraq-Günəşli" yatağının tammiqyaslı işlənilməsinin üçüncü mərhəlesi təsdiq olunmuşdur. Beləliklə, bu yataqlardan hazırda gün ərzində 140 min barrel olan hasilat 2008-ci ildə 1 milyon barrelə çatacaqdır.

Bununla yanaşı, "Şahdəniz" yatağının təkcə birinci mərhəlesi nin işlənilməsi nəticəsində 400 milyard kubmetrdən çox həcmində

qaz alınacaqdır. Beləliklə, Azərbaycan təbii qaz ixrac edən ölkəyə çevriləcək və Cənubi Qafqaz, Bakı-Tbilisi-Ərzurum ixrac qaz kəməri vasitəsilə əsasən Türkiye bazarı, 2006-ci ildən başlayaraq isə Avropa bazarı gün ərzində təqribən 90 milyard kubmetr təbii qazla təmin olunacaqdır. Eyni zamanda Azərbaycan və Gürcüstan da öz tələbatlarını ödəyəcəklər.

Bütün bu layihələri gerçəkləşdirmək üçün tələb olunan sərmayənin ümumi məbləği, indiyədək qoyulmuş sərmayələr də daxil olmaqla, təxminən 20 milyard dollar həcmindədir. Bu nəhəng layihələrin təməlini qoyan və inkişaf etdirən, onların gerçəkləşməsi üçün əvəzsiz xidmətlər göstərən xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur.

Bu gün biz hamımız sevinc hissi duyuruq ki, Heydər Əliyevin başladığı işlər uğurla davam etdirilir və arzular reallığa çevirilir.

Bu gün fərqli deyə bilerik ki, Qara dəniz boğazlarından yan keçərək, Xəzərlə Aralıq dənizini birləşdirəcək, Şərqi-Qərb enerji-nəqliyyat dəhlizinin əsasını təşkil edən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi başa çatmaqdır. Sənəqəl terminalında ilk neftin qəbul olunmasına hazırlıq işləri 72 fazdən çox, Ceyhan terminalında isə 85 faiz yerinə yetirilmişdir.

Etibarlı enerji dəhlizinin yaradılması hər üç ölkədə yerli əhalinin işlə təmin olunması və xidmət sahələrinin genişləndirilməsi üçün uzunmüddəli imkanlar açılmışdır. Hazırda Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi üzrə sahə və obyektlərdə 21 min insan işləyir ki, bunların təxminən 5 mini Azərbaycanda, 5 mini Gürcüstanda və 11 mini Türkiyədədir. Bunların da təxminən 80 faizi yerli vətəndaşlardır. Kəmərin tikilməsi nəticəsində Azərbaycan, Gürcüstan və Türkiye üçün uzunmüddəli və etibarlı gelir axını təmin ediləcəkdir. Bu, regiona yeni xarici sərmayələrin cəlb olunmasına, yerli təchizat gücünün artırılmasına daha böyük imkanlar verəcəkdir.

İcazə verin, ixrac neft kəmərinin Azərbaycan və Gürcüstandan keçən hissələrinin birləşməsi münasibətə bənəhəng tikintidə iştirak edən tərəfdəşələrimizi və xüsusi ilə inşaatçıları təbrik edim, onlara uğurlar arzu edim.

## Gürcüstanın yanacaq və energetika naziri Nika Gilaurinin çıxışı



- Hörmətli prezident İlham Əliyev!  
Hörmətli prezident Mixail Saakaşvili!

Xanımlar və cənablar!

İcazənizlə, bugünkü əlamətdar hədise münasibətə sizi ürəkdən təbrük edərdim. Bu gün bizim dostluğumuzun və qardaşlığımızın möhkəmlənməsinin daha bir əsası qoyulur və xalqlarımızın iqtisadi gələcəyinin təminatı yaradılır. Biz bu layihənin regionumuz üçün böyük əhəmiyyətini yaxşı dərk edirik.

Həm iqtisadiyyat, həm də təhlükəsizlik baxımından layihə bölgə üçün çox mühümdür. Eyni zamanda layihə bizim xalqlarımız arasında dostluğun daha da möhkəmləndirilməsinə xidmet edəcəkdir.

Bildiyiniz kimi, Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinin heyata keçirilməsində Gürcüstanın da böyük rolü vardır. Ölkəmiz gələcəkdə də nəzerdə tutulan layihələrin yerine yetirilməsində öz əməyini əsirgəməyəcəkdir. Eyni zamanda Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsi də Gürcüstanın qaza olan tələbatını ödəyəcəkdir. Bu layihələrin heyata keçirilməsində əməyi olanların həmisi, o cümlədən onun teşəbbüskarlarına dərin minnətdarlığımı bildirmək istəyirəm.

## BTC Ko Şirkətinin icraçı direktoru Maykl Taunzendenin çıxışı

- Zati-aliləri prezident İlham Əliyev!

Zati-aliləri prezident Mixail Saakaşvili!

Hörmətli qonaqlar!

Bir müddət bundan əvvəl bura, sadəcə, boş bir sahə idi. Biz boş olan bir sahədə nadir hallarda toplaşırıq. Amma bu adı sahə deyil və bugünkü mərasim də qeyri-adi bir mərasimdir. Siz də adı

qonaqlar deyilsiniz. Bu, hər cəhətdən çox əlamətdar bir tədbirdir və iki ölkəni əhatə edən, BTC-nin Azərbaycan və Gürcüstan sərhədində birləşməsini təmin edən bir mərasimdir. Bu qaynaq bizi BTC-nin tamamlanmasına daha da yaxınlaşdırır. 2005-ci ildə neft məhz bu boru ilə axacaqdır. Qlobal təhlükəsizliyin təmin olunması üçün neft axını başlayacaqdır. Ərsəyə gəlməkdə olan bu uzunmüddətli layihə zəmanəmizin ən möhtəşəm layihələrindəndir. Eyni zamanda BTC zəmanəmizin ən möhtəşəm inşaat və mühəndis layihələrindən biridir. Bugünkü "Qızıl qaynaq", BTC-də 15 min qaynaqdan biri olacaqdır.

Bakı-Tbilisi-Ceyhan adı boru kəmərindən daha çox mənə kəsb edir. Bu, insanlarla bağlı bir layihədir və hər kəsin maraqlarına cavab verir. Layihənin heyata keçirilməsində qarşılıqlı inam da müüm rol oynayır. Biz bu inamı Tbilisidə bir həftə önce ətraf mühitin vahidiyi və təhlükəsizlik problemləri ilə bağlı görüşümüz zamanı möhkəmləndirdik. Ətraf mühitin qorunması, təhlükəsizliyi və sosial problemləri əhatə edən beşilik və 60 milyon dollarlıq iki protokol imzalandı. Bu protokollar Gürcüstanın Baş nazirinin iştirakı ilə imzalandı.

Azərbaycan və Gürcüstan sərhədlərini əhatə etməyimiz BTC üçün bir növ bu ölkələr qarşısında götürdüyümüz uzunmüddətli öhdəliklərin nişanəsidir. Qonaq olaraq, bu, bizə 40 illik müddətə verilmiş bir imkandır və ondan səmərəli istifadə edirik. BTC və tərəfdəşləri adından mən Azərbaycan və Gürcüstan prezidentlərinə öz təbriklərimi çatdırıram. Bugünkü tədbir həm onların, həm də bizim bu müstəsna layihənin müvəffəqiyyəti üçün götürdüyümüz öhdəliklərin yerinə yetirilməsinin bir simvoludur.



## ABŞ Dövlət Departamentinin Xəzər hövzəsinin enerji diplomatiyası üzrə müşaviri, səfir Stiven Mənnin çıxışı



- Hörmətli cənab Əliyev!  
Hörmətli cənab Saakaşvili!  
Xanımlar və cənablar!

Bu gün çox tarixi bir gündür. Biz "Qızıl qaynağ"ın tətənəli mərasimini keçiririk. Bu, həm də iki ölkənin əməkdaşlığının nümunəsidir və onları, habelə Türkiyəni birləşdirir. Bundan başqa, Bakı-Tbilisi-Ceyhan layihəsi region ölkələrini bütün dünyaya birləşdirir. Artıq on ildir ki, bu layihə həyata keçirilməkdədir və çoxlu böyük texniki nailiyyətlər əldə olunmuşdur.

Biz qeyri-adi səviyyədə inşaat-mühəndis uğurları əldə etmişik. Dünya standartlarına uyğun şəkildə 1700 kilometrdən çox ərazi-də boru kəməri çəkilir. Layihənin həyata keçirilməsində Amerika Birleşmiş Ştatları da öz dəstəyini göstərmişdir. Mən öz dövlətimin adından burada iştirak etməyimden böyük şərəf hissi duyuram. Eyni zamanda qeyd etmək istəyirəm ki, bp şirkəti əvvəldən başlayaraq bu layihənin həyata keçirilməsində böyük səylər göstərmişdir. Kəmərin inşasında artıq böyük irəliləyiş əldə olunmuşdur. Onu da demək istəyirəm ki, Bakı-Tbilisi-Ceyhan layihəsi yalnız texniki layihə deyildir. Bu, həm də ticarət əlaqələrinin qurulması və siyasi razılıqların əldə edilməsi deməkdir. Layihə Avrasiya məkanında böyük enerji siyasetinin həyata keçirilməsine kömək edir. Demək olar ki, bu, dünya miqyaslı tərəfdəşlik nümunəsidir. Layihə, habelə beynəlxalq səviyyədə etraf mühitin qorunması texnologiyasını tecəssüm etdirir. Sosial əlaqələrin, biznes dairələri ilə etrafda yaşayan insanlar arasında münasibətlərin qurulması amillini da eks etdirir. Bakı-Tbilisi-Ceyhan layihəsi dönyanın bu sahəde həyata keçirdiyi proqramlar arasında irəliyə atılan daha bir adımdır.

Cənab prezident Saakaşvili, mən istərdim Sizə öz öz dövlətimin adından və öz adımdan salamlarımı çatdırıram. Sizin və komandanızın en çətin vaxtda göstərdiyiniz səylər üçün təşəkkürümüz bildi-

rirəm.

Cənab prezident İlham Əliyev, istəyirəm, həmişə olduğu kimi, Sizə də təşəkkürümü bildirəm. İlk növbədə, hər zaman bu layihəyə böyük diqqət göstərdiyinizə və bu layihəni davam etdirdiyinizə görə Sizə minnetdaram.

Mən, habelə Devid Vudvorda, Natiq Əliyevə öz təşəkkürümü bildirirəm, orılar bu layihənin həyata keçirilməsində həmişə bir yerde olmuşlar. Artıq biz burada fəxrle deyə bilərik ki, konsorsiumlar və şirkətlər bu layihənin həyata keçirilməsində böyük nailiyyətlər əldə etmişlər. Sizin hamınıza təbriklerimi çatdırıram.

## Gürcüstan Prezidenti Mixail Saakaşvilinin çıxışı



- Mənim əziz dostum və qardaşım cənab İlham!

Hörmətli qonaqlar və dostlar!  
Amerikadan və Britaniyadan olan əziz qonaqlarımız!

Bugünkü mərasimdə iştirak etmək mənim üçün böyük şərəkdir. Ona görə ki, bu, doğrudan da bizim arzularımızın və niyyətlərimizin həyata keçməsi deməkdir. Bir neçə illər bundan əvvəl raziqliqların əldə olunmasına və müqavilələrin imzalanmasına baxmayaraq, elə qüvvələr var idi ki, bu layihənin həyata keçirilməsini ləngitmək və onun qarşısında maneələr törmək istəyirdi. Onlar ümumilikdə regionun inkişafını dayandırmaq isteyirdilər. Hesab edirəm ki, artıq həmin adamların niyyətlərinin boşça çıxdığını demək olar. Bütün bu əngellərə baxmayaraq, biz layihəni həyata keçirə bildik və əminik ki, neft kəməri vaxtında istismar ediləcəkdir. Bugünkü tədbir buna daha bir əyani misal və neft kəmərinin vaxtında tamamlanacağına bir sübutdur.

Qeyd etməliyəm ki, ölkələrimiz arasında olan əlaqələr çox geñişdir. Bu neft kəməri də bizi birləşdirən amillerdən biridir. Eyni zamanda Gürcüstanla Azərbaycan milyonlarla insanların qəlbində bir-birine yaxınlaşmışdır. Bizi, həmçinin ölkələrimizin tarixi yad-

daşı bir-birine birləşdirir. Mən iftixar hissi ilə xatırlayıram ki, müstəqilliyimizin ilk illərində biz, həqiqətən, çiyin-çiyinə bir-birimizə yardım göstərdik, qarşımıza çıxan çətinlikləri birlikdə aradan qaldırdıq. Burada etiraf edə bilərem ki, Azərbaycan bəzən öz ehtiyatlarından kəsərək bize qardaş əli uzadırdı.

Bu layihənin həyata keçirilməsində cənab Heydər Əliyevin xüsusi rolunu qeyd etmək istəyirəm. Heydər Əliyev Bakıya qayıdan da Azərbaycanda dövlətçilik tamamilə pozulmuşdu. Bu dahi şəxsiyyət heç nədən böyük bir dövlət yaratdı. Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanın bir ictimai-siyasi formasiyadan digərinə keçdiyi dövredə təsadüf edirdi. Xalqın özündə də sabaha inam itmişdi. Heydər Əliyev həmin inamı qaytardı və böyük bir milləti yenidən bir dövlətin içərisində birləşdirdi. Əminəm ki, əsrlər keçəcək və Azərbaycan xalqı bugünkü prezidentin atasının ölkə üçün, xalq üçün gördüyü işləri unutmayacaqdır.

Bizim borcumuz ondan ibarətdir ki, Gürcüstanda da eyni işləri görək, gürcü xalqını birləşdirek.

Gürcü xalqı deyəndə, mən Gürcüstanda yaşayan bütün millətləri nəzərdə tuturam. Bildiğiniz kimi, son illərdə Gürcüstan ağır və keşməkeşli bir yol keçibdir. Biz məktəblərde Gürcüstanın müstəqilliyi uğrunda canını qurban vermiş insanların şəklini asınq. Eyni zamanda bilirik ki, Azərbaycan üçün də müstəqilliyi qoruyub saxlamaq çox çətin idi. Ona görə də biz müstəqilliyimiz uğrunda həyatlarını qurban vermiş qəhrəmanları unutmamalıyıq. Azərbaycanlılar da Gürcüstanda bizim müstəqilliyimiz uğrunda mübarizə aparmışlar və onlar bizim vətəndaşlarımız, öz doğmalarımızdır. Biz istəyirik ki, onlar gürcülər qaynayıb-qarışınlar və Gürcüstanın ayrılmaz hissəsi olsunlar. Onlara münasibətdə Gürcüstanda ədalət prinsipi olmalıdır. Onlar həmişə hiss etməlidirlər ki, Gürcüstanda heç bir azərbaycanlıni incitməyecəklər. Əlbəttə, məndə elə bir illüziya yoxdur ki, bu neft kəməri bütün problemləri həll edəcəkdir. Məndən önceki iqtidar həmişə deyirdi ki, bu neft kəməri problemlərin hamısını həll edəcəkdir. Amma eyni zamanda, mən onu da etiraf etməliyəm ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri ən böyük amillərdən biridir.

Biz eyni zamanda Gürcüstanda dövlətin borcu kimi yiğilmiş maaşları, təqaüdleri verə bildik, struktur islahatları apardıq, polis öz funksiyalarını icra etməyə başladı. İki-üç gün önce biz Gürcüs-

tanda elan etdik ki, bütün biznesmenlərin bu gündək olan borcunu bağışlayırıq, amma bundan sonra onlar öz vəsaitlərinin həcmini açıqca göstərməli və Gürcüstanın iqtisadiyyatına yönəltməlidirlər. Mən onların toxunulmazlığını bəyan etdim və onlara teminat verdim. İstəyirəm ki, artıq Gürcüstanda insanlarda dövlətə inam olsun və onlar bilsinlər ki, iqtisadiyyata qoyduqları pullar ölkənin geleceyinin və inkişafının teminatıdır.

Ötən həftə ərzində BTC şirkəti ilə bizim aramızda danışıqlar neticesində razılıq əldə olundu. Danışıqlar ekoloji cəhətdən Gürcüstan üçün ən mühüm regionlara aid idi. Bildiğiniz kimi, Bakı-Tbilisi-Ceyhan neft kəməri Gürcüstanın geleceyi üçün böyük əhəmiyyətə malik olan ekoloji bölgelərdən keçir və danışıqlardan sonra əldə olunmuş razılıq və ayrılaçq məbləğ ölkəmizin kurort zonasında xeyli işlər görülməsinə imkan verəcəkdir. Biz bütün bu layihələrin həyata keçirilməsi üzrə addım-addım irəliləyərək, ayaq üstə dura bilecəyik. Bizim xalqımız hələ kasibdir, sosial problemlərimiz çoxdur. Amma iller ərzində yiğilmiş problemləri bir gündə həll etmək mümkün deyildir. Biz çalışınq ki, səylərimizi artırıq. Səkkiz ay ərzində əldə etdiklərimiz yeqin ki, başqa şəraitdə dörd-beş ilə görüldər. İnanıram ki, biz insanlarının geleceyi naminə gördükümüz işləri uğurla başa çatdıracağıq. Bizim üçün ən ənənəvi vətəndaşların həmərəyliyidir. Gürcü və Azərbaycan xalqları ar-tıq bizim seçimimizin doğru olduğunu inanıblar. Biz bütün ölkələr - Rusiya, Türkiye ilə əlaqələrimizin yaxşı olmasını istəyirik. Biz ölkələrimizin inkişafında Türkiyənin rolunu danılmaz hesab edirik. Bu layihənin və digər programların həyata keçirilməsində ABŞ-in və Böyük Britaniyanın xüsusi rolunu da qeyd etməliyik.

Bir daha siz salamlayıram. Bizim üçün çox əhəmiyyətdir ki, bir daha görüşdük. Mən İlham Əliyevlə görüşə heç zaman rəsmi görüş kimi gəlmirem. Çünkü rəsmi görüş bir növ gərginliklə müşayiət olunur və bəzən bu görüşlərdə adamin üzü də gülmür. Mən İlham Əliyevi bir qardaşım kimi görəndə, onun üzüne gülümsemek istəyirəm. Ömrümün 36-ci ilində deyə bilərem ki, məni Azərbaycan Prezidenti ilə bir çox amiller birləşdirir. İlk növbədə, bizi xalqlarımızın geleceyi və tutduğumuz mövqeler, habelə öz dövlətimizə və milletimizə olan məhəbbətimiz birləşdirir. Bir daha sizi təbrik edir və uğurlar arzulayıram.

\*\*\*

Sonra Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan-Gürcüstan sərhədində qızıl qaynaq mərasimi keçirildi. Prezidentlər İlham Əliyev və Mixail Saakaşvili qaynaq işlərinə baxdilar, qaynaq olunmuş borunun üstünə torpaq atıldılar.

Dövlət başçıları Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan və Gürcüstan hissələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Gürcüstan Prezidenti Mixail Saakaşvilinin iştirakı ilə 16 oktyabr 2004-cü il tarixde birləşdirilmişdir sözləri yazılmış lövhənin üzərində ağ örtüyü götürdülər. Onlar burada Azərbaycanın və Gürcüstanın dövlət bayraqları önünde xatirə şəkli çəkdirdilər.

Daha sonra Azərbaycan və Gürcüstanın incəsənət ustalarının konserti oldu.

Mərasimdə Azərbaycanın və Gürcüstanın dövlət və hökumət nümayəndəleri, Azərbaycanın Tbilisidəki səfiri Ramiz Həsənov və Gürcüstanın Bakıdakı səfiri Zurab Qumberidze iştirak edirdilər.

---

## AZƏRBAYCANDA HEYDƏR ƏLİYEVİN RƏHBƏRLİYİ İLƏ YARADILMIŞ NƏQLİYYAT İNFRASTRUKTURU SÜRƏTLƏ İNKİŞAF EDİR VƏ MÜASİRLƏŞİR

*"Prezident Heydər Əliyev" tankerinin istismara verilməsinə həsr olunmuş tentənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin nitqi*

- Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Hörmətli cənab qubernator!


Hörmətli qonaqlar!

Bu gün çox əlamətdar bir gündür. Xalqımızın ümmükmilli lideri Heydər Əliyevin adını daşıyan tanker istismara verilir. Mən bu münasibətlə sizin hamınıizi ürəkdən təbrik edirəm.

Xalqımızın ümmükmilli lideri Heydər Əliyev ictimai-siyasi quruluşdan asılı olmayıaraq, bütün dövrlərdə öz xalqına sədaqətlə, ləyaqətlə xidmət etmişdir. 1970-ci illərdə Azərbaycanın müasir infrastrukturunun yaranmasında və güclənməsində çox böyük addımlar atılmışdır. Demək olar ki, Azərbaycanın sənaye potensialı məhz bu illərdə formalşmışdır. Müxtəlif sənaye müəssisələri, sosial obyektlər məhz bu illərdə tikilmişdir. Azərbaycanda quruculuq işləri çox geniş vüset almışdır və o, digər mütəffiq respublikalarla müqayisədə ən qabaqcıl yerlərdə idi. Deyə bilərəm ki, Azərbaycan çox az respublikalardan idи ki, iqtisadi cəhətdən özü-özünü təmin edə, hasil edilən məhsul hesabına müstəqil yaşıaya bilərdi.

1990-ci illerin əvvəllerində Azərbaycan çox ağır vəziyyətdə olan zaman məhz Heydər Əliyevin müdriyəti, qətiyyəti və siyaseti, xalqımızın bu siyasetə dəstəyi Azərbaycanı çox çətin vəziyyət-





dən qurtardı, inkişaf yoluna çıxardı. 1993-cü ildən başlayaraq bu güne qədər ölkəmiz ildən-ilə inkişaf edir. Azərbaycanda bütün sahələrdə tərəqqi var, iqtisadi potensial yaranır, sosial məsələlərə böyük diqqət göstərilir. Azərbaycan dünyada öz mövqelərini möhkəmləndirmiştir. Bu gün qətiyyətə deyə bilerik ki, Azərbaycan bölgədə en qabaqcıl mövqelərə sahibdir, liderdir.

Ölkəmiz müxtəlif istiqamətlərdə çox böyük uğurlar əldə edibdir. 1993-cü ildən bu güne qədər ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik, asayıb bizim iqtisadi nailiyyətlərimizin əsas səbəblərindən biridir. Tarixdən bilirik ki, sabitlik hər bir inkişafın təməlidir. O ölkədə ki, sabitlik yoxdur, orada iqtisadi, yaxud hansısa başqa istiqamətdə inkişafdan söhbət gedə bilməz. Azərbaycanın müasir tarixi buna əyani sübutdur.

Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış neft strategiyası da məhz bu məqsədi güdür. Azərbaycanı xarici sər-rayələr üçün cəlbedici məkana çevirmek, Azərbaycanda yeni infrastruktur yaratmaq, öz təbii ehtiyatlarını dünya bazarlarına çıxarmaq və be'ləliklə, həm iqtisadi, həm də siyasi baxımdan ölkəmizi gücləndirmək vəzifəsi qarşıda dururdu. Bu vəzifə çox şərflə yerinə yetirilir, Heydər Əliyevin neft strategiyası Azərbaycana böyük faydalara getirmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə



bağlanmış "Əsrin müqaviləsi"nin bu gün həyata keçirilməsi, böyük neft kəmərlərinin tikintisi və digər layihələr ölkəmizə öz iqtisadi potensialını daha da gücləndirmək imkanı verir. Əlbette, gələcəkdə bu, daha böyük həcmdə hiss olunacaqdır. Çünkü Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşəndən sonra ölkəmizə daha böyük həcmdə valyuta ehtiyatı geləcəkdir. Bu da, öz növbəsində, qarşımızda duran bütün əsas məsələlərin həlli üçün yaxşı şərait yaradacaqdır.

Bir sözü, Heydər Əliyevin Azərbaycan tarixində rolü və fəaliyyəti əvəz olunmazdır. Bu, bir həqiqətdir və bizim vəzifəmiz - mən bunu dəfələrlə, o cümlədən bir il bundan əvvəl prezident seçkiləri ərefəsində demişdim ki, - bu siyasetə sadıq olmaq, onu davam etdirmək, yeni formalarla zənginləşdirmək və Azərbaycanı gələcəyə doğru aparmaqdır. Mən çox şadam ki, son bir il ərzində qarşımızda duran bütün vəzifələr, qəbul edilmiş bütün proqramlar, vəriliş bütün vədlər uğurla yerinə yetirilir və son bir il ərzində Azərbaycan daha da güclənmiş, dünyada öz mövqelərini daha da möhkəmləndirmiştir. Əminəm ki, Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar ölkəmizi daha da, hərtərəfli inkişaf etdirir.

Azərbaycanda infrastrukturun inkişafına daim böyük diqqət göstərilir. Onu da qeyd etməliyəm ki, hələ Sovet İttifaqı zamanı



Heydər Əliyev Moskvada Siyasi Büronun üzvü və Nazirlər Soveti sədrinin birinci müavini kimi həm də nəqliyyat məsələlərinə cavabdeh idi. Nəqliyyat təsərrüfatına o, kuratorluq edirdi və bu sahəni Sovet İttifaqı miqyasında çox gözəl, yaxşı bilirdi. Əlbətə, Azərbaycanda da bu sahəyə çox böyük əhəmiyyət verildi. Azərbaycanın coğrafi və siyasi vəziyyəti elədir ki, nəqliyyat infrastrukturunun güclü olması bizim üçün çox əhəmiyyətli bir amildir. Amma 1990-ci illərin əvvəllerində bu sahədə vəziyyət o qədər də ürəkaçan deyildi. Demək olar ki, bizim infrastrukturumuz bərabər vəziyyətdə idi. O cümlədən Xəzər Dəniz Gəmiçiliyi də çox ağır vəziyyətdə idi.

Ümumiyyətə, deyə bilərəm ki, keçmiş sovet məkanında müxtəlif dəniz gəmiçilikleri var idi. Bu gün də var. Amma onların fəaliyyətinə baxsaq görərik ki, bir çox hallarda əvvəlki mövqelərini itirdilər. Böyük xoşagelməz hallar baş verdi. Amma çox sevindiriçi haldır ki, Azərbaycanda Xəzər Dəniz Gəmiçiliyi və ümumiyyətə, bütün nəqliyyat infrastrukturunu neinkin dağılmadı, eksinə, daha da inkişaf etdi, müasirləşdi və biz bu gün bunu bütün sahələrdə əyani şəkildə görə bilərik.

Yenə də deyirəm, 1993-cü ildən başlayaraq Azərbaycanda bütün sahələr kimi, nəqliyyat sahəsinə də Heydər Əliyev tərəfin-



dən göstərilmiş diqqət imkan verdi ki, indi o, bu gün çox yüksək səviyyədədir. Xəzər Dəniz Gəmiçiliyi çox gözəl fəaliyyət göstərir, orada çox peşəkar kadrlar çalışır. Gəmiçilik mənfeətlə işləyir, sosial məsələlər öz həllini tapır, yüksək maaşlar verilir, burada çalışan insanlar üçün evlər tikilir. Yeni inkişafla yanaşı, sosial məsələlərə də böyük diqqət göstərilir və bu da bizim ümumi siyasetimizin mərcasında gedən proseslərdir. Biz dəfələrə bəyan etmişik ki, Azərbaycanın iqtisadiyyati bazar iqtisadiyyatı prinsipləri əsasında qurulubdur və gelecek inkişaf perspektivlərini biz bu yöndə görürük. Eyni zamanda, sosial məsələlərə daim diqqət göstərməlidir, bu məsələlər həmisiətən planda olmalıdır. Əger indi müzakirəyə çıxarılmış dövlət bütçemizə nəzər salsaq görərik ki, bütçemiz də sosialyönümlüdür. Yeni insanların gündəlik həyatı, güzəranı hökumət üçün, prezident kimi mənim üçün ən ümdə məsələdir.

Gəmiçilikdə də bu məsələlər diqqət mərkəzindədir. Eyni zamanda, inkişafa da böyük diqqət göstərilir. Gəmiçilik öz vəsaiti hesabına böyük işlər görür, iri gəmilər alır. Keçən ilin sentyabr ayında biz burada 8 min ton yükgötürme qabiliyyəti olan "Professor Əziz Əliyev" tankerinin istismara verilməsini qeyd edirdik. Ondan əvvəl yükgötürme qabiliyyəti yənə 8 min ton olan "Cəlil Məm-

mədquluzadə" tankeri və quru yük daşıyan "Maestro Niyazi" gəmisi istismara buraxılmışdır. Növbəti, 13 min tonluq "Babək" tankeri bu yaxınlarda getiriləcəkdir. Bilirəm ki, gəmiçiliyin programında daha böyük işlər nəzərdə tutulubdur. Yəni gəmiçilik öz infrastrukturunu müasirləşdirir. Bu, çox vacibdir. Çünkü gələcəkdə Xəzər dənizində yükdaşımaların həcmi, xüsusilə neft və neft məhsullarının daşınması artacaqdır. Böyük İpək yolunun bərpası çərçivəsində Şərqi-Qərb enerji dehlizinin fealiyyəti nəticəsində, əlbəttə, gəmilər böyük ehtiyac olacaqdır. Əgər nəzərə alsaq ki, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara veriləcək, görərik ki, tankerlərə, doğrudan da, böyük ehtiyac var və biz bu işləri əvvəlcədən görürük.

Azərbaycanda bütün digər nəqliyyat infrastrukturunu da çox uğurla inkişaf edir. Dəmiryol nəqliyyatında böyük işlər görülür. Mənə verilen məlumatə görə, son beş il ərzində 200 kilometrdən artıq dəmiryol xətti, demək olar ki, yenidən qurulub, yeni sərnişin qatarları, dəmir, beton, şpal zavodu istismara verilibdir. Əlbəttə, bu da çox vacibdir. Çünkü dəmir yolu həm sərnişin daşımaları, həm də yük daşımaları baxımından çox böyük əhəmiyyətə malikdir.

Hava nəqliyyatı sahəsində də böyük işlər görülür. Bilirsiniz ki, son illər ərzində Heydər Əliyev adına Bakı beynəlxalq hava limanı, Zabratda yerləşən vertolyot aerovağzalı yenidən qurulmuşdur, Naxçıvanda beynəlxalq hava limanı tikilmişdir. Gəncədə beynəlxalq hava limanının tikintisi bu yaxınlarda başlanmalıdır. Aviapark yenileşir, Avropa istehsalı olan 6 ədəd vertolyot alınacaqdır. Dünyanın ən aparıcı şirkəti olan "Aerobus" şirkətindən 4 ədəd sərnişin təyyarəsinin alınması üçün lazımı müqavilələr bağlanıbdır. Bütün bunlar böyük vəsait tələb edir. Eyni zamanda, bunlar hamısı ölkəmiz üçün çox lazımdır. Həm ölkəmizin imicisi üçün, eyni zamanda, praktiki işlər üçün çox vacibdir.

Azərbaycanda bütün infrastruktur yeniləşməlidir. Mən bunu bir neçə dəfə demişəm, bir də demək istəyirəm ki, yeni yaradılan, yeni tikilən hər bir obyekt, infrastruktur ən yüksək dünya standartlarına cavab verməlidir. Azərbaycanda hər bir yeni iş eleye görülməlidir ki, ən yüksək meyarlara cavab versin. Biz ölkəmizi inkişaf etdiririk, müasirləşdiririk. İstəyirik ki, Azərbaycan qüdrətli, müasir dövlətə çevrilsin. Əlbəttə, bunu etmək üçün hərə öz yerində buna

böyük diqqət göstərməlidir.

Avtomobil yollarının çəkilməsində də böyük işlər görülür. Bilirsiniz ki, bu sahədə bizim planlarımız çox böyükdür. Bu planlar da bir il bundan əvvəl mənim tərəfimdən seçkiqabağı kampaniyada açıqlanmışdır. Bəyan etmişdim ki, növbəti 5 ilde Azərbaycanın ən əsas yol arteriyaları yenidən qurulmalıdır. Çox şadam ki, bu sahədə böyük işlər görülür. Gürcüstan sərhədində qədər uzanan Bakı-Qazax yolunda gedən işlər məni çox sevindirir. Artıq o yolun bir hissəsi istismara verilmişdir, digər hissədə işlər gedir və bu, ən yüksək standartlara cavab verəcəkdir. Gələn il Bakı-Quba istiqamətində Rusiya sərhədində qədər birinci dərəcəli yolun tikintisine başlamaq nəzərdə tutulmuşdur. Bunun üçün müvafiq vəsait ayrılaçcaqdır. Eyni zamanda, bilirəm ki, Nəqliyyat Nazirliyi beynəlxalq maliyyə teşkilatları ilə danışıqlar aparır. Bu da çox vacibdir, biz bunu da etməliyik. İran sərhədində qədər Bakı-Astara yolunun tikintisi də nəzərdə tutulur. Verilən məlumatə görə, bu barədə danışıqlar yekunlaşır və işlərə başlanacaqdır. Bütün bunlar Azərbaycanda avtomobil yollarını ən yüksək standartlara çatdırmağa imkan verəcəkdir. Bu problem Azərbaycanda mövcuddur və əlbəttə, bizim işimiz ancaq bu sadaladığım layihələrlə məhdudlaşmayacaqdır. Əmək olduqca, bütün digər yollar da yeniləşdirilməlidir.

Eyni zamanda, bu layihələr Azərbaycanda minlərlə yeni iş yeriinin açılmasına gətirib çıxaraçaqdır ki, bu da bizim iqtisadi proqramlarımızın əsas elementlərindən biridir. Bu gün onu da qeyd etmək istəyirəm ki, bu sahədə də, əgər bele demək mümkünsə, verilmiş vədlər, nəzərdə tutulmuş proqramlar uğurla icra edilir. Son məlumatə görə, Azərbaycanda son bir il ərzində 70 minə qədər daimi, 100 mindən artıq mövsümi iş yeri açılıbdır.

Bir sözlə, əziz dostlar, bu gözəl tankerin istismara verilməsi ilə əlaqədar mən üreyimdə olan sözərin bəzisini size çatdırmaq istədim. Çox şadam ki, Azərbaycanda bu sahə, yəni nəqliyyat sahəsi uğurla inkişaf edir və bizim gələcək planlarımız çox genişdir. Mən heç şübhə etmərim ki, qarşımızda duran bütün vəzifələri uğurla həyata keçirəcəyik. Son bir ilin təcrübəsi deməyə əsas verir ki, bizim nəzərdə tutduğumuz hər bir məsələ vaxtlı-vaxtında, yüksək səviyyədə öz həllini tapır.

Əziz dostlar, sizi bu münasibətlə, tankerin istismara verilməsi ilə əlaqədar bir daha ürəkdən təbrik etmək istəyirəm. Mən Nijni

Novqorod vilayətinin qubernatoru cənab Xodirevə bu gün bizimle birlikdə olduğuna görə öz minnətdarlığını bildirmek istəyirəm. Biz dünən görüşdük, çox geniş fikir mübadiləsi apardıq. Ümumiyyətlə, bizim Rusiya ilə əlaqələrimiz çox uğurla inkişaf edir. Biz dost ölkələrik. Aramızda həm siyasi, həm də iqtisadi əlaqələr çox sürətlə möhkəmlənir. Son müddət ərzində mənim Rusiya Prezidenti ilə bir neçə görüşüm olubdur. Bu görüşlərdə biz məmənunluq hissi ilə qeyd etmişik ki, aramızda olan əlaqələr bütün sahələrdə inkişaf edir. İqtisadi-ticarət əlaqələri, mal dövriyyəsi ildən-ilə artır, keçən il bu artım 40 faiz, bu ilin 9 ayında 20 faiz olmuşdur. Əlbəttə, bu cür tankerlərin alınması da mal dövriyyəsinin artımına öz töhfəsini verir.

Rusiyada yaşayan azərbaycanlılar da, əminəm, çox şaddırlar ki, onların Kongresinin ikinci qurultayında mən və Rusiya Prezidenti iştirak etmişidik. Bu da çox mühümdür. Rusiyada, başqa ölkələrdə azərbaycanlılar yaşayırlar. Baxmayaraq ki, o hansı ölkənin vətəndaşıdır, xaricdə yaşayan hər bir azərbaycanlı bizim üçün çox əzizdir. Bu baxımdan, ümumiyyətlə, iki ölkə arasında gələcək münasibətlərin inkişafı baxımından Kongresin qurultayının uğurla keçməsi və orada yüksək kürsüdən səslənən fikirlər, əminəm ki, həm Rusiyada yaşayan azərbaycanlılar üçün, həm də ikitərefli münasibətlərimiz üçün çox mühümdür.

Eyni zamanda, Nijni Novqorod vilayəti ilə bizim aramızda çox gözəl münasibətlər var. Dünən bu məsələ müzakirə olundu. Orada da Azərbaycan diasporu yaşayır. Demək olar ki, Rusyanın hər bir vilayətində Azərbaycan icması artıq mövcuddur və bu, çox müsbət haldır.

Bu fürsətdən istifadə edib, Gennadi Maksimoviç, sizi bir daha ürəkdən salamlayıram, xoş gəlmisiniz deyirəm. Mən sizi görməyi meçox şadam.

Əziz dostlar, bu gözəl bayram gündündə sizi "Prezident Heydər Əliyev" tankerinin istismara verilməsi ilə əlaqədar bir daha ürəkdən təbrik edirəm. Tankerin ekipajına və Xəzər Deniz Gəmiçiliyinin bütün kollektivinə yeni uğurlar, qələbelər arzulayıram.

Sağ olun.

## HEYDƏR ƏLİYEVİN NEFT STRATEGİYASININ UĞURLA HƏ-YATA KEÇİRİLMƏSİ SAYƏSİNDƏ AZƏRBAYCAN ILDƏN-İLƏ GÜCLƏNİR, XALQIMIZIN RİFAHI YAXŞILAŞIR, DÖVLƏTİMİZİN MÖVQEYİ DÜNYADA DAHA DA MÖHKƏMLƏNİR

*Neft Daşlarının 55-ci ildönümüne həsr olunmuş təntənəli  
mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin nitqi*

- Əziz neftçilər!

Əziz dostlar!

Hörmətli xanımlar və cə-nablar!

Mən sizin hamınızı Neft Daşlarının 55-ci ildönümü münasibətə ürəkdən təbrik edirəm, hamınıza cansağılığı, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.

Bu, doğrudan da böyük, əlamətdar və tarixi hadisədir. 55 il bundan əvvəl dünyada ilk dəfə olaraq, açıq dənizdən neft çıxarıldı. Əlbəttə ki, hər bir Azərbaycan vətəndaşı bu şanlı tarixi çox yaxşı bilir və haqlı olaraq qürur hissi keçirir. Xəzərdə neftin olması hə-le qədim zamanlardan bəlli idi. Hələ XIX əsrde burada neft yataqlarını keşf etmek üçün müəyyən işlər aparılmışdır, alim-lər işləmişlər. XX əsrde artıq bu məsələyə daha ciddi yanaşma müşahidə olunurdu. Geoloqlar fəal işləyirdi, ekspedisiyalar təşkil edilmişdi. Nəhayət, 1949-cu ildə ilk neft fontan vurdu. Həmin gün-dən indiyə qədər Azərbaycanda neft sənayesi və əlbəttə ki, dəniz-dən neftin çıxarılması prosesləri çox sürətlə getdi və bu gün Azərbaycan dünyada neft ölkəsi kimi tanınır.

Neftin vətəni məhz Azərbaycandır. Bildiyiniz kimi, həm quruda,





həm də dənizdə ilk neft Azərbaycanda tənəkə üsulu ilə hasil edilmişdir. Dəniz neftçiləri isə xüsusi, fəal bir təbəqədir. Azərbaycanda dəniz neftçilərinə, ümumiyyətlə, neftçilərə bütün zamanlarda böyük hörmət var idi, məhəbbət var idi. Bu gün de beledir. Bu, ən çətin, ən şərəfli peşədir. Mən çox şadam ki, müasir Azərbaycanda da neftçilərə çox güzel münasibət var, çox böyük hörmət var. Siz, həqiqətən, bu hörmətə layiqsiniz. Sizin əməyiniz, işiniz əsil mənada qəhrəmanlıqdır.

Azərbaycan müstəqil dövlət kimi öz neft potensialını çox uğurla işə salıbdır. Amma, əlbəttə ki, 1949-cu ildən sonra əməli-praktiki tədbirlər görülməsəydi, Xəzərdə yataqların genişmiqyaslı işlənilməsi başlanmasaydı və müvafiq infrastruktur yaranmasaydı, müasir dövrde Azərbaycanda neft yataqlarında işləmək daha da çətin olardı. Xüsusilə 1970-ci illərdə görüлən işlərin nəticəsində ölkəmizdə həmin dövr üçün müasir infrastruktur yaranmışdır və o, bù gün də Azərbaycana xidmət edir. Əgər biz 1970-ci illərdə yaradılmış müəssisələri nəzərdən keçirsek görərik ki, həm neft emalı sahəsində, böyük neft infrastrukturunu istiqamətində, Neft Daşlarında və dənizdə yerləşən digər yataqlarda görüлən işlərin nəticəsində Azərbaycanda həm güclü potensial, həm də infrastruktur yarandı. Mehəz o illərdə bu gün ölkəmizin gələcəyi üçün işleyən qazma qurğuları, platformalar və digər vacib obyektlər yaranmışdır. Əlbəttə ki, bütün bu görüлən işlərin səbəbkəri və təşəbbüskarı xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. Bu, bir daha göstərir ki, - mən bunu artıq bir neçə dəfə qeyd etmişdim və bu gün də demek istəyirəm, - ictimai-siyasi quruluşdan asılı olmayaraq, əgər rəhbər



öz xalqını sevirse, əgər xalqın gələcəyi üçün fədakarcasına işleyirse, o rəhber bütün şəraitlərdə öz xalqına xeyir getirəcəkdir. Heydər Əliyevin həyat və fəaliyyəti bunu bir daha təsdiq edir. Bütün dövrlərdə - 1970-ci illərdə Azərbaycan Sovet İttifaqının bir hissəsi kimi yaşayanda da, Azərbaycan müstəqil dövlət kimi yaşayanda da Heydər Əliyevin fəaliyyəti xalqa xidmət etməkdən, xalqına, öz doğma torpağına xeyir getirməkdən ibarət idi. Bu gün müasir Azərbaycan Heydər Əliyevin əsəridir.


Biz 1990-ci illərin əvvəlini də çox yaxşı xatırlayıraq. O dövrde Azərbaycanda tekçə neft sənayesində deyil, bütün başqa sahələrdə də çox ağır böhran yaşanırdı. Əlbəttə ki, neft sənayesində, neft sektorunda yaşanan böhran ən böyük tehlükə mənbəyi idi. Çünkü o vaxt da, bu gün də, gələcəkdə də Azərbaycanın iqtisadiyyatı neft amili üstündə fealiyyət göstərir və hələ uzun illər ərzində neft amili Azərbaycanın iqtisadiyyatı, tekçə iqtisadiyyatı deyil, ümumiyyətlə, gələcəyi üçün çox mühüm rol oynayacaqdır. Bu reallıqdır və hesab edirəm ki, görüлən işlər və atılan addımlar, xüsusilə neft sektorunda atılan addımlar Azərbaycanın bu günü və gələcəyi üçün çox müstəsna əhəmiyyət kəsb edir. Əgər 1994-cü ildə, çətin dövrde, həm iqtisadi, həm də siyasi cəhətdən çox ağır dövrde bütün təzyiqlərə və hədə-qorxulara baxmayaraq, Heydər Əliyevin təşəbbüs ilə "Ösrin müqaviləsi" imzalanmasaydı, bu gün Azərbaycanda



nəinki neft sektorunda, ümumiyyətlə, iqtisadi sahədə inkişafdan səhbət gedə bilməzdi.

Azərbaycan çox riskli bir yer idi. Azərbaycana sermaya qoymaq istəyən şirkətlərin sayı çox az idi və Azərbaycan çox çətin vəziyyətdə qalmışdı: bir tərəfdən, iqtisadi böhran, digər tərəfdən, torpaqlarımızın işğal olunması, vətəndaş qarşısudurması. Bu şəraitdə xarici sərmayeciləri inandırmaq, onları cəlb etmək, Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq yalnız və yalnız Heydər Əliyevin fəaliyətinin nəticəsində mümkün oldu.

Çox şadəm ki, bu ənənə, bu meyillər bu gün de davam edir. "Əsrin müqaviləsi"nin imzalanmasından 10 il keçir. Bu 10 il ərzində ölkəmiz daha da güclənib, ölkə iqtisadiyyatı inkişaf edib, ölkədə böyük sosial məsələlər öz həllini tapır. Azərbaycan dünyada çox möhkəm yerini tuta bilməşdir və Azərbaycan dünyada çox etibarlı, ciddi tərəfdəş kimi tanınır. Əgər belə olmasaydı, eger Azərbaycanın bugününe və sabahına inam olmasaydı, əlbəttə ki, Azərbaycana milyardlarla dollar xarici sərmaya qoyulmazdı. Bu sərmayələr, görülən bu işlər bize imkan verir ki, həm neft sektorunu, eyni zamanda, iqtisadiyyatın digər sahələrini də inkişaf etdirek. Çünkü hamımız yaxşı bilirik və dünya təcrübəsi də bunu təsdiq edir ki, neft sektoruna yatırılmış hər bir dollar başqa sahələrə də cəlb edi-



lir.

Azərbaycan bu gün təkcə regionda deyil, dünyada ən dinamik, ən sürətlə inkişaf edən ölkələrdən biridir. İnkişaf sürətinə görə biz, haqqı olaraq, bu liderliyi saxlayırıq. Azərbaycanda dünyanın ən nəhəng enerji layihələri həyata keçirilir. Halbuki bu layihələr o zaman bəziləri tərəfindən inamsızlıqla və istehza ilə qarşılanırdı. Bu gün bu reallıqdır, həqiqətdir. Bu həqiqət isə boş yerde yaranmayıbdır. Bəziləri tərəfindən əfsane kimi təqdim olunan Bakı-Tbilisi-Ceyhan neft kəməri Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində bu gün reallığa çevrilibdir. Bu, Azərbaycan üçün, ölkəmizin gələcəyi üçün, iqtisadiyyatı üçün və Azərbaycanın mövqeyinin dünyada möhkəmlənməsi üçün çox böyük əhəmiyyət kəsb edən məsələdir. Yenə də deyirəm, dünyanın ən böyük enerji layihəsi həyata keçirilir və Azərbaycan da öz üzərinə düşən bütün vəzifələri çox şərəflə yerinə yetirir, bütün öhdəliklərini, o cümlədən maliyyə öhdəliklərini də vaxtlı-vaxtında yerinə yetirir. Bakı-Tbilisi-Ərzurum qaz kəməri də ölkəmizi qaz ixrac edən ölkəyə çevirecəkdir. Bu gün Avropa istehlakçıları da bizim hasil edəcəyimiz təbii qazı gözləyirlər. Bu layihə de çox uğurla həyata keçirilir və 2006-ci il-də biz qaz kəmərinin istismara verilməsini də qeyd edəcəyik.

Son illər ərzində Azərbaycanda çox güclü neft infrastruktur



yaranıbdır. Qazma qurğuları, digər infrastruktur obyektləri - bütün bunlar Azərbaycan xalqına hələ uzun iller, onilliklər ərzində xidmət edəcəkdir. Əgər görülən bütün işləri ümumi inkişaf dinamikası ilə müqayisə etsək, görərik ki, Azərbaycanın inkişaf dinamikası məhz bu amillərdən asılı idi və bu gün də asıldır.

Əlbəttə, biz çalışırıq və bundan sonra da çalışacağı ki, Azərbaycan iqtisadiyyatının bütün sahələri inkişaf etsin. Bu sahədə işlər görülür və biz iqtisadiyyatımızı şaxələndirmək isteyirik. Yeni qəbul edilmiş proqramlar da məhz bu məqsədi güdürlər. Artıq neft sektorunda görülən işlərin böyük əksəriyyəti başa çatıbdır və indi bizim əsas fikrimiz qeyri-neft sektorunun inkişafına yönəlibdir. Bu sahədə de görülen işlər və nəticələr göz qabağındadır. Təkcə bunu demək kifayətdir ki, son bir il ərzində Azərbaycanda 110 min-dən artıq yeni iş yeri açılıbdır ki, onun da 70 mini daimi iş yerləridir. Bir sözlə, 1994-cü ildə atılmış bu addım görün ölkəmizə nə qədər müsbət təsir göstərmişdir və eminəm ki, gələcəkdə daha da böyük təsir göstərəcəkdir. Nəzərə alsaq ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri işe düşəndən sonra Azərbaycanda neft hasilatı ən azı üç dəfə artacaq, deyə bilərik ki, Azərbaycanı böyük işlər gözləyir. Ölkəmizə, xəzinəmizə daxil olacaq əlavə vəsait imkan verəcəkdir ki, sosial proqramlar daha da sürətlə icra olunsun, maaşlar, pen-

siyalar, digər sosial ödənişlər artsın. Bilirsiniz ki, bu istiqamətdə de işlər görülübür. Minimum əməkhaqqı, demək olar ki, iki dəfə artırılbır. Gelən ildən yenidən artım nəzərdə tutulubdur və mən prezident seçkilərindən sonra demişdim ki, Azərbaycan xalqı ildən-ile daha da yaxşı yaşamalıdır və daha da yaxşı yaşayacaqdır. Bu günde qədər nəzərdə tutulmuş bütün proqramlar, mənim tərifimdən elan edilmiş, bəyan edilmiş proqramlar həyata keçirilibdir. Bir dəfə də olmayıbdır ki, hansısa məsələ qoyulsun, hansısa məqsəd bəyan edilsin və yerinə yetirilməsin. Əminəm ki, bütün başqa proqramlar, seçkilərdən əvvəl verilmiş vədlər həyatda öz yerini tapacaqdır, o cümlədən 600 min iş yerinin yaradılması, Azərbaycan iqtisadiyyatının inkişafı, regionların inkişafı və nəticədə xalqın rifah halının yaxşılaşdırılması. Bu, prezident kimi mənim başlıca vəzifəmdir və eminəm ki, biz isteyimizə nail olacaqıq.

Bu gün mən, ümumiyyətlə, neft sektorunun fealiyyətinə de toxunmaq isteyirəm. Xüsusilə, Azərbaycan Dövlət Neft Şirkətinin fealiyyətini de qeyd etmək isteyirəm. Bu fealiyyət çox müsbət olubdur. Gərgin fealiyyət nəticəsində Azərbaycan Dövlət Neft Şirkəti Heydər Əliyevin neft strategiyasının icrası istiqamətində çox böyük işlər görübüldür. Bütün sahələrdə - həm xarici şirkətlərle əməkdaşlıqla, eyni zamanda öz neft şirkətlərimizin sərəncamında olan laiyihələrdə, yataqların işlənməsində böyük işlər görülmüşdür. Bu gün Neft Daşlarında vəziyyətlə tanış olarkən mən bir dəha gördüm və çox sevindim ki, burada inikişaf davam edir. Baxmayaraq ki, artıq 55 ildir Neft Daşlarında neft hasil edilir və əlbəttə, hasilatın zirvəsi keçmişdə qalıbdır, amma buna baxmayaraq, son illər ərzində burada hasilat artır, sosial məsələlərə böyük diqqət göstərilir. Bu gün mən neftçilərin yaşayış şəraiti ilə tanış olmuşam və görürəm ki, burada yeni binalar tikilib, təmir olunub. Sosial məsələlərə böyük diqqət yetirilir, əməkhaqqı çox yüksəkdir. Əgər Azərbaycan üzrə ümumi əməkhaqqı ilə müqayisə etsək, görərik ki, burada əməkhaqqı ən azı 3 dəfə yüksəkdir. Əlbəttə, bu, təbiidir. Çünkü Azərbaycan neftçiləri bütün dövrlərdə olduğu kimi, bu gün də ən böyük hörmətə layiq olan insanlardır və əlbəttə, onların çətin əməyi, zəhmeti daha da yüksək qiymətləndirilmelidir. Amma biz onu da bilərik ki, bu, keçmişdə də, bütün zamanlarda da belə olmayıbdır. Son zamanlar əməkhaqlarının artımı, sosial məsələlərə göstərilən daha böyük diqqət məni çox sevindirir. Bunu Dövlət Neft Şirkətinin tərkibində fealiyyət göstərən bütün qurumlara şamil etmek

olar. Azerbaycanda neft sənayesində doğrudan da, böyük addımlar atılıbdır, böyük nəticələr əldə edilibdir.

Mən müxtəlif nümunelər gətirə bilerəm və siz onları yaxşı bilirsiniz. 1994-cü ilin sentyabr ayında "Əsrin müqaviləsi" imzalanmışdır və o, dekabr ayında qüvvəyə minmişdir. 1997-ci ildə artıq bu müqavilə çərçivəsində ilkin neft çıxarılmışdır. Bele bir hal dünya təcrübəsində heç vaxt olmayıbdır. Müqavilenin bağlanmasından ilkin neftin çıxarılmasına qədər, ən yaxşı halda, ən azı 5-7 il vaxt keçir. Azerbaycanda bu müddət 3 ildən də az idi.

Mən başqa nümunelər də gətirə bilerəm. Bütün bunlar onu göstərir ki, Azerbaycanda Dövlət Neft Şirkətində çalışan, həqiqətən, çox peşəkar insanlar var. Biz böyük fərəh hissi ilə deyə bilerik ki, hasilatda, emalda, tikintidə, xarici şirkətlərlə danışıqların aparılması - bütün bu sahələrdə ölkəmizin seviyyəsi çox yüksəkdir.

Mənim də həyatımın böyük hissəsi Dövlət Neft Şirkəti ilə bağlıdır. Mən bu xoş sözləri ona görə demirəm ki, Neft Şirkətində işləmişəm. Burada mən özümü tərifləmək istəmirəm, lakin bu, həqiqətdir.

Çox şadam və böyük qürur hissi keçirirəm ki, mən də həyatımın bir hissəsini neftçilər arasında keçirmişəm, Dövlət Neft Şirkətində işləmişəm. O illər mənim üçün həm çox əzizdir, həm də çox dəyərlidir. Çünkü orada qazandığım təcrübə, biliklər, dostlar, əlbəttə, bu gün də mənim üçün gereklidir və əzizdir. Əlbəttə ki, mən özümü bu yüksək prezident vəzifəsində neftçilərin nümayəndəsi kimi hesab edirəm və bundan sonra da belə hesab edəcəyəm.

Əziz dostlar, bu gün doğrudan da böyük bayramdır, əlamətdar tarixi hadisədir. Əminəm ki, Neft Daşları hələ uzun illər Azerbaycana çox leyaqətlə xidmət edəcəkdir. Əlbəttə ki, indi Neft Daşlarında hasil edilən neftin həcmi, bəlkə də, o qədər böyük deyildir. Amma hamımız yaxşı bilirik ki, Neft Daşları olmadan Azerbaycanda heç bir böyük neft və yaxud qaz hasilatı layihəsi mümkün deyildir. Bizim bütün xətlərimiz və gələcəkdə istismara verilecek yeni layihələr hamısı Neft Daşlarında birləşir. Ona görə də Neft Daşlarının əhəmiyyəti heç vaxt aşağı düşməməlidir, biz hamımız bunu bilməliyik. Əlbəttə ki, Dövlət Neft Şirkətinin rəhbərliyi də bunu yaxşı bilir.

Bir məsələyə də toxunmaq istəyirəm. Bu gün burada olarken müxtəlif qurğularla tanışlıq zamanı ayaqüstü bir fikir mübadiləsi de apardıq. Əlbəttə, biz bunu daha ciddi müzakirə edəcəyik. Artıq

Dövlət Neft Şirkəti tərəfindən müəyyən tekliflər irəli sürüldü ki, həm qaz, həm də neft istehsalını artırımlıq. Əlbəttə ki, bunu etmək üçün çox böyük həcmdə maliyyə vəsaiti lazımdır və bu vəsaiti də biz tapacağıq. Əminəm ki, əgər biz gələn ildən bu layihələrin üzərində işləməyə başlasaq, qısa müddət ərzində Azerbaycanda neft və qaz hasilatını artırıb bilerik. Bizim belə bir programımız var. Əlbəttə, Azerbaycanın ən böyük yataqları istismara verilibdir. "Çıraq" yatağından neft çıxanır, "Azəri" yatağından gələn ilin evvelindən neft çıxarılmasına başlanacaqdır. Eyni zamanda biz digər yataqları da yaddan çıxarmamalıyıq. Dövlət Neft Şirkətinin bilavasitə özünü, heç bir tərəfdəsi olmadan işlədiyi yataqlara da böyük diqqət göstərməliyik.

Əziz dostlar, bir sözə, mən geleceyə çox böyük ümidiyələ, böyük nikbinliklə baxıram. Biz düz yoldayıq. Azerbaycan ildən-ile güclənir, iqtisadi vəziyyət ildən-ile yaxşılaşır. Dünyada Azerbaycanın mövqeləri möhkəmlənir. Ölkəmiz üçün ən ağır problem olan Ermənistan-Azerbaycan, Dağlıq Qarabağ münaqışının nizama salınması istiqamətində də tedbirler görülür. Bilirsınız ki, Azerbaycan bu məsələni artıq müxtəlif təşkilatlarda gündəliyə getirir. Avropa Şurası tərəfindən hazırlanmış məruzə və qətnamənin layihəsi reallığı eks etdirir, yeni Ermənistani işgalçi dövlət kimi ifşa edir. Birleşmiş Millətlər Təşkilatında gündəliyə salınan məsələ - işgal olunmuş torpaqlarda vəziyyətə bağlı məsələ Ermənistana çox böyük zərba olmuşdur və onlar hər vəchle çalışırlar ki, bu məsələni gündəlikdən çıxarsınlar, lakin çıxara bilmirlər. Səsvermə zamanı da Azerbaycanı çoxlu ölkə dəstəkləyibdir, Ermənistən isə həmişə, bütün başqa məsələlərdə olduğu kimi, təcrid edilmiş vəziyyətde qalmışdır. Bu məsəlenin əleyhinə bir səs verilmişdir ki, o da Ermənistənidir. Yeni bu sahədə də bizim işlərimiz yaxşı gedir. Biz bundan sonra da çalışacaq ki, bütün vasitələrdən istifadə edib məsələni ədalətli şəkildə həll edək ki, Azerbaycanın ərazi bütövlüyü bərpa olunsun, torpaqlar geri qaytarılsın və soydaşlarımız - qacqınlarımız və köçkünlərimiz öz doğma yurdlarına qayıtsın.

Mən sizi bu gözəl, əlamətdar yubiley münasibətində bir daha ürəkden təbrik edirəm, hər birinizi cansağlığı, xoşbəxtlik, yeni uğurlar, qələbələr arzulayıram.

## ARDNŞ-in prezidenti Natiq Əliyevin çıxışı



- Möhtərem cənab İlham Əliyev!  
Əziz neftçilər, hörmətli qonaqlar!  
Xanımlar və cənablar!

Bu gün Azərbaycan neftçiləri üçün çox əlamətdar bir gündür. Xalqımızın, neftçilərimizin, alımlarımızın zəkəsi və misilsiz zəhməti ilə yaradılmış əfsanəvi Neft Daşlarının 55 illiyi tənəm olmuşdur. Biz hamımız bu bayram münasibətilə sevinc hissələri keçiririk. Bu bayrama xüsusi mənə verən və bizim sevincimizi ikiqat artırıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu təntənəli mərasimdə bizimlə birlikdə iştirak etməsidir. İcaza verin, Azərbaycan Prezidenti cənab İlham Əliyevi bütün Azərbaycan neftçiləri adından Neft Daşlarında salamlayım, ona səmimi qelbdən "Xoş gəlmisiniz!" deyim və uğurlar arzulayım.

İcaza verin, Neft Daşlarının 55-ci ildönümüne həsr olunmuş bu təntənəli mərasimi açıq elan edim.

Hörmətli mərasim iştirakçıları, Azərbaycanın neft sənayesinin böyük və şanlı tarixi vardır. Bu tarixin salnaməsində çox böyük uğurlar olmuşdur. Eyni zamanda faciəli günlər də olmuşdur. Biz bunu Neft Daşlarının tarixində bilirik. Amma men deyərdim ki, Azərbaycanın neft sənayesi tarixinin ən parlaq səhifələri dəniz nefti uğrunda mübarizələrdən ibarət olmuşdur. Bu mübarizə qələbə ilə nəticələnmiş və bu qələbə bizim alımlarımızın, neftçilərimizin, geoloqlarımızın, ümumiyyətlə, neft sənayesində işləmiş nəsillərin böyük zəhməti nəticəsində mümkün olmuşdur. Bu gün biz böyük fəxrə Neft Daşlarının 55-ci ildönümünü qeyd edirik. Onu təkcə bir nəsil yaratmayıbdir. Əgər biz tarixə baxsaq, görərik ki, bir neçə nəsil qəhrəmanlıqla və fədakarlıqla çalışmış və ötən 55 ildə Neft Daşları biz gördüyüümüz səviyyəyə gəlib çatmışdır. Ümumiyyətlə, dənizdən neft hasilatı bizim müasir dövrümüzün tələbidir.

Bilirsiniz ki, bizim neft sənayemizin 150 ildən artıq tarixi vardır.

Amma neft sənayesinin müasir dövrü dəniz nefti ilə əlaqədardır. Dənizdə neft hasilatı, əsasən, ötən əsrin ortalarından başlanmışdır. Bundan əvvəl neft hasilatı quruda, adalarda aparılırdı. 1970-ci illərdə dənizdə neft hasilatında bir inqilab baş verdi və bu, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Ona görə ki, həmin illərdən başlayaraq, Xəzər dənizinə yeni avadanlıq, texnologiyalar getirildi. Xəzər dənizinin Azərbaycan sektorunda dərinlikdə yerleşen zəngin yataqların keşfi və işlənilməsi üçün böyük işlər görüldü. Hesab edirəm ki, siz bunları çox gözel bilirsınız və belə bir auditoriya qarşısında bu tarix haqqında geniş danışmağa ehtiyac yoxdur. Amma heç də hamı bilmir ki, Xəzər dənizinə həm qaldırıcı qazma qurğuları, həm yarımdalma qazma qurğuları, ümumiyyətə, 11 qurğu getirilmişdir. Dərin özüllər zavodu bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Xəzər Neft Donanmasının tərkibində olan böyük kran gəmiləri, borudüzən gəmilər məhz 70-ci illərdə istifadəyə verilmişdir.

Müasir dövrdən danışarkən deməliyəm ki, bu, dövlətimizin müstəqilli illərinə təsadüf edir. Bildiyiniz kimi, 90-cı illərin əvvəllerində Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi və səriştəsiz idarəciliyi neft sənayesində də böhrana getirib çıxarmışdı. 1993-cü ildə xalqın çağırışı ilə ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra yeni neft strategiyası yarandı. Bu strategiya böyük bir təcrübənin, uzaqgörənliyin məhsulu idi və yalnız və yalnız Azərbaycanın geleceyi namine yaranmışdı. Bu il "Əsrin müqaviləsi"nin 10-cu ildönümünü təntənəli şəkilde qeyd etdik. Biz bir daha gördük ki, Azərbaycan tekçə neft sənayesində deyil, dövlət quruculuğu, ordumuzun möhkəmləndirilməsi sahəsində də böyük uğurlar əlde etmişdir. Ölkəmiz dünya birliyində öz layiqli yerini tapmışdır.

Bu gün neft sənayemiz uğurla inkişaf edir. Qarşıda bizi çox böyük layihələr gözləyir. 55 il bundan əvvəl heç kim təsəvvür edə bilmədi ki, Neft Daşları bu qədər böyüyəcək və əfsanəvi bir şəhər olacaqdır. Eyni zamanda 1993-1994-cü illərdə təsəvvür etmək çətin idi ki, Azərbaycanda belə böyük layihələr gerçekleşə biler. "Azəri-Çıraq-Güneşli" yataqlarının tam işlənilməsi, dünya miqyaslı Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, nadir yataq olan "Şahdəniz" yatağıının işlənilməsi artıq gerçəkliliyə çevrilmişdir. Bizi qarşıda böyük işlər gözləyir və bütün bu işlər Azərbaycanın neft səna-

yesinin müasir dövrü ilə bağlıdır. Bunun əsasını Heydər Əliyev qoymuşdur. Bütün bu böyük işlər şəxşən onun rəhbərliyi ilə həyata keçirilmişdir. Biz bu gün fəxr edirik ki, onun yolu ilə gedirik.

Bu böyük işlərin ümumiyyətlə bütün sahələrdə davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Bizim üçün böyük fəxrdır ki, onun fealiyyətinin bir hissəsi Azərbaycan Dövlət Neft Şirkəti ilə bağlıdır, o, bizimlə birgə çalışmış və çox işlər görmüşdür. Hörmətli prezidentimiz neft strategiyasının həyata keçirilməsinə rəhbərlik etmişdir və indi də bunu uğurla davam etdirir.

Heydər Əliyevin neft strategiyası çox böyük nəqliyyətlərə getirib çıxarılmışdır. Bu gün bunu təkcə biz, neftçilər demirik, Bunu bütün dünya etiraf edir. Bu gün Azərbaycanın adı en yüksək kürsülərdən böyük ehtiramla çəkilir. Ölkəmiz bütün qurumlarda təmsil olunur və fəxr edirik ki, bunda bizim neftçilərimizin də əməyi var. Bu gün biz neftçilərimizin bir neçə nəslinin zəhməti ilə, misilsiz xidməti sayəsində eldə olunmuş nəqliyyətlərə fəxr edirik. Hesab edirəm ki, bu gün Neft Daşlarında işləmək böyük fəxrdır. Qorxaq və kamillikdən uzaq olan insanlar burada çalışma bilməzler. Burada işləmek, doğrudan da, böyük qəhrəmanlıqdır. Bu sözler böyük və dahi insanlara məxsusdur və mən burada onları təkrar etməkdən qürur duyuram. Bu gün Neft Daşlarında 367 nəfər çalışır.

Bir məsələni də qeyd etmək istəyirəm. Hörmətli prezidentimiz İlham Əliyev neft sənayesinin problemləri ilə gündəlik məşğul olur. Neftçilərin peşə bayramı ərefəsində o, xüsusi fərman imzaladı və eyni zamanda mühüm tapşırıqlar da verdi. Neftçilərə qayıçı gösterilməsi, onların problemlərinə diqqətin artırılması haqqında müvafiq göstərişlər verdi. Bu tapşırıqların yerine yetirilməsi üçün Dövlət Neft Şirkətində müəyyən işlər görülmüşdür. Mən burada cənab prezidentə onun göstərişlərinin yerinə yetirilməsi ilə bağlı məruzə etdim. Bildiğiniz kimi, neftçilərin əməkhaqqı 20 faiz artırılmışdır. Cənab prezident, bu gün istəyirəm Size məruzə edim ki, ümumiyyətlə Azneft İstehsalat Birliyində orta aylıq əməkhaqqı 1 milyon manat teşkil edir. Neft Daşlarında isə əməkhaqqı 1,5 milyon manata çatmışdır. Bizim bu gün baş çəkdiyimiz kompressor stansiyasında işin mürəkkəbliyini və yeni texnologiyanın tətbiq olunmasını nezərə alaraq, orada çalışan mühəndislərin maaşı 3 milyon 500 min manata çatdırılmışdır. Fəhlələr isə 2 milyon 500

min manat alırlar. Bu ərefədə Sizin tapşırıqlarınızı yerinə yetirərək biz Neft Daşlarında işleyen bütün işçiləri mükafatlaşdırımızıq. Biz veteranları, əlləri də yaddan çıxarmamışq. Ümumiyyətlə, yüzdən artıq neftçi fəxri fərmanla təltif olunmuş və mükafatlandırılmışdır. Neftçilərin sosial problemlərinin həllinə böyük qayğı göstərilir.

Qeyd etmək istəyirəm ki, son on ilde biz çətin şəraitdə işləmişik. Amma bu gün bizim iqtisadiyyatımız inkişaf edir, imkanlarımız daha da artır. Əminəm ki, bu işlər daha böyük həcmde gələcəkdə də davam etdiriləcəkdir. Bu gün hörmətli prezidentimiz bizim buradakı bütün təsərrüfatımıza baş çəkərkən öz göstərişlərini və tövsiyələrini vermişdir. Bu tövsiyələr və göstərişlər Neft Daşlarının inkişafına kömək edəcəkdir. Biz həm quyuların qazılmasına, həm kompressor stansiyalarının genişləndirilməsinə, həm də yeni boru kəmərinin çəkilməsinə dair müvafiq tapşırıqlar almışq. Hesab edirəm ki, Neft Daşlarının kollektivi çox böyük və şanlı yol keçmişdir. Bəlkə də, Azərbaycanda 55 il şanlı yol keçmiş belə bir kollektiv yoxdur. Cənab prezident, əminəm ki, Sizin bütün tapşırıqlarınızı yerinə yetireceyik. Bu gün mən öz adımdan, bütün neftçilərin adından Neft Daşlarının işçilərinin hamısını ürekden təbrik edirəm, onlara cansağlığı, ailə seadəti arzu edirəm. Bizim əməyimiz yalnız və yalnız Azərbaycan xalqının rifahına xidmet edir.

### Azneft İstehsalat Birliyinin baş direktoru Yavər Camalovun çıxışı

- Hörmətli cənab prezident!  
Hörmətli mərasim iştirakçıları!

Bu gün Azərbaycan neftçiləri çox tarixi bir hadisəni qeyd edirlər. Biz bu gün Neft Daşlarında, Heydər Əliyev parkında ümummilli liderimizin büstünün açılış mərasimində iştirak etdik. Eyni zamanda bu gün Azərbaycan neftçiləri Neft Daşlarının 55 illik yubileyini qeyd edir. İlk önce, bu yubiley münasibətə bütün Azərbaycan neftçilərini, Neft Daşlarının kollektivini səmimi qəlbən



təbrik edir, onlara cansağlığı, uzun ömür arzulayıram. Qoy onlar Azərbaycanımızın inkişafı yolunda daha da qətiyyətli addımlar atsınlar.

Bildiyiniz kimi, Neft Daşları haqqında geoloji məlumatlar hələ 1863-cü ildən məlumdur. Sonrakı illərdə də qısa məlumatlar olmuş, lakin sistematik geoloji tədqiqatlar 1945-ci ildən başlanmışdır. 1948-ci ildə Ağaqurban Əliyev tərəfindən yatağın geoloji xəritəsi tərtib olunmuş və ilk quyunun qazılması haqqında göstəriş verilmişdir. Qazılan 1 nömrəli quyu 1949-cu il noyabrın 7-də 100 ton hasilatla fontan vurmuşdur. Bu, böyük bir tarixi hadisə idi. Bu hadisə məhz Azərbaycanda açıq dənizdə neftçixarma erasının əsasını qoymuşdur.

Yatağın istifadəyə verilməsindən başlanan dövrdən indiyə qədər 172 milyon ton neft, 13 milyard kubmetr qaz hasil olunmuşdur. İndi də Neft Daşları yatağında neft və qaz hasilatı davam etdirilir. Belə ki, çıxarıla bilən neft ehtiyatı 35 milyon ton, qaz ehtiyatı isə 3 milyard kubmetr təşkil edir. Neft Daşlarının, ümumən neft sənayesinin inkişafında cənab Heydər Əliyevin evezsiz xidmetləri olmuşdur. Bunun üçün tarixe qısa nezər salmaq yerinə düşər. 1969-cu ilin 14 iyulu cənab Heydər Əliyevin Azərbaycanda yüksək vəzifəyə seçildiyi gündür. Həmin dövrde Azərbaycan SSRİ respublikaları arasında bütün sahələrdə geridə qalmış əyalət statusu daşıyan ölkə idi. Təbii sərvətlərlə zəngin olan Azərbaycan məhz Heydər Əliyevin böyük şəxsiyyəti və vətənpərvərlik sevgisi ilə öz dirçəliş dövrünə başladı. Belə ki, ümummilli liderimizin müdrik rəhbərliyi və qısa müddətdə apardığı təşkilatçılıq işləri nəticəsində bütün sahələrdə, o cümlədən neft sənayesinde də böyük dönüş yarandı. Onu da qeyd etmək lazımdır ki, həmin illərdə neft hasilatı 1,3 milyon ton, qaz hasilatı isə 659 milyon kubmetr aşağı düşmüşdü. Cənab Heydər Əliyevin təşəbbüsü ilə quruda və dənizdə neft hasilatının bütün problemləri araşdırıldı. Nəticədə geoloji keşfiyyat, qazma işlərində və quyuların istismarında dönüş yarandı. Məhz bunun nəticəsində həmin dövrde 8 yataq keşf olunaraq istismara verilmişdir. Eləcə də neft və qazın sənaye ehtiyatları 2-3 dəfə artırıldı. Bunun nəticəsi olaraq 1975-ci ildə, yeni Neft Daşlarının 25 illiyi qeyd olunan vaxt Azərbaycanda şərti yanacaq vahidi ilə 27,1 milyon ton neft olunurdu ki, bu da 1941-ci il səviyyəsindən çox idi. Bildiyiniz kimi, həmin dövrde Xəzər dənizi-

nin 40 metr dərinliyində hasilat işləri aparılırdı. Bu baxımdan Dənizdə Neft və Qazçixarma İdarəsində hasilat işləri xeyli çətinləşmişdi. Heydər Əliyevin ittifaqın neft sənayesi naziri ilə danışqları, SSRİ-nin rəhbərləri ilə görüşləri son nəticədə Azərbaycana Xəzər dənizinin böyük dərinliklərində işləmək üçün vəsaitin və texnikanın getirilməsi ilə nəticələndi. Beləliklə, 1970-80-ci illərdə Azərbaycanda 400-dən artıq gəmi fəaliyyətə başladı. Eləcə də həmin dövrde Xəzər dənizində kranı 2500 ton yük qaldırı bilən "Azərbaycan" gəmisi istifadəyə verildi. Bu, çox böyük bir nailiyyət idi. Sonradan dənizin 70 metrliyində işləmək və geoloji keşfiyyat işləri aparmaq üçün özüqalxan qazma qurğuları alındı. Daha sonra dənizin 200 metrliyində işləmək üçün "Şelf" tipli yarımdalma qurğuları alındı. 1980-ci illərdə bu qurğuların sayı artıq 11-ə çatmışdı və onların köməyi ilə Azərbaycan neftinin 65 faizini verən "Güneşli" yatağı keşf olundu. "Güneşli" yatağından son illərdə 5 milyon 755 min ton neft hasil olunmuşdur. Həmin dövrde Heydər Əliyevin səyləri və prinsipiallığı nəticəsində Dərin özüllər zavodunun tikilməsi mürnkün olmuşdur. Sovetlər İttifaqında bu zavodun tikilməsi üçün 750 milyon ABŞ dolları ayrılmışının nə demək olduğunu təsəvvür etmək çox da çətin deyildir. Məhz həmin zavodun tikilməsi nəticəsində "Güneşli" yatağında 12 özül tikildi. Həmin yataqda 200-dən çox istismar quyusu qazıldı. Bunların hamısı Heydər Əliyevin neft sənayesində gördüyü işlərdir.

Bundan əlavə, möhtərəm Heydər Əliyev neftçilərə xüsusi diqqət və qayğı göstərirdi. Həmin dövrde, demək olar ki, neftçilərin mənzil təminatı 95 faiz yerinə yetirilmişdi. O vaxtlar neftçilərə verilən mükafatlar, fəxri adlar da Heydər Əliyevin xidmetləri ilə bağlıdır. Həmin dövrde 5 nəfərə Sosialist Əməyi Qəhrəmanı, 1 nəfərə orden verilmişdi. Eləcə də 1994-cü ildə prezident Heydər Əliyevin Qurban Abbasova "Şöhrət" ordenini təqdim etməsi də biz neftçilərə olan diqqət və qayığının təzahürü idi.

Hakimiyyətə ikinci dəfə gələn ümummilli liderimiz Heydər Əliyev hələ respublikanın en ağır dövründə, yəni vətəndaş müharibəsi ilə üzleşdiyi bir vaxtda da neft sənayesinin inkişafı ilə məşğul olmağa başladı. SSRİ dağıldıqdan sonra iqtisadi əlaqələrin keşfiyyəsi, ağır maliiyyə böhrəni, respublikada qeyri-sabitlik - bütün bunlar neft sənayesini demək olar, iflic vəziyyətinə salmışdı. Təsəvvür edin, 1988-1993-cü illərdə neft hasilatı 4,2 milyon ton, qaz

hasılıtı 5,5 milyard kubmetr aşağı düşmüştü. Bu gün 55 illiyin qeyd etdiyimiz Neft Daşlarında neft hasılıtı 898 min ton, qaz hasılıtı 34,3 milyon kubmetr azalmışdı. Əgər bu belə davam etmiş olsaydı, biz bu gün burada neft sənayesinin inkişafından danişa bilməzdik.

Məhz prezident Heydər Əliyev yaranmış bu vəziyyətlə qısa müddətde tanış oldu və qərara gəldi ki, Azərbaycanın öz qüvvəsi ilə neft sənayesini qaldırmaq çətindir. Bir tərəfdən, neft-qaz hasılıtinın sürətle aşağı düşməsi, digər tərəfdən, keşf olunmuş "Azeri-Çıraq-Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin mənimsenilməsi üçün vəsaitin və texnikanın olmaması Azərbaycanın neft sənayesini çox ağır vəziyyətdə qoymuşdu. Bunun üçün iki çıxış yolu var idi. Birinci yol - Azərbaycan gözəlməli idi ki, öz qüvvəsi ilə işləsin. Buna isə, bildiyiniz kimi, respublikanın iqtisadi-siyasi vəziyyəti imkan vermir. İkinci yol isə xarici şirkətləri Azərbaycana dəvət etmək idi. Məhz prezident Heydər Əliyevin qərar ilə ikinci yol seçildi, bu yaxınlarda 10 illiyini qeyd etdiyimiz "Əsrin müqaviləsi" imzalandı. Bundan sonra bizi bütün dünya tanıdı və təsadüfi deyil ki, indi Azərbaycanda böyük ölkələrin iri şirkətləri fəaliyyət göstərməkdədir.

Bildiyiniz kimi, 2003-cü ildə dənizdə və quruda neft-qazçılarma istehsalat birlikləri leğv olunaraq, onun bazasında Azneft İstehsalat Birliyi yaranmışdır. Birlik yaranan gündən neft-qaz hasılıtinın artırılması istiqamətində çox mühüm işlər görmüşdür. Respublika üçün vacib olan 68 kilometrlik qaz xətti çəkilib başa çatdırılmış, 14 nömrəli platforma genişləndirilərək orada yeni quyuların qazılmasına, 11-nömrəli platformanın inşasına, Neft Daşlarında 32 quyu qazılacaq iki özülün tikintisine başlanmış, Nərimanov adına, Qum adası neft-qazçılarma idarələrində və digər NQÇİ-lərdə kompressor stansiyaları yenidən qurulmuşdur.

Mən açıq deyirəm, baxımsızlıq üzündən sıradan çıxmış hidro-texniki qurğular bərpa edilərək yenidən istismara verilmişdir. Vaxtın azlığına görə bu işlərin hamısını sadalamıram. Görülən bütün bu işlər nəticəsində Azneft İstehsalat Birliyi 2003-cü ili uğurla başa vurmusdur. Nəzərdə tutulduğundan 125 min ton çox neft təhvil verdik ki, bu da əvvəlki ilin səviyyəsi ilə eyni olmuşdur. 145 milyon kubmetr qaz hasil etdik ki, bu da 2002-ci ilin səviyyəsindən 0,5 faiz çox idi. 2004-cü il üzrə bütün təpşirilərlə artıqlaması ilə

əməl edilmişdir. Neft hasılıtı üzrə təpşirinə 102,8 faiz əməl olunmuş, nəzərdə tutulduğundan 205 min ton artıq neft çıxarılmışdır. Bu, keçən ilin müvafiq dövrüne nisbetən 0,7 faiz çoxdur.

Bu gün 55 illiyini qeyd etdiyimiz Neft Daşları isə keçən ilin müvafiq dövrüne nisbetən 0,2 faiz artıq neft hasil edibdir.

Bütün bunlarla yanaşı, Azneft İstehsalat Birliyi Azərbaycan Prezidentinin regionların sosial-iqtisadi inkişafı Dövlət Programını rəhbər tutaraq neftçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görmüşdür. Birliyin müəssisə və təşkilatlarına məxsus yaşayış binalarının, eləcə də 42 subaylar yataqxanasının, 1050 mənzilli 24 ailəvi yataqxananın, dörd idman kompleksinin, bir xəstəxananın, bir poliklinikanın, 46 uşaq bağçasının və digər sosial obyektlərin saxlanmasına öz gəlirimizdən 73,1 milyard manat vəsait xərcləmişik.

Prezident seçenekləri ərefəsində Lökbatan qəsəbəsində 80 mənzilli, Bilecəri qəsəbəsində 100 mənzilli, Bakının 8-ci Kilometr qəsəbəsində 30 mənzilli, Əli Bayramlı şəhərində 55 mənzilli binalar tikilərək neftçilərin istifadəsinə verilmişdir. Bu yaxınlarda 8-ci Kilometr qəsəbəsində 54 mənzilli, Əhmədli 54 mənzilli, Qaraçuxurda 60 mənzilli, Lökbatan qəsəbəsində 40 mənzilli, Suraxanı rayonunda 40 mənzilli iki binada, Bine qəsəbəsində 30 mənzilli, Siyəzən şəhərində 40 mənzilli binalann istifadəye verilməsi neticesində yüzlərle neftçi menzillər təmin olunacaqdır.

Bu yaxınlarda Siyəzən şəhərində beynəlxalq standartlara uyğun xəstəxananın təhvil verilməsi gözlənilir. Bütün bu işlərlə yanaşı, 28 May adına Neft-Qazçılarma İdarəsində 105 yerlik, Neft Daşlarında 272 yerlik yataqxana təhvil verilmiş ki, bunlara 19,9 milyard manat vəsait xərclənmişdir. Platformalarda, özüllərdə, estakadalarda çalışan neftçilərin məşət şəraitini yaxşılaşdırmaq üçün evciklər quraşdırılmış, platformalarda inzibati binalar tikilmiş və müasir avadanlıqla təmin olunmuşdur. Pirallahi qəsəbəsində uzun müddət davam edən su təchizatı problemi həllini tapmışdır. Orada nəinki neftçilər, bütün qəsəbə sakinləri sudan korluq çekirdilər. Zirə qəsəbəsindən Pirallahi adasına 9 kilometrlik xəttin çəkləmisi nəticəsində su təchizatı yaxşılaşmışdır.

Azneft İstehsalat Birliyinin 22 təşkilatında növbə üsulu ilə çalışan 13 min 707 nəfər pulsuz yeməklə təmin olunur ki, buna da təxminən 36,2 milyard manat vəsait xərclənmişdir. Birliyin müs-

sise ve təşkilatlarında 477 şəhid ailəsinə, 212 nəfər Qarabağ, Çernobil, Böyük Vətən müharibəsi əllişlərinə hər Novruz və Qurban bayramlarında 200 min manat həcmində yardımçılar göstərilir. Birliyin müəssisə və təşkilatlarının binalarında 15 min 285 məcburi köçküñ məskunlaşmışdır. Onların 1009-u işlə təmin olunmuş, bu kateqoriyadan olan insanlara 10 ay ərzində müxtəlif formada 1 milyard manata yaxın kömək göstərilmişdir.

Natiq müəllim burada qeyd etdi, iyunun 1-dən neftçilərin əməkhaqqı artırılmışdır. Birlikde orta aylıq əməkhaqqı 1 milyon manat, Neft Daşlarında çalışan 1791 işçinin orta aylıq əməkhaqqı isə 1,5 milyon manata çatdırılmışdır. Görülən bütün bu işlər cənab İlham Əliyevin biz neftçilərə verdiyi məsləhətlər, göstərişlər və onun diqqət və qayğısı nəticəsində əldə olunmuşdur.

Cənab prezident, bu gün Sizi əmin edirəm ki, Sizin diqqət və qayığınızı hiss edən Azneft İstehsalat Birliyinin neftçiləri gələcəkdə də neft hasilatının artırılması istiqamətində mühüm addımlar atacaqlar. Sizi bir daha təbrik edirəm.

### **Neft Daşları Neft-Qazçıxarma İdarəsinin rəisi Alçın Şirinzadənin çıxışı**

- Möhtərəm cənab prezident!  
Hörmətli mərasim iştirakçıları,  
əziz dəniz neftçiləri!

Azərbaycan neft sənayesinin tarixində əlamətdar bir hadisənin - dünyada ilk dəfə olaraq açıq dənizdən neftin çıxarılmasının 55 illiyini böyük iftخار hissi ilə qeyd edirik. Xalqımıza dünya şöhrəti gətirmiş əfsanəvi Neft Daşlarının yubileyində Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin iştirak etməsini Neft Daşlarının, onun fədakar əməkçilərinin müstəqil dövlətimiz qarşısında xidmətlərinə verilən qiymət, iqtisadiyyatımızın aparıcı sahəsi olan neft sənayesinin inkişafına göstərilən qayğı kimi dəyərləndiririk.



Cənab prezident, icazə verin, Xəzərin qoynunda neft uğrunda mübarizə aparan neftçilərimiz adından Sizi ürəkdən salamlayım və "Möcüzələr adasına xoş gəlmisiniz!" deyim.

Neft Daşları xalqımıza, ölkə iqtisadiyyatına şərəflü xidmət və fədakarlıqla dolu tarix vermişdir. Dənizdə çalışan neftçilərin gecə-gündüzlü, yüksək risk və məharət tələb edən əməyi nəticəsində Neft Daşlarında nadir neft-qazçıxarma və yaşayış kompleksi yaradılmışdır. Bu illər ərzində yüzlərlə kilometr estakada və hidro-texniki qurğular tikilmiş, 2 mindən artıq quyu qazılmış, 172 milyon ton neft, 13 milyard kubmetr qaz hasil edilmişdir. 1967-ci ildə rekord miqdarda - 7,6 milyon ton neft çıxarılmışdır. Sonralar, obyektiv səbəblərdən lay təzyiqinin düşməsi və sulaşma ilə əlaqədər neft hasilatında azalma müşahidə olunmuşdur. Digər tərəfdən, 1988-1993-cü illərdəki iqtisadi və siyasi pərakəndəlik neft sənayesinə də öz mənfi təsirini göstərmişdir.

Azərbaycanın böyük oğlu Heydər Əliyevin xalqımızın çağırışı ilə hakimiyətə qayıdışı tənəzzüldə olan neft sənayemizin yenidən yüksəlişi üçün zəmin yaratdı. Ulu öndərimizin yeni neft strategiyası Azərbaycan neft sənayesinin, o cümlədən Neft Daşlarının da yüksəlişinə təkan verdi. 1990-ci illərin ikinci yarısında istehsalatın yenidən qurulması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə başlandı. Təzyiq sistemi təkmilləşdirilmiş, 1960-70-ci illərdə tikilən kompressor stansiyaları yenidən qurulmuş, 1986-ci ildə istifadəyə verilən istilik elektrik stansiyasında və onun yerləşdiyi meydancada əsaslı təmir-berpa işləri aparılmışdır. Çən parkı, qaz separasiya qurğuları, bir sıra hidrotexniki qurğular, neft-qaz, su, elektrik xətləri təmir və bərpa edilmiş, yeniləri qurulmuşdur.

1990-ci ildə dəniz səviyyəsinin qalxması nəticəsində bərabəd hala düşən ərazilərdə sahilbərkitmə işləri görülərək xeyli abadlaşdırma işləri aparılmışdır. Bütün bu tədbirlərin həyata keçirilməsində biz daim Dövlət Neft Şirkətinin və Azneft İstehsalat Birliyinin qayğı və diqqətini hiss etmişik. Ölkə prezidentinin fərmanına uyğun olaraq 2003-cü ilin əvvəlində yaradılmış Azneft İstehsalat Birliyinin neft və qazçıxarmanın idarə edilməsinə eməli və işgüzar münasibəti fəaliyyətimizdə xeyli dönüşə səbəb olmuşdur və neft hasilatının artırılması üçün teməl yaratmışdır. Qeyd etmək istədim ki, Azneft İstehsalat Birliyi yarandıqdan sonra maddi-texniki

təchizat, neftçilərin iş və yaşayış şəraitinin yaxşılaşdırılması sahəsində ötən il on ildəkindən daha çox iş görülmüş və bunlar özünü doğrultmuşdur. Əger 1991-ci ilde neft hasilatı 25,6 faiz, 1993-cü ilde 40,9 faiz azalmışsa, sonrakı illərdə hasilatı satıbləşdirməyə və artıma nail olmaqla, dinamik inkişafın təmeli qoyulmuşdur. 2003-cü ilde hasilat 1998-ci iləkki 763 min tondan 827 min tona çatdırılaq 64 min ton artıma nail olmuşdur. Kollektivimiz cari ilin 10 ayı ərzində də səyələ çalışmış və 55 illik yubileyini yüksək əmək nailiyyətləri ilə qarşılıyaraq 6278 ton əlavə neft hasil etmişdir.

Sosial sahədə də xeyli işlər görülmüşdür. Belə ki, Azneft İstehsalat Birliyinin köməyi ilə bütün mədənələrimiz üçün müasir tipli, hər bir meşət avadanlıqları ilə təchiz olunmuş idarə binaları, bu günlərdə neftçilərimiz üçün müasir tipli yaşayış blokları quraşdırılmışdır. 1986-ci ildən tikintisi yarımcıq qalmış 272 yerlik doqquzmərtəbəli yataqxana binası artıq istifadəye verilmişdir. Son illərdə neftçilərimiz üçün Bakıxanov qəsəbəsində 117 mənzilli doqquzmərtəbəli və Qaraçuxur qəsəbəsində 80 mənzilli beşmərtəbəli yaşayış binaları təhvil verilmişdir. Neft Daşlarında istifadəye verilmiş idman-sağlamlıq mərkəzi, yeni salınmış parklar işçilərin asudə vaxtının menali təşkilinə şərait yaratmışdır. 2001-ci ilde Heydər Əliyev guşesinin açılışı, Heydər Əliyev parkının salınması və bu gün dahi rəhbərin büstünün açılışı Neft Daşları əməkçilərinin ulu öndərə olan məhəbbətinin sonsuz ifadesidir. Ümummilli liderimiz Heydər Əliyevin XX əsrən XIX əsrə atılmış bir körpü adlandırdığı Neft Daşlarının perspektivləri böyük dür. Hesablarnalara görə, bu rayonda hələ 35 milyon ton neft ehtiyati vardır.

Yüksəkxitəsli mütexəssisler yetişdirmiş Neft Akademiyası ki mi də Neft Daşlarının xidmətləri böyük dür. Neft Daşları məktəbinin gözel enənləri ruhunda yetmiş nəhəng kadr potensialı həmişə olmuşdur və indi də vardır. Bu gün də Azərbaycan neft sənayesinin müxtəlif sahələrində bizim kadrlarımız uğurla çalışırlar. Büyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, neft sənayemizin inkişafında evezsiz xidmətləri olan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə də Neft Daşları məktəbinin yetirməsidir.

Mən bu yubiley münasibətə böyük və məhribən neftçilər ailəsinin bütün üzvlərini təbrik edirəm. Əbədiyəşar Heydər Əliyev ideyalarının həyata keçirilməsi yolunda onlara uğurlar arzulayı-

ram.

Möhərəm cənab prezident, ümummilli liderimiz Heydər Əliyevin şah əseri olan müstəqil Azərbaycan dövlətinin sükəni arxasında cənab İlham Əliyevin - Heydər Əliyev məktəbinin en layiqli davamçısının dayanması xalqımız üçün böyük xoşbəxtlikdir. Sizin çoxşaxəli fəaliyyətiniz, Azərbaycan cəmiyyətinin geniş planda harmonik və dinamik inkişafına xidmet edir, onun beynəlxalq nüfuzunun durmadan artmasına səbəb olur. Əmin ola bilərsiniz ki, sabitliyə və yüksək şüurluluğa əsaslanan demokratianın, qanunuqluğun tərefdəri olan dəniz neftçiləri daim Sizinlədir və bu məqsəd yolunda Sizi daim dəstəkləyəcəklər.

**Neft Daşları Neft-Qazçıxarma  
İdarəsinin mühəndisi, qocaman neftçi  
Mais Hacıyevin çıxışı**

- Hörmətli cənab prezident!  
Əziz mərasim iştirakçıları!

İcaze verin, Neft Daşlarında çalışan bütün zəhmətkeş insanların adından Size "Xoş gelmişiniz!" deyim. Sizi əmin etmek istəyirəm ki, böyük neftçilər ordusu ümummilli liderimiz Heydər Əliyevin siyasetini daim dəstəkləyəcək, onun ideyalarının həyata keçirilməsi yolunda daim Size yardımçı olacaqdır.

Möhərəm cənab prezident, əziz qonaqlar, mən ömrümün 50 ilini bu əfsanəvi neft şəhərində keçirmişəm. Mən bununla fəxr edirəm. Öz tarixinin şanlı səhifələrini yanan və 1949-cu ildə ilk neft hasil edən bu kollektivə mən 1955-ci ildə gelmişəm. Bu möcüzələr şəhərinin hər anı gözlerimin önündədir. Arxada qalmış illər boyananda görürük ki, biz böyük yol keçmişik. Həyatımın en şirin xatirələri o illərlə bağlıdır. Çətin günlərimiz də az olmayıbdır. Fırtınalar, qasırgalar, itkiler bizi qorxutmamışdır. Yadimdadır, 1957-ci il noyabrın 21-də güclü fırtına zamanı 21 neftçinin həlak olması da bizim tariximizdir. Əsil neftçilər bu faciədən doğan qorxuya üstün gəldilər. Onlar uzun illər çalışıdilar, şü-



caet gösterdiler.

Bu gün gördüğünüz efsanəvi neft şəhəri onların əli ilə yaradılmış möcüzədir. Dünyanın 8-ci möcüzəsi kimi tanınan Neft Daşlarının məşhurlaşmasında böyük şəxsiyyət Heydər Əliyevin müstəsna rolu vardır.

O, dəfələrlə Neft Daşlarında olmuşdur. Hələ respublika rəhbərliyinə gəlməmişdən əvvəl burada neftçilərin qonağı olardı. Onun 1972-ci ildə buraya gelmesi Neft Daşlarında beşmərtəbeli binaların tikilməsinə tekan verdi. 1975-ci ildə Heydər Əliyevin Neft Daşlarının 25 illik yubileyində söylədiyi bir fikir indi de yadimdadır: "Vaxt gələcək, Neft Daşları böyüyəcək, inkişaf edəcək, Xəzər dənizində yeni neft yataqlarının tapılması, istismar edilməsində istinad nöqtəsinə çevrilecekdir". Heydər Əliyev Azərbaycanın bu gününü hələ o vaxt görürdü.

Əziz mərasim iştirakçıları, müstəqil Azərbaycanın memarı olan böyük liderimiz Heydər Əliyevin Neft Daşlarında büstünün qoyulması biz neftçilər üçün əvəzedilmez bir hədiyyədir. Dahi rəhbərin büstü, Heydər Əliyev parkı bizde sevinc hissi doğurur. Sevinirki, dünya neft sənayesinin tarixində öz yeri ve nüfuzu olan Azərbaycan'a bu gün Heydər Əliyev siyasetinin layiqli davamçısı olan möhtərəm İlham Əliyev rəhbərlik edir.

Möhtərəm cənab prezident, Azərbaycanın neft sənayesi dövlətimiz üçün böyük bir kadr məktəbidir. Ən mühürn dövlət vəzifələrində, ali qanunvericilik organında bu məktəbin yetirmələri layiqince çalışmışlar. Fəxr edirik ki, möhtərəm prezident, Siz də Azərbaycan neft məktəbinin yetirməsisiniz. Siz Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidentliyində xalqın etimadını qazanaraq, prezident vəzifəsinə yüksəlmisiniz.

Bir neftçi, veteran kimi inanıram ki, Sizin neftçilərə etimadınız daim yüksək olacaqdır.

Möhtərəm cənab prezident, bu gün Siz Heydər Əliyevin büstünün açıldığı parkı seyr edərkən böyük qürur hissi keçirdiniz. Bir neçə il əvvəl bu ərazi dəniz sularının qalxması ucbatından berbad hala düşmüştü. Dəniz firtinasına həmişə qalib gəlmış neftçilərimiz bu dəfə də öz iradələrini sübuta yetirdilər. Dayaqberkimə işləri sayəsində bu sahə abadlaşdırılıb tanınmaz dərəcədə gözəl ləşdirildi ve laləzara çevrildi.

Cənab prezident, Neft Daşlarının müxtəlif vaxtlarını görmüsəm. İlk estakadanın, binaların tikilməsi, ildə 7 milyon yarım ton

neft hasil olunması gözlerimin qarşısındadır. Lakin həqiqət naminə deməliyəm ki, burada heç vaxt bu cür yaşlılıq, səliqə-sahman olmamışdır. Bir veteran kimi fəxr edirəm ki, Neft Daşlarının yaşıllaşdırılmasında, cavanlaşmasında əməyi olan insanlarla bir yerdəyəm. Yaşasın qurub-yaradan əller!

Əziz prezidentimiz, inanıraq ki, Sizin rəhberliyiniz altında Azərbaycan həmişə quruculuq, abadlıq, inkişaf məkanına çevriləcəkdir. Veteran neftçi kimi Sizi bağırma basıram. Bizim ümidi Sizədir. Neftçilərə həmişə bel bağlaya bilərsiniz. Xəzərin qoynunda bu möhtəsəm şəhəri ucaldanlar Size ən sədaqətli və dəyanətli arxa olacaqlar. Biz neftçilər həmişə dövlətimizə, Size sədaqətımız sübut etməyə hazırlıq. Yolunuz uğurlu olsun, əziz prezident!

Yaşasın ümummilli liderimiz Heydər Əliyev siyasetinin layiqli davamçısı İlham Əliyev!

\*\*\*

ARDNŞ-in prezidenti Natiq Əliyev yubiley münasibətə Azərbaycan Prezidentinin və neftçilərin ünvanına məşhur həmyerilərimiz Nikolay Baybakov və Fərman Salmanovdan, habelə ABŞ-in, Rusiyanın, Norveçin, Fransanın, Türkiyənin, Yaponianın, Çinin nüfuzlu şirkətlərindən, Gürcüstan Beynəlxalq Neft Korporasiyasından, respublikamızın idarə və təşkilatlarından daxil olmuş təbrik teleqramlarını oxudu, onların surətini Neft Daşları muzeyinə təqdim etdi.

### Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun çıxışı

- Möhtərəm cənab prezident!

Əziz və hörmətli dostlar!

Həmiya yaxşı məlumdur ki, Azərbaycan neftin çıxarılması və emalı sahəsində dünyada tanınmış ölkəyə çevrilmişdir. XX əsrin əvvəllərindən indiye qədər Azərbaycanda neftlə bağlı bir sıra dünya miqyaslı yeniliklər əldə edilmişdir. Bu baxımdan öten əsrin ortalarında Xəzər dənizində neftin çıxarılmasına başlanması əhəmiyyət kəsb



edir ve bu, dünya təcrübəsində ilk mühüm hadisə kimi qəbul edilmişdir. Bize o da yaxşı məlumdur ki, bu uğurlar, bütövlükde respublikamızın, o cümlədən Elmlər Akademiyasının alım və mütexəssislərinin fəaliyyəti nəticəsində baş tutmuşdur.

Diqqətəliyiq haldır ki, Elmlər Akademiyası yaradıldıqdan bir il sonra, yeni 1946-cı ildə Elmlər Akademiyasının Neft Ekspedisiyası akademianın müxbir üzvü Əbdül Əliyevin rəhbərliyi altında Neft Daşları rayonunda ilk geoloji-kəşfiyyat işlərinə başlamışdır. Alimlərimizin gərgin əməyi nəticəsində Azərbaycan neft geologiyasının əsası qoyulmuş, neft və qaz-kondensat yataqlarının aşkar edilməsi və onların işlənilməsi ilə bağlı mühüm elmi-texniki problemlər həll olunmuşdur. Neft-qaz yataqlarının arxası və keşfiyyatının elmi əsasları yaradılmışdır. Bunun nəticəsində quruda və Xəzər denizinin akvatoriyasında iri yataqlar kəşf edilmiş, onların işlənilməsinin yeni metod və sistemləri teklif olunmuşdur. Büttövlükde neft-qaz hasilatının proqnozlaşdırılmasının səmərəli iqtisadi modeli yaradılmışdır.

Sizin bugünkü bayramınız, eyni zamanda bütün Azərbaycan elminin və alimlərinin bayramıdır. Ancaq qeyd etdiyim nailiyyətlər əsasən sonralar oldu. 1949-cu il noyabrın 7-də isə dənizdəki ilk quyudan vuran ilk neft fontanı, əsl mənada, neftin çıxarılması sahəsində inqilab kimi qəbul edilmişdir. Daha sonralar başqa ölkələrdə dənizdən neft çıxarılmasında Azərbaycan təcrübəsi əsas tutulmuşdur.

Dənizdə salınmış bu şəhər öz nadirliyi ilə indi də insanlarda qürur hissi doğurur. Əfsanəvi Neft Daşlarından sonra işlənilən digər yataqlar nəhəng Bakı dərin özüllər zavodunun əmələ gəlməsinə, dəniz qazma qurğularının tikilməsinə əsas olmuşdur. Bu nailiyyətlər "Ösrin müqaviləsi"nin və başqa neft müqavilələrinin əsasını təşkil etmişdir.

Iftixar hissi ilə qeyd etməliyik ki, Xəzərdə neft və qaz yataqlarının istismarının genişlənməsi və bütövlükde neft sənayesinin son 30 ildə inkişafı Azərbaycan xalqının ümummülli idarı Heydər Əliyevin fealiyyəti ilə sıx bağlıdır. Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycanın neft strategiyası yaradılmışdır və hazırda onun işinin davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir.

Əziz neftçilər!

Bu böyük bayram münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının alimləri və bütövlükde respublikamızın elmi ictimaiyyəti adından bir daha sizi təbrik edir, həminə möhkəm cansağlığı, işlərinizdə daha böyük uğurlar arzulayıram. Sağ olun.

### Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayevin çıxışı

- Zati-aliləri hörmətli cənab prezident!

Hörmətli mərasim iştirakçıları!

1949-cu ildə açıq dənizdə, Neft Daşları yatağında qazılmış quyunun fontan vurması həm ölkəmizin, həm de dünyanın neft sənayesinin tarixinə neftçilərimizin və alimlərimizin böyük qələbesi kimi yazılmışdır. Həmin gün həm Neft Daşlarının, həm də dənizdən neft və qaz hasilatının doğum günü olmuşdur. Azərbaycan dünya təcrübəsində ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlamışdır. Müharibənin ağırlığını çiyinlərində daşımış Azərbaycan neftçiləri bütün çətinliklərə baxmayaraq, dünyanın 8-ci möcüzəsini yarada bildilər və Xəzərdə analoqu olmayan əfsanəvi bir şəhər qurdular. Vətənimizin xəritəsində Neft Daşları adlanan süni bir ada özüne əbədi bir yer aldı. Azərbaycanın dünyada tanınmasında Neft Daşlarının xüsusi yeri və xidmətləri olmuş, o, neft sənayesinin inkişafında inqilabi dəyişikliklərin edilməsinə və yeni istiqamətlərin yaranmasına təkan vermişdir. Neft Daşları yataqlarının keşfi, işlənilməsi Azərbaycan neftçilərinin, geoloq və alimlərinin dünya neft elmine və praktikasına verdikləri ən böyük töhfələrdəndir. 55 il ərzində dəniz neftçiləri şılaqlığı ilə ad çıxarmış Xəzəri ram edərək milyonlarla ton qara qızıl çıxarmağa nail olmuşlar. Neft Daşları yataqlarında əldə olunan təcrübə neftçilərimiz tərəfindən digər ölkələrdə də dənizdən neft çıxarılmasında tətbiq edilmişdir. Bu gün Neft Daşları nadir texnikaya, texnologiyaya malik, bərabəri olmayan



neftçixarma kompleksi kimi fəaliyyət göstərir. Neft Daşlarının tarixində neftçilərimizin əməyi ilə yanaşı, Azərbaycan alimlərinin də zəhməti xüsusi qeyd olunmalıdır. Məhz alimlərimizin neftçilərlə birgə əməkdaşlığı sayəsində qarşıya çıxan məsələlər tez bir zamanda öz həllini tapır və nəticələri tətbiq edilir.

Mən böyük qürur hissi ilə demək istəyirəm ki, Xəzərin neft və qaz yataqlarının işlənilməsində fədakarlıq göstərən alimlərin ek-səriyyəti Neft Akademiyasının məzunları və əməkdaşları olublar. Neft Akademiyası indi də Neft Daşları yataqlarının işlənilmesi ilə bağlı neftçilərlə çox sıx əməkdaşlıq edir. Ona görə də biz bu yubileyi ikiqat bayram hesab edirik və sizin sevincinizi şərık oluruq.

Çıxişimin sonunda ümummilli liderimiz möhtərem Heydər Əliyevin "Neft Daşlarında fədakar insanlar yənə də xarüqələr yaratmaqdadırlar. Onların əməyinin hər günü, hər anı qəhrəmanlıqdır. Neft Daşlarının tarixi bu gün də maraqlı və diqqətəlayiqdir. Azərbaycan neftçiləri dünyada ilk dəfə dənizdən neft çıxarmayı elde etmişlər. Biz bununla fəxr edirik" - sözlərini bir daha yada salaraq Neft Akademiyasının çoxminlik professor-müəllim və tələbə kollektivi adından fədakar neftçilərimizi Neft Daşlarının 55-ci ildönümü münasibətilə səmimi qəlbən təbrik edir, möhtərem prezyidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında neft strategiyasının həyata keçirilməsində yeni-yeni uğurlar, cansağlığı, xoşbəxtlik arzulayıram.

### **ARDNS-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin çıxışı**

- Cənab prezident!  
Hörmətli mərasim iştirakçıları!

Mən doğrudan da, bu gün çox xoşbəxtəm. Birincisi, hörmətli prezyidentimiz İlham Əliyevin Neft Daşlarında bizimle bir yerdə olmasına, hamımızı bir yerdə təbrik etməsinə görə. İkinci tərəfdən, çox xoşbəxtəm ona görə ki, bilirsiniz, mənə "İstiqlal" ordenini hörmətli prezyidentimiz cənab Heydər Əliyev təqdim etmişdir, görün, nə qədər xoş-

bəxtəm ki, ikinci orden onun davamçısı, bütün fikirlərini həyata keçirən prezyident İlham Əliyev tərəfindən verilibdir.

Mən indi Neft Daşlarına baxıram. Yəqin ki, burada məndən evvel işləyen bəlkə bir-iki adam olar, ya olmaz. Mais Hacıyev 1955-ci ildə gəlib, məndən qocası yoxdur. Elə bil ki, Neft Daşları və mən bir yerdə qocalmışaq. Biz gərək var gücümüzə Neft Daşlarını ni elə saxlayaqla ki, mənimlə onun yaşı davam etsin.

Hörmətli prezyidentim dedi ki, mən neftçilərlə bir yerdə işlədiyimə görə çox fəxr edirəm. Biz özümüz də, onunla bir yerdə işləyən dostları, yoldaşları - hamımız fəxr edirik ki, biz belə adamla bir yerdə işləmişik. Doğrudan da, bu, böyük fəxrdir. İnsanlar nə ilə fəxr edirlər? İnsanların biri yaxşı, biri bir az pis yaşayır, amma kollektivin içindən çıxan adamlarla fəxr edirlər. Neftçilər də deyirlər ki, bizim içimzdən belə bir adam çıxdı, axırdı da respublikanın prezyidenti oldu. Bundan sonra bize nə lazımdır?! Gərək hamımız elə işləyək, işimizi elə aparaqla ki, hörmətli prezyidentimizin başını uca edək. Qardaşımızın müvəffəqiyyəti bizim müvəffəqiyyətimiz, bizim uğurumuz isə qardaşımızın uğurudur. Gəlin qardaşımıza böyük müvəffəqiyyətlər arzu edək, respublikanın inkişafı naminə həmişə canı sağ olsun, bizi də öz arxasında aparsın.



**Ulu öndərimiz Heydər Əliyev tərəfindən başlanmış  
və müvəffəqiyyətlə davam etdirilən islahatlar ölkəmizə  
böyük uğurlar getirmiş, Azərbaycanı regionda  
lider dövlətə çevirmişdir**

## **AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SƏDRİLİYİ İLƏ NAZİRLƏR KABİNƏTİNİN GENİŞ İCLASI**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədriliyi ilə dekabrın 7-də Prezident sarayında Nazirlər Kabinetinin 2004-cü ilin yekunlarına həsr olunmuş geniş icası keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev icası giriş nitqi ilə açdı.*

**Azərbaycan Prezidenti  
İlham Əliyevin giriş nitqi**



2004-cü il başa çatır. Bu il bütövlükde uğurlu il olubdur. Bu gün Nazirlər Kabinetinin geniş iclasında biz ilə yekun vuracaq, 2004-cü ildə baş vermiş hadisələri təhlil edəcəyik, ümumiyyətlə, bu il görülen işlər haqqında məlumatları dinləyəcəyik, fikir mübadiləsi aparacaq.

2004-cü ildə Azərbaycan bütün istiqamətlərdə öz siyasetini daha da inamlı, daha da uğurla aparmışdır. Xarici siyasetdə ölkəmiz dünya birliyinə daha da sūrətlə integrasiya etmiş, öz milli maraqlarını yüksək səviyyədə müdafiə etmiş, bütün ölkələrlə ikitərəfli münasibətlərini daha da inkişaf etdirmişdir. Xüsusiylə qonşularımızla münasibətlərdə, deyə bi-

lərəm ki, çox böyük addimlar atılmışdır. İkitərəfli müstəvidə, regional və çoxtərəfli formatda da qonşularımızla münasibətlərimiz daha da inkişaf edibdir. Bu, bizim üçün çox vacibdir. Azərbaycan regionda artıq çox önemli güc mərkəzinə çevrilir. Regionda bizim mövqelərimiz güclənir. Regional layihələr uğurla həyata keçirilir və beləliklə, bizə imkan verir ki, öz milli maraqlarımızı daha da sūrətlə ve uğurla inkişaf etdirək, müdafiə edək.

Azərbaycan beynəlxalq təşkilatlarda da çox uğurlu iş aparıbdır. Beynəlxalq təşkilatlarda mövqelərimiz, demək olar ki, çox böyük həcmidə güclənibdir. Avropa Birliyi, Avropa Şurası və Birləşmiş Millətlər Təşkilatındaki fəaliyyətimiz uğurlu olubdur. Xüsusiylə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqışosunun nizama salınması istiqamətində atılmış addimlar, hesab edirəm ki, danışqlar prosesinə müsbət təsir etmişdir. Artıq danışqlar biz istədiyimiz məcrada davam etdirilir və Azərbaycanın ədalətli mövqeyi beynəlxalq təşkilatlar tərəfindən daha da dərindən dərk edilir və nəticədə danışqlarda, demək olar, müsbət meyillər güclənibdir.

Azərbaycan öz mövqeyini birmənalı şəkilde bəyan etmişdir. Bu mövqe dəyişməz olaraq qalır. Azərbaycanın ərazi bütövlüyü danışqlar mövzusuna çevrilə bilməz. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işgalçi qüvvələr işgal edilmiş torpaqlardan çıxmalıdır. Ancaq bu prinsiplərin əsasında hər hansı bir sülh müqaviləsindən söhbət gedə bilər. Bu, bizim prinsipial, dəyişməz mövqeyimizdir və çox sevindirici haldır ki, bu mövqe dünyada başa düşülür və demək olar, artıq danışqlarda əsas prinsip kimi tutulubdur. Bəziləri bizi günahlandırırlar ki, Azərbaycan çox davakar mövqə tutur, çox hücumlar edir. Amma bu da təbiidir. Çünkü biz münaqışdə zərər çekmiş ölkəyik və hələlik, eger belə demək olsa, "soyuq mührəbə" aparırıq və deyə bilərəm ki, çox məharətlə aparırıq. Bütün istiqamətlərdə Ermənistana təzyiqlər etmek üçün biz əlimizdən gələni edirik. Beynəlxalq təşkilatlarda, ikitərəfli formatda təbligat baxımından bizim fəallığımız artıbdır. Bütün bunlar, əminəm ki, nəticədə bizə imkan verəcək ki, istədiyimizə nail olaq. Yəni beynəlxalq hüquq normaları öz əksini tapmalıdır, işgalçi qüvvələr torpaqlarımızdan çıxmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İndi danışqlar xarici işlər nazirləri səviyyəsində aparılır. Lazım gələndə prezidentlər də bu danışqlarda iştirak edir. Bir də demək istəyirəm ki, danışqların prinsipləri dəyiş-

məz olaraq qalır. Mən hesab edirəm ki, biz gələcəkdə səylərimizi daha da gücləndirecəyik.

Bilirsiniz ki, eyni zamanda, biz başqa ölkələrdə Azerbaycan səfirliliklərinin açılması istiqamətində işlər görmüşük. Çox ölkələrdə yeni səfirlilik açılıbdır və Azerbaycan haqqında həqiqətlər daha da dolğun şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırılacaqdır. Eyni zamanda, biz həmişə öz iqtisadi və hərbi potensialımızı da gücləndirməliyik. Bu istiqamətdə də böyük işlər görülüb, ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində böyük addımlar atılıbdır. Ordumuz müasirlesir, yeni müasir texnika ilə təchiz olunur. Buna böyük diqqət göstərilir və bu il ərzində müxtəlif hərbi hissələrə etdiyim səfərlər, keçirdiyim baxışlar, görüşlər bir daha onu göstərir ki, bizim ordumuz günü-gündən güclənir və qarşında duran bütün vəzifələri hell etməyə qadirdir. Biz gələcəkdə bu sahəyə böyük diqqət göstərecəyik.

Bilirsiniz ki, bu ilin bütçəsinə eləvələr ediləndə də, ilk növbədə, orduya ayrılan vəsaitin həcmi artırılıbdır. Gələn il orduya ayrılan vəsait təxminən 30 faiz artırılacaqdır. Lazım gələrsə, növbəti illərdə biz bunu 50 faiz, 100 faiz, 200 faiz də artırıb illərik. Azərbaycanın iqtisadi potensialı buna imkan verir və heç kim, xüsusilə bizim torpaqlarımızı zəbt edən Ermənistən bu baxımdan bizimlə rəqabet apara bilmez. Ermənistənin bugünkü bütçəsi cəmi 500 milyon dollardır. Halbuki Azerbaycanda orduya nəzərdə tutulan xərclər təxminən 250 milyon dollardır və öz torpaqlarımızı işğalçılarından azad etmeyənə qədər biz bu məbleğləri artıracaqıq və ondan sonra da biz həmişə ordumuzu çox yüksək səviyyədə saxlamalıyıq, gücləndirməliyik.

Əlbette, bunu etmək üçün iqtisadi potensial, iqtisadi baza lazımdır, maliyyə imkanları lazımdır və bunlar da yaradılır. Hamımız yaxşı bilirik ki, Azerbaycanda xalqımızın ümummillili idarı Heydər Əliyev tərəfindən başlanmış və uğurla davam etdirilen iqtisadi islahatlar ölkəmizə böyük uğurlar gətirdi, bizim maliyyə bazamız gücləndi. 1995-ci ildən 2003-cü ilə qədər ümumi daxili məhsul 90 faiz artmışdır. Xarici ticarət dövriyyəsi 4 dəfə artmışdır. Orta əməkhaqqı 6 dəfə, pensiyalar 8 dəfə artmışdır. Bütün maliyyə mənbələri hesabına Azerbaycana, Azerbaycan iqtisadiyyatına 22 milyard dollar sərmaye qoyulmuşdur. Uğurlu iqtisadi islahatların

aparılması bu gün bize imkan verir ki, həm ölkənin ehtiyaclarını daha böyük həcmde ödəyək, həm də orduya daha da böyük məbləğdə vəsait ayıraq. Ümumiyyətlə, müstəqil siyasetin aparılması üçün iqtisadi potensial əsas şərtidir.

Bu gün Azerbaycan tam mənada müstəqil siyaset aparır, heç kimdən asılı deyil, heç bir başqa ölkədən asılı deyil və öz siyasetini yalnız və yalnız Azerbaycan xalqı naməne aparır. Əminəm ki, Azerbaycanın dövlət müstəqilliyyinin daha da güclənməsinə yönəlmış bu siyaset Azerbaycan xalqının maraqlarına tam cavab verir. Bir də demək isteyirəm ki, iqtisadi potensialımız olmasaydı, ola bilər ki, bəlkə biz de Ermənistən kimi müxtəlif ölkələrə, müxtəlif dairələrə yalvararaq, xahiş edərək yardımçılar haqqında da fikirleşərdik. Halbuki biz onu da bilməliyik ki, Azerbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, Ermənistəndən fərqli olaraq, bize böyük yardımçılar göstərilmirdi. Xalqımızın ümummillili idarı məhz öz potensialımıza istinaden, öz gücümüzə güvənərək Azerbaycanı anarxiyadan, böhrandan, iqtisadi tənəzzüldən bugünkü tərəqqi yoluna getirib çatdırılmışdır.

2004-cü ildə iqtisadiyyatda bu müsbət meyiller dənədən güclənmişdir. Ümumi daxili məhsul təxminən 10 faiz artmışdır, əhalinin pul gəlirləri təxminən 20 faiz, orta əməkhaqqı 26 faiz artmışdır və bu gün 478 min manat təşkil edir. Yeni ilk dəfə olaraq, Azerbaycanda orta əməkhaqqı təxminən 100 dollara yaxınlaşır, gələn il bunu keçəcəkdir və gələcəkdə sürətlə artacaqdır.

Xarici ticarət dövriyyəsi 40 faiz artmışdır və ölkənin valyuta ehtiyatları bu gün 1 milyard 800 milyon dollara bərabərdir. Bütün bunlar onu göstərir ki, 2004-cü il bizim üçün uğurlu olubdur. Əlbəttə, bu uğurun da səbəbləri var. Bayaq qeyd etdiyim kimi, Azerbaycanda Heydər Əliyev tərəfindən yaradılmış çox güclü iqtisadi baza və gələcək inkişaf üçün yaradılmış çox əlverişli iqtisadi mühit vardır. 2004-cü ildə biz bu vəziyyətdən çox uğurla istifadə etdik, görülen tədbirlərin nəticəsində bütün bu iqtisadi göstəricilərin ələ olunması mümkün olmuşdur.

2004-cü ildə struktur dəyişiklikləri aparılmışdır. Bildiyiniz kimi, yeni nazirliklər təşkil olunmuşdur. İlk əvvəlində Rabitə və İformasiya Texnologiyaları Nazirliyi yaranmışdır. Bilirsınız ki, İformasiya texnologiyaları bu gün dünyada çox böyük əhəmiyyət daşıyan bir sahədir. Böyük potensial, perspektivləri olan bir sahədir.

Azərbaycan da burada geri qalmamalıdır. Biz bu sahədə də böyük addımlar atmalıyıq.

Kənd Təsərrüfatı Nazirliyi yenidən təşkil olundu. Əminəm ki, bu, kənd təsərrüfatında proseslərin daha süreçlə getmesinə imkan verəcəkdir. Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olan insanların sayı çoxdur. Onlar üçün şəraitin yaradılması, xüsusilə "Aqroliozing" Səhmdar Cəmiyyətinin yaradılması böyük sayıda texnikanın getirilməsinə imkan verəcəkdir. Gelən iki ilde bu məqsədlərə 250 milyard manat vəsait nəzərdə tutulub ki, bu da kəndlilərin texnika ilə təmin edilməsi üçün yaxşı şərait yaradacaqdır. Tam ödəmeyəcək, amma təbii ki, biz də 250 milyard manatla kifayət-lənməyəcəyik, bu məbleğin artıracağıq və nəticədə texnika çatışmazlığı aradan götürüləcəkdir.

Dünən Sənaye və Energetika Nazirliyinin yaradılması haqqında Fərman imzalandı. Bu nazirliyin üzərinə də böyük funksiyalar düşür. Azərbaycanda sənaye potensialı çox güclüdür və keçmişdə də güclü olubdur. Son zamanlar bu sahə bir az diqqətdən kənarada qalmışdır və biz öz sənaye potensialımızı gücləndirmek üçün çox böyük addımlar atmalıyıq, investisiyalar cəlb etmeliyik. Yeni iş yerlərinin yaradılması, o cümlədən sənaye kompleksində də olacaqdır.

"Azərsu" Səhmdar Cəmiyyəti yaradıldı. Su təsərrüfatında olan pərakəndəlik aradan götürüləcəkdir. Artıq orada görülen işlər deməyə əsas verir ki, bu sahədə də nizam-intizam və bir sistem yaranacaqdır. Əfsuslar olsun ki, bu vaxta qədər heç bir sistem yox idi və heç kəs də bilmirdi ki, kim nə ilə məşğul olur.

Azərbaycan bazar iqtisadiyyatı prinsiplərinə sadıqdır. Biz bu prinsipləri yüksək tuturuq. Əlbəttə, sahibkarlara bundan sonra da diqqət göstərilecəkdir. Mən bu il sahibkarlarla keçirdiyim çoxlu görüşlərdə onlara birmənalı şəkilde öz dəstəyimi bildirdim. Bunu bu gün də təsdiq edirəm. Azərbaycanın ümumi daxili məhsulunda özəl sektorun payı 74 faizdir. Verilen məlumatata görə, gelən il 77 faizə qalxacaqdır. Əlbəttə, bu, gələcəkde daha da artmalıdır. Amma bunu deyəndə onu da nəzərdə tutmaliyiq ki, Azərbaycan iqtisadiyyatının əsas sahəsi olan neft sənayesi dövlət inhhisarıdır. Əgər biz ümumi daxili məhsuldan neft amilini götürsək, görərik ki, sahibkarların payı, yeni özəl sektorun payı neftdən kənar ümumi daxili məhsulda dənə də yüksəkdir.

Sahibkarlara kömək etmək məqsədilə bu il onlara verilən kreditlərin həcmi 100 milyard manat səviyyəsində olubdur. Gelən il biz bu məbleğin iki dəfə qaldıracaq. Sahibkarlara kredit şəklində 200 milyard manat verilecəkdir. Çünkü sahibkarlıqla məşğul olmaq istəyənlərin böyük əksəriyyətinin o vəsaitə ehtiyac var. Yəni boş yerdən, vəsaitsiz heç bir sahibkarlıqla məşğul olmaq mümkün deyildir. Dündür, bezi qurumlar var, insanlar var, onların öz vəsaitləri var və onu sərməye şəklində işlədirler. Amma böyük əksəriyyətin bele imkanları yoxdur. Dövlət öz qayğısını bu sahədə də göstərmelidir və göstərir.

Son 10 ayda əsas kapitala yönəldilən investisiya 43 faiz təşkil etmişdir. Xarici investisiya 48 faiz artmışdır və bütövlükdə, 4 milyard dollara bərabərdir. Bu gün və sabah Azərbaycan üçün ən önemli sahə olan neft sektorunu bu il uğurla inkişaf edibdir. Xarici tərəfdəşlərlə birlikdə nəzərdə tutulmuş bütün layiheler, proqramlar, müqavilələr uğurla icra edilir. Heydər Əliyevin neft strategiyası uğurla həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan neft kemərinin tikintisi, Bakı-Tbilisi-Ərzurum qaz kemərinin tikintisinin artıq başlanması bir daha onu göstərir ki, biz bu yolda uğurla addimlayırıq, Azərbaycan dünya üçün, ilk növbədə, özü üçün ən önemli layihələri çox uğurla, vaxtı-vaxtında icra edir. Əlbəttə, bu bize imkan verəcək ki, gələcəkdə iqtisadi potensialımız dənə də artısın, maliyyə imkanlarımız genişlənsin və Azərbaycan öz neft potensialını tam şəkildə işə sala bilsin.

Eyni zamanda, Dövlət Neft Şirkətinin özünün məşğul olduğu layihələr də mövcuddur. Biz artıq bu barədə müzakirələr aparmışıq. Hesab edirəm ki, gelən ilde yeni layihələr üzrə işlər gedəcək və beləliklə, Dövlət Neft Şirkətinin qaz və neft hasilatı artırılacaqdır. Bu sahədə də görülen işlər bizi tam mənada qane edir. Azərbaycan sübut edir ki, o, çox etibarlı tərəfdəşdir. Xarici sərməyə üçün çox münasib yerdir.

Biz bu il Heydər Əliyevin neft strategiyasının 10-cu ildönümünü qeyd edərək bəyan etdik ki, bu strategiya, bu siyasi, prinsipial xətt davam etdiriləcəkdir. Azərbaycanın neft potensialı Azərbaycan xalqına xidmet edir və gələcəkdə Azərbaycana, Azərbaycanın xəzinəsinə dənə də böyük həcmidə valyuta ehtiyatlarının gətirilməsinə imkan verəcəkdir.

Regional inkişaf proqramı qəbul edilibdir. Bu, demək olar ki,

ümumiyyətlə, bizim iqtisadi baxımdan görülən işlərin yeni bir istiqamətidir. Düzdür, həmişə bu sahəyə diqqət göstərilirdi, amma belə kompleks, sistem şəklində, düşünülmüş bir program çərçivəsində, demək olar, bu istiqamətin esas parametrləri bu il müeyyən olunubdur. Deyə bilerəm ki, bizim bu sahəde gördüyüümüz işlər də təqdirəlayıqdır. İndi regionlarda böyük canlanma var, böyük işlər - abadlıq, quruculuq işləri görülür.

Yeni iş yerlərinin açılması da çox sevindirici haldır və onların böyük eksəriyyəti məhz regionlarda açılır. Yeni iş yerlərinin açılması istiqamətdə atılmış bütün addımlar uğur getirir. Son bir il ərzində 110 minden artıq, bəlkə ondan da çox, - çünkü bu məlumatlar tez-tez dəyişir, - iş yeri açılmışdır. İş yerlərinin açılması o qədər sürətlə gedir ki, demək olar, biz gərek hər ay bu rəqəmlərə düzəlişlər edək. Hər halda, mənə verilən son məlumatə görə, 110 minden artıq yeni iş yeri açılıbdır. Əhalisi 8 milyon olan ölkə üçün bir il ərzində 110 min iş yerinin açılması çox böyük uğurdur. Deyə bilerəm ki, bəlkə də analoqu olmayan bir nəticədir. Bu, bir də onu göstərir ki, bizim bütün planlarımız, bəyan edilmiş bütün proqramlar reallıqlara söykənir. Sadəcə olaraq, işi düzgün qurmaq lazımdır. Qoyulmuş məqsədə uğurla, inamlı yaxınlaşmaq və bütün nəzərdə tutulan proqramları yerinə yetirmək lazımdır.

Sosial məsələlərə də böyük diqqət göstərilibdir. Maaşlar, pensiyalar, digər sosial ödəmələr həm vaxtlı-vaxtında ödənilir, eyni zamanda, burada böyük artım müşahidə olunubdur. Minimum əməkhaqqı qalxıbdır. 2004-cü ilin evvəlində minimum əməkhaqqı 45 min manat idi. Sonra 60 min manat oldu. Ondan sonra 100 min manat oldu və gələn il yanvarın 1-dən 125 min manat olacaqdır. Yəni bu meyil göstərir ki, artım davam edəcəkdir. Əlbəttə, 125 min manat böyük məbləğ deyildir. Biz bunun hamısını yaxşı başa düşürük və anlayırıq. Amma o da faktdır ki, müqayisədə bu, bəlkə də, iki dəfədən çox artıbdır. Minimum əməkhaqqının qaldırılması, ümumiyyətə, Azərbaycan xalqının rifah halının yaxşılaşması bizim üçün çox önemli məsələdir və mən bunu bir də demək istəyirəm ki, ildən-ile Azərbaycan xalqı daha da yaxşı yaşamanıdır və daha da yaxşı yaşayacaqdır.

Sosial sahəye bundan sonra da diqqət göstəriləcəkdir. Xüsusiylə en çetin vəziyyətdə yaşayan soydaşlarımız - qaçqınlar, məcburi köçkünlər üçün yeni şəraitin yaradılması da nəzərdə tutulub-

dur. Bu istiqamətdə də müvafiq fermanlar verilibdir və bu gün onlar icra edilir. Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində yeni şəhərciklər salınır və Berde rayonunda en çetin vəziyyətdə, çadır şəhərciklərində, vəqonlarda yaşayan soydaşlarımız yeni evləre köçürülcəklər. Orada bütün şərait yaradılacaqdır. Artıq bu tacrübə bizdə var. Xalqımızın ümummilli lideri Heydər Əliyevin tapşırığı ilə Azərbaycanın Dövlət Neft Fondundan ilk ödəmələr məhz en çetin vəziyyətdə yaşayan qaçqınlar, köçkünlər üçün yeni şəraitin yaradılmasına yönəldilmişdir. Biz bütün başqa sahələrdə olduğu kimi, bu siyaseti də davam etdiririk.

2005-ci ildə görülecek işlər haqqında artıq tam təsəvvür vardır. 2005-ci ilin bütçəsi artıq təsdiq edilibdir və artıq hamı bilir ki, bizi nələr gözləyir. İqtisadi proqnozlar da verilibdir. Çox sevindirici proqnozlardır. Proqnozlara görə, ümumi daxili məhsul, haradasa, 14 faiz artacaqdır. Bütçə gəlirləri 25 faiz, orta əməkhaqqı 22 faiz artacaqdır. İxrac 70 faiz, xarici ticarət dövriyyəsi 53 faiz artacaqdır. Xarici sərmayələr və ümumiyyətə, investisiya qoyuluşu 4,5 milyard dollar təşkil edəcəkdir. Bunlar proqnozlardır. Amma artıq biz öyrəşmişik ki, proqnozları həmişə, necə deyərlər, artıqlamasıla yerinə yetiririk. Mən ümid edirəm ki, bu proqnozlar da həyatda öz real eksini tapacaqdır və biz daha da böyük işlər görə biləcəyik.

Bütün bu uğurlara nail olmaq üçün, əlbəttə, gərek biz işimizi çox səmərəli quraq. Əlbəttə, ölkədə problemlər də az deyil, yoxsulluqla mübarizə davam etdirilir, işsizliklə mübarizə davam etdirilir. Digər iqtisadi və sosial problemlər cəmiyyətimizi narahat edir. Bizi bunları bilirik və çalışırıq ki, bunları aradan götürürək.

Əlbəttə, bir il ərzində, beş il ərzində böyük işlər görülübdür. Əger biz son on ilə nəzər salsaq, görərik ki, Azərbaycan nə vəziyyətdə idi, bu gün nə vəziyyətdədir. Azərbaycan regionda, postsovət məkanında en geridə qalmış ölkə idi. İqtisadiyyatı dağılmış, ərazisi işğal edilmiş, daxildə vətəndaş qarşısudurması baş vermişdi. Demək olar ki, Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən mehv olurdu. Bu gün Azərbaycan - bunu təkce biz deyil, bütün beynəlxalq maliyyə qurumları və eyni zamanda, bütün dünya ictimaiyyəti etiraf edir, - regionda aparıcı ölkədir. Artıq regionda Azərbaycan güc mərkəzinə çevrilibdir və başqa ölkələr üçün də örnek ola bilər.

Bütün bu müsbət meyilləri gələcəkdə də gücləndirmək üçün bütün başqa amillərlə yanaşı, əlbəttə ki, ölkədə hökm sürən əmin-amanlıq, sabitlik, asayış böyük rol oynayacaqdır. Biz buna nail olmuşuq. Yene de xalqımızın ümummilli lideri Heydər Əliyevin qətiyyəti, uzaqqörenliyi, cəsarəti nəticəsində ölkədə tam mənada sabitlik, əmin-amanlıq bərqərar olunubdur. Vaxtile əlinde silah meydan oxuyan bütün qeyri-qanuni birləşmələr ləğv edildi. Artıq bunlar yoxdur və heç vaxt da olmayıacaqdır. Qazandığımız bütün uğurlara gələcəkdə də nail olmaq üçün, qarşımızda duran planları yerinə yetirmək üçün sabitlik, əmin-amanlıq, sülh, asayış olmalıdır və olacaqdır. Artıq buna cəmiyyətdə heç kimin şübhəsi yoxdur. Bizim, Azərbaycanı idare edən şəxslərin də borcudur ki, bu sabitliyi qoruyaq, saxlayaqla. Elə edək ki, bundan sonra Azərbaycan xalqı daim sülh, əmin-amanlıq, rifah şəraitində yaşasın, xalqımızın rifah hali yaxşılaşın. Azərbaycan dünyada daha da güclü mövqelərə sahib olsun. Bir sözlə, bizim doğma Vətənimiz daha da çiçəklənsin, inkişaf etsin.

Mən hesab edirəm ki, bugünkü iclasda biz məlumatları dinləyəcəyik, fikir mübadiləsi aparacaq. Əlbəttə, mən 2004-cü ilin yekunları haqqında ümumi bir mənzərəni diqqətinizə çatdırıdım. Yəqin ki, daha ətraflı müzakirələrə ehtiyac var.

### Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyevin çıxışı

- Zati-aliləri, möhtərəm cənab prezident!  
Hörmətli iclas iştirakçıları!

Bu gün hamımız üçün mühüm ehəmiyyət kəsb edir. Ona görə ki, bu il ilk dəfədir biz belə bir tərkibdə yişmişiq. Prezidentimizin dediyi kimi, il başa çatır və fəaliyyətimizi müzakirə etmək, ona yənidən nəzər salmaq, eyni zamanda, 2005-ci ildə vəzifələri müəyyənləşdirmək hamımız üçün çox vacibdir. Buna görə hörmətli prezidentimizə öz adımdan təşəkkürümüz bildirirəm.

2004-cü il Dövlət Neft Şirkəti üçün çox mühüm bir il olmuşdur. Bu il neftçilərimiz üçün fərəhli hadisələrlə zəngindir. Onların sırasında hörmətli prezidentimizin iştirakı ilə istifadəye verilmiş vacib obyektləri xüsusi qeyd etmək isteyirəm. Cənab prezidentin Yevlax rayonunda nasos stansiyası ilə, Heydər Əliyev adına Bakı Də-

rin Özüllər Zavodunda, Heydər Əliyev adına Neft Emalı Zavodunda yeni qurğularla tanış olması, "Azəri" yatağında quraşdırılan platformanın üst modullarına baxması, Ağstafa rayonunda Bakı-Tbilisi-Ceyhan kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin birləşməsi, Neft Daşlarının 55-ci ildönümünün qeyd olunması, "Əsrin müqaviləsi"nin 10-cu ildönümü və neftçilərin peşə bayramı münasibətlə keçirilmiş tədbirlərdə iştirak və çıxışlar etməsi yola saldıǵımız ilin əlamətdar hadisələridir.

Hörmətli prezidentimizin bugünkü çox dərin məzmunlu nitqində neft sənayesinə aid deyərli fikirləri səsləndi. Biz, cənab prezident, Azərbaycan neftçilərinə ünvanladığınız səmimi sözlərinizə görə Sizə minnətdarlığımızı bildiririk.

Burada qeyd edildi ki, artıq 1993-cü ildən başlayaraq Azərbaycan böhran vəziyyətindən çıxıb tərəqqi yoluna qədəm qoymuşdur. Bunu birmənəli olaraq neft sənayesine də aid etmək olar. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqqören siyasetini, xüsusile yeni neft strategiyasını uğurla həyata keçirən Dövlət Neft Şirkəti geriliyə son qoyaraq, 1996-ci ildən etibarən neft və qaz istehsalında sanballı nailiyyətlər qazanmışdır. Buna sübut olaraq mən iki ilin rəqəmlərini misal getirmək istəyirəm. Baxmayaraq ki, bu illər bizim üçün çox çətin olubdur. Amma hesab edirəm ki, neftçilərimiz bütün xalqımız kimi, öz qüvvələrini səfərber edərək böyük nailiyyətlər əldə etmişlər.

Dövlət Neft Şirkəti 2003-cü ili uğurla başa vurmuş və 8,8 milyon ton əvəzinə 8 milyon 924 min ton neft hasil edərək təhvil vermişdir ki, bu da nəzərdə tutulduğundan 125 min ton çoxdur. Bu, 2002-ci il səviyyəsində olmuşdur. Yəni biz neft hasilatında tənzü'lə yol verməmişik. 2003-cü ildə ilk dəfə olaraq 145 milyon kub-metr qaz hasil edilmişdir ki, bu da 2002-ci ilin səviyyəsindən 0,5 faiz artıq olmuşdur.

2004-cü ilin 10 ayında Dövlət Neft Şirkəti daha böyük uğurlar elə etmişdir. Həmin müddətdə nəzərdə tutulmuş 7 milyon 291 min ton əvezinə 7 milyon 495 min ton neft hasil edilmişdir ki, bu da on aylıq proqnozdan 204,6 min ton, 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə 55,2 min ton çoxdur. Neft təhvili üzrə on aylıq proqnoz 167,1 min ton artıqlaması ilə yerine yetirilmişdir. Bu, öten ilin müvafiq dövrü ilə müqayisədə 50,1 min ton çoxdur. Qaz hasilatı və təhvilidə tapşınqlarına da artıqlaması ilə əməl olunmuşdur. On ayda proq-

nozdan əlavə 133,8 milyon kubmetr qaz hasil edilmişdir.

Hörmətli cənab prezident, qazma işlərində ilk dəfə olaraq böyük uğurlar əldə edilmişdir. Bu ilin on ayında tapşırıqda nəzərdə tutulan 117,8 min metr əvəzinə 128,3 min metr qazma işi görülmüşdür. Beləliklə, qazma üzrə on aylıq plana 109 faiz əməl olunmuşdur.

Ümumiyyətlə, demək istəyirəm ki, son 10 ildə neft sənayesində qazanılan bütün uğurlarımız xalqımızın ümummilliləri Heydər Əliyevin adı ilə bağlıdır.

1993-cü ildən başlayaraq Dövlət Neft Şirkətində böyük islahatlar aparılmış, struktur təkmilləşdirilmişdir. Ən əsası, neftçilərə həmişə kömək və qayğı göstərilmişdir. Əgər bu gün biz hansısa nəqliyyətlərdən danışırıqsa, bütün bunlar 10 il bundan əvvəl əsası qoyulmuş islahatların nəticəsidir.

Uğurlarımız isə çox olmuşdur. Neft Daşlarında "Bahar" yatağından sahilə 68 kilometrlik yeni qaz xətti çəkilmişdir. "Günəşli" yatağında 14 nömrəli platforma genişləndirilərək buradan yeni quyular qazılmışdır. Sizin xeyir-duanızla dənizdə 11 nömrəli platforma inşa olunur və istismara verilmək üzredir. Neft Daşlarında 32 quyunun qazılacağı iki özülün tikilməsi davam edir. "Nerimanov neft", "Qum adası" NQÇL-lərde və digər mədənlərdə kompressor stansiyaları yenidən qurulub istifadəyə verilmişdir.

Hörmətli cənab prezident, müstəqilliyimizin ilk illərində Dövlət Neft Şirkətində infrastruktur tamamilə dağıdılmışdır və çox böhranlı vəziyyət yaranmışdı. Ağır maliyyə vəziyyəti hökm süründür və neftçilər çətin şəraitdə yaşayırdılar. Lakin son on ildə xalqımızın ümummilliləri Heydər Əliyevin və Sizin neftçilərə göstərdiğiniz qayğı nəticəsində bu gün şirkətin infrastrukturunu, demək olar ki, tamamilə yeniləşmişdir. Ən əsası odur ki, bu işlər müasir dünya standartlarına, Avropa standartlarına uyğun aparılır. Bu, bizim üçün çox vacibdir.

Bu gün neftçilərin sosial problemləri uğurla həll olunur. Onlar üçün yeni yaşayış binaları inşa edilir, əmək haqları artırılmışdır. Şirkətdə 2 min nəfərdən artıq qazçıın və məcburi köçküն çalışır. Ümumilikdə bizim 22 təşkilatda 13,7 min nəfer pulsuz yemək təmin olunur. Bu il iyünün 1-də neftçilərin əmək haqqı xeyli artırılmışdır. İndi orta aylıq əmək haqqı təxminən 1 milyon manatdır. Bu, ölkəmizdə ən yüksək orta aylıq əmək haqqıdır. Biz bununla kifayətlənmeyəcəyik. Sizin göstərişinizle neftçilərin əmək haqlarını

yene de artıracaqıq.

Cənab prezident, Siz Neft daşlarında olarkən keçirdiğiniz görüşlərdə və orada söylədiyiniz nitqdə bizim qarşımızda mühüm vəzifələr qoydunuz. Biz onların üzərində işləyirik və bu yaxınlarda Sizə yeni bir program təqdim edəcəyik. Siz orada göstəriş verdiniz ki, təkcə indiki səviyyəni saxlamaqla kifayətlənmək olmaz, hasilatı durmadan artırmaq lazımdır. Biz bu sahədə yeni proqramlar hazırlayıraq və onlar bizə tövsiyələrinizi uğurla yerinə yetirmək imkanı verəcəkdir.

Biz xalqımızın ümummilliləri Heydər Əliyevin və Sizin tapşırığınızla qaz hasilatını artırmağa çalışırıq. Əhalinin tələbatını ödəmek üçün qaz idxlərinin da həcmini artıracaqıq.

2005-ci ilin bütçəsinin formalaşmasında Dövlət Neft Şirkətinin üzərinə də böyük məsuliyyət düşür. Bu il bütçənin gelirlərinin 38,1 faizi yalnız ARDNŞ-in vergiləri hesabınadır. Hörmətli cənab prezident, demək istəyirəm ki, şirkətimiz Dövlət Sosial Müdafiə Fondunda və bütçəyə köçürülen vəsaitin həcmini ildən-ile artırır. Əgər 1998-ci ildə ARDNŞ bütçəye 713 milyard manat ödəmişdi, 2003-cü ildə bu rəqəm 1 trilyon 897 milyard manata çatmışdır. Cari ilin sonuna həmin rəqəm 2 trilyon 200 milyard manat olacaqdır. Gələn il isə bütçə ödəmələrinin məbləğini 3 trilyon manata çatdıracaqıq. Biz bu hesablamanı hələ neftin qiymətinin 25 dollar səviyyəsində aparmışıq. Əgər biz sentyabr ayı üçün dünya bazarlarındakı qiyməti götürsek, onda həmin rəqəm 4 trilyon manata çata bilər.

Hörmətli cənab prezident, biz gələcəyə çox nikbinliklə baxıңıq. Həm Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası başa çatmaq üzrədir, həm "Mərkəzi Azəri" platforması tikilib qurtarıbdır. Gələn il bütün bu layihələr başa çatacaq və biz "Əsrin müqaviləsi" çərçivəsində Azərbaycandan əsas nefti neql etməyə başlayacaqıq. "Şahdəniz" layihəsi üzrə işlər davam edir. Cənubi Qafqaz boru kəmərinin təxminən 40 faizi tikilibdir. Biz gələn il bütün bunların müsbət nəticələrini göreceyik. Diqqətinizə görə sağ olun.

## AZƏRBAYCAN RESPUBLİKASININ YANACAQ-ENERJİ KOMPLEKSİNİN İNKİŞAFI (2005-2015-ci İLLƏR) ÜZRƏ DÖVLƏT PROQRAMASI

Məlum olduğu kimi, Azərbaycan Respublikasının ərazisi karbohidrogen ehtiyatları ilə zəngindir. Abşeron yarımadasında və Xəzər dənizinin Azərbaycan sektorunda iri həcmli neft və qaz yataqları və strukturları mövcuddur. Onlardan istifadə bütün dövrlərdə aktual olmuş və xüsusilə Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkənin təbii ehtiyatlarından xalqın rifahının yaxşılaşdırılması və iqtisadiyyatın yüksəlişi naminə səmərəli istifade daha böyük əhəmiyyətə malik olmuşdur.

Azərbaycan xalqının ümummülli lideri, Prezident Heydər Əliyevin qətiyyətli siyaseti nəticəsində 1994-cü ildən başlayaraq həyata keçirilən yeni neft strategiyası Azərbaycanın beynəlxalq iqtisadi sistemə integrasiyasında və ölkəyə xarici investisiyaların gətirilməsində mühüm rol oynamışdır. Onun şəxsi təşəbbüsü və bila-vasitə rəhbərliyi altında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən karbohidrogen yataqlarının işlənilməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə bağlanmış "Əsrin müqaviləsi" müasir dövrədə ölkənin neft-qaz sənayesinin inkişafına yeni tekan vermişdir.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında yanacaq-enerji kompleksinin müstəsna rolu vardır. Bu gün ölkənin yanacaq-enerji kompleksinin qarşısında duran əsas vəzifə son on ildə qazanılmış uğurları möhkəmləndirməkdən, iqtisadiyyatın və əhalinin enerji resurslarına olan tələbatının daha dolğun ödənilməsini təmin etməkdən ibarətdir. Bu mühüm vəzifənin yerinə yetirilməsi məqsədilə hazırlanmış "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nda qarşidakı on illik dövrə bu kompleksə daxil olan sahələrin inkişaf istiqamətləri müəyyənəşdirilmiş və onların reallaşması üçün konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

## Dövlət Proqramının məqsədi və əsas vəzifələri

Dövlət Proqramının məqsədi qarşidakı on ildə Azərbaycan Respublikasının yanacaq-enerji kompleksini inkişaf etdirmək, əhalinin və iqtisadiyyatın elektrik enerjisine, qaza və digər enerji-daşıyıcılarına olan tələbatının daha dolğun ödənilməsinə nail olmaqdan ibarətdir.

Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:

- Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin müasir tələblərə uyğun inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək;
- yanacaq-enerji kompleksine daxil olan sənaye sahələrinin fəaliyyətinin səmərəliliyinin artırılması üçün müvafiq elmi-texniki və təşkilati tədbirlər həyata keçirmək;
- enerji resurslarının istehsalı, emalı, nəqli, saxlanması, uçotu və istehlaki üzrə mütərəqqi texnoloji tədbirlərin həyata keçirilməsini təmin etmək;
- yanacaq-enerji sektorunda sağlam rəqabət mühitini formalaşdırmaq;
- yanacaq-enerji kompleksinin inkişafına cəlb edilən sərmayələrin həcmini artırmaq;
- yanacaq-enerji kompleksində ekoloji təhlükəsizliyi təmin etmək;
- yanacaq-enerji resurslarının (elektrik enerjisi və təbii qaz) istehlakına görə ödənişlərin daha dolğun yerinə yetirilməsini təmin etmək.

## Azərbaycan Respublikasının neft və qaz sektorunun inkişaf istiqamətləri

Azərbaycan Respublikası ərazisində indiyədək 71 neft və qaz yatağı açılmışdır. Onlardan 43-ü quru sahələrdə, 28-i isə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir. Hazırda 54, o cümlədən quruda 36, dənizdə 18 yatağın işlənməsi (istismarı) davam etdirilir, 9 yataq isə kəşfiyyat mərhələsindədir.

Azərbaycanda yataqların istismara (islənməyə) başlanmasından hazırlı dövrədək 1,5 milyard ton neft (kondensatla birlikdə) və 480 milyard kubmetrdən çox qaz hasil edilmişdir, o cümlədən dəniz sahəsindəki yataqlardan 0,5 milyard ton neft (kondensatla birlikdə) və 352 milyard kubmetr qaz çıxarılmışdır.

Ölkədə fəaliyyət göstərən Heydər Əliyev adına Bakı Neft Emailli və "Aznefteyag" zavodlarında ildə 6,2 milyon ton neft emal edilir. İstehsal olunan yanacaq ölkənin ehtiyaclarını ödəməklə bərabər, qismən de ixrac olunur.

Son illər neft emalı zavodlarının hər ikisində istehsalatın yeni-dən qurulması istiqamətində əsaslı işlər görülmüşdür: neft məhsullarının saxlanması üçün yeni çənlər parkı, eləcə də Heydər Əliyev adına Neft Emailli Zavodunda benzinin və dizel yanacağının yüklənməsi üçün müasir terminal istismara verilmişdir. Texnologianın təkmilləşdirilməsi və yenidənqurma işlərinin intensivləşdirilməsi nəticəsində neft emalı zavodlarında istehsal olunan məhsulun keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmüşdür.

Ölkənin yanacaq-enerji kompleksini daha da inkişaf etdirmək məqsədile qarşidakı illerdə neft və qaz hasilatı sahəsində aşağıdakı istiqamətlərdə işlərin aparılması nəzərdə tutulur:

- yeni yataqların axtanışı və kəşfiyyatı;
- aşkar edilmiş yataqların təmmiqyaslı işlənməyə cəlb edilməsi;
- işlənmədə olan yataqlarda yeni quyuların qazılması və fəaliyyətsiz quyuların bərpası;
- işlənmədə olan yataqlar üzrə neftvermə əmsalinin artırılması məqsədi ilə yeni texnika və texnologiyaların tətbiqi;
- neft-qaz hasilatı, nəqli və emalı sistemlərinin tikilimi, yenidən qurulması və modernləşdirilməsi;
- elm və texnikanın nailiyyətlərindən və qabaqcıl təcrübədən geniş istifadə edilməsi.

Xəzer dənizinin Azərbaycan sektorunda yerleşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərin hissəsinin işlənməsinə dair dönyanın qabaqcıl neft şirkətləri ilə müqavilənin bağlanmasından öten illər ərzində neft və qaz yataqlarının kəşfiyyatına və işlənməsinə dair daha 23 saziş imzalanmış və bu günə kimi ölkənin neft-qaz sənayesinin inkişafına 13 milyard ABŞ dollarından artıq xarici sərmaye qoyulmuşdur.

Hazırda Azərbaycan Respublikasının neft-qaz sektoru üzrə 4 mühüm layihə həyata keçirilir:

- "Azəri", "Çıraq" və "Günəşli" (AÇG) yatağının dərin hissəsinin təmmiqyaslı işlənməsi;
- "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mə-

həlesi;

- Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas İxrac Boru Kəmərinin tikintisi;
- Bakı-Tbilisi-Ərzurum (BTƏ) Cənubi Qafqaz Boru Kəmərinin tikintisi.

AÇG üzrə ilkin neft layihəsi çərçivəsində "Çıraq-1" platforması, ümumi uzunluğu 200 km-ə yaxın olan sualtı neft və qaz nəql kəmərləri, Səngəçal terminalı istifadəye verilmişdir.

Hazırda AÇG yataqlarının təmmiqyaslı işlənməsinin "Faza-1" (Mərkəzi Azəri) layihəsi üzrə tikinti işləri aparılır və ilkin neftin çıxarılması 2005-ci ilin birinci rübüne planlaşdırılır. 2006-2008-ci illərdə AÇG-nin "Faza-2" (Qərbi və Şərqi Azəri), 2008-2010-cu illərdə isə "Faza-3" ("Günəşli"-nin dərin hissəsi) layihələri həyata keçiriləcəkdir. Bu layihələrə ümumi mebləği 10-12 milyard ABŞ dölları həcmində sərmaye qoyuluşu gözlənilir.

AÇG yataqlarından çıxarılan neftin əsasən Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri vasitəsilə beynəlxalq bazarda satışı nəzərdə tutulur.

Azərbaycan Respublikasında 2005-2008-ci illərdə neft hasilatının gözlənilən həcmi aşağıdakı cədvəldə verilmişdir: "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə tikinti işlərinə 2003-cü idən başlanmış və ilkin qazın çıxarılması 2006-ci ilin sentyabrında gözlənilir. Birinci mərhələdə ilə 8,8 milyard kubmetr qaz və 2 milyon ton kondensat hasilatı planlaşdırılır. Sonrakı mərhələdə isə yataqdan ilə 16 milyard kubmetr qaz və 4 milyon ton kondensat çıxarılması proqnozlaşdırılır.

Beynəlxalq müqavilələr üzrə 2005-2008-ci illərdə aşağıdakı istiqamətlərdə işlərin davam etdirilməsi nəzərdə tutulur:

- Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin tikilib istismara verilməsi;
- Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəmərinin tikilib istismara verilməsi;
- "Mərkəzi Azəri" platformasının tikintisi və neft hasilatına başlanılması;
- "Çıraq-1" platformasında "Hasilat Tempinin Artırılması Layihəsi"nin həyata keçirilməsi;
- Səngəçal terminalindən qazın Səngəçal Baş Qurğularına çat-

dırılması üçün qaz kəmərinin tikilib istifadəyə verilməsi;

- "Azəri" yatağından sahilə qaz və neft kəmərlərinin tikintisi;
- "Azəri" yatağında kompressor və suvurma platformasının tikintisi;

- "Azəri" yatağından hasil olunacaq neftin qəbulu üçün Sənəçal terminalında 2 neft çəninin və yardımçı obyektlərin tikintisi;

- "Qərbi Azəri" platformasının tikintisi və neft hasilatına başlanılması;

- "Şərqi Azəri" platformasının tikintisi və neft hasilatına başlanılması;

- "Faza-3" layihəsi daxilində "Günəşli" yatağının dərin hissəsindən neft hasilatına başlanması;

- "Şahdəniz" yatağından Sənəçal terminalına qaz və kondensat kəmərlərinin tikilib istifadəyə verilməsi;

- "Şahdəniz" yatağında TPG-500 platformasının tikilib istismara verilməsi;

- "Şahdəniz" yatağından ilkin qaz və kondensatın Sənəçal terminalına nəqli.

#### Təbii qaz təchizatı sisteminin inkişaf istiqamətləri

Hazırda Azərbaycanın qaz təchizatı sistemi özündə aşağıdakılardır birləşdirir:

- 4000 km uzunluğunda, diametri 1000-1200 mm-ə qədər, işçi təzyiqi 55 atmosfer, gündelik qaz nəqletmə qabiliyyəti 70 milyon kubmetr, illik qaz nəqletmə qabiliyyəti 25 milyard kubmetr olan magistral qaz kəmərləri və onların qolları;

- 36 min km-dən çox orta və aşağı təzyiqli qaz kəmərləri;

- ümumi gücü 200 Mvt olan 7 ədəd qaz kompressor stansiyası;

- 150 qazpaylayıcı stansiya;

- aktiv həcmi 3,0 milyard kubmetrə qədər olan 2 yeraltı qaz anbarı.

Təbii qaz təsərrüfatının hazırkı vəziyyəti aşağıdakı kimidir:

- nəqletmə sisteminə qəbul edilən təbii qazın orta illik həcmi - 8,0 milyard kubmetr, o cümlədən yerli qazın həcmi - 4,0 milyard kubmetr, idxlə qazın həcmi - 4,0 mlrd. kubmetr;

- bütün iri şəhərləri və 32 rayon mərkəzini qazla təmin edən sistem fəaliyyət göstərir;

- təbii qazdan istifadə edən əhalilərinin mənzillərində

artıq 67,0 min ədədə qədər saygac quraşdırılıb və bu iş davam etdirilir;

- digər istehlakçılarda saygacalar quraşdırılır və bu iş davam etdirilir.

Ölkədə qaz təsərrüfatının inkişaf etdirilməsi istiqamətində görülen işlər əsasən aşağıdakılardan ibarətdir:

- qaz təsərrüfatının maddi-texniki bazasının yaxşılaşdırılması və möhkəmləndirilməsi;

- qaz təsərrüfatında maliyyə intizamının gücləndirilməsi;

- saygacaların quraşdırılması işlərinin sürətləndirilməsi;

- yiğim, ödəmələr və qarşılıqlı borcların həlli istiqamətində tədbirlərin davam etdirilməsi, borcların həcminin azaldılması və maliyyə intizamının gücləndirilməsi;

- investisiya programı çərçivəsində "Azəriqaz" Qaplı Şəhmdar Cəmiyyətinin inkişafi və texniki təminatı üzrə tədbirlərin həyata keçirilməsi;

- qazın keyfiyyəti və satış həcminin artırılması, itkilərin azaldılması.

#### Elektrik və istilik enerjisi istehsalının, ötürülməsinin və paylanması əsas inkişaf istiqamətləri

Azərbaycan Respublikasının elektroenergetika sisteminde iyirminci əsrin 70-80-ci illərində Azərbaycan DRES-i, Şəmkir SES-i, "Araz" (Naxçıvan), "Tərtər" Su Elektrik Stansiyaları tikilib işə salılmış, Bakıda və Sumqayıtda istilik elektrik mərkəzləri genişləndirilmişdir. Bu işlərin nəticəsində Azərbaycanın elektrik enerjisinin istehsal gücü 2 dəfə artmış və ölkəmizin kənardan enerji asılılığı aradan qaldırılmışdır.

Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Respublikasında elektrik enerjisine olan tələbatı ödəmək üçün 1994-cü il-dən başlayaraq ölkənin elektroenergetika sisteminde əsaslı işlərin aparılmasına başlanılmış və 1996-2003-cü illərdə "Yenikənd" SES-in tikintisi tam başa çatdırılmış, Bakı İEM-1-də müasir qaz-turbin generatorları işə salılmış, Mingəçevir SES-de 4 generator yeniləri ilə əvəz edilmiş, "Azerikimya" DŞ-nin "EP-300" kompleksi üçün buxar-generator qurğusu quraşdırılmış, "Şimal" DRES-də 400 meqavatlıq buxar-qaz tipli müasir elektrik stansiyası tikilmişdir.

Eyni zamanda, əsas elektrik stansiyalarının köhnə olması səbəbindən onların faktiki istehsal gücü aşağı düşmüşdür. Belə ki,

mövcud olan istilik elektrik stansiyalarının layihə üzrə ümumi generasiya gücü 4695 Mvt olduğu halda, faktiki istifadə olunan gücü 3498 Mvt, su elektrik stansiyalarının isə layihə üzrə ümumi generasiya gücü 1020 Mvt olduğu halda, faktiki istifadə olunan gücü 771 Mvt təşkil edir.

Ölkədə istehsal edilən elektrik enerjisinin ötürülməsi və paylanması təmin etmək üçün yüksək gərginlikli 500 kilovoltluq xətlərin uzunluğu 450 km-ə, 330 kilovoltluq xətlərin uzunluğu 1200 km-ə, 220-230 kilovoltluq xətlərin uzunluğu 1260 km-ə çatdırılmışdır. Həmçinin 50 min kilometrdən çox alçaq gərginlikli elektrik ötürүcü və paylayıcı xətləri istismara verilmiş, Azərbaycanın bütün inzibati rayonları ikitərəfli 35-110 kilovoltluq elektrik xətləri və transformator yarımtansiyaları ile təchiz olunmuşdur.

Azərbaycan Respublikasının enerji sistemi Rusiya (330 kv-luq "Dərbənd-Yaşma" xətti), Gürcüstan (500 kv-luq "AzDRES" Muxranis Veli, 330 kv-luq Ağstafa - Qardabani xətləri), Türkiyə (154/220 kv-luq "İqdir-Babək" xətti) və İran (230 kv-luq "İmişli-Parsabad", 220 kv-luq "Astara", 132 kv-luq "Araz", 132 kv-luq "Culfa" yüksək gərginlikli hava xətləri və 11 kv-luq kabel xətti) enerji sistemləri ilə enerji mübadiləsi aparır.

Ölkənin elektroenergetika sisteminde yeni istilik və su elektrik stansiyalarının tikilməsi, mövcud enerji bloklarının modernizasiyası, alternativ enerji mənbələrindən (kiçik SES-lər, külək, günəş, termal sular və s.) istifadə edilməsi hesabına hazırda fəaliyyətdə olan generasiya güclərinin 2015-ci ildə 6500-7000 meqavata çatdırılması nəzərdə tutulur.

Elektrik enerjisi istehlakının strukturunda son dövrlərde keskin dəyişikliklər baş vermişdir. Belə ki, əgər əvvellər istehlak edilmiş enerjinin 48 faizi sənayenin, 8,0 faizi isə əhalinin payına düşürdüsə, hazırda əhali tərəfindən istehlak edilmiş enerjinin həcmi artaraq 60 faizə çatmış, sənayenin payı isə 16 faizedək azalmışdır. Enerji sisteminde yük qrafikinin təhlili göstərir ki, payız-qış aylarında sistemin gündəlik yük qrafikinin pik saatlarında istehlakçılar tərəfindən tələb olunan gücün 30-40 faizi yaşayış və inzibati binaların qızdırılmasına sərf olunur.

Hesablamalara görə 2015-ci ilə qədər olan müddət ərzində elektrik enerjisine olan tələbatın hər il orta hesabla 4,7 faiz, 2015-ci ildə isə 2004-cü ilə nisbətən 1,7 dəfə artacağı gözlənilir. Gelə-

cəkdə istehsal ediləcək elektrik enerjisinin 15 faizə qədərinin su elektrik stansiyaları və alternativ enerji mənbələri hesabına, qalan hissəsinin (85 faizinin) isə istilik elektrik stansiyalarında istehsal ediləcəyi nəzərdə tutulur.

Energetika sektorunda yeni güclərin yaradılması və köhnə enerji bloklarının xarakteristikalarının yaxşılaşdırılması hesabına istilik elektrik stansiyalarında 1 kvts elektrik enerjisinin istehsalına sərf olunacaq şərti yanacağın 386 qramdan 260 qramadək endirilmesi istiqamətində iş aparılacaqdır.

Qarşılak dövr əzində stansiyaların fəaliyyətini təmin etmək məqsədilə əsas yanacaq kimi təbii qazdan istifadə edilməsi nəzərdə tutulur və buna görə də təbii qaza olan tələbatın ilde 5,4-5,9 milyard kubmetr olacağının gözlənilir. Bununla yanaşı, enerji sisteminin "texniki minimum" saatlarında enerji bloklarının ("Azərbaycan" DRES-də və Əli Bayramlı DRES-də) iş rejimini tənzimləmek, qaz təchizatı sisteminde baş vere biləcək qəza hallarında tədbirlər görmək məqsədilə stansiyaların yanacaq təchizatının 15-20 faizinin mazut təşkil edəcəyi proqnozlaşdırılır.

Ölkə əhalisinin və iqtisadiyyatın təbii qaza olan ehtiyacını daxili mənbələr hesabına tam ödəmək zərurətini nəzərə alaraq, elektrik stansiyalarına yuxarıda göstərilən həcmində (5,4-5,9 milyard kubm) təbii qazın daxili mənbələr hesabına ödənilməsi yalnız 2009-cu ildən etibarən həyata keçirile bilər. Ona görə də 2009-cu ildək stansiyaların qaza olan tələbatının kenar mənbələr hesabına ödənilməsi nəzərdə tutulur. Eyni zamanda, elektrik enerjisine və təbii qaza olan tələbatın ödənilməsi məqsədilə elektrik və qaz ötürücü xətlərini, rayon və şəhər paylayıcı şəbəkələrin genişləndirilməsi və yenidənqurulması, uçot sisteminin təkmilləşdirilməsi, itkilərin azaldılması, israfçılığın qarşısının alınması məsələləri öz həllini tapacaqdır.


İstehlak olunan enerjinin və təbii qazın dəyərinin tam ödənilməsi, onlardan qənaətə istifadə edilməsini təmin edən amillərdən biridir. Beynəlxalq təcrübə göstərir ki, elektrik enerjisinin və qazın dəyərinin ödənişi sahəsində görülən sərt tədbirlər nəticəsində onlara olan tələbat 15-20 % azalır. Yanacaq-enerji kompleksinin gelecək inkişafında özəl sektorun rolunun artacağı və sahəyə qoyulacaq investisiyanın böyük bir hissəsinin özəl sektorun hesabına həyata keçiriləcəyi gözlənilir.

## ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN NEFT STRATEGİYASININ HƏYATA KEÇİRİLMƏSİNİN YENİ MƏRHƏLƏSİ - AZƏRBAYCANIN "BÖYÜK NEFT" ERAŞI BAŞLANDI

"Mərkəzi Azəri" platformasından ilk neftin alınmasına həsr olunmuş tətənəli mərasim

Azərbaycan Prezidenti İlham Əliyev  
mərasimdə iştirak etmişdir


Xəber verdiyimiz kimi, Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (ACG) yataqlarının "Mərkəzi Azəri" hissəsindən ilk neftin hasilatına başlanılmışdır. Bu münasibətlə fevralın 18-də "Mərkəzi Azəri"dəki yeni tikilmiş platformada tətənəli mərasim keçirilmişdir.



Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmək üçün vertolyotla platformaya gəldi. Burada dövlətimizin başçısını Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti Devid Vudvord, ARDNS-nin prezidenti Natiq Əliyev və platformada çəlilişan mütəxəssisler səmimiyyətlə qarşıladılar.


Dövlətimizin başçısı İlham Əliyev platformanın quruluşu, ilk neftin hasil olunmasını göstərən cədvəl göstərildi. ABƏŞ-in prezidenti Devid Vudvord məlumat verdi ki, qarşidakı aylarda bu platformanın yanında kompressor və suvurma platforması da quraşdırılacaqdır. Artıq onun dayaq özülü qurulub və yaxın vaxtlarda üst modulları getiriləcəkdir. Apardığımız əməliyyatların hər biri uğurlu olmuşdur. Belə ki, Xəzərdə ilk dəfə həyata keçirilən en böyük əməliyyat neticesində 15 min tonluq qurğu buraya getirilərək, dayaq bloklarının üzərinə oturdulmuşdur. Artıq burada 10 hasilat quyu qazılıbdır. İndi "Qərbi Azəri"de hasilat quyuları qazılır. Bu il ərzində "Mərkəzi Azəri"dən "Çıraq-1"ə nisbətən daha çox neft hasil edilecekdir. Hazırda burada istismarda olan quyu bp-nin dünyada işlətdiyi en hasilatlı quyudur.

Nəzarət otağının operatoru Rəşid Salahov dövlətimizin başçı-



sına məlumat verərək dedi ki, burada quraşdırılan cihazlar istənilən halda bütün prosesləri işə salmağa və dayandırmağa, bütün təhlükəsizlik qaydalarına riayət etməye və qəza hallarını aradan qaldırmağa imkan verir. Monitorlar vasitəsilə əsas və köməkçi prosesləri izləmek, platformanın istənilən hissəsində, hətta dənizin dibində baş veren prosesləri görmək mümkündür. Hətta bütün kommunikasiya xətləri itirilsə belə, xilasedici gəmилərlə, qazma qurğuları ilə əlaqə saxlamaq üçün xüsusi panellər vardır. Radar qurğuları ilə baş verə biləcək kənar təsirlər barede məlumat almaq olur. Vertolyotlarla peyk vasitəsilə əlaqə saxlanılır. Bu ərazi də gəmiler platformadan 500 metr məsafədə hərəkət edirlər.

Hazırda platformadakı 31 nömrəli quydadan neft çıxır və beş gündür ki, Səngəçal terminalına neql edilir. İndi gündə 35 min barrel neft göndərilir. Hesablamlara görə, gündə yarım milyon kubmetr qaz çıxır və fevralın 18-də axşamdan başlayaraq Səngəçala göndərilecek və təxminən bir həftəyə oraya çatacaqdır. Neft isə terminala iki həftəyə çatacaqdır. Digər platforma gələndən sonra, bu ilin oktyabr-noyabr aylarında gündə 7 milyon kubmetr qaz göndərmək mümkün olacaqdır.




Prezident İlham Əliyev monitorlar vasitəsilə platformanın iş prosesini izlədi, təhlükəsizlik sistemlərini, aşağı və yuxarı təzyiqli nasoslarının fəaliyyətini, 31 nömrəli quyudan neftin çıxarılması proseslərini izledi və görülen işləri yüksək qiymətləndirdi.

"Mərkəzi Azəri"dən ilk neftin çıxarılması ilə AÇG-nin tammiq-yasılı işlənilməsinə başlanmışdır. Qarşidakı illerdə platformadan aparılacaq qazma işləri başa çatana qədər "Mərkəzi Azəri"də in-diyyedək qazılmış quyular istismara verildikcə hasilat artacaqdır. 2005-ci ildə buradan təxminən 35 milyon barrel (orta hesabla gündə 93 min barrel) neft çıxarılması proqnozlaşdırılır.

"Mərkəzi Azəri" platforması Bakıdan 100 kilometr şərqdə, dənizin dərinliyinin 128 metrə çatdığı sahədə yerləşir. "Mərkəzi Azəri" obyektləri 48 quyu gövdəsinə malik hasilat, qazma və yaşayış platformasından (HQY), "Səngəçal" terminalına çəkilmiş 30 düymlü neft və 28 düymlik qaz kəmərlərindən, Səngəçaldakı mövcud terminalın genişləndirilməsindən ibarətdir.

2005-ci ilin üçüncü rübündə "Mərkəzi Azəri"də kompressor və suvurma platforması (KSP) da quraşdırılacaqdır. Yaşayış, qazma, hasilat, texnoloji emal, kompressor və suvurma-qazvurma qurğu-



larıñında birleşdirən iri bir dəniz obyektləri sistemini yaratmaq məqsədi ilə KSP köprü vasitəsilə HQY platformasına birləşdiriləcəkdir.

AÇG yataqlarından əlavə neftin qəbul edilməsi üçün Səngəçal sahil terminalı genişləndirilmiş, üç yeni çən tikilmişdir. Terminalda texnoloji emaldan keçən neft əvvəlcə mövcud ixrac marşrutları ilə, 2005-ci ilde Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri işe salınandan sonra isə həmin marşrut vasitəsilə dünya bazanna çıxarılaçğıdır.

"Mərkəzi Azəri"dən hasil edilən qazın bir hissəsi lay təzyiqini saxlamaq və yanacaq məqsədi ilə istifadə olunacaq, qalanı isə 28 düymlik yeni sualtı boru kəməri ilə Səngəçal terminalına göndəriləcəkdir. Burada texnoloji emaldan sonra qaz Səngəçaldan ye-

ni kəmər vasitəsilə "Azəriqaz" sisteminə nəql olunacaqdır.

Prezident İlham Əliyev platformanın aşağı göyərtəsində yerləşən nəzarət bölməsində neft hasilatının texnoloji proseslərini izləyən kompüter sistemləri ilə, habelə qəza və yanğın təhlükəsizliyinə qarşı avtomat sistemlərlə tanış oldu.

Prezident İlham Əliyev platforma ilə tanışlıqdan sonra rəmzi sürgünü açdı, neftçilərimizin köhne ənənəsinə uyğun olaraq, neftdən üzünə sürtdü. Mərasimin digər iştirakçıları da böyük məmənluqla bu ənənəyə əməl etdilər.

"Mərkəzi Azəri" platformasından ilk neftin çıxarılmasına həsr olunmuş təntənəli mərasimi ABƏŞ-in prezidenti Devid Vudvord açdı.

#### ABƏŞ-in prezidenti Devid Vudvordun çıxışı

- Hörmətli cənab Prezident!  
Hörmətli xanımlar və cənablar!

Bu gün mənim üçün böyük şərəf və qürurdur ki, sizi "Mərkəzi Azəri" platformasından ilk neftin hasilati ile əlaqədar keçirilən təntənəli mərasimde salamlayıram. Bu mərasim həm də Mərkəzi Azəridən ilk nefti hasil etməklə "Azəri-Çıraq-Günəşli" yataqlarında təmmiq-yaslı işlənmənin başlandığını xəber verir.

Bugünkü mərasim, həmçinin minlərlə insanın 10 ildən bəri davam edən gərgin əməyinin zirvə nöqtəsidir. 10 il əvvəl, 1994-cü ilde "Əsrin müqaviləsi" imzalanandan sonra indiki vəziyyətə çatmaq üçün nəhəng miqyasda işlər görəmiş coxsayılı insanların zəhməti öz bəhrəsini vermişdir.

Biz bu gün "Mərkəzi Azəri"nin birinci quyusundan ilk nefti əldə etməklə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uzaqqorənliyinin bəhrəsinin, beynəlxalq neft şirkətləri ilə birlikdə Azərbaycanın neft ehtiyatlarından istifadə etmək arzusunun həyata keçirilməsinin şahidi oluruq. İlk quyudan çıxan neft çox uzun və



əlamətdar bir yol keçəcəkdir. Əvvəla, bu neft platformada gördünüz qurğuların içərisindən keçəcəkdir. Bunlar isə dünyada bu tipli qurğuların ən böyüyüdür. Sonra neft 187 kilometr uzunluğunda sualtı boru kəməri ilə sahiləki Səngəçal terminalinə gedəcəkdir. Səngəçal terminalı da genişləndirilərək, bu tipli obyektlərin ən böyüklarından birinə çevrilmişdir.

Bakı-Tbilisi-Ceyhan boru xətti hazır olandan sonra isə neft Səngəçal terminalından bu kəmərə vurulacaq və Azərbaycan, Gürcüstan və Türkiye ərazisi ilə 1770 kilometrdən çox məsafə qət edərək, Aralıq dənizi sahilindəki Heydər Əliyev adına Ceyhan terminalına daxil olacaqdır.

Bayaq dediyim kimi, bütün bunlar dünya miqyaslı qurğulardır. Onları tikmek, quraşdırmaq, ərsəyə getirmək üçün on minlərlə insan çalışmışdır. Onlar öz zəhmətlərini bu işə həsr etmişlər. Bu insanlar beynəlxalq ictimaiyyətin nümayəndələridir, dünyanın bir sira ölkələrindən gəlmış insanlardır. Mən bu fürsətdən istifadə edərək, onların hamisəna "çox sağ ol" deyir, onları bu əlamətdar hadisə münasibətə təbrik edirəm.

Cənab Prezident, mən xüsusile Size təşəkkür etmək istəyirəm. Sizin dəstəyiniz, Sizin rəhbərliyiniz, Sizin yol göstərmeyiniz olmasayı, eləcə də hökumətinizin dəstəyi olmasayı - mən xüsusilə Azərbaycan Dövlət Neft Şirkətinin bu işlərə verdiyi dəstəyi də qeyd etmək istəyirəm - biz bugünkü səviyyəyə gəlib çıxa biləzdik.

Cənab Prezident, sözümüz sonunda Sizdən bir xahişim vardır. Əger *bp* və onun Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindəki tərəfdəşləri adından bu kiçik hədiyyəni qəbul etsəniz, onda bize şərəf vermiş olarsınız. Bu, Azərbaycana və onun xalqına xidmət edəcək neftin bir hissəsidir. Çox sağ olun.

\*\*\*

ABƏŞ-in prezidenti Devid Vudvord içərisində neft olan xüsusi qabı dövlətimizin başçısına təqdim etdi.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

## Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Əziz dostlar!

Bu gün "Azəri" yatağında ilk neft çıxarılır. Bu, böyük bayramdır, böyük hadisədir və mən bu gözəl bayram münasibətə sizin hamınızı ürəkdən təbrik edirəm.

On il bundan əvvəl "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanda yeni dövr başladı, Heydər Əliyev neft strategiyası icra olunmağa başladı. Bu illər ərzində Azərbaycan xarici tərəfdəşləri ilə birlikdə öz neft-qaz yataqlarının işlənilməsində böyük uğurlar eldə etmişdir, böyük nəticələr var. Bu gün "Azəri" yatağından ilk neftin çıxarılması bir daha onu göstərir ki, qarşıda qoyulmuş bütün vəzifələr, planlar heyata keçirilir. Bütün çətinliklərə, maneelerə baxmayaraq, çətin geosiyasi vəziyyətdə Azərbaycan Xəzər dənizinin özünəməxsus olan sektorunda uğurlu işləyibdir, qarşıda duran bütün vəzifələr həyatda öz əksini tapıbdır.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də uğurla davam edir və bu yaxınlarda biz onların istifadəyə verilməsini qeyd edəcəyik. Şübhə yoxdur ki, əgər 1994-cü ilde Heydər Əliyevin uzaqqorənliyi, cəsareti olmasayı, biz bütün bu nailiyyətləri eldə edə bilmezdik. Ümumiyyətlə, indi təsəvvür etmək çətindir ki, əgər biz xarici şirkətlərle bu işlərə başlamasaydıq, Azərbaycanın indiki vəziyyəti necə olacaqdı.

Bu gözəl və tarixi gündə mən *bp* şirkətinin fealiyyətini xüsusilə qeyd etmək istəyirəm. Mən bu fealiyyəti çox yüksək qiymətləndirirəm. *bp* bizim ən əsas tərəfdəşimizdir, çox etibarlı tərəfdəşdir. Bizim 10 il ərzində olan əməkdaşlığımız bir daha göstərir ki, harada əməkdaşlıq varsa, xoş niyyət, qarşılıqlı hörmət varsa, orada işlər də çox yüksək səviyyədə görülür.



*bp* şirkətinin və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin digər üzvləri bize inanmışlar, bizim gələcəyimizə inanmışlar. Azərbaycana milyardlarla dollar sərmayə qoymuşlar və onun nəticəsində bütün bu işlərin görülməsi mümkün olmuşdur. Mən Azərbaycan dövləti adından *bp* şirkətinə və konsorsiumun bütün üzvlərinə öz minnetdarlığını bildirirəm.

Azərbaycan Dövlət Neft Şirkətinin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Şirkət bu illər ərzində Heydər Əliyevin neft strategiyasını Azerbaycanda çox uğurla həyata keçirir və bu gün bu gözəl əməkdaşlıq davam edir. Xarici şirkətlər, Azərbaycan Dövlət Neft Şirkəti, Azərbaycan hökuməti, biz hamımız vahid bir komanda kimi işləmişik. Ona görə də uğur qazanılıbdır. Şübə etmirəm ki, bu əməkdaşlıq gələcəkdə daha da güclənəcəkdir.

Mən çox şadam ki, bütün bu böyük, nəhəng, dünya miqyaslı layihələrin həyata keçirilməsində Azərbaycan mütəxəssisləri, azərbaycanlı işçilər, fehlələr çox fəal iştirak ediblər və ümumi işimizə öz töhfələrini veriblər.

Mən bu gün buraya gələrkən, "Çıraq-1" platformasının üzərindən uçarkən 1997-ci ilin unudulmaz o gününü bir daha xatırladım. 1997-ci il noyabrın 12-də "Çıraq" yatağından ilk neft hasil edilmişdi və biz hamımız orada o hadisəni qeyd edirdik. Çox yaxşı xatırlayram ki, o gün ən çox sevinən xalqımızın ümummülli lideri Heydər Əliyev idi.

Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun ideyaları yaşayır, onun əməlləri yaşayır və Azərbaycan xalqına xidmet edir. Bu gün bu nəhəng platformanın istifadəyə verilmesi də onun siyaseti neticesində mümkün olmuşdur. Mən bir daha qeyd etmək istəyirəm ki, bütün planlar, nəzərdə tutulmuş bütün layihələr vaxtı-vaxtında yerinə yetirilir, Azərbaycan dövləti, Azərbaycan hökuməti öz strateji seçimini sadıqdır və biz bu işləri davam etdirəcəyik.

Əziz dostlar, mən sizin hamınıizi bu hadisə münasibətə bir da-ha ürəkdən təbrik edirəm, yeni uğurlar arzulayıram.

Əminəm ki, Azərbaycan nefti bundan sonra da Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, Azərbaycan dövlətinin güclənməsinə xidmet edəcəkdir.

## AZƏRBAYCANIN YENİ NEFT STRATEGİYASININ TƏNTƏNƏSİ — ÜÇ DƏNİZİN ƏFSANƏSİ REALLIĞA ÇEVİRİLMİŞDİR

*Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsinə həsr olunmuş təntənəli mərasim*

Memarı və qurucusu ümummülli liderimiz Heydər Əliyev olan müstəqil Azərbaycan dövləti bu günlər öz tarixinin ən əlamətdar anlarından birini yaşayır. İndi dünyanın nəzərləri Bakıya dikilmişdir. Hazırda dünyanın ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin tikintisi başa çatmışdır və onun neftle doldurulmasına başlanır. Bu, 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə başlayan, ulu öndər Heydər Əliyevin rehbərliyi ilə işlənib hazırlanmış Azərbaycanın yeni neft strategiyasının təntənəsidir. Azərbaycan xalqı, layihəde iştirak edən xarici tərəfdəşəlavimiz bu əlamətdar günü on ildən çox idki, gözləyirdilər. Nəhayət, həmin gün gəlib çatdı, üç dənizin əfsanəsi artıq reallığa çevrilmişdir, Azərbaycanın böyük nefti dünya bazarına çıxır.

Bakı yaxınlığında Səngəçal terminalindən başlayaraq Gürcüstəndən keçməkla Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalinadək uzanan 1770 kilometrlik xəttin "qara qızıl"la doldurulması üçün 10 milyon barrel xam neft tələb olunur. Bu neft Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Güneşli" yataqlarından çıxarılaçaqdır. Boru kəmərinin tam marşrutu boyunca mərhələli doldurulmasına 6 aydan artıq vaxt tələb olunur və Ceyhanda ilk tankerin neftlə yüklenməsi 2005-ci ilin dördüncü rübüne nəzərdə tutulmuşdur.

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi münasibətə mayın 25-də Səngəçal terminalında təntənəli mərasim keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiye Prezidenti Əhməd Necdet Sezər, Gürcüstan Prezidenti Mixail Saakaşvili, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, ABŞ-in energetika na-

ziri Samuel Bodman, Böyük Britaniyanın, Fransanın, Ukraynanın, Yaponianın, Norveçin və digər ölkələrin yüksək vəzifəli şəxsləri mərasimde iştirak edirdilər.

Mərasimi Azərbaycan Prezidenti İlham Əliyev açdı.

### Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi



- Hörmətli xanımlar və cənablar!

Əziz qonaqlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram və bu gözəl bayram münasibətile ürəkdən tebrük edirəm. Bu gün tarixi bir gündür. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi münasibətile Bakıda gözəl bir mərasim keçirilir. Mərasimde iştirak etmək üçün Bakıya gəlmiş bütün yüksək qonaqları səmimi qəlbdən salamlayıram. Bizimlə bərabər bu mərasimde Türkiye Cumhuriyyətinin Prezidenti Əhməd Necdet Sezər iştirak edir. Gürcüstanın Prezidenti Mixail Saakaşvili iştirak edir. Qazaxistanın Prezidenti Nursultan Nazarbayev iştirak edir. Əlahezret York hersoqu iştirak edir. Amerika Birleşmiş Ştatlarının energetika naziri cənab Bodman iştirak edir. Avropa Komissiyasının enerji məsələleri üzrə komissarı cənab Pibalqış iştirak edir. bp şirkətinin prezidenti lord Braun da bu gün bizim qonağımızdır.

Mən çox şadam ki, bu tarixi gündə biz hamımız birlikdə Bakıda yığışmışıq, bu gözəl bayramı birlikdə qeyd edirik. 1994-cü ilde "Ösrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanda Heydər Əliyevin neft strategiyasının icra olunması başladı. 1994-cü il bizim hamımızın xatirindədir. O ağır, çətin şəraitdə xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqqorənliyi, müdrikliyi, qətiyyəti nəticəsində bu müqavilə imzalandı və Azərbaycan öz neft-qaz yataqla-

rını xarici şirkətlərlə birlikdə istismar etməyə başladı.

O vaxtdan 10 ildən çox zaman keçir. Bu illər ərzində qarşıda duran bütün vəzifələr öz həllini tapdı, Azərbaycan Xəzər dənizinin özüne məxsus olan sektorunda xarici şirkətlərlə çox səmərəli işbirliyi, əməkdaşlıq qura bildi. Azərbaycana böyük həcmde sərmayə gəldi, Azərbaycanın neft-qaz sektoruna milyardlarla dollar sərmayə yatırıldı. Bu illər ərzində ölkədə gedən proseslər, iqtisadi islahatlar, inkişaf onu göstərdi ki, Azərbaycan 1994-cü ilde düzgün seçim etmişdir. Çox böyük təzyiqlər olmasına, süni maneelər yaradılmasına baxmayaraq, bizi bu yoldan heç kim və heç na döndərə bilmedi. Heydər Əliyevin neft strategiyası Azərbaycana böyük uğurlar getirdi. Azərbaycanın iqtisadiyyatının bütün sektorları inkişaf etməyə başladı. Azərbaycanda aparılmış iqtisadi islahatlar nəticəsində bu gün ölkəmizin həm neft sektorunu, həm də qeyri-neft sektorunu uğurla inkişaf edir. Ölkəmiz son 10 ilde öz iqtisadi potensialını gücləndirərək, hər il texminən 10 faiz səviyyəsində iqtisadi artıma nail ola bildi. 2005-ci ilin ilk dörd ayında Azərbaycanda sənaye istehsalı 15 faiz, ümumi daxili məhsul 14 faiz artmışdır. Bu ilin sonuna qədər Azərbaycanda ÜDM ən azı 18 faiz artacaqdır ki, bu da Beynəlxalq Valyuta Fondunun verdiyi bəyanata görə dünəyada ən yüksək göstəricidir.



Neft amilindən məhərətlə istifadə edərək, iqtisadiyyatımızı şaxələndirir, qeyri-neft sektoruna böyük diqqət göstəririk. Keçən il qəbul edilmiş regionların sosial-iqtisadi inkişaf programı da uğurla icra edilir. Böyük qürur hissi ilə deyə bilerəm ki, son ilyarım ərzində görülmüş tədbirlər nəticəsində Azərbaycanda iki yüz mindən artıq yeni iş yeri açılmış, onların tam əksəriyyəti qeyri-neft sektorunda yaradılmışdır. Yoxsulluğun səviyyəsi son ilyarım ərzində 9 faiz aşağı düşmüşdür və biz qarşımıza vəzifə qoymuşuq ki, Azərbaycanda yoxsulluq tamamile aradan götürülsün. Əminəm ki, biz buna nail olacaqı.

Bütün bu işləri görmək üçün, elbəttə ki, möhkəm iradə lazımdır, müdriklik lazımdır. İqtisadi və siyasi islahatlar aparmaq lazımdır. Amma onu da bilirik ki, həlledici rolu neft amili, "Əsrin müqaviləsi"nin imzalanması oynamışdır. Həmin müqavilə, ondan sonrakı dövr ərzində görülen işlər Azərbaycanın inkişafına böyük təkan vermişdir və biz bunu bu gün də hiss edirik.

Ölkəmiz yeniləşir, müasirleşir, inkişaf edir və əminəm ki, yaxın zamanlarda Azərbaycan iqtisadi cəhətdən çox qüdrətli dövlətə çevriləcəkdir.

Nefti hasil etmək, elbəttə ki, bizim problemlərimizin hamisinin həlli demək deyildir. Nefti nəql etmək lazımdır. Çünkü Azərbaycanın coğrafi vəziyyəti belədir ki, bizim dünya bazarlarına birbaşa çıxışımız yoxdur. Bunu etmək üçün neft kəmərləri lazım idir və bu istiqamətdə də ardıcıl siyaset aparılmışdır. Azərbaycan çoxvariantlı neft kəmərləri strategiyasını həyata keçirir və artıq iki kəmər fəaliyyətdədir: Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri Azərbaycan neftini dünya bazarlarına çıxarırlar. Amma bizim neft strategiyamızı tam həcmde həyata keçirmək üçün elbəttə ki, böyük güce malik neft kəmərinin tikintisi lazım idir və biz də bunu bacardıq, bunu etdik. Bəziləri buna inanmırıdı, şübhə ilə yanaşırdı, bəziləri buna maneçilik töretmək isteyirdilər. Amma bunların heç biri baş tutmadı. Azərbaycan öz dostları, qonşu dövlətlər ilə birlikdə məqsədine nail oldu. Türkiye-Gürcüstan-Azərbaycan birliyi, Amerika Birleşmiş Ştatlarının bu layihəyə və ümumiyyətlə, bütün enerji layihələrinə verdiyi dəstək, bsp şirkəti başda olmaqla xarici şirkətlərin çox səmərəli fəaliyyəti, Azərbaycan Dövlət Neft Şirkətinin fəaliyyəti imkan verdi ki, biz bu əfsanəni reallığa, gerçəkliliyə

çevirdik.

Mən şübhə etmirəm ki, bundan sonra da Bakı-Tbilisi-Ceyhan Azərbaycan xalqına, bizim qonşu, dost ölkələrimizə çox böyük səmərə, fayda getirəcəkdir. Bu kəmər, elbəttə ki, ilk növbədə bizim iqtisadi problemlərimizin həlli üçün bize kömək edəcəkdir. Sosial problemlərin həlli də öz eksini tapmalıdır. Amma eyni zamanda, biz onu da gözəl bilirik ki, regionda təhlükəsizlik sisteminin möhkəmənməsi işində bu kəmərin rolu çox böyük olacaqdır. Buna ehtiyac var. Hələ ki, bölgədə sülh, əmin-amanlıq, təhlükəsizlik tam mənada bərqrər olunmayıbdır. Bölgədə təhlükələr var.

Onlardan biri də Ermənistən Azərbaycana qarşı etdiyi təcavüz, bu təcavüzün nəticəsində torpaqlarımızın 20 faizinin işgal altına düşməsi və bir milyondan artıq azərbaycanlıların qaçqın və köçkünləri vəziyyətində yaşamasıdır. Biz əminik ki, bütün imkanlardan istifadə edərək ədəleti bərpa edəcəyik. Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək və bizim suverenliyimiz tam bərpa olunacaqdır. Bölgədə buna bənzər digər separatçılıq hərəkatları mövcuddur. Ona görə də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin bölgədə əməkdaşlığın, sülhün, təhlükəsizliyin təmin edilməsində müüm rolü olacaqdır.

Bu kəmər eyni zamanda regional əməkdaşlıq baxımından da çox gözəl nümunədir, örnəkdir. Bu kəmər dönyanın en iri, en nəhəng enerji layihəsidir. Yalnız və yalnız üç ölkənin birgə fəaliyyəti, əməkdaşlığı və dostluğu nəticəsində biz bu kəməri bu gün istismara veririk. Türkiye, Gürcüstan və Azərbaycanın rəhbərleri, vəzifeli şəxsləri, mütəxəssisləri vahid bir komanda kimi, bir aile kimi bu kəmərin tikilməsi üçün fəal işləmişlər və onun istismara verilməsi gelecek regional əməkdaşlıqdan ötrü çox böyük əhəmiyyət kəsb edəcəkdir.

Kəmərin fəaliyyətindən əldə olunacaq gelirlərin səmərəli istifadə edilməsi də bizi çox düşündürür. Azərbaycan hökuməti bu sahədə şəffaflığın təmin olunması üçün əlindən gələni edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin qərarı ilə Azərbaycanda Neft Fondu yaradılmışdır və neft əməliyyatlarından əldə olunan bütün gelirlər o Fondda cəmləşir. Fondda çox açıq, şəffaf şəkilde bəy-nəlxalq audit keçirilir və Azərbaycan vətəndaşları dəqiq məlumat əldə edirlər. Biz hesab edirik ki, Azərbaycan iqtisadiyyatına bu la-

yihələrdən gələcək böyük vəsait səmərəli istifadə olunmalıdır, hər bir Azərbaycan vətəndaşı bu gözəl imkanlardan faydalana bilər və neft gəlirləri Azərbaycanda ədalətli bölünməlidir. Bizim hökumətimiz bunu təmin etmək üçün əlindən gələni edir və əminəm ki, buna nail olacaqıq.

Mən bu gün Amerika Birleşmiş Ştatlarının dəstəyini xüsusi qeyd etmək istəyirəm. Hamımız gözəl bilirik ki, əger bu dəstək olmasayı, bizim planlarımız həyata keçə bilməzdi. Biz bu dəstəyi 1994-cü ildən başlayaraq bu günə qədər hiss edirik. Amerika Birleşmiş Ştatları hökumətinin bizim bütün enerji layihələrimizi dəstekləməsi bu kəmərin istismara verilməsinə böyük kömək göstərdi. Biz çox şadıq ki, aramızda çox gözəl əməkdaşlıq var. Amerika və Azərbaycan müxtəlif sahələrdə çox səmərəli işləyirlər. Biz tərəfdən, dünyada gedən proseslərə eyni baxışlarla yanaşırıq. Amerika Birleşmiş Ştatlarının energetika nazirinin bugünkü tədbirdə iştirak etməsi də göstərir ki, bu layihə ABŞ-in maraqlarının təmin olunması üçün böyük əhəmiyyət kəsb edir.

Bu gün mən xüsusilə bp şirkətinin və onun prezidenti lord Braunun fəaliyyətini qeyd etmək istəyirəm. Buraya gəlməzdən əvvəl biz muzeydə nümayiş etdirilən ekspozisiya ilə tanış olduq, 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması münasibətlə teşkil olunmuş mərasimdə çekilmiş şəkilləri də gördük. Orada gördük ki, hörmətli lord Braun Heydər Əliyevlə birlikdə müqavilənin imzalanmasında iştirak edirlər. Lord Braunun fəaliyyəti həllədici rol oynamışdır və dünyadan aparıcı neft şirkəti olaraq bp şirkəti Azərbaycana, Azərbaycan iqtisadiyyatına çox böyük həcmde sərma-yə qoyubdur. Bu onu göstərir ki, bizim aramızda çox səmimi əla-qələr, qarşılıqlı hörmət, qarşılıqlı etimad, qarşılıqlı inam var. Biz bunu hiss edirik və görürük ki, bp şirkəti Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsinə çevrilibdir. Biz bunu çox yüksək qiymətləndiririk və çox şadıq ki, burada bp-ni təmsil edən insanlar bizimlə bərabər çox fəal işləyirlər və bu gün mən cənab Devid Vudvordun da xidmətlərini xüsusü qeyd etmək istəyirəm. Bütün başqa xarici neft şirkətlərinin nümayəndlərinin xidmətlərini qeyd edirəm və birgə fəaliyyətə görə onlara öz minnətdarlığını bildirmək istəyirəm. Bizim aramızda çox gözəl münasibətlər var və xarici şirkətlərin Azərbaycanın bu gününə və sabahına da böyük inamı var.

Əgər bu inam olmasayı, heç vaxt Azərbaycana on milyardlarla dollar vəsait qoyulmazdı.

Bu gün Azərbaycan neftçilərinin də böyük bayramıdır. Mən bu bayram gündündə bu yüksək kürsüdən Azərbaycan neftçilərini ürəkdən təbrik edirəm. Onlara salamlarımı çatdırmaq, öz hörmətimi bildirmek istəyirəm. Azərbaycan Dövlət Neft Şirkətinin bütün əməkdaşlarına öz səmimi salamlarımı çatdırıram. Layihələrin həyata keçirilməsində Azərbaycan Dövlət Neft Şirkətinin də müstəsnə rolu olmuşdur və mən bunu çox yüksək qiymətləndirirəm. Fəxr edirəm ki, mənim də həyatımın böyük hissəsi - 9 ili Azərbaycan Dövlət Neft Şirkətində keçmişdir. Mən bütün neftçilərə, burada iştirak edən neftçilərə, bizim xarici həmkarlarımıza və burada olma-yan bütün neftçilərə öz hörmətimi, ehtiramı bildirmək istəyirəm. O illər mənim həyatımda çox mühüm illər idi, mənim fəaliyyətim üçün çox faydalı idi və mən o günləri heç vaxt unutmayacaq, yad-dan çıxarmayacağam. Fəxr edirəm ki, 1994-cü ildən mən də bu layihələrin həyata keçirilməsində öz əməyimi göstərmişəm.

Bu gün bayram günüdür, hamımız sevinirik. Amma eyni zamanda, kədərlı hissələr də keçiririk. Çünkü Bakı-Tbilisi-Ceyhan neft kəmərinin memarı, təşəbbüskarı, Azərbaycanın neft strategiyasının təşəbbüskarı, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev bizim aramızda deyildir. Onun uzaqqorənliyi, qətiyyəti, onun fəaliyyəti olmasayı, əminəm ki, biz bütün bu uğurlara nail ola bilməzdik. O, çox istəyirdi, çox gözləyirdi ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri nə vaxt istismara veriləcəkdir. 2002-ci ilin sentyabr ayında elə bu Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlqoyma mərasimi keçirilmişdir. O günü biz çox yaxşı xatırlayıraq. Heydər Əliyev ondan sonra dəfələrle maraqlanırdı, soruşurdu ki, nə vaxt kəmər istismara veriləcek, hansı tarixdə işə başlayacaqdır. Ancaq tale ona nəsib etmədi ki, bu gün bizimlə bərabər olsun və bu günə sevinsin. Amma onun ideyaları yaşayır, siyaseti yaşayır, bu siyaset bu gün davam etdirilir, Azərbaycan xalqına böyük uğurlar getirir və gələcəkdə də uğurlar getirəcəkdir. Memarı, təşəbbüskarı Heydər Əliyev olan Bakı-Tbilisi-Ceyhan neft kəməri nə gün istismara verilir.

Əziz dostlar, bu gözəl bayram münasibətlə sizin hamınız,

Azərbaycan xalqını, türk xalqını, gürcü xalqını, bütün bizim dostlarımızı bir daha ürəkdən salamlayıram, sizə öz təbriklərimi çatdırıram. Arzu edirəm ki, bu kəmərin həyatı, fəaliyyəti uğurlu olsun, xalqlarımıza, bizim bölgəyə sülh, əmin-amanlıq, rıfah, firavanlıq, xoşbəxtlik gətirsin. Sağ olun.

### Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərin nitqi



- Hörmətli cümhur başqanları!  
Hörmətli nazirlər!  
Dəyərli iştirakçılar!  
Dost ve qonşu ölkələrin hörmətli prezidentləri və nazirləri ilə birlikdə Azərbaycanda Bakı-Tbilisi-Ceyhan boru kəmərinin ilk bayramında iştirak etməkdən çox böyük sevinc hissi duyuram. Bu tarixi gündə qardaş və dost Azərbaycanda keçirilən tədbirə dəvət olunmadımdan böyük qürur hissi duyduğumu bildirirəm. Bu layihənin yaradıcılarından olan və onun heyata keçirilməsində tarixi rol oynamış, müasir Azərbaycanın qurucusu mərhum Heydər Əliyevin əziz xatirəsinə hörmətlə yada salmaq istəyirəm.

Dünya üçün nümunə olan Səngəçal terminalında bir zaman xəyal kimi görünən, lakin beşəriyyətin ən böyük enerji layihələrindən biri olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru xəttine ilk neftin doldurulmasına çox böyük qürur hissi ilə şahidlik edirik.

Bu layihənin heyata keçirilməsində əməyi olan bütün iştirakçılarə səmimi qəlbən təşəkkürümüzü bildirirəm.

Hörmətli prezidentlər!

Hörmətli nazirlər, iştirakçılar!

XXI yüzilliğin İpək yolu kimi adlandırılınan Şərqi-Qərbi enerji dəhlizinin ən vacib elementi - Bakı-Tbilisi-Ceyhan neft kəməri bu regionun sabitliyi və inkişafı üçün çox böyük əhəmiyyət kəsb etmək-

dədir. Enerji təhlükəsizliyi sabitliyin və inkişafın əsas elementi kimi qarşımıza çıxmışdır. 2030-cu ilə qədər dünyada enerji istehlakı 60 faiz artacaqdır. Bu baxımdan Xəzər neftinin beynəlxalq bazarlara təhlükəsiz şəkildə nəqlini təmin edəcək Bakı-Tbilisi-Ceyhan boru kəmərinin həm regionda, həm de dünyada çox böyük rolu vardır. Bu boru kəməri Qərb bazarlarını Xəzər hövzəsinin nefti ilə təmin edəcəkdir ki, bu da xüsusi əhəmiyyətə malikdir.

Hər gün 1 milyon barrel və ilde 50 milyon ton həcmində neft daşıyacaq bu kəmər eyni zamanda, Türkiye boğazları vasitəsilə nəqli olunan təhlükeli yükleri azaldacaqdır. Bu layihənin həyata keçirilməsi Qafqazda çox böyük ehtiyac olan güclü işbirliyi şəbəkəsinin yaradılmasına öz töhfəsini vermişdir. Bakı-Tbilisi-Ceyhan boru kəməri eyni zamanda, Türkiyənin enerji siyasetinə de böyük miqyasda xidmet göstərəcəkdir. Ölkəmiz bu enerji mənbələrindən, geostrateji layihələrdən faydalanaraq, enerji istehlakçısı olan ölkələrə təhlükəsiz şəkildə neftin nəqlini təmin edəcəkdir. Türkiyənin məqsədi Ceyhan terminalını ticaret şəbəkəsinə çevirməkdir. Bakı-Tbilisi-Ceyhan layihəsi Türkiyənin bu məqsədlərə çatmasında çox mühüm bir mərhələdir.

Bu gün ilk nefti dolduracağımız boru kəmərinə Qazaxıstan neftinin də əlavə edilməsi onun əhəmiyyətini daha da artıracaq, Qazaxıstan neftinin çox elverişli şəkildə Aralıq dənizinə çatdırılması ni təmin edəcəkdir. Bu baxımdan bu gün burada imzalanacaq sənədin çox böyük əhəmiyyəti vardır.

Hörmətli prezidentlər!

Hörmətli nazirlər, iştirakçılar!

Şərqi-Qərbi enerji dəhlizinin ikinci hissəsinə təşkil edən Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin həyata keçirilməsinin 2006-ci ildə başa çatmasını ürəkdən arzuluyırıq. Türkiyə "Şahdəniz" layihəsində və digər layihələrdə iştirak etmeye böyük əhəmiyyət verir. Xəzərin təkindəki təbii qazın Avropa bazarlarına çatdırılması üçün Türkiyə-Yunanistan-İtaliya təbii qaz boru kəməri ilə bağlı işlər də davam etməkdədir.

2030-cu ilə qədər 70-80 faiz genişlənməsi gözlənilən Avropa Birliyi ölkələri üçün təbii qaz istehlakının bir hissəsinin "Şahdəniz" yatağından və digər mənbələrdən təmin olunması nəzərdə tutu-

lur. Bu işde Türkiyənin çox mühüm rolü vardır. Türkiye təbii qazın Avropaya çatdırılmasında Rusiya, Norveç və Ölcəzairlə birlikdə Avropa Birliyi üçün 4 əsas marşrutdan birinə çevrilmişdir. Bununla birlikdə, Türkiye Ceyhan terminalində maye təbii qaz terminalı yaratmaqla bölgənin yataqlarındakı təbii qazın ABŞ-in şərqi sahilindəki obyektlərə çatdırılmasını planlaşdırır.

Başqa bir layihə Şərqi və Qərbi arasında dəmiryol xəttinin çəkilməsi ilə əlaqədardır. Bunun sayəsində Qars-Tbilisi-Bakı dəmir yolu sadəcə Türkiyəni, Qafqaz və Orta Asiyani bir-biri ilə birləşdirməklə kifayətlənməyəcək, tarixi İpek yolunu XXI əsrde yenidən bərpə etmiş olacaqdır.

Türkiye Şərqi-Qərbi enerji dəhlizi ilə yanaşı, Şimal-Cənub dəhlizi layihəsinə də çox böyük önem verir. Türkiye Avrasiya bölgəsində Xəzəri Aralıq dənizinə, Qara dənizi isə Orta Şərqi bağlayacaq bir mövqeyə malikdir. Ona görə də bölgənin inkişafına xidmet edəcək bütün layihələrə qoşulmağa hazırıdır.

Türkiyənin enerji strategiyasının əsas hissələrindən biri də enerji bazarnın sərbəstləşdirilməsindən, enerji sahəsində müasir qanunların qəbul edilməsindən ibarətdir. Bu işlərin görülməsi, eyni zamanda, xarici sərmayəçilər üçün də çox cəlbedicidir. Hazırda ölkəmizdə enerji istehlaki ilə 6-7 faiz artır. 2020-ci fə qədər bunu təmin etmek üçün 120 milyard dollar sərmayə qoyuluşuna ehtiyac vardır. Buna görə də Türkiye bazarı xarici sərmayəçilər üçün cəlbedici bir bazardır.

Son olaraq demək istəyirəm ki, Türkiyənin yaxın gələcəkde həyata keçirəcəyi layihələrlə dünyaya enerji daşıyıcılarının tehlükəsiz şəkilde nəqlinə öz töhfəsini vermesi hər zaman vurğulanır. Bakı-Tbilisi-Ceyhan boru kəməri bu istiqamətdə çox böyük əhəmiyyətə malik olacaqdır.

Sözlərimi bitirək demək istəyirəm ki, Səngəçal terminalının, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycan, Gürcüstan və Türkiye xalqlarının rıfahının yüksəlməsinə töhfə verəcəyinə əminəm. Hamınızı bir daha salamlayır, size dərin teşekkürümüz bildirirəm.

## Gürcüstan Prezidenti Mixail Saakaşvilinin nitqi

- Hörmətli həmkarlar!

Hörmətli qonaqlar!

Bilirsiniz ki, bu gün bizim üçün çox mühüm bir gündür. Həm mənim ölkəm, həm Azərbaycan, həm də Türkiye üçün çox önemli bir gündür. İnsanlar on il bundan əvvəl Bakıdan Gürcüstan vətəsində Aralıq denizi sahilinə belə bir kəmərin çəkilməsini heç bir iqtisadi səmərəsi olmayan arzu kimi, reallaşmayan yuxu kimi göründür.

Gürcüstanın, Türkiyənin Xəzəri hözəsindəki enerji resurslarının daşınması işinə olan dəstəyi nəticəsində çox böyük işlər görülmüşdür. Prezident Əliyevin bu işin başa çatmasında, yəni Azərbaycan neftinin bu yolu keçərək Türkiyəyə çatması üçün çox böyük rol olmuşdur.

Mən bu işde bizi dəstəkləyən dostumuz Amerika Birləşmiş Ştatlarının da fealiyyətini yüksək qiymətləndirirəm. bp tərəfindən rəhbərlik edilən konsorsium Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçməsi, reallaşması üçün böyük işlər görülmüşdür. Artıq bu reallıqdır. Bu reallıq nəticəsində neft dünya bazarlarına çıxarıılır. Bu, ele bir əməkdaşlıqdır ki, bundan ölkələrimiz yararlanırlar. Burada tranzit ölkə olan Gürcüstan çox vacibdir.

Mən demək istəyirəm ki, Gürcüstan illər boyu, əsrlər boyu Asiya, Avropa və Yaxın Şərqi arasında körpü rolunu oynamışdır. Amma bunun nəticəsində, belə bir coğrafi-siyasi mövqeyə malik olduğumuz üçün tarixən çox imperiyaların diqqət mərkəzində olmuşuq. İndi isə Gürcüstan elə bir yere çevrilmişdir ki, dünyanın ən böyük enerji şirkətləri enerji təminatında və tehlükəsizliyində onun çox böyük rol oynadığını artıq qəbul etmişlər.

Biz belə düşünürük ki, bu gün enerji daşıyıcılarının nəqlində dəhliz rolunu oynamamızı və təndaşlarımızın rıfahının yüksəldilmesi işində çox böyük rol oynayacaqdır. Bilirsiniz ki, bu boru kəmərinin Gürcüstanın ərazisindən haradasa 239 kilometri keçir.



Gürcüstan bunun vasitəsilə neftin həm Avropaya, həm də digər ölkələrə ötürülməsində ən vacib rol oynayan ölkələrdən biridir. Gürcüstanın Mərkəzi Asiya ölkələrinə vacib məhsulların daşınmasında da böyük rolu vardır.

Bilirsiniz ki, biz indi Gürcüstandan Türkiyəyə gedən böyük bir dəmir yolu layihəsində danışırıq. Biz daha böyük layihələrə hazırlıq və yeni yollar açmaq isteyirik. Birinci növbədə çalışırıq ki, əvvəller bağlanmış sərhədləri açaq, qapalı dövlət statusundan yaxa qurtaraq. Biz qapımızı açmaqla, infrastruktur qurmaqla özümüzü beynəlxalq cəmiyyətə açmaq isteyirik. Çalışırıq ki, bütün enerji işinə cəlb olunaq, cəmiyyətin hər bir üzvü, hər bir fərdi başqa ölkələrdə olan vətəndaşlarla əlaqə saxlaya bilsinlər. Bu bizim sabahımız, gələcək rifahımız üçün çox vacibdir. Artıq bu gün bu cür arzular həyata keçməkdə, reallaşmaqdadır. Məhz bu gün belə bir işin şahidi oluruq.

Artıq biz uzun əsrlər boyu davam edən qapalılıq mentalitetindən yaxa qurtarmaq isteyirik. Bu gün elə bir iş görmək isteyirik ki, onun nəticəsində bizim region, insanlar və dünya bu fəaliyyətdən yararlanı bilsin.

Diqqətinizə görə çox sağ olun.

**Qazaxıstan Prezidenti  
Nursultan Nazarbayevin nitqi**

- Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Men bu gün sizin hamınızı əlamətdar bir hadisə - Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işe salınması münasibətə təbrik etməkdən çox böyük şəref hissi duyuram. Artıq Xəzər hövzəsindən boru kəməri işe salınır. Bu tikintinin başa çatması yeni bir səhifə açacaqdır. Bu, sadəcə, müstəqil Azərbaycanın tarixində deyil, eyni zamanda bizim ölkələrin də tarixinde yeni bir səhifə açacaqdır.

Xatırlatmaq istəyirəm ki, bu layihənin müvəffəqiyəti çox bö-

yük, dahi bir şəxsiyyətin nailiyyətidir və o, bizim qəlblerimizdə həmişə yaşayacaqdır. Onun haqqında bizim xatirələrimiz zəngindir və həmişə onu yada salacağıq. Bu dahi şəxsiyyət unudulmaz Heydər Əliyevdir. Mən onun işini bütün bu illər ərzində müşahidə etmişəm. Biz çox yaxşı bilirik ki, o, nə kimi səylər, cəhdələr göstərmişdir ki, bu boru kəməri layihəsi həyata keçirilsin. Hami üçün aydınır ki, ilk addımları atmaq o qədər də asan deyildi. Xüsusilə, belə böyük layihələrlə bağlı ilk addımları atmaq o qədər də asan deyildir.

Cox sevindirici bir haldir ki, hazırda Azərbaycanın Prezidenti olan cənab İlham Əliyev əldə edilmiş nailiyyətlərin hamısını davam etdirmək iqtidarındadır. Qazaxıstan Azərbaycanın müvəffəqiyyətlərini çox böyük diqqətlə müşahidə edir. Bize qonşu olan qardaş bir dövlətin, Azərbaycan xalqının bütün müvəffəqiyyətlərini yaxından müşahidə edir.

Qazaxıstan bu enerji sahəsinin inkişaf etdirilməsini isteyir və buna gələcəkdə iqtisadiyyatın dirçəldilməsinin əsas elementi kimi baxır. Qazaxıstanda neft və qazın ehtiyatları on milyardlarla ton həcmindədir. Biz bu ehtiyatların işlənməsinin gələcəyini düşünürük. Son il ərzində 60 milyon ton neft hasil olunmuşdur ki, bu da 2003-cü ilin göstəricisindən qat-qat yüksəkdir. Keçən il 21 milyard kubmetr qaz çıxarılmışdır. Bu, 2003-cü illə müqayisədə 1,5 dəfə artıqdır.

Xəzər hövzəsinin yataqlarında olan nefti hasil etməklə 2010-cu ildə Qazaxıstan neft çıxarılmasını artıracaq və 2015-ci ildə 150 milyon tona çatdıracaqdır. Qazaxıstanın coğrafi mövqeyi xüsusi şərtlər doğurur ki, bu da ixrac boru kəmərlərinin yaradılmasını labüb edir. Bizim qaz-neft sahəsinin inkişafında çox iri sərmayəçilərin iştirak etməsi, yeni ABŞ-in, Avropanın, Rusyanın, Çinin şirkətlərinin iştirak etməsi əməkdaşlığı beynəlxalq səviyyəyə çıxarı.

Qazaxıstan ixrac boru kəmərləri layihələrini coğrafi-siyasi əməkdaşlıq elementi kimi nəzərdən keçirir. Hazırda bəzi məsələlər ətrafında müzakirələr gedir. Bu məsələlər boru kəmərlərinin Rusiya ərazisində çəkilişi barədədir.

Xəzər dənizinin yataqlarının işlənilməsinin genişləndirilməsi nəticəsində ildə 87 milyon ton neft ixrac etmək planlaşdırılır. Bu ilin dekabr ayında Çinə gedən boru kəmərinin tikintisi başa çatdıracaqdır ki, bunun da uzunuğu 1000 kilometr olacaqdır. Onu ba-

şa çatdırıdan sonra Qazaxistan Qərbi Çinə ilə 20 milyon tona qədər neft ixrac edəcəkdir.

Əsas elementlərdən biri kimi, Bakı-Tbilisi-Ceyhan boru kəməri bizim ixrac potensialımızın artırılmasına xidmet edəcəkdir. Bu nöqtəyi-nəzərdən qeyd etmək istərdim ki, hazırda Azərbaycan, Qazaxistan neftinin ixracında etibarlı tərəfdaşımızdır. Biz buna uzun müddətdir hazırlaşmışıq. Aktauda müasir liman yaratmışıq. Qazaxistanda neft terminalları tikilmişdir. Bundan əlavə, Xəzər dənizindən neftin nəql olunması üçün yeni tankerlər alınmışdır. Eyni zamanda, biz milli neft donanması haqqında düşüncərük ki, bunun da nəticəsində Qazaxistan nefti nəql ediləcəkdir. Hazırda 3 milyon tondan çox neft Bakı istiqamətində nəql olunmuşdur. Keçən il Aktaudan Bakıya çox böyük miqdarda neft nəql edilmişdir. Lakin yeni layihənin həyata keçirilməsi ilə bu həcm getdikcə da-ha da artacaqdır.

İndi biz ələ bir hadisəyə şahidlik edirik ki, bu, tarixe dönür. Bu bölgədə böyük ölkələrin strateji maraqları kəsişir. Buna görə də əlimizdən gələni etməliyik ki, Xəzər dənizi tarazlaşdırılmış, konstruktiv və məsuliyyətli məsələlərin həlli mərkəzine çevrilsin.

Size məlum olduğu kimi, 1999-cu ilin noyabr ayında Qazaxistan, Azərbaycan, ABŞ, Türkiye və Gürcüstan prezidentləri bu layihənin başlanması üçün İstanbul Beyannamesini imzalamışlar. Biz görürük ki, bu səyələr hazırda öz nəticəsini verir. Boru kəməri Qazaxistan da daxil olmaqla, Xəzər dənizindəki təbii sərvətlərin nəqlinə xidmət edir. Eyni zamanda bu bölgə ölkələrinin, xalqlarının integrasiyası üçün, sabitliyin bərqərar olunması, iqtisadi inkişaf üçün əsas yaradılmışdır.

Qazaxistandan iqtisadi potensialı və onun tərəfdaşlarının potensialı, - onların arasında Azərbaycan da vardır, - bir daha göstərir ki, qarşımızda daha geniş əməkdaşlıq üfüqləri açılır. Mən sərmayəçiləri təbrik etmək istəyirəm ki, onlar bu nəhəng boru kəmərinin həyata keçirilməsinə vəsait xərcləmişlər.

Mən bu əlamətdar hadisə münasibətə Azərbaycan Prezidenti cənab İlham Heydər oğlunu təbrik edirəm. Sizin xalqlarınızı təbrik edirəm. Çox sağ olun.

## **bp şirkətinin prezidenti Lord Con Braunun çıxışı**

- Zati-aliləri cənab Prezident Əliyev!

Cənab Prezident Nazarbayev!

Cənab Prezident Sezər!


Cənab Prezident Saakaşvili!

Hörmətli nazirlər, xanımlar və cənablar!

Mənim üçün bu gün burada iştirak etmək şərəfdır. Çünkü bu, tarixin yaradılmasının bir anıdır. Bu, bp və onun tərəfdaşları üçün çox önemli bir andır. Azərbaycan və onun xalqı üçün, bütün region üçün də tarixi bir andır. Azərbaycanın yüz illər bundan öncədən dünya neft sənayesində oynadığı mühüm rolun yenidən dirçəlməsi və bərpa olunması anıdır. Əger siz neft, qaz sənayesinin dünyani istilik və işıqla temin etmək potensialı ilə bağlı 1859-cu ildə aparılmış akademik tədqiqat işlərinə baxsanız, orada görərsiniz ki, Bakının adı dünyada neft və qazın mövcud olduğu sayca çox az yerlərdən biri kimi çəkilir. 100 il bundan önce dünyanın neft təminatının yarısı bu regiondan gelirdi. İndi, 2005-ci ildə Azərbaycan dünya sənayesinin ürəyində özünün mühüm rolunu yenidən bərpa edir.

Bu, bp üçün ilk başlanğıcın sonudur. Bu ilk başlanğıc demək olar ki, 10 ildən də əvvəl başlayıb və indi də davam edir. Bunun üçün men Azərbaycan dövlətinə, hökumətinə, Prezident İlham Əliyevə və elbəttə ki, dahi şəxsiyyət mərhum Heydər Əliyevə təşəkkür etmək istəyirəm. Mehəz onun təsiri və nüfuzu sayəsində bu layihənin ireliliyi mümkün olmuşdur. Mən Gürcüstan və Türkiye hökumətlərinə, Avropa ölkələrinin hökumətlərinə və ABŞ hökumətinə təşəkkür edirəm. Azərbaycan Dövlət Neft Şirkəti de daxil olmaqla, digər bütün tərəfdaşlarımıza təşəkkür edirəm. Bu boru kəmərini Devid Vudvordun rəhbərliyi altında tikmiş bütün işçi heyətə təşəkkür edirəm.

On il əvvəl hamı deyirdi ki, bu boru kəmərinin tikintisi qeyri-mümkündür və çox çətiindir. Bizim sənayemiz mümkün olan işi



daha da genişlendirilen bir biznesdir. Amma eğer çoxsaylı diger insanların razılığı ve əməkdaşlığı olmasaydı, biz bunların heç birini edə bilməzdik.

Baki-Tbilisi-Ceyhan XXI əsrin ilk nəhəng infrastruktur layihələrindən biridir. Onun başa çatması əməkdaşlıq sayəsində nələrə nail olmanın mümkünlüyünü ifadə edən bir rəmzdirdir. Elə bir rəmzdir ki, o, müxtəlif ölkələr, dövlətlər, xalqlar, milli şirkətlər və beynəlxalq biznes arasında əməkdaşlıq vasitəsilə nələrə nail olmanın mümkünlüyünü eks etdirir.

Biz həmçinin bilirik ki, təbii, ətraf mühitin qorunması üçün çox mühüm işlərdən biri də belə layihələrin həyata keçirilməsidir. Baki-Tbilisi-Ceyhan dünya bazarına yeni neft həcməri daşıyacaq bir layihədir.

Dediym kimi, bugünkü tədbir ilk başlanğıcın sonudur, həmçinin yeni işlənmə mərhələsinin başlanğıcidır. Baki-Tbilisi-Ceyhan dünya bazarına yeni neft həcməri daşıyacaq və göstərəcək ki, təminata nail olmanın ən yaxşı yolu təchizat mənbələri və ticarət marşrutlarının çoxsaylı olmasıdır. Baki-Tbilisi-Ceyhan bu regional resurslar gətirilməsinə kömək edəcəkdir. Sərməyə, gəlir və məşğulluq - bunların hamısı iqtisadi inkişaf və irəliləyiş üçün yeni imkanlar yaradacaq, yeni sərvət və imkanlar yaranacaq, bu regionalın bütün insanları bundan bəhrələnəcəklər. Ümid edirik ki, həmin inkişaf üçün uzunmüddəti əsas olacaq və onu genişləndirmək üçün biz öz rolumuzu oynaya biləcəyik.

Bu cür layihələr onilliklərle ölçülən, ömrü uzun olan layihələrdir. Ümidvaram ki, bu boru kəməri vasitəsilə yaranan əməkdaşlıq nümunəsi ilə biz milli dövlətlərin və özəl biznesin ümumi bir məqsəd uğrunda birgə işləmesinin şahidi olduğum. Bunun sayəsində bacarıq və texnologiyanın birgə tətbiqi nələrə nail olmanın mümkünlüyünü nümayiş etdirdi.

Çox sağ olun.

### **ARDNŞ-nin prezidenti Natiq Əliyevin çıxışı**

- Möhtərem cənab Prezident!

Çox dəyərli qonaqlar, hörməti xanımlar və cənablar!

Üç il önce, 2002-ci ilin sentyabrın 18-də burada, Səngəçal terminalında, xalqımızın ümummilli lideri Heyder Əliyev Gürcüstan

və Türkiyənin prezidentləri ilə birgə, Amerika Birləşmiş Ştatlarının energetika nazirinin, İngiltərə, Fransa, Norveç və başqa dövlətlərin nümayəndələrinin iştirakı ilə Xəzər regionunda XXI əsrin ən iri layihələrindən biri olan Baki-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin teməlini qoydu. Bu tarixi hadisə həm Azərbaycanın, həm də bütövlükdə Xəzər bögəsinin neft və qaz yataqlarının zəngin potensialını hərəkətə getirərək yeni inkişaf mərhələsinə geniş yol açdı, xarici sərməyələrin axının artırılmasına zəmin yaratdı, beynəlxalq əməkdaşlığı daha möhkəm və dönməz etdi.

O tarixi gündən sonra böyük və nəhəng işlər görüldü, eyni zamanda, layihənin həyata keçirilməsi yolunda müxtəlif problemlər və çətinliklər oldu. Lakin buna baxmayaraq Baki-Tbilisi-Ceyhan boru kəməri əfsanədən reallığa çevrildi.

Baki-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycan hissəsinə ilk neftin daxil olması və onun istifadəyə verilməsi və bu tarixi hadisəyə həsr edilmiş təntənəli mərasim Heydər Əliyevin uzaqqorənliyinin, müdrikliyinin, xalqına sonsuz məhəbbətinin və yaratdığı yeni neft strategiyasının növbəti təntənəsidir.

Bu münasibetlə mən öz adımdan, bu layihədə iştirak edən çoxsaylı tərəfdəşlərimiz adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və onun yaxın həmkarlarını - Türkiye, Gürcüstan və Qazaxistan prezidentlərini təbrik edir və onlara yeni-yeni qəlebələr arzulayıram.

Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycanın böyük neftinin dünya bazarlarına nəqlidir. Buna nail olmaq üçün Azərbaycanın neft sənayesində bu vaxta kimi görünmemiş böyük, nəhəng işlər getmiş, irimiqyaslı layihələr həyata keçirilmişdir.

Qısa bir müddətdə Azərbaycanda neft hasilatı keskin surətdə artmışdır. 2005-ci ilde neft hasilatı 20 milyon tondan artıq gözlənilir. Bunun 11,5 milyon tonu "Azəri" və "Çıraq" yataqlarından çıxarılaçqdır. Bu il fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Mərkəzi Azəri" platformasına səfər etdi və ilk neftin hasil olunmasını tarixi hadisə kimi qiymətləndirdi. Cari ilde bu platformadan 35 milyon barrel, ya təxminən 5 milyon ton xam neft hasil olunacaqdır. Orta hesabla günde "Mərkəzi Azəri" platformasından 93 min barrel və "Çıraq-1" platformasından 145 min barrel neft hasilatı nəzərə alınmaqla, təkcə bu iki platformdan

gündəlik hasilat təxminən 240 min barrel təşkil edir. Bu isə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin ümumi gücünün dördə birinə bərabərdir. "Mərkəzi Azəri"də işlər sürətlə davam edir. Kompressor və suvurma platformasının inşası 92 faiz yerinə yetirilib və bu ilin üçüncü rübündə dayaq blokunun üstündə quraşdırılacaqdır.

Qərbi Azəridə önce dörd qabaqlayıcı quyu qazılmış və gözlediyimizdən daha yaxşı nəticələr vermişdir. Qərbi Azərinin dayaq bloku artıq dənizdə öz nöqtəsində quraşdırılmışdır.

Üst modulların inşası 93 faiz tamamlanıb və dördüncü rübdə dayaq blokunun üstündə quraşdırılıb istifadəyə veriləcəkdir.

Şərqi Azəri yatağının işlənilməsi üçün platformanın tikintisi 67 faiz yerinə yetirilib, gələn ilin ikinci rübündə tikintisi başa çatacaqdır.

Səngəçal terminalı öz həcmində, texniki və texnoloji xüsusiyyətlərinə görə dünyada bu qəbildən olan obyektlərdən ən irisi hesab olunur. Artıq "Azəri-Çıraq-Güneşli" yataqlarının tammiqyaslı işlənilməsinin birinci mərhələsində xam neftin və qazın qəbulu, nəqli üçün tikinti işləri 100 faiz görülmüş və obyektlər istifadəyə verilmişdir. İkinci mərhələsi üçün isə tikinti işləri 65,4 faiz yerinə yetirilmişdir.

"Şahdəniz" yatağının işlənilməsi və Cənubi Qafqaz boru kəməri layihələri də uğurla həyata keçirilir. Ən müasir standartlara cavab verən TPG-500 platforması 2006-ci ilin aprel ayında istifadəyə verilecek, Səngəçal terminalında "Şahdəniz" qazının qəbulu, emali və nəqli üçün qurğuların tikilməsi gələn ilin may ayında təmamlanacaqdır.

Cənubi Qafqaz boru kəməri 2006-ci ilin avqust ayında istismara verilecek, Azərbaycan qazını 2006-ci ilin sentyabr ayında Türkiyəyə çatdıracaqdır.

Gördüyümüz işlərin nəticəsində həm Azərbaycanın, həm də qardaş Gürcüstan və Türkiyənin xam neft və qazla təmin olunmasına, elektrik enerjisinin istehsalına əlverişli şərait və imkan yaradılır.

Şübə yoxdur ki, bu enerji daşıyıcıları regionun bütün ölkələrinə yeni həyat enerjisi verəcək və iqtisadiyyatın inkişafını təmin edəcəkdir. Bunun əsası və bünövrəsi isə Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməridir.

Bakı-Tbilisi-Ceyhan kəməri Xəzərlə Aralıq dənizi arasında ilk

və Türkiyə boğazlarından yan keçen birbaşa nəqliyyat xəttidir. Kəmər dünya bazarını gündə 1 milyon barrel xam neftle təchiz edəcəkdir. Bu, dünyanın bugünkü tələbatının 1,3 faizine bərabərdir, 2007-2008-ci illərdə isə dünyanın artan neftə ümumi tələbatının 25 faizini təmin edəcəkdir.

Bakı-Tbilisi-Ceyhan neft boru kəməri neft hasil edən Xəzəryəni ölkələr üçün də yeni imkanlar yaradır. Bu kəmər vasitəsilə ildə təxminən 20-25 milyon ton Qazaxıstan neftinin nəqli olunması barədə planlar nəzərə alınıbdir. Bununla əlaqədar Transxəzər sisteminin yaradılması haqqında Qazaxıstan və Azərbaycan arasında saziş hazırlanmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə təqdim edilmişdir.

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatır və ən məsuliyyətli mərhələsindədir. Tikintiye minlərlə insan cəlb olunub, işlərin en qızığın çağında 22 minden artıq işçi çalışıbdir. Üç ölkənin dövlət başçılarının bilavasitə rəhbərliyi və ciddi nəzareti ilə böyük işlər görülmüşdür. Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasetinin davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu layihəye daim diqqət yetirib, çoxsaylı görüşlər və danışıqlar aparıb, işlərin gedisi ilə maraqlanıb, ortaya çıxan problemlərin və çətinliklərin aradan götürülməsində şəxsən özü əvəzsiz səylər göstərib, dəyərli yardımını əsirgəməyibdir.

2004-cü il iyunun 8-də Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinin gedisi ilə tanış olmuş, kəmərin Yevlax rayonundan keçən hissəsində və burada yerləşən nasos-kompressor stansiyasının quraşdırılmasında görülən işləri izləmiş, öz tapşırıqlarını və məsləhətlərini vermişdir. 2004-cü il oktyabr ayının 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixail Saakaşvili Ağstafa rayonunda Bakı-Tbilisi-Ceyhan kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin birləşməsi münasibətilə keçirilən təntənəli mərasimdə iştirak etmişlər.

Bu fürsətdən istifadə edərək, men Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Mixail Saakaşvili, Türkiyə Cumhuriyyətinin Prezidenti Əhməd Necdet Sezərə gərgin əməklərinə və xidmətlərinə görə teşekkür edir və dərin minnətdarlığı bildirirəm.

Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisine bir zaman inanmayan, əleyhine olan və müxtəlif uydurmalar, şayiələr, böhtanlar yanın, "guya vətənini sevən və onun inkişafı uğrunda çalışan" müxalif qüvvələrin və xaricdə olan bəzi dairələrin və qurumların səyərinə baxmayaraq artıq kəmər istifadəyə verildi.

Azərbaycan Avropa və Asiya arasında əlaqələrin genişləndirilməsində, nəqliyyat və enerji dəhlizinin inkişafında, İNOGEYT, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilir.

Respublika və xalqımız bu gün bayram əhval-ruhiyyəsindədir. Ümummilli liderimiz Heydər Əliyevin dərindən düşünülmüş neft strategiyası nailiyətlər qazanır, zəfər çalır.

Bakı neftinə uğurlu yol! Ceyhanda görüşənədək!  
Diqqətinizə görə təşəkkür edirəm.

## ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN MÜVƏFFƏQİYYƏTLƏ HƏYATA KEÇİRİLƏN NEFT STRATEGİYASI AZƏRBAYCANA BÖYÜK UĞURLAR GƏTİRİR

*Bakıda "Xəzər neft, qaz, neftayırma və neft kimyası-2005"  
XII beynəlxalq sərgi və konfransının açılış mərasimində  
Azərbaycan Prezidenti İlham ƏLİYEVİN nitqi*

- Hörmətli xanımlar və cənablar!  
Hörmətli qonaqlar!

Sizin həminizi Xəzər neft-qaz beynəlxalq sərgi və konfransının açılışı münasibətilə ürəkdən təbrik edirəm, sərgiye və konfransa uğurlar dileyirəm.

Sərginin keçirilməsi artıq ənənəvi xarakter daşıyır. Bu, çox gözəl ənənəyə çevrilibdir. Yادimdadır, 1994-cü ildə sərgi ilk dəfə keçiriləndə bu, Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm



hadisəyə çevrilmişdi. Çünkü o zaman Azərbaycan öz neft strategiyasının həyata keçirilməsində ilk addımlarını atdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və uğurla həyata keçirilən Azərbaycanın neft strategiyası artıq 11 ildir ki, ölkəmizə böyük uğurlar getirir, Azərbaycan öz neft-qaz potensialını sürətlə işə salır. Bütün bu illər ərzində görülmüş işlər onu göstərir ki, 1994-cü ildə edilmiş seçim çox düzgün seçim idi və Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında çox müüm rol oynamışdır.

Ancaq 1994-cü ildə vəziyyət bir qədər fərqli idi. O vaxt xarici investorları cəlb etmək üçün biz çox böyük səyərlər göstərirdik. Həqiqətən biz gözel başa düşürdük ki, Xəzər dənizinin nəhəng enerji potensialını yalnız xarici investorları cəlb etməklə Azərbaycan xalqının xeyrinə işe sala bilərik və buna da nail olduq. Çox şadəm ki, xarici investorlar bu illər ərzində bizimle birlikdə çox böyük işlər görüblər, Azərbaycana inanıblar, bizim gələcəyimizə inanıblar. Bu baxımdan men xüsusilə xanım Syuzan Krauçun xidmətlərini qeyd etmək istəyirəm. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə sərginin keçirilməsi bütün dünyaya göstərdi ki, Azərbaycanın çox zəngin neft-qaz potensialı var, Azərbaycan xarici sərmayeler üçün cəlbedici bir ölkədir. Azərbaycan öz siyasetini dünya birliliyinə integrasiyada görür və bu siyasetə sadıqdır. Təsadüfi deyil ki, 1994-cü ildən sonra ölkəmizə milyardlarla dollar sərmaya qoyulub, Azərbaycanın neft-qaz yataqları istismara verilib və beləliklə, bu gün ölkəmiz sürətlə inkişaf edir. Bu inkişafın təməlində, təbii ki, neft amili dayandı.

1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanda yeni dövr başlandı. Ölkə iqtisadi tənəzzülün qarşısını ala bildi, iqtisadiyyatda müşahidə olunan mənfi meyillər aradan götürdü, Azərbaycana böyük həcmde xarici sərmaya getirilməyə başlandı. Bildiyiniz kimi, neft sənayesine qoyulan her bir dollar qeyri-neft sənayesine də vəsaitin getirilməsinə şərait yaratmışdır. Azərbaycanda həm neft infrastrukturunu yaranmağa başladı və bu gün bizim nəhəng neft qurğularımızın işi onu göstərir ki, həqiqətən, bu, böyük bir hadisə idi. Həm də qeyri-neft sektorunun, xidmət sektorunun inkişafının təməlində məhz neft amili dayanmışdır.

Neft amili Azərbaycanın inkişafında həle uzun illər mühüm və müstəsna rol oynayacaqdır. Əlbəttə, indi bizim vəzifəmiz bundan

ibarətdir ki, qeyri-neft sektorunu inkişaf etdirek, ölkəmizin iqtisadiyyatını şaxələndirək. Amma o da sırr deyil ki, neft sektorunun Azərbaycanın inkişafında uzun illər rolu çox böyük olacaqdır. Biz bu amildən məhərətli istifadə edirik. 1994-cü ildən indiyədək Azərbaycanda görülmüş işlər bunun əyani sübutudur. Bu illər ərzində çox güclü neft infrastrukturunu yarandı. Dündür, Azərbaycanda 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış neft infrastrukturunu bu gün müqavilələrin icrasında çox böyük rol oynayır. Amma 1994-cü ildən sonra yaradılan neft infrastrukturunu artıq dünya standartlarına cavab verir.

Çox şadəm ki, qarşıda duran bütün vəzifələr vaxtında öz həllini tapdı. Azərbaycan qısa müddət ərzində, müqavilənin imzalanmasından cəmi üç il sonra xarici şirkətlər birlikdə "Çıraq" yatağından ilk nefti hasil edə bildi. Ondan sonra neftin hasilatı artırıldı və bu gün "Azeri" platforması artıq istismardadır. Azərbaycanda neft və qaz hasilatı ildən-ile artacaq və bu, Azərbaycan xalqının gələcəyinə xidmət edəcəkdir.

Azərbaycanın neft strategiyasının elementlərindən biri de ixrac imkanlarını elde etmək idi. Azərbaycanın coğrafi vəziyyəti belədir ki, bizim dünya bazarlarına bilavasitə çıxışımız yoxdur. Bu çıxışı elde etmək üçün, təbii ki, neft kəmərlərinin tikintisi zəruri idi.

Mən o illeri çox yaxşı xatırlayıram. Bu kəmərlərin böyük çətinliklərle işə salınmasında biz hamımız bərabər işləmişik. Azərbaycan hökumətinin, Azərbaycan Dövlət Neft Şirkətinin, bizimle bərabər işləyən tərefdaşlarımızın - xarici şirkətlərin birgə səyəri nəticəsində Bakı-Novorossiysk kəməri istismara verildi, ondan sonra Bakı-Supsa neft kəməri yenidən tikildi. Bu yaxınlarda isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsini qeyd etmişik. Bütün bunlara nail olmaq üçün böyük iradə lazımdı, uzaqqörenlik, cəsarət və əlbəttə, peşəkarlıq lazımdı. Bütün bunları etmək üçün ölkədə güclü hakimiyət olmalı idi, sabitlik olmalı idi. Xarici investorlar bizim gələcəyimizə inanmalı idilər.

Çünki eks-teqdirdə milyardlarla dolları heç kim qoymazdı. Bütün bu işlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Məhz onun fealiyyəti nəticəsində biz bu günləri yaşayıq. Bu gün Bakı-Tbilisi-Ceyhan nerft kəməri efsanənən reallığa çevrilibdir. Azərbaycan bölgədə öz mövqelərini möhkəmləndirir, öz iqtisadi potensialını gücləndirir. Azərbaycanın qeyri-neft sektoru inkişaf edir, sosial məsələlər öz həllini tapır.

Azərbaycan yaxın zamanlarda çox zəngin dövlətə çevriləcəkdir. Bütün bu nailiyətlərin təməli məhz o çətin illərdə qoyulmuşdur. 1994-cü il Azərbaycanın tarixində həlledici il idi. O vaxt Azərbaycanda daxili sabitlik tam bərqrəar olunmamışdı. Azərbaycan müxtəlif təhlükələrlə, təxribatlarla üzləşirdi və bizi istəmeyən qüvvələr müstəqilliyimizi sarsıtmak üçün müxtəlif planlar hazırlayırdı və icra etməyə çalışırdılar. O illərdə güclü liderin fəaliyyəti və rəhbərliyi bizim bugünkü uğurlarımızın səbəbi olmuşdur.

Bu gün ölkəmiz çox dinamik inkişaf edir. Biz artıq öz neft-qaz potensialımızı çox səmərəli şəkildə istismara vermişik. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi bölgədə vəziyyəti tamamilə dəyişdirəcəkdir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara veriləsi bizim neft strategiyamızın son mərhələsi deyil, bu, çox müüm mərhələnin sonu və yeni dövrün başlanğıcıdır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsindən sonra yeni dövr başlamışdır. Azərbaycanın həm iqtisadi inkişafi daha da sürətli gedəcək, həm bölgədəki rolu daha da möhkəmlənəcək, həm de bölgədə və dünyada önemi artacaqdır. Azərbaycan öz qonşuları Gürcüstan və Türkiye ilə birlikdə Bakı-Tbilisi-Ceyhan neft kəməri ni istismara verməklə çox gözəl regional əməkdaşlıq nümunəsini bütün dünyaya nümayiş etdi. Bu mürəkkəb, bütün təhlükələrin hələ de aradan götürülmədiyi bölgədə nəhəng, dünyanın en böyük enerji layihəsinin uğurla həyata keçirilməsi üç ölkənin birgə səyləri nəticəsində, Amerika Birləşmiş Ştatları hökumətinin güclü dəstəyi, dünyanın aparıcı maliyyə qurumlarının maliyyə dəstəyi, bp şirkətinin və konsorsiumun digər üzvlərinin, Azərbaycan Dövlət Neft Şirkətinin birgə səyləri sayesində mümkün olmuşdur. Bu, həqiqətən tarixi bir hadisədir və hesab edirəm ki, Azərbaycan xalqı, dost, qonşu xalqlar bu hadisəni yüksək qiymətləndirirlər.

İndi bizim qarşımızda yeni məsələlər, yeni çağınşalar durur. Biz onları da həll edəcəyik. Əminəm ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilmesi də vaxtında başa çatacaqdır. Beləliklə, Azərbaycan qazı Gürcüstana, Türkiyəyə və oradan da Avropanın digər ölkələrinə çatdırılacaqdır. Əminəm ki, Azərbaycan qazı Avropa istehlakçıları üçün əhəmiyyətli rol oynayacaqdır.

İndi bizim qarşımızda duran vacib məsələlərdən biri de odur ki, neftdən əldə edilən və əldə olunacaq gelirləri səmərəli idarə edək ki, bu, Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, eyni zamanda, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına xidmət et-

sin. Bunu etmək üçün çox gözəl mexanizm var. Yenə de xalqımızın lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Dövlət Neft Fondu bu işdə çox mühüm rol oynayır. Neftdən əldə edilən vəsaitlər şəffaf şəkilde bu fondda saxlanılır və Azərbaycanda lazımlı olan layihələr üçün istifadə olunur. Gələcəkdə bu vəsait daha da artacaq və bu bizə imkan verəcək ki, ölkəmizi yüksək səviyyədə inkişaf etdirək, iqtisadi potensialımızı gücləndirək, insanların həyat səviyyəsini yaxşılaşdırıq.

Bir daha demək istəyirəm ki, Azərbaycanın iqtisadi inkişafı çox uğurla davam etdirilir. Beynəlxalq Valyuta Fonduun açıqlamasına görə, bu il Azərbaycanda ümumi daxili məhsulun artımı 18 fətiz teşkil edəcək, bəlkə de çox olacaqdır. Bu da dünyada en yüksək göstəricidir. Azərbaycanın büdcəsi artır, sosial sahəye ayrılan vəsaitin həcmi artır. Bir sözələ, bizim iqtisadi potensialımız ildən-ile güclənir və bundan sonra da güclənəcəkdir.

Biz çalışmalıyıq ki, bundan sonra da Azərbaycanda iqtisadi islahatları lazımi səviyyədə aparaq. Qəbul edilmiş bütün programları, xüsusilə regional inkişaf programını icra edək. Əminəm ki, bu programlar icra olunduqca, Azərbaycanda daha böyük işlər görülecekdir. Yeni iş yerləri açılacaq, yeni sənaye müəssisələri istismara verilecek və ölkəmiz hərtərəfli inkişaf etdiriləcəkdir.

Mən çox məmənunam ki, Azərbaycanda növbəti dəfə sərgi-konfrans keçirilir və ona maraq azalmır, eksinə, artır. Adətən uzun illər ərzində keçirilən ənənəvi tədbirlərin - sərgilərin, konfransların özlərinin də bir dinamikası var. Maraq müəyyən mərhələdə yüksək səviyyəyə qalxır, ondan sonra azalmağa başlayır. Nəzəre alsaq ki, Azərbaycan, demək olar, öz neft-qaz yataqlarının böyük eksəriyyətini artıq işe salıb, nəzərdə tutulmuş bütün nəhəng layihələr ya öz həllini tapıb, yaxud tapmaqdadır, onda sərgi və konfrans marağın azalmaması çox mühüm göstəricidir, çox əhəmiyyətli amıldır. Bu onu göstərir ki, Azərbaycan dünya neft alemində özünməxsus yerini saxlayır, bölgədə liderlik mövqelərini əldən vermir. Əminəm ki, biz xarici tərefdaşlarımızla birləşdə nəzərdə tutulmuş bütün layihələri bundan sonra da uğurla icra edəcəyik. Azərbaycanın iqtisadi müstəqilliyini daha da gücləndirəcəyik və beləliklə, Azərbaycanın siyasi müstəqilliyini daha da möhkəmləndirək əbədi, dönməz edəcəyik.

Əziz dostlar, mən sizin hamınızı bir daha ürəkdən salamlayıram. Sərgiyə və konfransa uğurlar diləyirəm. Sağ olun.

## BAKIDA "XƏZƏR NEFT, QAZ, NEFTAYIRMA VƏ NEFT KİMYASI-2005" XII BEYNƏLXALQ SƏRGİ VƏ KONFRANSI AÇILMIŞDIR

Azərbaycan Prezidenti İlham Əliyev  
açılış mərasimində iştirak etmişdir

İyunun 7-də Bakıda, Heydər Əliyev adına İdman-Konserṭ Kompleksində "Xəzər neft, qaz, neftayırma və neft kimyası-2005" XII beynəlxalq sərgi və konfransının tətənəli açılış mərasimi olmuşdur.

Cari ildə bu möteber tədbirdə dünyanın 30-dək ölkəsindən 331 şirkət iştirak edir. Ötən ilə müqayisədə bu il iştirakçıların sayı artmışdır.

bp, ExxonMobil, Bos Shelf və s. şirkətlərin maliyyə dəstəyi göstərdiyi sərgidə Azərbaycan, ABŞ, Almaniya, Avstriya, Birleşmiş Ərəb Əmirlikləri, Türkiye, Böyük Britaniya, Ukrayna, Yaponiya, Braziliya, Çin, Danimarka, Finlandiya, Fransa, Gürcüstan, Xorvatiya, İran, İsveçrə, İtaliya, Qazaxıstan, Litva, Lüksemburq,



Norveç, Rusiya, Rumınıya, Səudiyyə Ərəbistanı, Bəhreyn, Singapur, Yunanistan və digər ölkələrin şirkətləri iştirak edir. Onlardan bir neçəsinin bu sərgidə ilk dəfə təmsil olunması Avropa və Asiya şirkətlərinin Azərbaycanın neft-qaz sektoruna marağının artmasını göstərir. Ötən ilə müqayisədə ekspozisiyanın sahəsi 15 faiz artmışdır.

Önənəvi sərgi-konfransın təşkilatçıları Azərbaycan Ticaret və Sənaye Palatası və Britaniyanın "Kaspian İvents Limited" şirkətidir. Bu ilki sərgidə Bakıda öz nümayəndəliklərini açmış bir neçə xarici şirkət də var. Onlar sərgi iştirakçılarının siyahısına Azərbaycan şirkətləri kimi daxil edilmişlər. Eyni zamanda, sərgidə 40 yeri li iri şirkət, 67 kiçik və orta müəssisə iştirak edir. Onların bəziləri sərgidə ilk dəfə təşkil olunmuş Azərbaycan milli pavilyonunda təqdim edilir. Sərgi çərçivəsində iyunun 8-də başlanacaq konfransda 250-yə yaxın nümayənde iştirak edəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak etmək üçün İdman-Konserṭ Kompleksinə gəldilər. Mərasimə toplaşanlar Azərbaycan Prezidentini hərəketlə qarşıladılar.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliye-

vin Bakıda keçirilmiş əvvəlki neft-qaz sərgilərinin açılışında iştirakdan bəhs edən foto-stendə baxdı.

Mərasimi giriş sözü ilə "Kaspian İvents Limited" şirkətinin sədri Syuzan Krauç açdı.

### "Kaspian İvents Limited" şirkətinin sədri Syuzan Krauçun çıxışı



- Zati-aliləri cənab Prezident! Hörmətli xanımlar ve cənablar! Sabahınız xeyir. Sizi təbrik edirəm. Mən keçen il də belə bir şərəfli işi idarə etmişdim. Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə birlikdə digər şirkətlər sərgini yaxşı təşkil etmişlər.

Uzun müddət Azərbaycanda işləyən bir adam kimi şəxsən mənə yaxından dəstək göstərən, kömək edən insanlara dərin təşəkkürümü bildirirəm. Azərbaycandakı inkişafı görməkdən çox memnunnam və bu işdə əməyi olanlara təşəkkür edirəm. İlk növbədə, Azərbaycanın ümummilli lideri Heydər Əliyevə dərin minnətdarlıq edirəm ki, bu tədbir üçün vaxtılık bize belə bir imkan yaratmışdır.

Biz 1994-cü ilde fəaliyyətə başladıq və bununla da Azərbaycanda katalizator rolunu oynadıq. "Azəri-Çıraq-Güneşli" yataqlarının və digər yataqların istismarında əldə olunan nailiyyətləri in迪yədək keçirdiyimiz sərgilərdə nümayiş etdirmişik. Eyni zamanda burada şirkətlərə və onların tərəfdəşəşələrinə danışçılar aparmaları üçün şərait yaratmaqdən ötrü böyük səylər göstərmişik. Biz gelecek də bu fəaliyyəti davam etdirəcəyik ki, əməkdaşlıq genişləşsin və geniş vüsət alınsın.

Biz neftle yanaşı, qazı da yaddan çıxmadıq. Bu sahədə işlər daha da genişlənməli və hüdudları aşmalıdır. Biz qazın Avropaya neqli barədə də düşünürük. Azərbaycan Dövlət Neft Şirkətinin prezidentine təşəkkürümüz bildirmək istəyirəm ki, ilk günlərdən bize çox yaxından dəstək vermişdir. Azərbaycanın neft və qaz sənayesinin inkişafında, enerji daşıyıcılarının dünya bazarlarına ç-

xarılmasında onun böyük səyi olmuşdur.

Biz burada birinci növbədə, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını çəkməliyik. Çünkü öten illər ərzində onun böyük səyi və dəstəyi nəticəsində bütün uğurlara nail olmuşdur. Bize dəstəyinə görə Azərbaycanın Ticarət və Sənaye Palatasının prezidentinə təşəkkür edirəm. Baş nazirə, onun müavinlərinə və digər rəsmi nümayəndələrə minnətdarlığı bildirirəm ki, onlar bizi səmimi karşılaşır və kömək göstərirler.

Burada tanış olduğum və dostluq əlaqələri yaratdığım şəxslərə, Prezidentin İcra Aparatının rəhbər işçilərinə təşəkkür edirəm. Ümumiyyətlə, sərgi və konfransın təşkilində göstərdikləri köməyə və dəstəyinə görə hamiya təşəkkürümüz bildirirəm. Mən bundan sonra İngilterə-Azərbaycan Cəmiyyətində fealiyyətimi davam etdirəcəyəm.

Mən xanım Mehriban Əliyevaya da təşəkkür edirəm. Çox xoşbəxtəm ki, sizin ölkədə işləyirəm.

Hörmətli Prezident!

Hörmətli xanım Əliyeva!

Ümid edirəm ki, aparılacaq sonrakı fealiyyət Azərbaycan xalqının firavan yaşaması və həyat seviyyəsinin daha da yaxşılaşmasına yönəldilecekdir. Hamınıza bir daha təşəkkür edirəm. Çox sağ olun.

### Azərbaycan Ticaret və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyevin çıxışı



- Möhtərem cənab Prezident! Hörmətli qonaqlar! Hörmətli sərgi iştirakçıları, xanımlar və cənablar!

Unudulmaz Heydər Əliyevin adını daşıyan bu İdman-Konsert Kompleksində "Xəzərneftqaz" beynəlxalq sərgi və konfransı 12-ci dəfədir ki, öz işinə başlayır. Sərginin iştirakçılarını və bütün qonaqları Azərbaycan Ticarət və Sənaye Palatası adından səmimi salamlayıb, onlara "Xoş gəlmisiniz!" deyirəm.

Çox şadıq və bizim üçün böyük şe-

refdir ki, Azerbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmisi olduğu kimi, indi də, bu sərginin açılış mərasimində iştirak edir. İcəze verin, hamimizin adından onu ürəkdən salamlayım və bu tədbirin açılış mərasimina gəldiyinə görə dərin təşəkkürümüzü bildiririm. Bu açılış mərasimində sərgidə təmsil olunan bir sıra ölkələrin yüksək səviyyəli dövlət xadimləri, nümayəndə heyətləri iştirak edirlər. Biz onları da Bakıda ürəkdən salamlayınq.

1994-cü ildən ənənəvi olaraq keçirilən və ilbəil genişlənən "Xəzərneftqaz" sərgisi neinki Xəzər regionunda, həm də bütün dünya üzrə energetika sahəsində təşkil olunan beynəlxalq sərgilərin ən ənəmlilərindən birinə çevrilmişdir. Bunun əsas səbəbi, unudulmaz Heydər Əliyevin bilavasitə rəhbərliyi altında işlənib hazırlanmış dünya iqtisadiyyatına integrasiya siyaseti, neft yataqlarının işlənilməsinə dair dövlət strategiyası və eləcə də ölkəmizdə yaradılmış iqtisadi, hüquqi şəraitdir.

Möhtərem Prezidentimiz İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin siyasetinə sadıq qalaraq onun siyasetini uğurla davam etdirir və respublikamızın iqtisadiyyatının bütün sahələri yüksək sürətə inkişaf edir. Artıq 12 ildir ki, bu ənənəvi Bakı forumu beynəlxalq nüfuzunu artıraraq uzunmüddətli, səmərəli əməkdaşlıq meydənına çevriləcək respublikada energetika sahəsinin inkişafına yönəldilmiş əməli tədbirlərdən biridir.

Bu sərgidə neft və qaz hasilatı ilə yanaşı neftçılıma, neft kimyası sahələri də təmsil olunur. "Xəzərneftqaz-2005" sərgisində dünyanın 30-dək ölkəsindən 331 şirkət iştirak edir. Bu isə keçən ildəkündən çoxdur. Çox fərqlidirici haldır ki, bu gün burada çox yüksək təcrübəye malik olan 40 yerli şirkət və təşkilat da təmsil olunur.

Sərgidə dönyanın en iri və apancı neft və qaz şirkətləri ilə yanaşı, çoxlu orta və hətta kiçik şirkət də iştirak edir və bunların sayı ilbəil artmaqdadır.

Bildiyiniz kimi, sərgi günlərində neft-qaz sənayesinin müxtəlif sahələri üzrə beynəlxalq elmi-praktik konfrans da keçiriləcəkdir.

Hörməti sərgi iştirakçıları!

Ümidvanq ki, hemisi olduğu kimi, bu sərgi və konfrans günlərində də yeni görüşlər və müzakirələr nəticəsində işgüzar əlaqələr dəha da möhkəmlənəcək və yeni-yeni əməkdaşlıq layihələrinin əsası qoyulacaqdır. Bu işdə həminizə böyük uğurlar dileyirəm.

Diqqətinizə görə təşəkkür edirəm.



## İKİNCİ BÖLMƏ

NEFT-QAZ SƏNAYESİNİN  
INKİŞAFINDA SƏMƏRƏLİ  
ƏMƏK SƏRF EDƏNLƏR

## **İQTİSADI SƏMƏRƏ**

Ülvi Şəfaət oğlu Mehdiyev 1946-ci il noyabrın 8-də Bakıda anadan olmuşdur. 1963-cü ildə 6 sayılı orta məktəbi, 1968-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakultəsini bitirərək, dağ mühəndisi-geoloq ixtisasına yiyeleňmişdir.

Təhsilini davam etdirməklə yanaşı 1967-ci ildən N.Nərimanov adına NQÇI-nin 1 sayılı mədənində 5-ci dərəcəli operator vəzifəsində işləmişdir. İnstitutu bitirdikdən sonra təyinatla həmin idarəəe göndərilmiş və orada 1971-ci ilə kimi geoloq, sonra böyük geoloq vəzifələrində işləmişdir. 1971-1972-ci illərdə Ümumittifaq Qaz Elmi-Tədqiqat İnstitutunun Azərbaycan filialında mühəndis, 1971-1992-ci illərdə Azərbaycan Su Problemləri Elmi Tədqiqat İnstitutunda böyük elmi işçi, laboratoriya rəhbəri, şöbə rəisi, 1992-ci ildən Azərbaycan Geofizika Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi, 1996-99-cu illərdə elmi-mühəndis mərkəzində böyük elmi işçi, 2000-ci ildən "Dənizneftqazlayihə" DETLİ-də "Elmi-texniki şöbə"də aparıcı elmi işçi, "Beynəlxalq layihələr və xarici əlaqələr" şöbəsinin müdürü vəzifələrində səmərəli fəaliyyət göstərmişdir.

Ü.Mehdiyev 2002-ci ildə AzNQDSETLİ-nin direktoru vəzifəsinə təyin olunmuşdur.

1973-cü ildə "Layalarası axınlar və onların neft-qaz yataqlarının sularının ion-duz tərkibinin formallaşmasına təsiri (Azərbaycanın bir sıra yataqlarının timsalında)" mövzusunda dissertasiya işini müdafiə edərək geologiya-mineraloziya elmləri namizədi alimlik dərəcəsi almışdır.

O, 80-ə yaxın elmi məqalənin, o cümlədən "Azərbaycanın neft-qaz və qaz-kondensant yataqlarının yeraltı sularına dair məlumat kitabı"nın (Axundov A.R., Raçinski M.Z. ilə birlikdə) və "AzNOSDELTİ TARİXİ MƏQAMLAR" (Q.Ə.Məmmədova

**Azərbaycan Respublikası özünün yeni neft strategiyasını həyata keçirir. Bu strategiyanın əsas məqsədi və əsas principləri Azərbaycanın zəngin təbii sərvətlərinin, o cümlədən neft və qaz ehtiyatlarının Azərbaycan xalqının rifahı naminə daha da səmərəli mənimşənilməsini özündə əks etdirir.**

**Heydər ƏLİYEV**



birlikdə) səlnaməsinin müəllifidir.

Ülvi müəllim, rəhbərlik etdiyi institutun laboratoriya və şöbələrinin müasir tələblər səviyyəsində avadanlıq və cihazlarla təmin olunması, aparılan elmi-tədqiqat işlərinin yüksək səviyyədə yerinə yetirilməsi, xarici şirkətlərə mürşərək işlərin görülməsi və s. istiqamətlərdə nailiyətləri yüksəltmək üçün bütün imkanlardan səmərəli istifadə olunmasına ciddi səy göstərir.

2004-cü ildə institutun 75 illiyi ərəfəsində geniş tədbirlər həyata keçirilmiş, yubiley yüksək səviyyədə qeyd olunmuşdur. Onun təşəbbüsü ilə ilk dəfə olaraq "AzNQSDETLİ-nin alımları" adlı kitab nəşr olunmuşdur.

Institutun xarici şirkət və mürşərək müəssisələrlə bağlanmış müqavilələr əsasında geniş miqyaslı işlər aparılması, elmi-tədqiqat işlərinin nəticələrinin istehsalatda tətbiqindən böyük məbleğlərdə iqtisadi səmərə alınmasında onun xüsusi xidmetləri olmuşdur.

Ü.Ş.Mehdiyev, AMEA-nın "Fizika-riyaziyyat və texnika elmləri" bölməsinin tərkibində "Mexanika" və "Kibernetika, informasiya texnologiyaları və texnika" üzrə problem Şuralarının, "Deniz-neftqazlayıhə" DETLİ-nin nəzdində (№ 05.011) Dissertasiya Şurasının üzvü, Şahdəniz HPBS-i üzrə Azərbaycan tərefində Rəhbər Komitənin nümayəndəsi, Beynəlxalq Mühəndisler Akademiyasının müxbir üzvüdür.

## NEFTÇİ-ALİM

Texniki elmlər doktoru, professor Arif Murtuzəli oğlu Xasayevin 70 yaşı arxada qalmışdır. Hələ gənc yaşlarında Arif müəllimin neft aləminə böyük marağı olmuş və elə ona görə də 1951-ci ildə Azərbaycan Sənaye Institutunun (indiki Neft Akademiyasının) "Neft-mədən" fakültəsinə daxil olmuşdur. Institutda oxuyarkən o, öz biliyi və davranışları ilə nəinki kursun, hətta fakültənin tələbələri arasında yaxşı mənada seçilirdi.

Arif Xasayev 1956-ci ildə institutu qırmızı diplomla bitmiş, ona institutda qalmaq təklifi edilməsinə baxmayaraq, istehsalata getmiş, təhsil illərində aldığı nəzəri bilikləri təcrübədə sınayıb, möhkəmləndirmiş, bu yolda həmişə müvəffəqiyyətlər qazanmışdır. O, hər gün, hər dəqiqə öyrənmiş, yerində saymayı sevməmiş, özüne qarşı həmişə tələbkar olmuşdur. Bunların nəticəsidir ki, artıq 1974-cü ildə o doktorluq dissertasiyası müdafiə etmiş, 1980-ci ildə professor vəzifəsinə layiq görülmüşdür. Elmə yüksək qiymət verdiyindən gəncləri də bu yolda görmək istəmiş və elindən geləni əsirgəməmişdir. O, hər vasite ilə respublikada elmin yüksələşməsinə, alımlar ordusunun artmasına cəhd göstərmişdir. Bilavasite onun rəhbərliyi altında 30-dan çox dissertasiya işi müdafiə olunmuşdur.

Arif müəllim mədəndə elmi-tədqiqat istehsalat işləri bölməsinə başçılıq etdiyi zaman da, 1966-ci ildən fealiyyət göstərdiyi AzNQSDETLİ-nin şöbə və laboratoriyasına rəhbərlik etdiyi dövrədə de daim axtanışda olmuş, neft sahəsinin vacib problemlərinin həlli məsələləri üzərində çalışmış və əhəmiyyətli nailiyətlər elde etmişdir. O, qabaqcıl dünya elminin texniki səviyyəsini öyrənməklə dərinlik nasosları, ayıncılar, kondensator qurğuları sahəsində 35-dən çox, neftçixarma texnika və texnologiyası, yataqların işlənməsinə dair 60-dan artıq ixtiranın müəllifi olmuşdur. O, neft, qaz və kondensat quyularının, həm də yataqların işlənməsinin nə-



zəri-təcrübi problemlərinə həsr edilmiş onlarla monografiya və dərsliklərin müəllifidir. Onun "İstismar quyularında suyun təcrid olunması", "Neftçixarmada özlü-plastik mayelərin tətbiqi", "Hidravlik qapayıcılı dərinlik nasosları tətbiqinin nəzəriyyə və praktikası" kitablarından geniş istifadə olunur. Bu kitablarında prinsipcə yəni üsullar, neftqazçıxarmada qeyri-nyütən sistemi tətbiqi yoluyla intensivləşmə, neft-mədən avadanlığında aralığın hidravlik qapayıcıyla hermetikləşdirilməsi, quyuların istismarında çox fazlı axının xarakteristikasının tənzimləndirilməsi ilə əngəlliliklərin qarşısının alınması və s. nəzəri və təcrübi əsaslar beynəlxalq sərgilərdə müvəffeqiyətlə nümayiş etdirilib.

A.Xasayevin keçmiş İttifaqın aparıcı alımları birlikdə yazdığı və Moskvanın "Nedra" nəşriyyatında 1978-ci ildə çap olunmuş "Neftçixarmada polimerlərin tətbiqi" ilk fundamental elmi əsərində layların neft verməsinin artırılması, neft və qaz çıxarılmasında texniki-iqtisadi göstəricilərin yaxşılaşdırılması istiqaməti işlənmiş və təyin olunmuşdur.

A.Xasayev "Neftçixarmada qeyri-müəyyən sistemin tətbiqinin nəzəriyyə və təcrübəsi" kitabında ayrı-ayrı alımlarla birlikdə laylar-dan karbohidrogenlərin çox hissəsinin çıxarılmasını təmin edən mitselyar məhlullar və mikroemulsiyaların tətbiqinin əsasını işləmişdir.

Arif Xasayev neft sahəsində ən yaxşı elmi-tədqiqat işlərinə görə Qubkin adına mükafata layiq görülüb. O, xarici ölkələrdə keçirilən bir çox elmi konfrans, simpozium və müşavirelərdə iştirak etmiş, Azərbaycan elminin şərəfini yüksəltmişdir. O, dünya elmi icimaiyyəti seviyyəsində tanınmış alımdır. Heç də əbəs deyil ki, Amerika Bioqrafik İstututunun Oner qızıl medalına və Böyük Britaniya Bioqrafik İstututunun Beynəlxalq əməkdar elm xadimi adına və müvafiq ordeninə layiq görülmüşdür.

Doğma respublikamızda da onun əməyinə yüksək qiymət verilmiş, ümummilli liderimiz Heydər Əliyev tərəfindən ali mükafatlardan biri olan "Tərəqqi" medali ilə təltif olunmuşdur.

A.Xasayev yenidən AzNQSDETЛ-yə qayıtdıqdan sonra burada müxtəlif mövzularda bir-birindən maraqlı seminarlar keçirib, elmi işçilərin elmin digər sahələrinə maraqlı göstərməsinə şərait və imkan yaratmışdır.

## ƏL İŞDƏN SOYUMUR, ÜRƏK ARZUDAN...

Haciyeva Roza Ələkbər qızı 1934-cü il iyul ayının 10-da Şəkidə qulluqçu ailəsində anadan olmuşdur. 1952-ci ildə orta məktəbi bitirmiş M.Əzizbəyov adına Azərbaycan Sənaye İstututuna qəbul olmuş, neft və qazın texnologiyası fakultəsini bitirmiş, mühəndis-texnoloq ixtisasına yiyələnmişdir.

Haciyeva Roza hərbçi ilə ailə heyatı qurduğu üçün, istitutu bitirdikdən sonra, həyat yoldaşının xidmət etdiyi Gürcüstanın Telava şəhərine getmişdir.

O, 1962-64-cü illərdə Telavi şəhərindəki mərmər kombinatında usta və şöbə mühəndisi vəzifələrində çalışmışdır. 1964-cü ildə ailəsi ilə birlikdə Orenburq vilayətinin Orsk şəhərinə, ərinin xidmət yerine köçmüştür.

R.Ə.Haciyeva 1964-1971-ci illərdə Orsk şəhərindəki mexaniki zavodda laborant, sonra mühəndis, böyük mühəndis vəzifələrində fəaliyyət göstərmişdir. O, bu zavodda texnologiyanın təkmilləşdirilməsinə dair 10 səmərələşdirici təklif vermişdir. Onun bu təklifləri külli miqdarda iqtisadi səmərə vermişdir.

1971-ci ildə həyat yoldaşı Sabir Haciyevin ölümü ona ağır təsir etmiş, Roza xanım Bakı şəhərinə qayıtmalı olmuşdur.

R.Ə.Haciyeva 1971-76-ci illərdə Elmi-Tədqiqat və Layihə İstututunda ("Hidroənizneft") korroziya laboratoriyasında baş mühəndis işləmişdir.

Roza xanım burada Məryəm xanımla, Anaxanımla, Məsumat xanımla, Müdhətə birləşdə yeni axtarıclar aparmışdır. Onların birgə səyi ilə ireli sürürlən səmərələşdirici təkliflərin nəticəsində dəniz hidroqurğularının korroziyadan qorunması sahəsində uğurlu nəticələr əldə olunmuşdur.

R.Ə.Haciyeva neft-mədən qurğularının davamlılığını artırmaq, korroziyanın qarşısını almaq məqsədi ilə elmi axarışlarını davam



etdirmiş, bir sıra maraqlı elmi məqalələr yazılmışdır. O, Ümumittifaq İxtiraçılar və Səmərələşdiricilər Cəmiyyətinin diplomuna layiq görülmüşdür.

R.Ə.Hacıyeva 1976-1983-cü illərdə Respublika Həmkarlar İttifaqı Təşkilatında və digər ictimai təşkilatlarda məsul vəzifələrdə çalışmışdır. O, səmərəli fəaliyyətinə görə müxtəlif təşkilatların mükafatlarına və Fəxri fermanlarına layiq görülmüşdür.

1991-ci ildə təqaüdə çıxmışına baxmayaraq, Roza xanımın əli işdən soyumamışdır. O, əmək fəaliyyətini davam etdirir. Onun əli işdən soyumur, ürəyi arzudan...

1993-cü ildə R.Ə.Hacıyeva Əmək veterani medalı ilə təltif olunmuşdur.

## PEŞƏSİNİN VURĞUNU

Hacizadə Nazim Akif oğlu, 1952-ci il iyunun 5-də Siyəzən şəhərində müəllim ailəsində anadan olmuşdur. 1969-cu ildə Siyəzən şəhər 2 sayılı orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına ADNA-na daxil olmuşdur.

1974-cü ildə həmin ali məktəbin neft-mədən fakultəsini - neft və qaz yataqlarının işlənməsi texnologiyası və kompleksi mexanikləşdirilməsi ixtisası üzrə bitirmişdir. Neft Daşlarının dəniz mədənlərində müxtəlif vəzifələrdə neftçixarma operatoru, usta, neftqazçixarma mədəninin rəis müavini, birliyin şöbə rəisinin müavini işləmişdir. Burada işlədiyi zaman dəniz şəraitində neftqazçixarma, neftin və qazın hazırlanması və nəqli, quyuların yeraltı və əsaslı təmiri, işlənmə prosesində lay təzyiqlərinin saxlanması məsələləri ilə məşğul olmuş, Gündəşli yatağının mənimsənilməsində bilavasitə iştirak etmişdir.

1982-ci ildən 1992-ci ilə qədər Əzizbəyov və Suraxani Rayon Partiya Komitələrində təlimatçı və şöbə müdürü, Azərbaycan KP MK-de təlimatçı, Suraxani rayon İcraiyyə Komitəsinin sədri və İcra Hakimiyyətinin Başçısı, Əzizbəyov və Suraxani rayon partiya komitələrində sənaye-nəqliyyat və təşkilat şöbələrinin müdürü vəzifələrində çalışmışdır.

O, neftqazçixarma və qazma müəssisələrinin fəaliyyətlərinin koordinasiyası, plan tapşırıqlarının vaxtında yerinə yetirilməsi və müəssisələrin inkişafı, kadrların düzgün yerləşdirilməsi məsələləri ilə məşğul olmuşdur. Azərbaycan KP Mərkəzi Komitəsinin aparatında (kimya və neft sənayesi şöbəsi) işləyərkən dənizdə neftqazçixarma, qazın nəqli və respublikanın təbii qazla təmin olunması məsələləri ilə məşğul olmuşdur.

1990-1995-ci illərdə Suraxani rayon və Bakı şəhər Sovetlərinin deputati seçilmişdir.

1992-1993-cü illərdə sahibkarlıqla məşğul olmuşdur.

1993-2001-ci illərdə Rusiyanın LUKOYL şirkətinin



Azərbaycanda fəaliyyət göstərən müxtəlif strukturlarında LUKOYL-Bakı şirkətində şöbə rəisi, baş direktorun müavini, LUKOYL-Çıraq və LUKOYL-Oversiz şirkətlərində baş direktorun istehsalat məsələləri üzrə müavini işləmişdir. LUKOYLda çalışarkən şirkətin Azərbaycandakı layihələri çərçivəsində geolojiya, quyuların qazılması və istismarı məsələləri ilə meşğul olmuş, LUKOYL-Çıraq və LUKOYL Oversiz neft şirkətlərinin, "Xəzər Beynəlxalq Neft Kompaniyası" əməliyyat şirkətinin (XBNK ƏŞ-in) təşkil olunmasında, Qarabağ, Şah-Dəniz və Yalama (D-222) perspektivli strukturları və Zığ-Hövsan yataqları üzrə pay bölgüsü prinsipləri əsasında sazişlərin hazırlanmasında bilavasitə iştirak etmişdir.

N.A.Hacızadə yuxarıda adı çəkilən, habelə Azəri-Çıraq-Güneşli layihələri çərçivəsində müvafiq sənəd və məlumatların hazırlanmasında iştirak etmişdir. Bir neçə il ABƏŞ-in XBNK ƏŞ-in texniki komitələrinin, ABƏŞ-in neftin nəqli üzrə müştərək işi qrupunun üzvü olmuşdur. BP, Amoco, Exxon, Statiol, John Brown&Root, Halliburton, TPAO və Lukova şirkətlərinin işi ilə yaxından tanış olmuşdur.

N.A.Hacızadə 2002-ci ilin mayından 2003-cü ilin iyuluna qədər "Qum adası" NQÇİ-də baş texnoloq vəzifəsində işləmişdir. 2003-cü ilin iyulundan Azərbaycan Respublikası Dövlət Neft Şirkətində əvvəl "Birgə müəssisələrlə əlaqədar və operativ işləmələr" şöbəsində işləmiş, hal-hazırda isə "Neft və qaz hasilatı" şöbəsində böyük mühəndis vəzifəsində çalışır. O, peşəsinin vurğunuñdur.

Polşa və Yuqoslaviyada turist kimi, Türkiyədə və Böyük Britaniyada qısa müddətli ezamiyyətlərde olmuşdur. MEA Kibernetika İnstitutunun dissertantıdır. "Müasir şəraitdə neft sənayesinin idarə olunmasının bəzi aspektləri" kitabının, "Azərbaycan neft təsərrüfatı" və "Energy Ecology Economy" jurnallarında dərc olunmuş bir sıra elmi məqalənin, çoxsaylı səmərələşdirici təkliflərin müəllifidir, bir neçə beynəlxalq neftqaz konfranslarında çıxışlar etmişdir.

## УЧЕНЫЙ, ИЗОБРЕТАТЕЛЬ, ПЕДАГОГ

Область научных интересов кандидата геолого-минералогических наук, доцента кафедры геофизических методов разведки Азербайджанской государственной нефтяной академии, заведующего отделом геофизического мониторинга и экологических исследований Азербайджанского научно-исследовательского института геофизики ПО "Геофизика и инженерная геология" Государственной нефтяной компании Азербайджанской Республики Ибрагима Джагафар оглу Ахундова - эволюция Земли и механизм образования чрезвычайных природных явлений, основанных на ядерных процессах, происходящих в недрах планеты. Свыше 20 лет И.Д.Ахундов по совместительству занимался преподавательской работой в Азербайджанском институте нефти и химии (ныне Азербайджанская государственная нефтяная академия) сначала на кафедре информационно-измерительной и вычислительной техники, а затем на кафедре геофизических методов разведки.

И.Д.Ахундов участвовал в работе многочисленных научных конференций, конгрессов, симпозиумов в Азербайджане, в таюке в Москве, Ленинграде, Киеве, Волгограде, Краснодаре, Новосибирске, Ташкенте, Алматы, Астрахани, Анкаре, Стамбуле, Лондоне, Ницце и т.д.

И.Д.Ахундов, окончив геологоразведочный факультет (геофизическое отделение) Азербайджанского индустриального института им. М.Азизбекова в 1957 году и получив диплом горного инженера-геофизика, был направлен в Азербайджанский научно-исследовательский институт по добыче нефти (ныне Азербайджанский научно-исследовательский и проектный институт нефтяной и газовой промышленности) в отдел геофизических методов разведки, где начал работать стар-



шим техником морской электроразведочной партии. В 1960 году И.Д.Ахундов поступает в очное отделение аспирантуру кафедры полевой геофизики Московского института нефтехимической и газовой промышленности имени И.М.Губкина. Руководителем его докторской работы был назначен крупный ученый, один из основоположников сейсморазведки в Советском Союзе, профессор Лев Александрович Рябинин. Период учебы и научной работы в коллективе кафедры полевой геофизики имеют большое значение для становления И.Д.Ахундова как ученого и специалиста-сейсморазведчика.

После завершения учебы в аспирантуре он возвращается в Баку и начинает работать старшим геофизиком морской геофизической партии. Вскоре Ибрагим Ахундов становится начальником этой партии. В 1964 году руководство института назначает молодого специалиста начальником отдела геофизических методов разведки АзНИИ по добыче нефти.

Период с 1957 по 1965 годы характеризовался бурным развитием научно-исследовательских и опытно-методических геофизических работ. В АзНИИ по добыче нефти открывались новые лаборатории и создавались опытно-методические партии, приобреталась современная аппаратура, принимались на работу способные молодые специалисты, для которых создавались необходимые условия для профессионального роста.

Огромную роль в развитии геофизических исследований сыграли тогдашние руководители института - директор института, кандидат геолого-минералогических наук Махмуд Али оглу Абдуллаев, академик Ашраф Абдул Али оглу Али-заде, заместитель директора по научной работе, академик Гасан Абдул оглу Ахмедов, заместитель начальника отдела геофизических методов разведки, впоследствии избранный член-корреспондентом Академии наук Азербайджана, Ильяс Салех оглу Гасанов.

В 1963 - 1965 гг. в Москве и Баку вышли первые опубликованные научные работы И.Д.Ахундова, посвященные теории и практике внедрения на Каспийском море нового высокоеффективного метода регулируемого направленного приема

(МРНП) сейсмических волн, разработанного профессором Л.А.Рябининым и развиваемого его учениками в Азербайджане и в прилегающей к нему части Каспийского моря. В результате применения метода РНП на Каспийском море была впервые показана перспективность поисков нефтегазовых залежей на банке Макарова (в настоящее время известное нефтегазовое месторождение "Бахар") и на площади Южная, где была сделана попытка выделить по данным МРНП положение воднонефтяного контакта.

В 1965 году И.Д.Ахундов в Москве, на ученом совете МИНХ и ГП имени И.М.Губкина, защитил кандидатскую докторскую

В том же году его назначают заместителем директора по научной работе вновь организованного в Баку Азербайджанского филиала Всесоюзного научно-исследовательского института геофизических методов разведки (АзВНИИГеофизика) Министерства геологии СССР. В этот период при активном участии И.Д.Ахундова за короткое время была проведена большая научно-организационная работа по расстановке кадров, созданию экспериментально-производственной базы.

В 1967 г. в группе советских специалистов-нефтяников он был направлен Министерством геологии СССР в Пакистан для обеспечения технико-методического руководства 15 геофизическими и буровыми партиями Пакистанской государственной корпорации по развитию разведочных работ по нефти и газу. Спустя год, его назначают главным геофизиком - консультантом группы советских специалистов-нефтяников.

В результате сейсмических работ методом РНП, проведенных в Каракинском прогибе под техническим руководством И.Д.Ахундова, на площади Хунди была выявлена перспективная структура, где в последующие годы было открыто промышленное месторождение газа.

После завершения срока загранкомандировки в Пакистан И.Д.Ахундова назначают на должность заведующего сектором морской сейсморазведки АзВНИИГеофизики.

Это был период проведения большого объема морских геофизических работ, исследований методики и техники сейсмо-

разведки на Каспийском море.

В 1971 году И.Д.Ахундов получил авторское свидетельство на изобретение под названием "Способ подавления волн от повторных ударов" (совместно с Т.А.Аббасовым), внедренное в практику обработки морских сейсмических материалов в Азербайджане.

Работая в должности начальника Комплексной опытно-методической геофизической экспедиции Южного отделения ВНИИГеофизики НПО "Нефтегеофизика", он за короткое время улучшил обеспечение опытно-методических партий новой техникой и оборудованием. В эти годы были выполнены большие работы по строительству и благоустройству базы экспедиции, что привело к резкому повышению методического уровня опытных полевых работ и улучшению технико-экономических показателей. В 1988 году И.Д.Ахундов был направлен Министерством геологии СССР в республику Эфиопия на должность главного геофизика по обучению сейсморазведке специалистов, работающих в советской нефтепоисковой экспедиции. Интересно отметить, что в этой экспедиции работали свыше 10 эфиопских специалистов-геофизиков, получивших высшее образование в Баку в Азербайджанском институте нефти и химии. После возвращения из загранкомандировки в 1989 году И.Д.Ахундов был назначен на должность главного геофизика КОМГЭ, а затем переведен заведующим лабораторией методики площадной сейсморазведки Южного НИИГеофизики.

С 1999 г. И.Д.Ахундов работает заведующим лабораторией геофизического мониторинга и экологии.

По его инициативе и под его методическим руководством специалистами ПО геофизики и инженерной геологии (сотрудниками сейсмологической партии и лаборатории сейсмо-мониторинга и инженерной геофизики АзНИИГеофизики) совместно с Центром ГЕОН Министерства природных ресурсов Российской Федерации в течение марта - мая 2000 года были проведены комплексные инженерно-геофизические работы в районе крупного оползня, произошедшего 6-7 марта 2000 года на Баиловском склоне в юго-восточной части Бакинской мульды.

Под научно-методическом руководством И.Д.Ахундова в течение 2000-2003 гг. в АзНИИГеофизика были выполнены исследования по оценке влияния заполнения Мингячевирского водохранилища на сейсмическую активность прилегающей территории. На основании анализа информации и режима эксплуатации Мингячевирского водохранилища был установлен характер перераспределения сейсмической энергии по интенсивности подземных толчков и распространению их в пространстве. Эта работа (к.г.-м.н. И.Д.Ахундов, С.А.Мурадханов, Б.А.Багиров) была утверждена как важнейшее научное достижение НАНА за 2003 год.

В настоящее время под руководством И.Д.Ахундова впервые в Азербайджане проводятся работы по разработке методики геодинамического мониторинга нефтегазовых месторождений Азербайджанского сектора Каспийского моря.

Эти исследования позволят контролировать процесс эксплуатации нефтегазовых месторождений и уменьшить материальные потери, обусловленные природными и техногенными факторами.

## ЖИТЬ ТАК, ЧТОБЫ И ДРУГИМ ИНТЕРЕСНО БЫЛО ЖИТЬ



Меджнун Абдулвагид оглу Вагидов родился 27 июля 1946 года в г.Агдаш Азербайджанской Республики. В 1969 году с отличием окончил АзИНЕФТЕХИМ (ныне Азербайджанская государственная нефтяная академия), получив квалификацию инженера-механика, и уже более 36 лет занимается научной и педагогической деятельностью. Доцент кафедры, кандидат технических наук. Разрабатывает вопросы оптимизации нефтепромыслового оборудования. Автор нескольких книг, около 100 научных статей в области техники, запатентовал около десяти изобретений. Мастер спорта по шахматной композиции, автор книг "Шахматная композиция" (на азербайджанском языке), "Карван мансуб" и ряда теоретических исследований по теории композиции, а также новых тематических разработок, вошедших в мировую шахматную литературу. Свободно владеет русским, азербайджанским, лезгинским и немецким языками. Занимается литературным творчеством, драматургией. Он автор множества опубликованных юмористических рассказов и сценария телевизионного спектакля "Ярымштат". Увлекается тюркологией, по некоторым аспектам которой опубликовал ряд интересных популярных статей на страницах газеты "Вышка". Кстати, дружба М.Вагидова с газетой нефтяников Азербайджана берет начало с 1976 года. Он автор многих интересных гипотез, проливающих свет на древнюю историю нашей Родины. Сегодня мы предлагаем вниманию читателей продолжение "Вариаций на тюркскую тему", главы из которой начали публиковаться на страницах "Вышки" с 1999 года. Женат. У него два сына, один из которых защитил докторскую диссертацию в Америке и является профессором

Монреальского университета в Канаде, а другой - специализируется в области маркетинга. Имеет трех внуков.

Такая достаточно сухая информация дает лишь в самых общих чертах представление об уровне интеллекта этого человека. Всю разносторонность же его развития и профессионального отношения к любому делу, за которое он берется, можно почувствовать уже с первой минуты общения с М.Вагидовым. Он не просто интеллектуален, это глубоко эрудированный, развитый, интеллигентный человек с тонким чувством доброго юмора.

Меджнун Вагидов по характеру исследователь, и любой его труд - это процесс созидания чего-то нового, необычного. Например, в литературном творчестве он придумывает такие совершенно неожиданные жанры, как фантастический реализм, в профессиональной деятельности - создает новые теории и изобретает оригинальные конструкции, открывает новые понятия и теоремы. Его сценарий спектакля "Ярымштат", регулярно демонстрирующийся по телевидению, внесен в учебник для студентов, специализирующихся в области телевизионной журналистики. Опубликованная на днях в США статья "Минимаксные траекторные шахматные задачи" является одной из тематических разработок, открывающих новый жанр в математической шахматной композиции.

М.Вагидов - человек творческий, постоянно генерирующий оригинальные идеи. Основным условием творчества считает независимость мышления и не терпит ничего заказного. Его главная идея - видеть даже в скучном занимательное, а кредо - жить так, чтобы и другим было интересно жить.

Он педагог по призванию. Это раскрывается не только в самом процессе преподавания в Нефтяной академии, где он готовит хорошие инженерные кадры. Его талант педагога ярко проявляется при общении с молодежью, когда М.Вагидов, используя неординарные психологические приемы и наглядные примеры, пробуждает в них любознательность, страсть к знаниям, любовь и живой интерес к науке и искусству. Предельно требователен к себе и к окружающим, обладает внутренней самодисциплиной и нетерпим к любому проявлению неискренности. Очень любит наше национальное достояние

- мугам, считая его генетической историей народа, записанной музыкальным языком.

В газете "Вышка" вот уже на протяжении нескольких лет периодически публикуется цикл его статей под общим названием "Вариации на тюркскую тему". В них затрагиваются очень неожиданные и интересные стороны тюркского этноса.

Публикуя "Вариации на тюркскую тему", М.Вагидов считает, что он далек от мысли пробуждать антирусские настроения. "Я прекрасно отношусь к России и к русскому народу, - говорит он. - Просто за предыдущий многолетний период русскоязычный читатель привык, что в произведениях русской литературы доминирующую положительную роль играл русский человек. И, читая произведения, мы неизвольно "болели" за русского героя, хотя по другую сторону находились "Идолище поганое", "Тугарин Змеевич" (половецкие ханы Итлар и Тугортхан), "злой чечен", который полз на берег, и другие прочие "басурмане", т.е. наш брат - тюрок и мусульманин. Русская литература и дипломатия поступала и поступает вполне логично, защищая свои национальные интересы всеми возможными средствами. "Тюркские вариации" - это попытка рассмотреть события с другой стороны, с той, где находится тюрок и мусульманин. И вполне логично и естественно смотреть на эти события с точки зрения наших национальных интересов. Это не попытка конфронтации, а желание разобраться в событиях с обеих точек зрения для выявления объективной истины. Освобождаться от стереотипов всегда нелегко и больно, но без этого нет движения вперед. Выдвигая какую-нибудь интересную гипотезу, мы всегда боялись - а вдруг не сумеем доказать ее истинности? Наверное, не надо этого бояться, пусть нам доказывают, что мы не правы. А что, если мы правы?!"

М.Вагидов полагает, что в нынешнее время не только наши земли, но и язык, и культура, и история, и религия также подвергаются внешней агрессии, а потому он глубоко убежден, что нашей национальной идеей должно быть сбережение самобытности азербайджанского народа.

## ÖMRÜN 70 BAHARI

Azərbaycan Dövlət Neft Şirkəti "Dənizneftqazlayihə" Dövlət Elmi-Tədqiqat və Layihə institutunun aparıcı elmi işçisi, texnika elmları namizədi, Azərbaycan Neftçi-Geoloqlar Cəmiyyəti institut şöbəsinin sədri, Azərbaycan Milli Geofizika Komitəsinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, mühəndis-ixtiraçı, alimpedaqoq Alxazov Siyavuş Məmmədiyyə oğlunun anadan olmasının 70, yaradıcılıq və əmək fəaliyyətinin 55 illiyi tamam olmuşdur.

Alxazov Siyavuş Məmmədiyyə oğlu 1935-ci il aprelin 24-də Bakı şəhərində, hərbi qulluqçu ailəsində anadan olmuşdur.

Uşaqlıq və gənclik illerini Tbilisidə keçirən Siyavuş Alxazov orta təhsilini burada almış və məktəbi qızıl medalla başa vurduqdan sonra (1954), Bakıda Azərbaycan Neft və Kimya institutunu (1959), Axşam Marksizm-Leninizm Universitetini (1970), Azərbaycan Texniki Yaradıcılıq və Patentşünaslıq Institutunu (1990) bitirərək, "dağ mühəndisi-geofizik", "iqtisadi biliklərin təbliğatçısı", "patentşünas", "jurnalist", "fizika müəllimi", "kimya-biologiya müəllimi", "coğrafiya müəllimi", "III kateqoriyalı kinomexanik" və başqa 10-dan çox ixtisas və peşələrə yiyələnmişdir.

S.M.Alxazov əmək fəaliyyətinə 1957-ci ilde tələbə ikən, Cizak şəhərində yerleşən Özbəkistan Geofizika Ekspedisiyasının Zərefşan dəstəsində fehləlikdən başlamışdır. Burada o, keşfiyyatçı geofizik - əvvəl III sonra IV dərəcəli metallometr kimi Qısar və Zərefşan dağlarını qarış-qarış gəzmiş və metallometriya qrupu işçiləri burada faydalı qazıntı yatağı anomaliyası aşkar etmişdir.

Institutun geoloji-keşfiyyat fakültəsini "Faydalı qazıntı yataqlarının geofiziki üsullarla axtarışı və keşfiyyatı" ixtisası üzrə bitirdikdən sonra (1959), S.M.Alxazov təyinatla "Azneftgeofizika" tərtəbinin Dənizdə Geofizika İşleri kontoruna gelmiş və kontorun "Neft



daşları" Dəniz Mədən-Geofizika Ekspedisiyasında texnik-operator, mühəndis-operator, mədən-geofizika dəstəsinin növbə rəisi, nəzarət-interpretasiya dəstəsinin rəisi və Ekspedisiya rəisinin müavini vəzifələrində çalışmışdır. 30 ildən artıq bir müddətdə Neft Daşlarında öz ixtisası və evezçilik üzrə işləyən Siyavuş Alxazov "Neft Daşları" neftqaz yatağının və Neft Daşları dəniz şəhərinin dünya şöhrəti qazanmasında müəyyən rol oynamışdır.

1959-1990-ci illərdə Xəzərin Azərbaycan sektorunun, xüsusi, Abşeron arxipelağının öyrənilməsində S.M.Alxazovun böyük fealiyyəti olmuşdur. S.M.Alxazov Neft Daşlarının yüzlərlə quyularında şəxsən geofiziki tədqiqat ölçü işləri aparmış və sonra bu işlərə başçılıq etmiş, kontor rəhbərliyinin tapşırığı ilə müəssisədə ilk OKS-56 avtomat karotaj stansiyasının, yeni geofiziki üsulların - induksiya, dielektrik, məgnit karotajı üsulları və cihazlarının mənim-sənilib işe salınmasına iştirak etmiş, radioaktiv karotaj cihazlarının etalonlaşdırılmasının üsulunu və texnologiyasını mənimseyərək müəssisədə tətbiq etmişdir. Sonra isə, trestin tapşırığı ilə ekspedisiyada interpretasiya xidmətini təşkil etmiş, nəzarət-interpretasiya dəstəsinin əsasını qoymuşdur (1966), Dəstənin rəisi kimi, qazilan hər quyu üçün tədqiqlərin mədən-geofiziki göstəricilərinin təhlili nəticələri olan geoloji-geofiziki "Rəylər", quyulardan neft və qaz almaq məqsədilə sınaq obyektlərinin təyini barədə "Tövsiyyələr", yatağın istismarına nəzərət məqsədilə yerinə yetirilən ölçü kompleksinin təhlili nəticəsi olan "Rəylər" vermiş, "Günəşli" və "Həzi Aslanov" neft yataqlarının kəşfində iştirak etmiş, quyuların mədən-geofiziki tədqiqat materiallarının miqdarı təhlili üzrə respublikada müfəssəl rəsmi "Rəy" vermişdir (1973-cü il, "Neft Daşları" yatağı, quyu № 1726).

Neft Daşlarında işlədiyi müddətdə S.M.Alxazovun beş səmərələşdirici təklifi istehsalatda tətbiq olunmuş, dörd elmi işi elmi məcmuələrdə dərc edilmiş və bir neçə işləmələrinin tətbiqinə trest tərəfindən icazə verilmişdir.

1960-1990-ci illərdə S.M.Alxazov Neft Daşlarında geniş məarifçilik fealiyyəti göstərmişdir. O, burada mühəndislikle yanaşı elmi, pedaqoji, məarifçilik, mədəniyyət və jurnalistika sahələrində çalışmışdır. S.M.Alxazov burada 30 il iqtisadi məktəbin təbliğatçısı olmuşdur. S.M.Alxazov Neft Daşlarında işlədiyi müddətdə də-

niz şəhərində neftçilərin çətin əmək şəraitine, istirahət və yaradıcılıqlarına həsr olunmuş 22 sənədli həvəskar filmi çəkmiş və Respublika Ümumittifaq və Beynəlxalq müsabiqələrin laureati olmuşdur. Siyavuş Alxazov 1969-cu ildən SSRİ Jurnalistlər İttifaqının, 1978-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü olmuş və uzun müddət bir sira respublika qəzet və jurnallarının və Aztekeradionun ştatdankənar müxbiri kimi Neft Daşlarını təmsil etmişdir.

1990-ci ildə S.M.Alxazov elmi işə dəvət olunaraq, köçürmə yolu ilə və müsabiqə vasitəsilə Ümumittifaq Neft Elmi-Tədqiqat Təhlükəsizlik Texnikası İnstitutunun "Geofizika işlərinin təhlükəsizliyi" bölməsində böyük elmi işçi vəzifəsini tutmuş, iki il sonra "Təhlükəsizlik" laboratoriyasında həmin vəzifədə çalışmışdır. İnstitutda işlədiyi dörd il ərzində üç ixtiranın müəllifi, 10-dan artıq elmi-tədqiqat işlərinin icraçısı, məsul icraçısı və Elmi Şura bölməsinin katibi olmuşdur.

1994-cü ildən S.M.Alxazov köçürmə yolu ilə və müsabiqə vasitəsilə Dəniz Neft və Qaz Yataqlarının İslənməsi üzrə Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutu - "Dənizneftqazlayihə"nin "Neft-qazmədən geofizikası" laboratoriyasında 6 il böyük elmi işçi vəzifəsində çalışmış və 2000-ci ildən burada aparıcı elmi işçi vəzifəsinə keçirilmişdir. İnstitutda işlədiyi müddətdə 5 patent almış və 20-yə qədər elmi-texniki işləmənin icraçısı və məsul icraçısı olmuşdur.

S.M.Alxazov eyni vaxtda institutun üç elmi bölməsinin - "geoloji-kəşfiyyat" və neftqaz yataqlarının İslənməsi, "quyuların qazılması" və "İqtisadi tədqiqatlar" bölmələrinin üzvü olmuş, Beynəlxalq, Ümumittifaq və Respublika konfrans və seminarlarında məruzələrlə çıxış etmişdir. S.M.Alxazov istehsalatda və elmi-tədqiqat institutlarında aldığı böyük təcrübə əsasında yaratdığı coxsayılı elmi-texniki yenilikləri ümumiləşdirərək, 1995-ci ildə "Azergeofizika" Elmi-Tədqiqat İnstitutunun dissertanti olur və üç il sonra, 1998-ci ildə "Böyük zenit bucaqlı mail istiqamətlənmış quyuların lülələrinin əyrik parametrlərinin ölçülülməsinin texnika və texnologiyasının işlənməsi və təkmilləşdirilməsi" mövzusunda iki ixtisas - "quyuların qazılması" (05.15.10) və "faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları" (04.00.12) ixtisasları

üzrə Azərbaycan Neft Akademiyasında namizədlik dissertasiyası müdafiə edib texnika elmləri namizədi alımlık dərəcəsi almışdır. Bir il sonra isə onun doktorluq dissertasiyasının mövzusu təsdiq edilmişdir.

S.M.Alxazov 150 elmi işin, o cümlədən, 8 ixtiranın, 25 tədqiqat işinin və 30 elmi məruzənin müəllifidir.

S.M.Alxazov 1962-ci ildən, kiçik fasılələrlə geniş pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

S.M.Alxazov 2500-ə qədər elmi, texniki, pedaqoji, bədii, publisistik yazıların müəllifidir. O, müxtəlif istiqamətli yaradıcılığını indidə davam etdirir. Siyavuş müəllimin kitab, jurnal, qəzetdən ibarət 5 min nüsxəlik zəngin kitabxanası, 150 qovluqdan ibarət zəngin arxiv, 50-yə qədər eksponatdan ibarət əl işləri kolleksiyası və rəsmiyyəti vardır.

Siyavuş müəllimin həyat yoldaşı Nisə xanım Slavyan universitetində baş metodistdir. Yeganə övladı - qızı İradə 3 universitet bitirmiş, 10 peşəyə yiyələnmişdir, işləq idarəsində şöbə rəisi işləyir, bir qız anasıdır.

S.M.Alxazov "Rəşadətli əməyə görə" (1970), "Əmək veterani" (1986) medalları və çoxlu sayıda Fəxri fərمانlarla təltif olunmuşdur.

## BÖYÜK MÜHƏNDİS

Bağirov Azad Əhməd oğlu 1954-cü il iyunun 8-de Bakı şəhərində mühəndis ailəsində doğulmuşdur. O, 27 nömrəli Şəhər məktəbini bitirdikdən sonra Azərbaycan Neft və Kimya institutuna Neft-mədən fakultəsinə qəbul olunmuş və 1975-ci ilde Neft və qaz quyularının qazılması ixtisası qazanmışdır. Təyinatla Azərbaycan Dövlət Neft Elmi Tədqiqat İnstitutunun Hidromexanika laboratoriyasında mühəndis vəzifəsində çalışmış, 1977-ci ilde Nərimanov rayon 29 Nömrəli Texniki Peşə Məktəbinin Komsomol Komitesinin katibi seçilmiş və burada 1979-cu ildək işləmişdir.

Sonra o, 1979-ci ildə "Xəzərneftqaz sənaye" İstehsalat Birliyində böyük mühəndis vəzifəsinə keçirilmişdir. O zaman Xəzərin dərin sahələrinin keşfiyyatı üçün Heştərxanda birinci Yarımdalma Qazma Qurğusu tikilirdi və A.Ə.Bağirov ən müasir qurğuda işləmək üçün yeni yıqlan kollektivə üzv olmuşdur. 1979-1983-cü illərdə "Kasmorneft" və "Şelf-1" Yarımdalma qurğularında gil məhlilü üzrə mühəndis və buruq uстası vəzifələrində işləmişdir. O illərdə Xəzərin 100-150 metra qədər derinliyi olan yerlərində qazma işləri aparılmışdır və "Banka Kaveroçkına", "Qruavezaya sopka" və s. yataqlar açılmışdır. 1983-cü ildən A.Bağirov Azərbaycan Dövlət Dağmədən Texniki Nəzarət Komitəsində Neft Sənayesinde təhlükəsizlik işlərinin aparılması məfəttiliyinin rəis müavini və rəisi vəzifələrində çalışmışdır.

A.Ə.Bağirov keçmiş SSRİ-nin Dövlət Dağ-mədən Komitəsinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. İstehsalatdan ayrılmamaq şərtiylə ADNA Qazma kafedrasının aspiranturasını bitirmiş və 1990-ci ilde Qrozni şəhərinin Neft institutunda dissertasiya müdafiə etmişdir. Texniki elmlər namizədidir. 1 monoqrafiya və 15 elmi məqalənin müəllifidir.

1985-ci ildən ADNA-da müəllimlik fəaliyyəti ilə məşğul olmuş,



Dövlət İmtahan Komissiyasının üzvü seçilmiş, 1994-1997-ci illərdə AR Ekolojiya Nazirliyinin Ekomərkəzində ekspertiza şöbəsinin müdürü vəzifəsində çalışmışdır. 1997-2001-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Elmi Tədqiqat institutunun "Mai- li və horizontal quyuların qazılması, texnika və texnologiyası" laboratoriyasına rəhbərlik etmişdir.

A.Ə.Bağirov 2001-ci ildən "Bulla" DKQİ-də, "Azneft" İstehsalat Birliyində işləmiş, hal-hazırda ARDNŞ-in qazıma şöbəsində böyük mühəndis vəzifəsində çalışır.

## TANINMIŞ XANIM

Əzəmet Əzizulla qızı Abbasova (Əsgərova) 3 avqust 1946-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Məşədi Əzizbəyov adına Qırmızı Əmək Bayrağı Ordenli Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur.

O, "Lenin təqaüdü" ilə oxumuş və 1971-ci ildə "Faydalı qazıntı yataqlarının geofiziki üsullarla axtarışı və kəşfiyyatı üzrə dağ mühəndisi - geofizik" ixtisasına yiyələnmişdir. O, oxuduğu müddətdə qrup nümayəndəsi olmaqla yanaşı, institutun ictimai işlərində də fəal iştirak etmişdir. Tələbə Elmi Cəmiyyətində sədr müavini, Komsomol Bürosunun üzvü, fakültədə Həmkarlar təşkilatının sedri olmuşdur.

Ə.Ə.Abbasova 1971-ci ildən təyinatla "Azerneftgeofizika" Trestinin Mərkəzi Geofizika Kontoruna işe göndərilmişdir. 1971-ci ildən 1993-cü ilin avqust ayına qədər həmin müəssisədə mühəndis-geofizik vəzifəsindən böyük geofizik, Karotaj Interpretasiya Dəstəsinin rəisi, Geoloji şöbənin rəisi və Baş geoloqun müavini vəzifələrinə qədər yüksəlmışdır. O, işlədiyi müddətdə "Kommunist əməyi zərbəçisi" döş nişanına və digər mükafatlara layiq görülmüşdür.

1993-cü ilin avqust ayından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Baş Geofizika idarəsində, 1994-cü ildən indiki vaxta qədər ARDNŞ-nin Geofizika və Mühəndis Geologiyası İstehsalat Birliyində (GMG İB-də) aparıcı geofizik vəzifəsində çalışır.

Ə.Ə.Abbasova 1996-97-ci illərdə keçirilmiş III və IV Beynəlxalq "Neft-Qaz" sərgisində eksponatlarla iştirak etmişdir. 1996, 1998, 2000, 2002, 2004-cü illərdə keçirilən, I, II, III, IV və V Beynəlxalq Geofizika Konfranslarının, Beynəlxalq və Respublika seviyəsində aparılan seminarların təşkilat komitəsinin üzvü və iştı-



rakçısı olmuşdur.

Ə.Ə.Abbasova Geofizika və Mühəndis Geologiyası İstehsalat Birliyinin və Respublikanın ictimai həyatında da fəal iştirak edir. O, 1994-cü il dekabr ayının 23-də Azərbaycan Neftçi Qadınların I qurultayında idarə heyətinin üzvü seçilmişdir. O, "Azərbaycan Neftçi Qadınlar Cəmiyyəti" və onun Ali Şurasının üzvü və GMG İB-də Qadınlar Şurasının sədridir. 1995-ci ildə Pekində keçirilən IV Beynəlxalq Qadınlar Konfransının nümayəndəsi olmuşdur.

Əzəmet Abbasova 20 sentyabr 1998-ci ildə Müstəqil Azərbaycanın I Qadınlar Qurultayında qurultay nümayəndəsi kimi iştirak etmişdir. 1994-96-ci illərdə GMG İB-nin Həmkarlar Komitəsinin sədri olmuşdur.

Ə.Ə.Abbasova həmçinin Azərbaycan Milli Geofizika Komitəsinin üzvü, Geofizika və Mühəndis Geologiyası İstehsalat Birliyində Direktorlar Şurasının katibi və Təftiş Komissiyasının üzvüdür. O, əmək veteranıdır və eyni zamanda "XXI əsrin tanınmış xanımı" Beynəlxalq Diplomuna layiq görülmüşdür. "Azərbaycan Qadınları" ensiklopediyasında və "Azərbaycanın Tanınmış Xanımları" kitabında onun haqqında məlumat verilmişdir.

Ə.Ə.Abbasovanın iki oğlu, bir qızı və dörd nəvəsi vardır. Hobisi klassik və tarixi ədəbiyyatları oxumaq və televiziya kanallarında ictimai, siyasi və iqtisadi xəbərləri izləməkdir.

## NEFT SƏNAYESİNƏ BAĞLI ÖMÜR

Qədim dövrlərdən Odlar diyarı kimi məşhur olan Azərbaycanın neft sənayesində öz feallığı və zəhmətsevərliyi ilə seçilən, vətəndaş yükünü ləyaqətlə daşıyan ziyalı mühəndislərimizdən biri də "Azneft" İB-nin avtomobil, dəniz nəqliyyatı və xüsusi texnika şöbəsində çalışan Vilayət Rüfət oğlu Eminovdur. 1940-ci il martın 23-də anadan olmuş Vilayət müəllim yeniyetməlik və gənclik dövründə özünü istehsalatda sınamağı qərara aldı. Zavodda fehle işlədi, müxtəlif avtomobil müəssisələrində yığma sevincinde şagird, avtomobil cilişgəri oldu.

Yalnız bundan sonra Vilayət Eminov sənədlərini Azərbaycan Politexnik İnstitutuna verir, 1965-ci ildə ali məktəbi "Avtomobil nəqliyyatı" ixtisası üzrə bitirir və sonrakı həyatını tamamilə neft sənayesinə bağlayır. 1966-1973-cü illərdə "Azerneftkeşfiyyat" Trestinin Nəqliyyat-traktor kontorunda çalışır. Cilişgər-avtotəmirçi, uslu, avtokolonun baş mexaniki, texniki-istismar şöbəsinin reisi, istismar üzrə rəis müavini olur. Hər yerdə də işgüzarlığı, zəhmətsevərliyi, savadı, bacarığı ilə fərqlənir.

Vaxtılı uzun illər "Azneft" İB-nin baş mühəndisi işləmiş, hələ hazırda AzNQSDETLİ-nin direktor müavini **Aydın Lətifov** o dövrü belə xatırlayırlar:

- Trestin Siyəzəndən, Neftçaladan Şəmkiradək böyük bir ərazini nəqliyyat xidməti ilə təmin etməsinə baxmayaraq Vilayət Eminov hər tapşırığı canla-başla, dəqiq və vaxtında icra edirdi. Bir dəfə "Tərsdəllər" yatağındakı 200 ton neft verən 1 sayılı quyuda qəza baş verdi, istismar kəmarının arxa hissəsindən neft vurmağa başladı. Quyunu tacili hermetikləşdirmək lazımdı. Bunun üçün isə aqreqat, sistənlər və s. gərəkdi. Heç kim inanmırkı ki, bu texnikanı tezliklə Tərsdəllərə, qəza yerinə getirib çıxarmaq olar. Vilayət Eminov isə bunu bacardı. Onun operativliyinə, ürəkdən çalışmağına söz ola bilməz.



Bütün bu müsbət keyfiyyətlərinə görə V.Eminovu ardıcıl olaraq MTS-in qaraj və təmir emalatxanasının rəisi təyin edirlər. 1973-cü ildə onun böyük təcrübəsinə nəzərə alıb "Azneft" Birliyinin avtomobil bazasına (sonradan "Bibiheybat" texnoloji-nəqliyyat idarəsi) baş mühəndis-direktor müavini vəzifəsinə irəli çəkirlər. 1978-ci ildə "Azneft" Birliyinin texnoloji nəqliyyat və xüsusi texnika idarəsində rəis müavini - baş mühəndis vəzifəsi vakant olanda da Vilayət Eminovdan yaxşı namızəd tapmaq mümkün olmadı. Bir neçə il o, Birliyin nəqliyyat şöbəsinə rəhbərlik etdi, özünü bacarıqlı təşkilatçı kimi təsdiq etdi.

Bundan sonra 1982-1986-cı illərdə əvvəl Bibiheybat, ardınca Lökbatan TNİ-nin rəisi işleyen Vilayət müəllim bu idarələri qabaqcıllar səviyyəsinə yüksəltdi, önemli istehsalat göstəriciləri əldə etdi. Təsadüfi deyil ki, 80-cı illərin ikinci yarısında "Azneft"ə Qərbi Sibirdə hasilatın yüksəldilməsinə kömək etmek tapşırığı veriləndə Tümən mədənələrində nəqliyyatın və xüsusi texnika işinin idarə edilməsi məhz Vilayət Eminova həvələ edildi. 1993-cü ildə isə o, ARDNS-in xüsusi texnika və nəqliyyat baş idarəsinə aparıcı mühəndis - baş mütəxəssis təyin edildi. O vaxt Baş idarənin rəisi işleyən Elçin İbrahimov:

- O zaman Qarabağda müharibənin qızığın çığı idti. Piraküs-küldə sıradan çıxmış çoxlu texnika yıqlılıq qalmışdı. Bize göstəriş verildi ki, bu texnikani neft şirkətinin idarələrində təmir edək. Vilayət müəllim bu işin bütün ağırlığını öz çiyinlərinə götürdü. Operativ surətdə əsasən "QAZ-53" və "ZİL" markalı avtomobilərdən ibarət texnikanı Suraxanıda, Bibiheybatda, Qalada yerləşdirdi, təmir işlərinə şəxsən nəzarət etdi. Tezliklə bu avtomobilər təmir edilərək tekrar cəbhə bölgələrinə göndərildi.

İki il sonra yenidən "Azneft" sisteminə işə qayıdır Birliyin Avtomobil nəqliyyatı və xüsusi texnika şöbəsinin rəis müavini kimi fəaliyyətini davam etdirən V.Eminov əvvəlki kimi mürəkkəb problemlərin həlli ilə məşğul oldu. Sovetlərin dağılıması ilə köhnə iqtisadi əlaqələr qırılmışdı. İstismar müddətini bitirmiş və ya müxtəlif səbəblərdən sıradan çıxmış avtomobiləri, digər texnikanı təmir etdirmek, ehtiyat hissələri əldə etmək çətin məsələye çevrilmişdi. Bu şəraitdə müəssisələrin daxili imkanlarını səfərber etmək, təmir işlərini, yeni texnika və ehtiyat hissələri istehsalını respublikanın daxilində təşkil etmək lazımlı galırdı ki, bu işdə də Vilayət müəllimin

rolu əvəzsiz idi.

"Azneft" in istismar etdiyi yataqlarının əksəriyyətində işlənmənin son mərhələsində olduğunu, texnikanın əksər hissəsinin normativ istismar müddətini bitirdiyini nəzərə alan İB rəhbərliyi xüsusi komissiya yaradaraq bütün avadanlığın uçotunu aparmağı qərara alanda, avtomobil və xüsusi texnikanın vəziyyətinin araşdırılmasının Vilayət Eminova həvələ edilməsi təsadüfi deyildi. "Azneft" İB-nin şöba müdürü Nizami Rəhimov:

- Vilayət müəllim hər avtoparkda, hər qarajda oldu. Onun işi sayəsində indi bizim hər avtomobilin, traktorun, qaldırıcıının, sair texnikanın vəziyyəti haqqda ətraflı, dolğun məlumatımız var.

...İş yoldaşları, həmkarları Vilayət müəllimin yüksək insani keyfiyyətlərindən də ağız dolusu danışırlar, onu səmimi yoldaş, etibarlı dost kimi xarakterizə edirlər. Xarakterindəki mehribanlıq, həssaslıq, mülayimlik, ehtiyacı olana el tutmaq kimi xüsusiyyətləri ona həmkarları arasında böyük hörmət və nüfuz qazandırılmışdır.

Vilayət Eminov həm də xoşbəxt ailə başçısıdır. Həyat yoldaşı Südabə xanım uzun illərdir Azərbaycan radiosunda çalışır. Qızı Afət xanım atası kimi mühəndisdir. Oğlu Fuad isə neft sektorundakı birgə müəssisələrdən birində çalışır, baş direktorun müavini dir. Bəxtəvər baba olan Vilayət müəllimin ailəsində gözəl-göyçək nəvə böyüyür.

## ELMƏ HƏSR OLUNMUŞ ÖMÜR



Veteran neftçi - alimlerimizdən biri - Muxtar Abusət oğlu Qurbanovun 70 yaşı ve əmək fəaliyyətinin 50 il tamam olmuşdur. O, 8 fevral 1935-ci ildə Bakıda doğulmuşdur. Əmək fəaliyyətinə 1954-cü ildən başlamış, 1964-cü ilədək keçmiş "Stalinneft" neft mədənleri idarəsinin 4-cü mədənində operator, neftyiğma menteqəsinin rəisi və sahə rəisi vəzifələrində çalışmışdır. 1964-cü ildən isə AzNQSDETLİ-də mühəndis, böyük mühəndis, elmi işçi, böyük elmi işçi olmuş, hal-hazırda isə laboratoriya müdürü vəzifəsində çalışır.

Bu dövrə o, neftçixarmada yaranmış bir sıra çətinliklərə - asfalten, qətran, parafin və digər ağır komponentlər çökmesinə qarşı mübarizə məqsədilə elmi tədqiqatlar aparmışdır.

Tədqiqatçı alim uzun illər ərzində kimyəvi reagentlərin (detergent, depressator, aşqarlar, müxtəlif səthi aktiv maddələr, inhibitorlar və s.) parafin çöküntülərinə təsirini tədqiq etmiş və bu sahədə öz tövsiyələrini təklif etmişdir. Bu müddət ərzində o, neftçixarmada digər problemlərlə də məşğül olmuşdur. Bunlardan lay sularının minerallığı yüksək olan quyularda duz çökəməsilə mübarizə məqsədilə aparılan tədqiqat işlərini, qaldırıcı liftdə və atqı xətlərində duz və parafin kristallarının çökəməsinin qarşısının alınmasını və quyudaxılı emulsiyanın parçalanması prosesində müxtəlif reagentlərin vurulması üçün dozator nasoslarının işləniləb hazırlanmasını və s. göstərmək olar. Onun apardığı tədqiqat işlərinin nəticələri 60-dan çox dərc olunmuş əsərdə və 18 ixtirada öz əksini tapmışdır.

1996-ci ildə M.A.Qurbanov texniki elmlər namizədi, alimlik dərecəsi almışdır. Müxtar müellim mehriban, sadə insan, nümunəvi ailə başçısı, səmimi dostdur.

Rehberlik etdiyi laboratoriyyada gənc kadrların həm elmi mütəxəssis kimi, həm də mənəvi dəyərlərə malik insan kimi yetişməsi

istiqamətində göstərdiyi xidmətlər, verdiyi məsləhətlər onu təkcə yaşlı nəslin deyil, həm də cavanların sevimlisinə çevirmişdir. O, elmi məqalələri ilə yanaşı, bir sıra patentlərin, rəhbər sənədlərin müəllifi, beynəlxalq konfrans və simpoziumların fəal iştirakçısı olmuşdur. 10-a yaxın əseri xarici ölkələrdə dərc edilmişdir.

Muxtar Qurbanov bu gün də məhsuldar işləyir, neftçixarmada əngəlliklärin qarşısını almaq üçün əlindən gələni edir.

## SƏMİMİ DOST, QAYĞIKEŞ İNSAN



Dünyada neft diyan kimi tanınan respublikamız bu sahədə çalışan yüksək səviyyəli kadrları ilə de seçilir. Çünkü neft korifeylerimiz neinkı ölkəmizdə, eləcə də yer kürəsinin digər regionlarında "qara qızıl" sərvətinin kəşfiyyatından tutmuş, hasil olunmasına qədər bütün işlərdə bacarığı, qabiliyyəti, işgüzarlığı və təşkilatçılığı ilə fərqlənmişlər.

Bütün bunlar isə Azərbaycanın dünya iqtisadiyyatına inkişaf edən bir ölkə kimi integrasiya etməsində müstəsna rola malikdir. Sevindirici haldır ki, neft sənayesində çalışan korifeyler nümunəvi hərəketi, fitri istədiyi, titaniq fealiyyəti və məğrurluğu ilə gənc nəslin peşəkarlığının artması üçün canlı məktəb olmuşlar.

Ölkəmizin neft sənayesinin tarixində dəniz neftçiləri spesifik iş üslubuna görə seçilirlər. Belə ki, Xəzərin "Şıltəqlığı" və iqlimin tez-tez dəyişməsi heç bir vaxt işin ritminə mənfi təsir etməmişdir. Bu sahədə böyük bir heyat məktəbi keçən peşəkar neftçilərimiz xüsusi səriştələri ilə hamını heyran etmişlər.

Dünyada ilk dəfə olaraq açıq dənizdə "qara qızıl" hasil etmək belə də əcnəbi neftçilərin xəyalına belə gelmediyi bir vaxtda yerli mütəxəssislərimiz bu sahədə inqilab etdilər. Onlar bu gün də eyni ezmkarlıq, eyni qüvvə, eyni şücaətle çalışırlar. Belə fədakar insanlardan biri də ömrünü neftçi peşəsinə bağlayan Yaqub Yaqubovdur. 60 il bundan əvvəl - 1941-ci ilde Şərur rayonunun Dəmirçi kəndində dünyaya göz açan Yaqub müellim həyatın çətin sıraqları ilə hələ ilk yaşlarında üzleşməli olub. O, anadan olan il atası Tahir kişi dünyasını dəyişib. Həyatın sərt üzüñə asanlıqla sına gəren Y.Yaqubov daxili ehtiraslarını sakitləşdirmək üçün ən çətin və təhlükeli sənəti - dənizçilik peşəsinə seçilir. Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra Xəzərin qoynuna atılır. Bir müddət "Xəzərdenizneftdonanma" idarəsində mühərrik uстası işləyir. Pe-

şəsinə vurğunluğu və elmə marağı onun Odessada Dəniz Donanması İnstitutunda təhsil almasına körpü salır. Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin ayrı-ayrı idarələrində və müxtəlif vəzifələrde çalışan, işgüzarlığı ilə işlədiyi kollektivin hörmətini qazanan Yaqub müellim 12 il İstehsalat Birliyinin baş mexaniki olmuşdur. O, dəniz neftçilərinin iş və əmək şəraitinin yaxşılaşdırılması naməni var qüvvəsi ilə çalışmaqla bərabər onlara daim mənəvi dayaq dummuşdur. Elə bir çətin iş olmazdı ki, Y.Yaqubov səmərələşdirici təkliflə çıxış etməsin, problemin həlli naməni sey və bacarığını əsirgəməsin.

Onun şərəflü əməyi müxtəlif mükafatlarla, "Neft sənayesinin eləçisi" döş nişanı, "Respublikanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmetlərinə görə" fəxri fərmanlarla qiymətini almışdır.

O, bir insan kimi də örnək, gənc nəsil üçün isə canlı həyat məktəbidir.

## DƏNİZ NEFTÇİLƏRİ İLƏ ÇİYİN-ÇİYİNƏ



Bağırov Bağırov Osman oğlu 1935-ci ilde Dəvəçi rayonunun Düzbilici kəndində kolxozçu ailəsində anadan olmuşdur.

1954-cü ildə orta məktəbi bitirdikdən sonra Bakı Dənizçilik Məktəbinə daxil oldu. 1956-cı ildə həmin məktəbi müvəffeqiyətlə bitirdikdən sonra "Xəzərdənizneftdonanma" idarəsinin Cənub Rayon Dəniz Neft Donanma idarəesində təyinatla əmək fealiyyətinə başlamışdır. İdarədə işlədiyi müddətde matros, gəmi kapitanının Baş köməkçisi, gəmi kapitani və mühəndis-dispətçər vəzifələrində çalışmışdır.

İstehsalatdan ayrılmadan 1964-cü ildə Odessa Dəniz Neqliyyatı Mühəndisləri İnstitutunu bitirmişdir. Öz bacarığı, tələbkarlığı və savadı sayesində işlədiyi idarənin rəhbərliyi tərefindən rəis vəzifəsinə təyin edilmişdir. Bu böyük idarəyə rəhbərlik etdiyi müddətde öz tələbkarlığı, yüksək texniki savadı və idarədə yaratdığı nizam-intizam neticəsində müxtəlif təyinatlı gəmi nəqliyyat vasitələrinin çətin hava şəraitində dəniz neftçilərinə xidmət etməsi zamanı heç bir qəza hadisəsi baş verməmişdir.

"Xəzərdənizneft" istehsalat Birliyinin dənizdə fealiyyət göstərən ən böyük 25 müəssisəsinin kollektivi ilə çiyn-çiyinə çalışaraq Səngəçal, Bulla-dəniz, Bahar və bütün Abşeron arxipelağında olan neft-qaz yataqlarının kəşfində, çox sayılı fərdi dəniz özlərinin quraşdırılmasında və inşasında, onlara sahildən yüksək gərginlikli xətərlərin çəkilməsində, qazma işlərinin aparılmasında Cənub Rayon Dəniz Neft Donanma idarəsinin kollektivinin əməyi həddən artıq böyükdür. Kollektivin dəniz yataqlarından sahila çəkilən boru kəmərlərinin tikintisində də böyük rolü olmuşdur. Bağırov müəllimin rəhbərliyi ilə bir neçə yaşayış binası, gəmilərin sahile yan alması üçün xüsusi təyinatlı körpülər tikilmişdir.

Yüksek seviyyəli gəmi mütəxəssisi olduğu üçün SSRİ Neft Sənayesi Nazirliyinin əmri ilə Norveçdə Nazirliyin sıfırı ilə inşa edi-

lən bir neçə gəminin bütün texniki məsələlərinin həllinə nezarət Bağırov müəllimə etibar olunmuşdu. Bağırov müəllim hər bir çətinliyə sinə gərərek, xarici mühəndislərlə mübahisələrdə öz ölkəsinin mənafeyini qorudu. Gəmilər yüksək keyfiyyətlə inşa edildi və təyin olunmuş müddətde Donanmaya təhvil verildi.

Xarici ezamiyətdən qayıdan Bağırov müəllim 1980-ci ildə "Xəzərdənizneftdonanma" idarəsinin en məsuliyyətli sahəsi olan Gəmi təmiri zavoduna direktor təyin edildi. Qısa bir müddətde təcrübəli müəndis, təsərrüfatçı burada da yeni texnikanın və texnologiyaların tətbiqi neticəsində gəmi təmirinə olan böyük ehtiyacları tam ödəməkla, zavodun bütün sahələri üzrə məhsuldarlığın bir neçə dəfə artırılmasına nail olur.

Zavodun yardımçı təsərrüfatı kollektivi bütünlükət məhsulları ilə təmin edir. Zavod gəmi təmiri ilə yanaşı, neft-mədən avadanlıqlarının təmiri və onlara tələb olunan ehtiyat hissələrinin də istehsalını təşkil etdi. Bu da zavoda külli miqdarda elavə gəlir getirirdi.

Xəzər dənizinin daha dərin hissələrində neft-qaz yataqlarının mənimsənilməsi üçün Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü və böyük əməyi sayesində SSRİ məkanında analoqu olmayan Bakı Dəniz Özülləri zavodu tikilib istifadəyə verildi. Bağırov müəllim bu zavodun en məsuliyyətli sahəsinə - Tikinti quraşdırma idarəsinə rəhbərlik etməyi öz öhdəsinə götürdü. Dənizin dərinliyi 150-180 metr olan sahələr üçün Dərin Dəniz Özüllərinin tikintisine başlandı. Nəticədə, Azəri, Çıraq və Güneşli neft və qaz yataqlarının sənaye miqyaslı istismarına imkan yaradıldı.

Bir müddət Bağırov müəllim Bakının Nizami rayonunda məsul vəzifələrdə çalışıdı. Təqəüdə olmasına baxmayaraq dəniz neftçilərinə olan rəğbatı yenidən onu ARDNŞ-nin "Geofizika və Mühəndis Geologiyası" İB-nin "Xəzərdənizneftgeofizkəşfiyyat" idarəesində təlimatçı-kapitan vəzifəsində işləməyə sövq etdi. Hal-hazırda Bağırov müəllim bu vəzifədə geoloqlarla, dəniz neftçiləri ilə çiyn-çiyinə çalışır.

İşlədiyi müddətdə bir çox mükafatlara, Fəxri fəmanlara layiq görülmüşdür.

## KOLLEKTİVİN SEVİMLİSİ



Tünzalə Əlibaba qızı Babayeva 1961-ci ildə Qəbələ (keçmiş Qutqaşen) rayonunda qulluqçu ailəsində doğulmuşdur. O, dünyaya geləndə ailədə ikiqat bayram olmuşdu. Həm Novruz bayramının axırıncı çərşənbəsi (mart ayının 16-da), həm də onun gəlişi qeyd edilmişdir.

Tünzalə, Qəbələ rayon İsmayıllı bəy Qutqaşenli adına 2 sayılı orta məktəbi bitirdikdən sonra, 1979-cu ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya institutunun "Neft, qaz, mədən" fakültəsinə daxil olmuşdur.

O, 1984-cü ildə həmin institutun "dağ mühəndisi" ixtisasına yiyələnmişdir. Həmin il təyinat verəqəsi ilə "Qum adası"na "Neftqazçıxarma" idarəsinə gəlmış, ilk əmək fəaliyyətinə qazın quruduılması sexindən başlamışdır.

1985-ci ilin aprel ayından "Qum adası" NQÜİ-nin ETİİŞ sexinin "Layların və quyuların tədqiqi" şöbəsində "Neft və qaz" yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi üzrə yüksək dərəcəli mühəndis vəzifəsində çalışmışdır. O, işlədiyi müddətdə rəhbərlik tərefindən verilən bütün tapşırıqlann öhdəsində səy və bacarıqla gəlmışdır.

Tünzalə xanım təcrübəni tətbiq etməklə yanaşı, öz üzərində işləyir və neft-qaz çıxarma sahəsində olan yenilikləri həvəsle öyrənir.

1999-cu ildən Tünzalə xanımı, idarə aparatının Baş geoloqu, Üseynov Əlemdar müəllimin təklifi ilə aparatın geoloji şöbəsinə dəvət etmişdir. O vaxtdan indiyə kimi, idarənin baş geoloqu ilə birgə çalışır. Çalışdığı müddət ərzində verilən tapşırıqların öhdəsində layiqincə gəlir.

Tünzalə xanım öz üzərində ciddi çalışır, gələcək işlərini davam etdirmək, yeni nailiyyətlər qazanmaq üçün səy və bacarığını əsirgəmir.

## NEFTÇİXARMA OPERATORU

Azərbaycan xalqı həmişə öz fədakar qadınları ilə fəxr etmişdir. İstər sənayedə, istər elimdə, istərsə de istehsalatda qadınlarımızın əməyi danılmazdır. Xüsusiilə, Böyük Vətən müharibəsi zamanı Azərbaycan qadınları öz üzərlərinə düşmüş məsuliyyəti dərk etmiş, ölkəmizin iqtisadiyyatının bütün sahələrində, o cümlədən neft sənayesi sahəsində əllərindən gələni əsirgəməmişlər. Əliyeva Solmaz Əliqulu qızı da məhz belə qadınlarımızdan biridir.



Əliyeva Solmaz Əliqulu qızı 1935-ci il dekabr ayının 25-də Sabirabad rayonunda anadan olmuşdur. 1950-ci ildə orta məktəbin 7-ci sinfini əla qiymətlərlə bitirərək, 1951-ci ildə Oktyabr İngiləbi adına Bakı Neft texnikumuna daxil olmuşdur. Bu gün Solmaz xanım Texnikumun çox savadlı müəllimlərini - texnikumun direktoru Mirzəyev Əlekber Nəsib oğlunu, Talixanovu, İsrafilbeyovu, Şıxlinskini, Zeki-zadəni, Ənver Əfəndiyevi, Şıxzamanovu sevə-sevə xatırlayır, onun bu seviyyəyə gəlib çatmasında müəllimlərinin əməyini yüksək qiymətləndirir. O, texnikumda oxuduğu illerdə ictimai işlərdə feal iştirak etmiş, tələbə yoldaşlarının, müəllimlərinin, xüsusiilə, Texnikumun direktoru Əlekber Mirzəyevin dərin rəğbətini qazanmışdır.

Solmaz xanım 1955-ci ildə texnikumu bitirib təyinati ilə "Leninneft" (indiki "Balaxanineft" NQÇI) idarəsinin 10-cu mədənində operator kimi əmək fəaliyyətinə başlamışdır. 3 ay işlədikdən sonra rus dilini mükəmməl bildiyi üçün onu geoloji şöbəyə texnik-geoloq vəzifəsinə təyin etmişlər. İşlədiyi müddətdə bütün tapşırıqların öhdəsində məhərətlə gəlmışdır.

İctimai işlərdə feal iştirak edən Solmaz xanım dəfələrlə mədəndə həmkarlar komitəsinin katibi, partiya komitəsinin sədri və müavini seçilmişdir.

O, 1961-1970-ci illərdə Lenin rayonunun Xalq məhkəməsində Xalq iclasçısı seçilmiş, məhkəmə iclaslarında iştirak etmişdir. Cavan kadr olmasına baxmayaraq rəhbər işçilərlə bir sıralarda çalışmaqdan qurur duyan Solmaz xanım daim neftçilərin etimadını, hörmətini, etibarını qazanmağa çalışmışdır.

Neft sənayesində fəal çalışan, öz əməyi ilə çoxlarına örnek olan Solmaz xanım Leninin 100 illik yubileyi münasibətilə "Rəşadətli əməyə görə" medalı ilə təltif olunmuşdur. 1973-cü ildə o, Lenin rayonunun 48-ci partiya konfransının nümayəndəsi olmuşdur.

İşində həmişə düzgünüyü, özünə qarşı tələbkarlığı, məsuliyyətə üstünlük verən Solmaz xanım 1975-ci ildə "Əmək veterani" medalı ilə təltif olunmuşdur. 1980-ci ildən o, təqaüdə çıxmış, lakin işdən ayrıla bilməmiş, bu günde kimi neftçixarma operatoru vəzifəsində çalışır.

Solmaz Əliyeva kompressor quyularının istismarı sahəsində məsuliyyətlə çalışaraq işin öhdəsindən layiqince gəlir.

50 illik bir müddədə o, eyni mədəndə - özünün dediyi kimi, Mötəbər neft məktəbinde çalışır. Hazırda Solmaz Əliyeva mədəndə kompressor quyularına sıxılmış hava paylayıcı məntəqəsində neftçixarma operatoru vəzifəsində çalışır. Solmaz xanım içtimai fəaliyyətini bu gün də davam etdirir.

## HƏVƏSLƏ İŞLƏYİR

Hüseynova Sevil Neymət qızı 1935-ci il dekabr ayının 27-də Bakı şəhərində anadan olmuşdur. 1955-ci ildə 172 sayılı orta məktəbi bitirmiş, elə həmin il M.Əzizbeyov adına Azərbaycan Sənaye Institutunun geoloji-kəşfiyyat fakultəsinə daxil olmuşdur. 1962-ci ildə institutu bitirmiş, 1958-ci ilin sentyabr ayında "Stalinneft" Neft-mədən idarəesində operator köməkçisi, 1959-cu ilin sentyabrından isə tədqiqat operatoru işləmişdir.


C.N.Hacıyeva 1964-cü ildə neft-mədən idarəesində texniki kabinetin müdürü, 1965-ci ilin noyabrından "26 Bakı komissarı" adına neft-mədən idarəesinin geoloji şöbəsində geoloq vəzifəsində işləmişdir. İşlədiyi müddədə şöbənin böyük geoloquunun köməkliyi ilə "Bibiheybat" neft yatağının geologiyasını və neft tədqiqat məsələlərini dərinden öyrənmişdir.

Sonra o, 1976-ci ildə neft-mədən idarəesinin geoloji şöbəsinə böyük geoloq vəzifəsinə təyin olunmuş, quyuların hasilatını artırmaq üçün geoloji tətbirlərin vaxtı-vaxtıda seçilmesi, quyularda perforasiya işlərinin aparılması, fəaliyyətsiz quyu fondunun öyrənilməsi ilə məşğul olmuşdur.

Sevinc xanım indi də əsil gənclik həvəsi ilə işləyir. Onun Azərbaycanın neft sənayesindəki uzun müddətli əmək fəaliyyəti "Əmək veterani" medalı ilə və Fəxri fermanlarla qiymətləndirilmişdir.



## BÖYÜK MENECER



Əliyev Əzizəğa Abbas oğlu 1950-ci ildə Astara rayonunun Şiyəkəran kəndində anadan olmuşdur. 1957-ci ildə həmin kənddə Nizami Gəncəvi adına orta məktəbə daxil olmuş və 1967-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. 1967-ci ildə Bakı şəhərinə gəlmış və həmin ilin iyun ayında Bakı "Mərkəzilektrotökme" zavodunda çilingər şagirdi kimi işə başlamışdır. O, işləməklə yanaşı, 1967-ci ildə M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Neft və Kimya Institutunun (indiki Azərbaycan Neft Akademiyası) Elektromexanika fakultəsinin axşam şöbəsinə daxil olmuşdur. 1978-ci ildə ali məktəbi bitirmiş, mühəndis-elektromexanik ixtisasına yiyələnmişdir.

1973-cü ildən 1974-cü ilədək Bakı Maşınçayırma zavodunda texniki nəzarət şöbəsində büro rəisi vəzifəsində işləmişdir. 1974-1976-ci illərdə hərbi xidmətdə olmuşdur. 1976-ci ildə hərbi xidməti başa vurduqdan sonra yenidən "Mərkəzilektrotökme" zavoduna qayıtmış, burada müxtəlif vəzifələrdə o, cümlədən mühəndis-texnoloq, mühəndis-konstruktur, büro rəisi, böyük usta, sex rəisi, zavod istehsalat-dispetçer şöbəsində rəis müavini işləmişdir. Çox sayılı səmərələşdirici təklifin müəllifidir. 2 təklifinə görə keçmiş SSRİ-nin bürünc medalı ilə təltif olunmuşdur. Elektrotexnika sənayesinin Fəxri fərmanı ilə təltif olunmuşdur.

Ə.A.Əliyev 1994-cü ilin noyabrında köçürmə yolu ilə ARDNŞ "Dənizdə Neft və Qazlıxarma İstehsalat Birliyi"nin "Qazın yiğilması, nəqli, emalı və kompressor təsərrüfatı şöbəsinə" 14-cü dərəcəli mühəndis vəzifəsinə qəbul olunmuşdur.

Qazın nəqli və qazlift sistemlərində istismar olunan kompressorun və nasosların ehtiyat hissələrinin daxili zavodlarda hazırlanması ilə və NQÇİ-lərin kompressor təsərrüfatlarında istismar olunan kompressor və nasos

avadanlıqlarının normal və təhlükəsiz işini təmin edilməsi üçün ciddi səy göstərmişdir.

2000-ci ildə ARDNŞ rəhbərliyinin emri ilə aparadta yaradılmış "Neftin və qazın strateji problemlərinin koordinasiyası Departamenti" də 15-ci dərəcəli böyük menecer vəzifəsinə təyin olunmuşdur. 2001-ci ildən Departamentdə 16-ci dərəcəli böyük menecer vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdür.

## RƏİS MÜAVİNİ

Əfəndiyev Elton Məmmədəsən oğlu 1939-cu il dekabr ayının 16-da Ağdaş rayonunda anadan olmuşdur.

1947-ci ildə Ağdaş rayonunda 1-ci sinifə getmiş, 1953-cü ildə ailəsi ilə birlikdə köçüb Bakı şəhərinə gəlmiş və təhsilini Bakı şəhərinin 7 sayılı məktəbində davam etdirmişdir.

Orta məktəbi 1958-ci ildə bitirmiş Neft-Kimya Institutunun geologiya fakültəsinə qəbul olunmuşdur.

1963-cü ildə institutu bitirmiş, təyinatla Türkmenistan SSR-də Geologiya idarəsinin, Qərbi geoloji-kəşfiyyat tərəfindən, Kaspietrafı qazma partiyasında geoloq vəzifəsində işə qəbul olunmuşdur.

24 sentyabr 1963-cü ildən 1968-ci ilin may ayına qədər həmən tərəfindən, böyük geoloq, qırmızı rəngli çöküntüləri öyrənen tematik partiyanın böyük geoloqu, Şərqi Balxan ətrafi çöküntüləri öyrənen tematik partiyanın rəisi vəzifələrində işləmişdir.

E.M.Əfəndiyev 1968-ci ildə Bakı şəhərinə qayidaraq, "Serebrovskii" adına neft-mədən idarəsinə işə qəbul olunmuşdur. Sonra NMİ-da layların təzyiqini saxlama sexində mühəndis, 7 yanvar 1971-ci ildən 2 sayılı rayon-mühəndis sexində-mühəndis, həmən sexdə mühəndis texnoloq, böyük mühəndis texnoloq, NQÇI-nin mərkəzi mühəndis-texnoloji xidmət şöbəsində rəis müavini işləmişdir.

23 oktyabr 1980-ci ildən 2 sayılı neft-qaz çıxarma sexinə böyük geoloq vəzifəsinə qayıtmışdır.

E.M.Əfəndiyev 1 aprel 1988-ci ildən həmən sexdə aparıcı geoloq olmuş, 1 noyabr 1996-ci ildən 2 sayılı sexdə sex rəisinin geologiya üzrə rəis müavini işləyir.



## BÖYÜK GEOLOQ



"Bibiheybatneft" NQÇI 1 sayılı NQÇS-n böyük geoloqu Hüseynov Salman Həsən oğlu 1934-cü il iyun ayının 18-də Lənkəran şəhərində anadan olmuşdur. 1940-ci ildə Lənkəran 6 sayılı natamam yeddiillik məktəbə daxil olmuş və oranı 1947-ci ildə elə qiymətlərlə bitirmiş, Lənkəran 3 sayılı onillik məktəbin 8-ci sinifinə daxil olmuşdur. 1950-ci ildə orta məktəbi gümüş medalla bitirmişdir.

Orta məktəbi bitirdikdən sonra həmin ildə Azərbaycan Sənaye İnstytutunun geoloji fakültəsinin "Neft yataqlarının geologiyası və keşfiyyatı" şöbəsinə daxil olmuş, 1955-ci ildə ali məktəbi müvəffəqiyətlə bitirmiş "dağ mühəndisi-geoloqu" ixtisasına yiyeleşmişdir. Göndərişlə "Artyomneft" NQÇI-n sərancamına göndərilmiş, ilk emek fəaliyyətinə "Artyomneft" NQÇI-nin 4 sayılı mədənində neft quyuşlarının tədqiqatı operatoru kimi başlamışdır. Sonra "Artyomneft" NQÇI-nin geoloji şöbəsinin rəisi vəzifəsine irəli çəkilmişdir.

İyun 1972-ci ildən fevral 1976 ilə qədər "Bakı axşam neft texnikumu"na rehbərlik etmişdir.

Fevral 1976 ildən bu günə qədər "Bibiheybatneft" NQÇI 1 sayılı NQÇI-nin böyük geoloqu vəzifəsində işləyir.

1959-1962 illərdə istehsalatdan ayrılmamaq şərtilə "Bakı axşam marksizm-leninizm" universitetini elə qiymətlərlə bitirmişdir. O, uzun müddət partiya xəttində təbligatçı olmuşdur. Bir neçə elmi məqalənin, səmərələşdirici təklifin müəllifidir.

Uzun müddət neft sənayesində qüsursuz işlədiyinə görə 1971 ildə SSRİ Neft Sənayesi Nazirliyinin Fəxri fərmanı və 1984-cu ildə "Neft əlaçısı" döş nişanı ilə təltif olunmuşdur.

## HƏM DƏ MAHİR TƏRCÜMƏÇİ



Siracov Sahib Ağamahmud oğlu 1959-cu il avqust ayının 1-də Ağsu rayonunun Qaraqoyunu kəndində anadan olmuşdur.

1986-cı ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Xarici Diller İnstytutunun İngilis dili fakultəsinin axşam şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1980-1986-ci illərdə "Xəzərdəniz neft-qaz sənaye" İB-də, "Dəniz qazlayıhə" DETLİ-də quruda mühəndis axtarışları şöbəsində ikinci dərəcəli fehle, 1986-1992-ci illərdə "Xəzərdəniz-neftqaz" İB-də, xarici əlaqələr şöbəsində mühəndis, böyük mühəndis, 1992-2003-cü illərdə ARDNS xarici iqtisadi əlaqələr idarəsində protokol şöbəsinin rəis müavini vəzifələrində işləmişdir.

S.A.Siracov hazırda "Azneft" İB xarici əlaqələr şöbəsində mühəndis işləyir.

O, ABŞ-in Xouston şəhərində Azəri-Çıraq-Güneşli yataqları üzrə texniki-iqtisadi əsaslarının hazırlanmasında ARDNŞ-in texniki qrupunun tərkibində iştirak etmiş, texniki materialların tərcüməçisi olmuşdur. O, həmçinin Tailandda, Vanqkokda, ABŞ-da, Böyük Britaniyada, Almaniyada, Fransada, Bolqarıstanda, İranda, Türkiyədə, Dubayda, Belçikada, Hollandiyada, Norveçdə, Şotlandiyada Azərbaycan hökuməti və ARDNŞ-in nümayəndə heyətinin, texniki qrupların, işçi qruplarının üzvü, qrup rəhbəri və tərcüməçi kimi çoxsaylı ezməyyətlərdə, səfərlərdə olmuşdur.

## SAHƏ GEOLOQUNUN ŞİRİN SÖHBƏTLƏRİ


İnqilab Həmid oğlu Nifteliyev 1936-ci ildə Şamaxı rayonunun Padar kəndində anadan olmuşdur. 1954-cü ildə Hacıqabul şəhərində orta məktəbi bitirmiş, elə həmin ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kaprafiya fakultəsinin neft və qaz yataqlarının axtarışı və keşfiyyatı şöbəsinə daxil olmuş, 1959-cu ildə ali təhsilini başa vurmuşdur.

I.H.Nifteliyev 1959-cu ilin avqust ayında teyinatla "Şirvvanneft" qazma idarəsinə işə göndərilmişdir. O, Əli-Bayramlı, Qarabağlı, Kürsəngi qazma idarələrində geoloq, böyük geoloq vəzifələrində çalışmışdır. Sonra o, 1966-1967-ci illərdə Əli-Bayramlı şəhər 28 sayılı texniki-peşə məktəbinde tədris işləri üzrə direktor müavini işləmişdir. 1980-86-ci illərdə Kürsəngi qazma işləri idarəsi həmkarlar ittifaqı komitəsinin sədri kimi fealiyyət göstərmişdir.

I.H.Nifteliyev hazırda Kürsəngi Qazma İşləri idarəsində sahə geoloqu işləyir. Onun neftçilərin həyatına aid maraqlı səhbətlərini dinləmək adama xoş təsir bağışlayır.



## ƏMƏK VETERANI



Mirzəyev Əli Hüseyn Balış oğlu 1934-cü il fevralın 3-də Saatlı rayonunda anadan olmuş və həmin rayonda 1952-ci ildə orta məktəbi bitirmişdir.

O, 1954-cü ildə Azərbaycan Sənaye İnstitutuna daxil olmuş və ali məktəbin axşam şöbəsini 1960-ci ildə bitmiş, dağ mühəndisi ixtisası almışdır.

1956-ci ildə 3 sayılı sənət məktəbində istehsalat təlimi ustası olmuş, gənc kadrların hazırlanmasında yaxından iştirak etmişdir.

Ə.B.Mirzəyev 1957-ci il sentyabrın 1-dən "Stalinneti" NMİ-də operator kimi işe qəbul olunmuşdur. 1960-ci ildə neftçixarma üzrə usta köməkçisi qəbul olunmuş, 1963-cü ildə həmin mədəndə neftçixarma ustası vəzifəsinə irəli çəkilmişdir. Sonra onu həmin mədəndə böyük mühəndis, 1973-cü ildə 1 sayılı mədəndə rəis vəzifəsinə təyin etmişlər.

1975-ci ildə mədənlərin birləşdiyinə görə Ə.B.Mirzəyevi birləşmiş mədənə rəis müavini vəzifəsinə keçirmişlər.

Hal-hazırda Ə.Mirzəyev nəqliyyat şöbəsində rəis müavini vəzifəsində çalışır. Əmək veteranıdır. İş yoldaşlarının hörmətini qazanmış, müxtəlif mükafatlara layiq görülmüşdür.

## SEX RƏİSİNİN MÜAVİNİ

Abdullayeva Güllərə İsmayıllı qızı 1933-cü il fevralın 28-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.

Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye Institutunun "Neft və qaz yataqlarının geofiziki üsullarla kəşfiyyatı" fakultəsinə daxil olmuş, 1956-ci ildə dağ mühəndisi-geofiziki ixtisası üzrə ali məktəbi bitirmiştir.

O, institutu bitirdikdən sonra təyinatla "Stalinneft" Neft-Mədən idarəsinin 6 sayılı mədənində neft hasilatı üzrə operator olmuşdur. Sonra quyuların tədqiqatı ustası, geoloq, ETİİS-də quyuların və layların tədqiqatı üzrə elmi-tədqiqat laboratoriyasının müdürü vəzifələrində çalışmışdır.

Gülharə xanım 1978-ci ildə Qaradağ NQÇİ 26 Bakı komissarı adına NQÇİ ilə birləşəndə, ETİİS-də böyük geoloq vəzifəsində fəaliyyət göstərmişdir.

1988-ci ildə ETİİS-in ləğvi ilə əlaqədar olaraq, idarənin avtomatlaşdırılması sexinin nəzdində (həmən neft-qazçixarma idarəsində) tədqiqat qrupunda operator, ETİİS-də quyuların tədqiqatı üzrə operator, "Bibiheybətneft" NQÇİ-nin "idarənin avtomatlaşdırılması" sexində quyuların tədqiqatı operatoru vəzifələrində çalışmışdır.

O, 1993-cü ildən ETİİS-də sex rəisinin müavini vəzifəsində fəaliyyət göstərir. Müxtəlif mükafatlara təltif olunmuşdur. Əmək veteranıdır.



## NEFTÇİ ALİM



Rzayeva Fikriyyə Mirağa qızı 1935-ci il iyun ayının 20-də Azərbaycanın dilbər guşesi Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1953-ci ildə Bakı şəhərində 18 sayılı orta məktəbi bitirərək Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) "Neft-mədən" fakültəsinə daxil olmuş, 1958-ci ildə həmin institutu bitirərək, dağ mühəndisi ixtisasına yiyələnmişdir.

O, əmək fəaliyyətinə 1958-ci ildə Bibiheybat Neft-Qaz Çıxarma İdarəesinin "Elmi-tədqiqat və İstehsalat işləri" sexində VII dərəcəli operator vəzifəsində başlamışdır.

Sonradan elmi-tədqiqat işlərinə olan böyük həvəsi onu 1960-ci il fevralın 25-də "Azərbaycan Neftçixarma Elmi-Tədqiqat İnstitutu"na getirmiştir.

Fikriyyə xanım "Layların fizikası və neftqazverimi" laboratoriya-sında mühəndis vəzifəsində çalışmışdır. Layların neftveriminin artırılması kimi qlobal bir problem Fikriyyə xanımın elmi marağının əsas istiqamətini müəyyən etmişdir. Odur ki, göstərilən problemlə dərindən məşğul olmaq üçün o, 1964-cü ildə institutun aspiranturasının əyani şöbəsinə qəbul olunmuş və 1973-cü ildə "Neftçixarma prosesində suların xarakteri və rolunun tədqiqi" mövzusunda dissertasiya işi müdafiə edərək, texnika elmləri namizədi alımlı dərəcəsi almışdır.

Fikriyyə xanımın Azərbaycanda Bibiheybat, Səngəçal-Duvanni-dəniz, Kurovdağ, Qazaxistanda Uzen yataqlarında layların neftveriminin tədqiqi, suların neftsixidirma xassəsinin yüksəldilməsi, sükurların kollektorluq xüsusiyyətinin öyrənilməsi, SAM məhlulları tətbiq etməklə yataqların sulaşdırılmasının səmərəliliyinin artırılması, mədən tətbiq işləri aparmaq üçün obyektlərin seçilməsi, laylara müasir metodlar ile təsir üçün texnoloji və texniki sənədlərin hazırlanması, son işlənmə mərhələsində istismar olunan layların neftveriminin tədqiqi və s. mövzularda aparılan elmi-

tədqiqat işlərində, proseslərin həyata keçirilməsi və müəllif nəzarətinin aparılmasında feal iştirak etmişdir.

Fikriyyə xanım 1973-1978-ci illərdə elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. 1978-ci ildə keçmiş "Layların fizikası və neftqazverimi" laboratoriyası əsasında yaradılmış "Laylara fiziki-kimyəvi üsullarla təsir" laboratoriyasına müsabiqə yolu ilə müdir seçilmişdir. Onun rəhbərliyi altında laboratoriyanın maddi-texniki bazası genişləndirilmiş, müasir cihaz, aparatura və qurğularla təchiz edilmiş, sağlam, təcrübəli, yaradıcı kollektiv formalaşmış, onların məhsuldalar eməyi üçün şərait yaradılmışdır.

Qeyd etmək lazımdır ki, laylara SAM ilə təsir edilməsi sahəsində ilk praktiki işlər Azərbaycan yataqlarında aparılmışdır. Laylara vurulan suyun fiziki -kimyəvi xüsusiyyətlərinin öyrənilməsi, suvrma üçün təsir obyektlərinin, suyun seçilməsi, texnoloji-texniki sənədlərin hazırlanması, Bibiheybat, Kurovdağ, Kürsəngi, Mişovdağ, Səngəçal-Duvanni-Bulla adası yataqlarında praktiki işlərin aparılması və prosesə müəllif nəzarətinin həyata keçirilməsində Fikriyyə xanım işlərin rəhbəri və bilavasitə icraçısı kimi feal iştirak etmişdir.

Fikriyyə xanım Azərbaycan yataqlarından başqa Qazaxstanın Manqışlaq yarımadası və "Embaneft" kombinatı yataqları üçün də laylara vurulacaq suyun seçilməsi, suyun neftsixidirma qabiliyyətinin SAM əlavə etməklə artırılmasının mümkünüyü, Uzen yatağının təcrübə sahələrində laylara SAM məhlullarının vurulmasına texnoloji və texniki sxemlərinin tərtib edilməsi, prosesə müəllif nəzarəti, nəticələrin təhlil edilmesi, texniki-texnoloji sənədlərin hazırlanması sahəsində səmərəli fəaliyyət göstermişdir.

Fikriyyə xanımın rəhbərliyi ilə anion aktiv və qeyri ionogen SAM məhlullarının Aşağı Küryanı neft yataqlarında tətbiq edilməsi nəticəsində 641 min ton əlavə neft çıxarılmışdır. Bundan başqa SAM, polimer, biosid maddələrindən ibarət kompozisiyalarla mədənlərdə təcrübə-sınaq işləri aparılmış, bu texnologiyanın yüksək neftsixidirma qabiliyyəti müəyyən olunmuş və müvafiq rəhbər sənədlər tərtib edilmişdir.

Bələliklə, Fikriyyə xanımın elmi fəaliyyətinin 25 il ərzində vurulan suyun neftsixidirma qabiliyyətini artırıran kimyəvi rentgenlerin işlənilməsi hesabına layların neftvermə qabiliyyətinin yüksəldilməsi kimi çox böyük elmi-iqtisadi əhəmiyyəti olan qlobal proble-

mə həsr olmuşdur.

1986-cı ildən Fikriyyə xanımın rəhbərlik etdiyi laboratoriya keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin göstərişi ilə "Qarşılıqlı İqtisadi Yardım Şurası"nın üzvü olan ölkələrdə laylara mikrobioloji metodla təsir sahəsində aparılan işlərə cəlb edilmişdir.

Laboratoriya Fikriyyə xanımın rəhbərliyi ilə SSRİ EA-nın və Azərbaycan MEA-nın mikrobiologiya institutları ilə birlikdə Lökbatan yatağında laylara azot-fosfor duzları və havalaşdırılmış su vurmaqla mikrobioloji prosesin heyata keçirilməsində fəal iştirak etmişdir. Texnologiya uğurla sınaqdan çıxarılmış və rəhbər sənəd tətib edilərək sahələrarası elmi-texniki-kompleksə (ÜETİ) təqdim edilmişdir.

Bundan sonra Azərbaycan MEA-nın "Mikrobiologiya İnstitutu" ilə birlikdə Fikriyyə xanımın rəhbərlik etdiyi laboratoriya, laylara daha səmərəli biotexnologiya ilə təsir üsulu təklif etmiş və texnologiyani ilk dəfə Fatmayı yatağının Məhəmmədəli sahəsində sınaqdan çıxararaq geniş təcrübə sənaye işlərinin aparılmasına təşkilatçı və icraçısı olmuşdur.

Məhəmmədəli sahəsində mikrobioloji təsirin yüksək texniki-iqtisadi səmərəliliyi qısa müddətde prosesin başqa yataqlarda tətbiq edilməsi ilə nəticələnmişdir. Proses 11 yatağın 13 istismar obyekti tətbiq edilmiş və nəticədə 148,5 min ton əlavə neft çıxarılmış, 55 mld. manatdan artıq iqtisadi səmərə alınmışdır. Ümumiyyətlə laboratoriyanın təklifləri əsasında yataqlarda tətbiq olunmuş fiziki-kimyəvi və mikrobioloji metodlar hesabına 1,4 milyon tondan artıq neft hasil edilmişdir ki, bu da elmin Respublikanın iqtisadiyyatına dəyərlı töhfədir.

Laboratoriyada obyektlərin və işçi agentlərin seçilməsi, onların fiziki-kimyəvi-biooloji xüsusiyyətlərinin öyrənilməsi, lazımi texnoloji-texniki və rəhbər sənədlərin tətbiq edilməsi sahəsində çox geniş laboratoriya-eksperimental və mədən tədqiqatları aparılmışdır.

Hazırda laboratoriyada biotexnoloji proseslərin təkmilləşdirilməsi və yenilərinin işlənməsi sahəsində elmi-tədqiqat işləri davam etdirilir. Bu məqsədə kompleks tədbirlər programı tətbiq edilərək "Azneft" İB-nə təqdim edilmişdir.

Laboratoriyada yüksək ixtisaslı elmi kadrların hazırlanması üçün lazımi şərait yaradılmış, Fikriyyə xanımın yaxından köməkliyi ilə laboratoriya əməkdaşlarından 4 nəfəri texniki elmlər namı-

zədi alimlik dərəcəsi almışdır.

Fikriyyə xanım yataqların işlənməsi sahəsində Rusiyada, Maçaristanda, Qazaxistanda keçirilmiş bir sıra elmi-texniki konfranslarda, simpoziumlarda, seminar-müşavirelərdə məruzələrlə, çıxışlarla Respublikanı və AzNQSDETLİ-ni ləyaqətlə təmsil etmişdir.

Yüksək elmi-praktiki naliyyətlər əldə etdiyinə görə Fikriyyə xanım Azərbaycan SSRİ Ali Soveti Rəyasətinin Fəxri fərmanına, "Neft sənayesinin əlaçısı" döş nişanına, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri fərmanına və bir neçə başqa Fəxri fərmanlırlara layiq görülmüşdür. 2004-cü ildə ona Beynəlxalq EKO Energetika Akademiyasının doktoru-professoru diplому verilmişdir.

Fikriyyə xanım bir monoqrafiya, 112 məqalə, 8 ixtira və 9 patentin müəllifi, 52 elmi-tədqiqat işinin rəhbəri olmuşdur.

Fikriyyə xanım işgüzarlığı, qayğıkeşliyi və davranışında nəzakəliyinə görə institut kollektivinin böyük hörmət və ehtiramını qazanmışdır.

## DALĞIC İŞİ ÜZRƏ MÜTƏXƏSSİS



Şerbətov Vaqif Ağakışi oğlu 1960-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1976-ci ildə orta məktəbi bitirdikdən sonra 2 sayılı texniki-peşə məktəbini təmirci-çilingər ixtisası üzrə bitirdikdən sonra birbaşa istehsalata gələrək çilingər peşəsinde əmək fəaliyyətinə başlamışdır.

1980-1983-cü illərdə Sovet ordusı sıralarında xidmeti borcunu yerinə yetirən V.A.Şerbətov ordu sıralarından təxsis olunduqdan sonra, 1985-ci ildən Xəzər Dəniz Dalğic Qəza Xilasetmə İşləri İdarəsində əmək fəaliyyətini davam etdirərək, əvvəlcə, təmirci-çilingər, sonra isə 3-cü dərəcəli dalğic peşəsinə keçirilmişdir.

Dalğic peşəsinde işləyərkən V.A.Şerbətov az müddət ərzində çətin peşələrdən sayılan dalğic işlərinin bütün incəliklərinə mükəmməl yiyələnərək özünü bacarıqlı bir dalğıcı kimi göstərə bilmüşdür.

V.A.Şerbətovun iştiraki ilə dəfələrlə "Əli Əmirov", "Akademik Tofiq İsmayılov" dalğic gəmilərində yerləşdirilmiş mürəkkəb dərinlik - 200 metr dərinliklərdə saturasiya üsulu ilə dalğic işləri həyata keçirilmişdir.

O, xarici şirkətlər tərəfindən təşkil edilən bir neçə peşə ixtisasartırma və təkmilləşdirmə kurslarında təhsil alaraq, öz peşəsinin ustasına çevrilmişdir.

Sualtı-texniki və dalğic işlərinin yerinə yetirilməsində xüsusiət fərqləndiyinə və neft sənayesində uzun müddəlli vicdanlı əməyinə görə V.A.Şerbətov 2002-ci ildə "Tərəqqi" medalına layiq görülmüşdür.

## BACARIĞINI ƏSİRGƏMİR

A.N.Lipin 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra Odessa Dəniz Mühəndisləri İnstitutunun gəmi mexanikası fakültəsinə daxil olmuş, 1976-ci ildə həmin institutu gəmi maşınları və mexanizmi ixtisası üzrə bitirdikdən sonra 1976-1980-ci illərdə gənc mütəxəssis kimi SSRİ Dəniz Donanmasının müəssisələrində mühəndis-mexanik vəzifələrində çalışmışdır.

O, 1980-ci ildə "Xəzərdənizneft-donanma" İdarəsi Sualtı Texniki İşlər və Dənizin Neftlə Çirkələnməsindən mühafizəsi üzrə ixtisaslaşdırılmış İdarəsində "Əli Əmirov" gəmisində quraşdırılmış dərinlik dalğic kompleksinə mexanik kimi işə qəbul edilmişdir. Sonralar A.N.Lipin elə həmin DDK-da rəis müavini, böyük mütəxəssis və kompleks rəisi vəzifələrində çalışmışdır.


İdarədə çalışdığı ilk günlərdən Dərinlik Dalğic Kompleksinin təkmilləşdirilməsi, yeni texnika və texnologiyanın mənimşənilməsi üçün öz bılık və bacarığını əsirgəməmişdir. Bundan başqa, A.N.Lipin dərinlik sualtı dalğic işlərinin rəhbəri kimi "Güneşli", "Çıraq" və digər sahələrdə aparılan müxtəlif təyinatlı dalğic işlərinə rəhbərlik etmişdir.

Yüksək təşkilatçılıq qabiliyyəti, savadı nəzərə alınan A.N.Lipin 1994-cü ildə "Azneft" İstehsalat Birliyinin Dalğic və Sualtı-Texniki İşlər Üzrə İstehsalat Şöbəsinin rəis müavini vəzifəsinə irəli çəkilmiş, hal-hazırda o, bu vəzifədə çalışır.

A.N.Lipin Dalğic kadrlarının hazırlanması və ixtisaslarının artırılmasında fəal iştirak edərək, bu istiqamətdə aparılan bütün işlərdə səy və bacarığını əsirgəmir.



## TƏCRÜBƏLİ İŞÇİ



Qocaman işçilərdən biri olan Əhməd Dadaşbala oğlu Dadaşov 1939-cu ildə Bakı şəhərində fəhələ ailəsində anadan olmuşdur. 1948-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirən Ə.D.Dadaşov Bakı İnşaat Texnikumuna daxil olmuş, 1959-cu ildə texnikumunu bitirdikdən sonra təyinatla "Artyomneft" Neft Mədənləri idarəesində usta kimi əmək fəaliyyətinə başlamışdır.

Ali təhsil almaq məqsədilə 1962-ci ildə Ç. İldırım adına Azərbaycan Dövlət Politexnik İnstututuna daxil olan Ə.D.Dadaşov 1969-cu ildə həmin institutu bitir-

dikdən sonra "Artyomneft" Mİ-nin Mənzil Kommunal Kontorunun baş mühəndisi vəzifəsinə, 1971-ci ildə isə Tikinti-Quraşdırma idarəesinin rəisi vəzifəsinə irəli çəkilmişdir.

O, 1976-ci ildən Xəzər Dəniz Dalğıc Xilasetmə İşləri idarəesində çalışır. İdarəədə əmək fəaliyyəti ərzində müxtəlif vəzifələrdə çalışaraq, Texniki İslahat Şöbəsinin rəisi vəzifəsinədək yüksəlmışdır.

Ə.D. Dadaşov 1994-1996-ci illərdə Əzizbəyov rayon icra Həkimiyətinin Pirallahi qəsəbəsi üzrə nümayəndəsi vəzifəsinə seçilmişdir. Səlahiyyət müddəti başa çatdıqdan sonra o, 1996-ci ildə yenidən doğma kollektivə qayıtmış, bir müddət müxtəlif vəzifələrdə çalışıqdan sonra, 2000-ci ildə yenidən texniki istehsalat rəisi vəzifəsinə irəli çəkilmişdir.

İşlediyi müddət ərzində ona tapşırılan vəzifələrin öhdəsində bacarıqla gələrək dalğıc qəza xilasetmə işləri sahələrinin ahəngdar işləməsi, neftçilər tərəfindən verilən sifarişlərin vaxtlı-vaxtında həyata keçirilməsi üçün öz bilik və bacarığını əsirgəməmişdir.

Onun əmək fəaliyyəti ARDNŞ və "Azneft" İstehsalat Birliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş və o, ayrı-ayrı illərdə müxtəlif mükafatlarla, 1999-cu ildə isə ARDNŞ-in Fəxri fərmanı ilə təltif edilmişdir.

## LABORATORİYA MÜDİRİ

İbrahimov Xıdır Mənsum oğlu 1967-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunda anadan olmuşdur. 1985-ci ildə orta məktəbi fərqlənmə ilə bitirmiş, 1985-1987-ci illərdə keçmiş Sovet ordusı sıralarında həqiqi hərbi xidmətde olmuşdur. Hərbi xidmətdən sonra ailəsi ilə birlikdə öz doğma diyarından-qədim türk torpaqlarından sıxışdırılaq vətənini tərk edərək Bakı şəhərinə gəlmışdır. O, 1989-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuş və 1995-ci ildə istehsalatdan ayırmamaqla həmin Akademiyanın neft-mədən fakultəsini tam kursla bitirmişdir. 1998-ci ildə "Balaxanıneft" NQÇİ-də qazmaçı köməkçisi kimi əmək fəaliyyətinə başlamış və həmin NQÇİ-də qazmaçı, neft-qazçixarma operatoru, neft qazçixarma mühəndisi, qazçixaran ustası vəzifələrində çalışmışdır. Elmə olan marağın onun 1997-ci ildə AzNQSDETLİ-nin fontan kompressor quyularının istismarı və kompressor təsərrüfatı laboratoriyasına gəlməsinə səbəb olmuşdur. O, əvvəlcə həmin laboratoriya mühəndis, böyük elmi işçi vəzifələrində işləmiş və özünü doğrultduğu üçün 1998-ci ilin ilk günlərində laboratoriyanın müdürü vəzifəsinə irəli çəkilmişdir. Hal-hazırda həmin laboratoriyanın müdürü vəzifəsində işləyir.

X.M. İbrahimov 1999-cu ildə aspiranturaya qəbul olunmuş və 2002-ci ildə "Neft və qaz yataqlarının işlənməsi və istismarı" ixtisası üzrə "Qazlift quyularında qaz-maye qarşılığının hərəkətinin tənzimlənməsi" əsasında qaldırıcının faydalı iş əmsalının artırılması mövzusunda nəmizədlik dissertasiyası işini müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi adı almışdır.

X.M. İbrahimov 30-a yaxın elmi məqalənin, 9 ixtiranın müəllifi olmaqla yanaşı, 12 elmi tədqiqat işinə rəhbərlik etmişdir. Hazırda o, fontan-qazlift quyularının səmərəli istismarı sahəsində elmi işini davam etdirərək doktorluq dissertasiyası üzərində elmi axtarış



aparırlar.

O, elmi axtarışları prosesində kompressor quyularının istismarında qarşıya çıxan problemlerin həll olunmasına yaxından iştirak edərək, qum təzahürü, qazlift quyularında qaldırıcıının istismar səmərəliliyini, iş etibarlılığını artırmaq məqsədilə ve axının hərəkət strukturunun tənzimlənməsini təmin edən təkmilləşdirilmiş ejektor sistemli yeni lift qurğusu (TİEL) və sərbəst asqlı ikicergəli lift qurğusu işlənilmiş, tətbiq sahəsi əsaslandırılmışdır. Həmin qurğular hazırlırda da "Azneft" İB mədənlərində tətbiq olunmaqdadır. Həmçinin qazlift quyularında qaz-maye qanşığının hərəkətini quyu hidrodinamiki rəqs generatorları vasitəsilə tənzimləməklə qaldırıcıının faydalı iş ərmsalını artıran qurğunu istehsalatda tətbiq etmiş və 300 min. manatdan çox iqtisadi səməre əldə olunmuşdur.

X.M. İbrahimov qazlift quyularının istismarında quyuların faktiki xüsusi sərfi ilə hesablanmış xüsusi sərfi əsasında orta nisbi xətanı hesablaşdırmaq üçün emprik ifadə almışdır. Bu emprik ifadədən istifadə edərək sıxlıq havanın xüsusi sərfi ilə quyunun hasilatı, boruların uzunluğu və sulaşma faizi arasındaki asılılığı təyin etmişdir. Bundan əlavə, qaldırıcıda üçfazalı sistemin hərəkəti zamanı təzyiqin boru boyunca paylanması müəyyən etmək üçün emprik ifadədən istifadə edərək "Azneft" İB-nin "Suraxanıneft" NQÇİ-si üzrə kompressor quyularında hesablaşmalar aparmışdır. Həmçinin kompressor quyularının istismarında işçi agentinə əlavə edilən polimer birləşmələrinin quyu temperaturundan asılı olaraq keyfiyyət dəyişməsi və polimerin strukturunun parçalanmasını təyin etmişdir.

X.M. İbrahimov elmi işləri ilə yanaşı həm də ictimaietçidir. O, respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edir. Elə bu xidmətlərinə görə də 1999-cu ildə Respublikamızda ilk dəfə olaraq Bələdiyyələrin yaranması ilə əlaqədar keçirilən seçkilerdə Nərimanov rayon sakinlərinin etimadını qazanaraq, Nərimanov Bələdiyyəsinə üzv seçilmiş və həmin vaxtdan ictimai əsaslarla Bələdiyyənin "Yerli sosial məsələlər daimi komissiyası"na sədrlik etmişdir.

Onun bu ictimai siyasi xidmətlərini və elmi axtarışlarını nəzərə alaraq "Balaxanıneft" NQÇİ-də səmərəli işinə görə "Qızıl eller ustası" döş nişanı ilə, həmçinin müxtəlif təşkilatların Fəxri fermanları ilə təltif olunmuşdur.

## NEFT SƏNAYESİNİN VETERANI

Yəhya Nəzir oğlu İlyasov 31 iyul 1930-cu ildə Qax rayonunun Qum kəndində anadan olmuşdur. 1939-cu ildə Qum kənd 7-illik natamam orta məktəbinin birinci sinfinə daxil olmuş və 1946-ci ildə natamam orta məktəbi bitirmişdir.

Respublikamızın o vaxt fəhlə qüvvəsinə çox böyük ehtiyacı var idi. Bu tələbatı ödəmək məqsədi ilə respublika rəhbərliyi gəncləri rayonlardan səfərber etməyə başladı. Ata-anasını, bacısını itirmiş və kimsəsiz qalmış Yəhya bu gənclərin sırasında 1946-ci ildə Bakıya gəlir, 27 sayılı FZU-ya qəbul olunur və neft çi-xarma operatoru ixtisasına yiylənir. Təhsilini başa vurduqdan sonra o, 1947-ci ildə Stalinneft (indiki Bibiheybatneft) NQÇİ-nin birinci mədənинe neftçixarma ustası vəzifəsinə qəbul olunmuşdur.

1952-ci ildə o, "Azərdənizneft" İB-nin dənizdə Geoloji İşlər kontorunda fəhlə, 1953-cü ildə "Neft daşları"nda çilingər-motorçu, 1958-ci ildə "Azərdənizneftkəşfiyyat" Trestinin naqliyyat-traktor kontorunda 6-ci dərəcəli avtokrançı işləmişdir. 1982-ci ildə "Xəzərdənizqazneftsənaye" İB keşfiyyat quyuları kontorunda neft quyularının bərkitmə sexində 6-ci dərəcəli çilingər-motorçu işləmişdir.

Yəhya İlyasov "Əmək veterani" medalına və digər mükafatlara layiq görülmüşdür.



## ELM ADAMI

Babayev Ələkbər Məmməd oğlu 1935-ci il mart ayının 3-də Bakı şəhərində qızılıqqu ailesində anadan olmuşdur.

Orta məktəbi Bakı şəhərində bitirdikdən sonra, 1953-cü ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun Geoloji kəşfiyyat fakültəsinə daxil olmuş və 1958-ci ildə institutu "Hidrogeologiya və mühəndis geologiyası" ixtisası üzrə bitirək, dağ mühəndisi-hidrogeoloq ixtisasına yiyełənmişdir.

1958-1967-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kurortlar, sanatoriya və istirahət evləri baş idarəsində (1960-ci il mart ayında Kurortlar İdarəsi Respublika həmkarlar Şurasının təbcəciliyinə verildi.) böyük mühəndis hidrogeoloq, hidrogeologiya şöbəsinin rəisi, idarənin baş hidrogeoloqu, Respublika Ekspedisiyasının baş hidrogeoloqu və rəisi, 1967-1970-ci illərdə Azərbaycan Elmlər Akademiyası Geologiyası İnstitutunda mühəndis-geoloq, kiçik elmi işçi vəzifələrində, 1970-1996-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda baş müəllim, dosent, GKF-nin dekanının müavini, dekanı işləmiş və tədris, metodik və elmi sahələrdə müvəffəqiyətlə fəaliyyət göstərmişdir.

1977-1982-ci illərdə Əlçəzair Milli Neft, Qaz və Kimya İnstitutu "Neft geologiyası" kafedrasının müdürü vəzifəsində çalışmış, dərs demişdir. Bu müddətdə fransız dilində-dörd dərslik və dərs vəsəti hazırlayıb dərc etdirmişdir. 1996-1997-ci illərdə Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikikası Elmi-Tədqiqat İnstitutunda Laboratoriya müdürü və direktor, 1997-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu "Hidrogeologiya və mühəndisi geologiya" laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışmış, sonra köçürmə yolu ilə Azərbaycan Elmi-Tədqiqat və layihə İnstitutunun "Neft və qaz yataqlarının hidrogeologiyası və hidrokimyası" laboratoriyasında aparıcı elmi işçi vəzi-



fəsinə işləmiş, daha sonra (1999) direktorun elmi işlər üzrə köməkçi keçirilmiş və hal-hazırda bu vəzifədə işləyir.

Geologiya-mineraloziya elmləri namizədidir.

Bir çox beynəlxalq konqres, simpozium və qurultaylarda (1968-2002-ci illər) elmi mərkəzərlərə çıxış etmişdir. Hidrogeoloqların Beynəlxalq Assosiasiyanın "Günəş" Sahələrarası Elm İstehsalat Assosiasiyanın vüse prezidentidir. Beynəlxalq Ekonomerji Akademiyasının professoru, elmlər doktorudur.

1971-1976-ci illərdə Azərbaycan Patentşünaslıq İnstitutunda müştərək olaraq, rektorun təhsil işləri üzrə müavini vəzifəsində işləmişdir. İki ixtiraya görə müəllif şəhadətnaməsi almışdır.

## SƏMƏRƏLİ ELMİ FƏALİYYƏTİ

Abdullayev Əbdüleli Yaqub oğlu 1937-ci il oktyabrın 21-də Qərbi Azərbaycanın Göyçə mahalında anadan olmuşdur.

1959-64-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki N.Tusi adına Pedaqoji Universiteti) fizika və iştehsalatın əsasları fakultəsində təhsil almışdır. Fakultə komssomol təşkilatının katibi işləmiş, geniş ictimai fəaliyyət göstərmişdir. Ümumi iş stajı 48-ildir və bunun 32 ili neft sənayesinə aiddir. 1966-ci ildən 1992-ci ilə kimi "AzVODQEO" institutundu kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi işləmişdir.

1997-ci ildə AZNQSDETLİ-nin korroziya və onunla mübarizə laboratoriyasına böyük elmi işçi vəzifəsinə qəbul olunmuş və həzirdə aparıcı elmi işcidir.

1982-ci ildə Moskvada "Korroziya inhibitoru tətbiq etməklə dəniz suyu ilə işləyen soyuducu dövrü su təchizatı sistemlərinin effektivliyinin yüksəldilməsi" mövzusunda dissertasiya işi müdafiə edərək texniki elmlər namizədi alimlik dərəcəsi almışdır.

Ə.Abdullayev bir kitab, 2 kitabı, 18 ixtira, 20 elmi məqalənin müəllifidir. Korroziya və ekologiya problemləri haqqında mətbuat səhifələrində 20 elmi məqaləsi çap olunub. Bir dərslik vəsaitinin elmi redaktoru olmuşdur. Elmi tədqiqat işləri əsasən neft sənayesində istismar olunan neft-mədən avadanlıqlarının ümumi və bioloji korroziyadan mühavizəsi, duz çökmesi əleyhinə kompleks təsirli inhibitorların və tətbiqi texnologiyasının işlənməsi, habelə aqressiv amillərin təsiri nəticəsində yaranan ekoloji problemi həlli ilə əlaqədardır.

1987-ci ildə Ümumittifaq elmi-tətqiqat "VODQEO" institutu tərəfindən anadan olmasının 50 illiyi münasibəti ilə tərifnamə ilə tələfif edilmişdir. Ailəlidir, üç övladı var. Həyat yoldaşı Xalidə xanım müəllimədir. Övladlarının üçü də ali təhsilliidir.



Ə.Y. Abdullayev Yeni Azərbaycan Partiyasının fəal üzvüdür. YAP-in birinci qurultayının nümayəndəsi, YAP-in on illik yubileyinin iştirakçısı, YAP-in Nərmanov rayon təşkilatının şura üzvü seçilmişdir. Hazırda təşkilatın sədridir.

1997-ci ildə Beynəlxalq Enerji və informasiya Akademiyasına müxbir üzv seçilmişdir. 1975-ci ildə "SSRİ ixtiraçısı" döş nişanı ilə təltif olumuşdur.

Ə.Y. Abdullayevin Respublikamızın ictimai həyatında və neft sənayesinin inşafının müxtəlif sahələrində özüne məxsus xidmətləri olmuşdur.



## ÜÇÜNCÜ BÖLMƏ

### HƏYATDA İZİ QALANLAR

ONLAR XALQIMIZIN SƏADƏTİ UĞRUNDΑ  
FƏDAKARLIQ GÖSTƏRMİŞLƏR

*“...Bütün mərhələlərdə Azərbaycanda neft sənayesinin yaradılmasında, inkişaf etməsində, yeni-yeni neft və qaz yataqlarının kəşf olunmasında zəhmət çəkmiş, böyük işlər görmüş, qəhrəmanlıqlar göstermiş, dünyaya böyük ixtiralar təqdim etmiş insanlar da bizim tariximizdə görkəmli yer tuturlar.”*

**H.Ə.Əliyev**

## ABBASOV ARİF LƏTİF OĞLU (1934 - 2004)

Arif Lətif oğlu Abbasov 1934-cü il dekabr ayının 1-də Bərdə şəhərində anadan olmuşdur.

Arif Abbasovun keçidiyi ömür yoluna nəzər salsaq onun böyük iradəyə malik olduğunu, zamanın çatınlıklarına məhərətə sine gərdiyini, sınaqlardan üzüağ, alnacıq çıxdığını görərik. Hələ ötən əsrin 50-ci illərində Bərdədə neft kəşfiyyat quyuları qazılarkən zəhmətə həvəs, sinessi həyat eşqi ilə dolu olan Arifin qəlbində neft sənayesinə, neftçi peşəsinə böyük maraq və məhəbbət hissi baş qaldırılmışdır.

Arif Lətif oğlu Abbasov 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra təyinat ilə "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsində əmək fəaliyyətinə başlamışdır. Əvvəlcə o, qazma briqadasında fəhlə, sonralar isə qazmaçı köməkçisi, qazmaçı kim, 1959-cu ildən isə buruq ustası vəzifəsində çalışmışdır.

Arif Abbasovun rəhbərlik etdiyi qazma briqadası Ümumittifaq yarışlarında dəfələrlə qalib gəlmışdır. A. Abbasov buruq uстası vəzifəsində çalışdığı dövrə "Qırmızı Əmək Bayraqı" ordeni, "Rəşadətli əmaya görə" medali, SSRİ Neft Sənayesi Nazirliyinin və Azərbaycan Neft Sənayesi Nazirliyinin Fəxri fərمانları ilə təltif olunmuşdur. O, Xəzər dənizində bir özüldən bir neçə quyunun qazılmasının banilərindən biridir.

A. Abbasovun briqadası Neft Daşlarında bir özüldən 24 maili quyu qazaraq Avropa rekordunu qazanmışdır. 1969-cu ildə Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyev dövlət nümayəndələrinin iştirakı ilə Neft Daşlarına gəlişi zamanı Arif Abbasov Heydər Əliyevlə görüşmiş və tanınmış buruq uстası ilə onun qısa söhbəti olmuşdur. Ele həmin vaxtdan Arif Abbasov istehsalat fəaliyyətindən əlavə ictimai-siyasi işlərdə də özünü sıramışdır. O, Neft Daşları Komsomol Təşkilatı katibinin müavini, dəfələrlə res-



publikanın komsomol və partiya forumlarının nümayəndəsi olmuşdur.

1966-1968-ci illərdə A. Abbasov Kuba Respublikasına xidməti ezamniyyətə getmişdir. Kubada olarkən orada neft texnikumunun yaradılmasının teşəbbüskarı olmuşdur.

Kubadan qayıtdıqdan sonra Arif Abbasova verilən xasiyyətnamədə onun SSRİ-Kuba dostluq əlaqəlerinin möhkəmləndirilməsində böyük xidmətlər göstərmiş yüksək ixtisaslı bir mütəxəssis olduğu vurğulanmışdır.

1968-ci ildən A. Abbasov əmək fəaliyyətini doğma Neft Daşlarında buruq uстası kimi davam etdirmişdir. 1970-ci ildin evvəllerində isə SSRİ Ali Sovetinin Millətlər Şurasının Seçki Komissiyasının sədri seçilmişdir. Bu, Abbasovun Heydər Əliyevlə ikinci görüşü idi. Heydər Əliyev zamanı ona bir ata kimi işin təşkilindən, neft sənayesinin perspektivliyindən danışmış, öz tövsiyələrini vermişdir. Heydər Əliyevin neft sənayesinə yaxından bələd olması Arif Abbasovu heyran etmişdi.

1970-ci ildin ikinci yarısında Arif Abbasov "Neft Daşları" Qazma İşləri İdarəsinə rəis vəzifəsinə təyin olunmuşdur. İdarəyə rəhbərlik etdiyi müddətdə onun kollektivi illik qazma planını 40 min metr-dən 1976-cı ildə 76 min metrə qədər çatdırmışdır. Bütün bunlar quyuların sayının artırılmasına, nəticədə isə neft hasilatının artmasına təkan vermişdir.

1972-ci ildə SSRİ-nin yaradılmasının 50 illik yubileyində "Neft Daşları" Qazma İşləri İdarəsi yeganə müəssisə kimi medalla təltif edilmişdir. Bu nailiyyət Arif Abbasovun idarəyə rəhbərlik etdiyi müddətdə qazandığı uğurların behərsi olmuşdur.

1975-ci ildə Arif Abbasov Neft Daşlarının 25 illik yubileyi ilə əlaqədar keçirilmiş tədbirdə neft sənayesinin inkişafında göstərdiyi xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmani ilə Azərbaycanın Əməkdar mühəndisi adına layiq görülmüşdür.

1977-ci ildə A. Abbasov sehhəti ilə əlaqədar Dəniz Qazma İbarəsinin mərkəzi mühəndis-texnoloji xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir. Sonralar, tanınmış neft sənayesi işçiləri - Bəxtiyar Məmmədov, Fuad Səmədov, Xoşbəxt Yusifzadə, Qurban Abbasov (Neftçi Qurban) kimi mütəxəssislərlə ciyin-ciyin işləmiş A. Abbasov öz xahişi ilə fəaliyyətini "Şelf-5" yarımdalma dəniz qazma

qurğusunda (indiki "İstiqlal" qurğusu) davam etdirmiştir. Bu qurğunun rekonstruksiyası zamanı bp şirkətinin rəhbərliyi Arif Abbasovu bu qurğunun rik-meneceri vəzifəsinə təyin etmişdir. "İstiqlal" yarımDALMA qazıma qurğusunun istismara verilməsi zamanı təşkil edilmiş mərasimdə Arif Abbasovun Heydər Əliyevlə 3-cü görüşü olmuşdur.

Həyatın da bizdən asılı olmayan öz qanunları vardır. Tanınmış neftçi Arif Lətif oğlu Abbasov mənali bir ömür yaşadı və həyatını şərəflə sona yetirdi.

## ADIGÖZƏLOV MƏMMƏDHƏSƏN ADIGÖZƏL OĞLU

(1866-1960)

1866-ci ildə Bakı uezdinin Xırdalan kəndində kendli ailəsində anadan olmuşdur. O, 14 yaşında olarkən bir parça çörək qazanmaq üçün neft mədanlarının işləməyə başlamışdır. 1901-ci ildə fəhlələrin hakim dairələrə qarşı etiraz mitinqlərində və nümayişlərdə iştirak etmişdir.

1906-ci ildə Bakıda yaradılmış Neft Sənayesi İşçilərinin İnqilabi İttifaqının fəaliyyətində yaxından iştirak etmiş, "Hümmət" təşkilatının üzvü olmuşdur.

M. Adığözəlov yığılış üzvlük haqqında üsyancılara yardım etmiş və "Qudok", "Bakinski raboçı" qəzetlərinin nəşrinə köməklik göstermişdir.

1918-ci ildə M. Adığözəlov özünün izləndiyini hiss edərək gizlənmək məcburiyyətdə qalmış, ancaq yenə də siyasi fəaliyyəti davam etdirmiştir.

M. Adığözəlov 1918-ci ildə Bolşeviklər Partiyasına daxil olmuş Bakı komitəsinin tapşırıqlarını yerinə yetirmiştir. Sonra o, Xırdalan Kəndli Deputatları Sovetinin sədri olmuşdur.

1920-ci ilin aprelində Azərbaycanda Sovet Hakimiyyəti qurulduğdan sonra M. Adığözəlov Binəqədi Kənd Deputatları Sovetinin sədri, Binəqədi İcraiyyə Komitəsinin sədri seçilmişdir.

Sonrakı illərdə M. Adığözəlov bir sıra mükafatlara layiq görülmüş, Qırmızı Əmək Bayraqı ordeni ilə təltif olunmuşdur. O, Azərbaycan K(b) Partiyasının birinci qurultayının nümayəndəsi olmuş, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına layiq görülmüşdür.

M. Adığözəlov 1960-ci il iyul ayının 23-də Bakıda vəfat etmişdir.



## ABBASOV ƏŞRƏF MƏMMƏD OĞLU

(1936 - 2005)



Bu xəbər bizim hamımızı sarsıdı. Əziz dostumuz, texnika elmlər namizədi, neft və qaz sənayesinin inkişafında böyük xidmətləri olan alim, eyni zamanda, sözün əsl mənasında geniş qəlbli, qılınç şair, poeziya vurğunu, haqsızlıqlarla barışmayan, həyatın bütün incəliklərini duyuları ilə anlayan Əşrəf Məmməd oğlu Abbasovun həyat eşqi ilə döyünen ürəyi dayandı.

1936-ci ildə Kürdəmirdə ziyalı ailəsində anadan olmuş Əşrəf müəllim Azərbaycan Neftkimya İnstitutunun neft-mexanika fakültesini bitirdikdən sonra teyinatı üzrə emək fəaliyyətinə B.Sərdarov adına Maşinqayırma zavodunda başlamışdır. 1961-ci ildən isə Əşrəf Abbasov iş fəaliyyətini "AzİNMAŞ" TSAC-da davam etdirmişdir.

Həyatını maşinqayırma sənayesinə həsr edən Əşrəf müəllim həle XX əsrin 60-70-ci illərində kompressor qurğularının iş qabiliyyətinin yüksəldilmesi ilə əlaqədar elmi axtarışlar aparmışdır. O, 1975-ci ildə neft-mədən kompressorlarında plastik kipləndirici elementlərin iş qabiliyyətinin tədqiqatı mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi elmi dərəcəsini almışdır. AzİNMAŞ-da işlədiyi müddətə Əşrəf Abbasov kompressor avadanlığının, kompressorların, kompressor stansiyalarının və digər neft-mədən avadanlıklarının layihələrinin işlənilib-hazırlanmasında yaxından iştirak etmişdir. Əşrəf müəllimin neft-mədən avadanlıklarının iş qabiliyyətinin yüksəldilmesi istiqamətində ixtiraları bu gün ölkəmizin neft sənayesinde geniş tətbiq olunmaqdadır. Kompressorlarda piston həlqələrinin etibarlığının öyrənilməsi istiqamətində Əşrəf müəllimin əldə etdiyi ixtiranı xüsusilə qeyd etmək istərdik. Aparılmış stend tədqiqatı və mədən sınaqları nəticəsində sintetik

materialların pistonlu kompressordarda tətbiqi mümkün olmuşdur. Əldə edilən nailiyyətlər kompressorlarda işlədilən xeyli miqdarda sürükü yağlarının həcminin azaldılmasına, o cümlədən kompressorlərin etibarlığının yüksəldilmesinə imkan yaratmışdır.

Əşrəf Abbasovun elmi işləmələri, onun əldə etdiyi nailiyyətlər nəinki respublikamızda, o cümlədən keçmiş Sovet məkanının, demək olar ki, bütün neft-qaz mədənlərində tətbiq olunmuşdur. Tez-tez Sibire, Orta Asiyaya, Urenqoya xidməti ezam olunan Əşrəf müəllim orada avadanlıqların mədən sınaqlarına, onların iş qabiliyyətinə texniki nəzarət edirdi.

Əşrəf müəllim tekçə neft-qaz sənayesində deyil, o cümlədən poeziya, şeir, ədəbiyyat sahəsində də özünü sınamış, özünəməxsus romantik düşüncə tərzi, dəst-i-xətti, qələmi ilə tanınmış, şairlər, söz ustaları arasında Mollalar Əşrəf kimi tanınmışdır. Əşrəf öz ilhamını təbietdən alar, vətən sevgisini, həyata vurğunluğunu öz şeirlərində incəliklə göstərərdi.

Kəskin iqlimə malik Sibir çöllərindəki neft mədənlərində illərlə çalışmasına baxmayaraq Əşrəf müəllimin ürəyi, qəlbə daim vətənə, öz doğma ocağı ilə birgə döyünerdi. "Vişka" qəzeti nəzdində "Neftçi" ədəbi məclisi" yaranması elan olunanda redaksiyaya ilk gələn də Əşrəf olmuşdu. Son illər sahətə ilə əlaqədar əziyyət çəkməsinə baxmayaraq o, NƏM-in bir məclisini də buraxmamağa çalışırdı. Mollalar Əşrəfin şeirləri xüsusi təravəti, şirinliyi, lirikası, fəlsəfi dərinliyi ilə seçilir, oxucular tərəfindən rəğbətlə qarşılanırırdı. Mollalar Əşrəfin qələmə aldığı şeriləri digər qəzet və jurnallarda da mütəmadi nəşr olunur, radio verilişlərində səsləndirilirildi.

100-ə qədər elmi məqalə, çoxsaylı ixtiralar müəllifi, gözəl insan, tanınmış mühəndis, nümunəvi ailə başçısı, söz, qələm ustası Əşrəf Abbasov oktyabr ayının 1-də qəflətən vəfat etdi. Bu xəber bütün onu tanıyanları dərindən kədərləndirdi. Əşrəf müəllimin eziz xatırəsi yaddaşımızda əbədi yaşayacaqdır.

## АЗИЗОВ ТОФИК МУСЕИБ оглу

(1932 - 1998)



О заслуженном инженере республики, заслуженном деятеле науки и техники Тофиге Мусеиб оглу Азизове, скончавшемся 3 декабря 1998 года, можно говорить очень много. Он родился в 1932 году в Баку. Окончив в 1952 году Бакинский техникум связи, с 1953 по 1954 год работал на Бакинском радиозаводе регулировщиком, мастером цеха.

В 1955 году поступил в Ленинградский электротехнический институт связи им. Бонч-Бруевича. Начиная с 1951 года, Тофик Азизов

являлся ведущим конструктором специального конструкторского бюро в Ленинграде. С 1961 по 1969 годы Т.Азизов проработал в должности главного конструктора специального конструкторского бюро "Нефтехимприбор" в Баку. Став ведущим специалистом, он в 1969-1974 годах работал на различных должностях в Бакинском специальном конструкторском бюро "Микросхемтехника" и научно-исследовательском институте "Нефтепромгеофизика".

Наибольший вклад в дело создания военно-промышленного комплекса и решения проблем в области электронной машиностроительной промышленности республики Тофиг Азизов внес в те годы, когда более 20 лет руководил гигантским, в советские годы засекреченным научно-производственным объединением НПО "Норд".

В самые тяжелые для Азербайджана годы, когда оборонное производство сворачивало свою деятельность и предприятия этой отрасли переключились на производство товаров народного потребления, НПО "Норд" взялось за усовершенствование аппарата, помогающего сращению и

вытягиванию костей. На предприятии были изобретены "стоматологические" печи для спекания фарфоровых зубов.

Под руководством Тофика Азизова "нордовцы" были активными участниками строительства в поселках жилых домов, поликлиник, АТС, детских комбинатов. А 18 января 1990 года в Москве, на Всесоюзном совещании рабочих, крестьян и интеллигенции, Т.Азизов выступил с жесткой критикой в адрес руководителей страны, сказав об их нежелании или неумении потушить конфликт в Карабахе, о политической некомпетентности, потворствовании армянским националистам и экстремистам.

В 1955 г. Т.Азизов был назначен председателем Государственного комитета по имуществу, заместителем премьер-министра Азербайджанской Республики. Он делал все возможное для развития экономики страны, за что и был награжден орденами и медалями.

Наряду с работой на ответственных государственных должностях Тофиг Азизов был также известен как активный общественный деятель. Он являлся народным депутатом Азербайджанской Республики, членом Милли меджлиса, председателем Комиссии по вопросам бюджета. На всех должностях, на которых работал Тофиг Азизов, он выделялся присущими ему принципиальностью и объективностью и до последней минуты своей жизни не жалел усилий и умения во имя прогресса независимого Азербайджана.

## ƏZİZOV MÜSEYİB KƏBLEYİ-ƏLİ OĞLU

(1906-1972)



Əzizov Müseyib Kəbleyi-Əli oğlu 1906-ci ildə Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. Atası Kəbleyi-Əli Ramana kəndindəki neft mədənində fəhlə işləmişdir.

M.K. Əzizov 1927-1930-cu illərdə Bakıda N.Nərimanov adına Neft texnikumunda təhsilini başa vurmuş, sonra Sənaye İnstitutuna daxil olmuşdur. 1927-ci ildən Kommunist Partiyasının üzvü olmuşdur.

Mərkəzi Komitənin göstərişi ilə 1936-ci ildə Bakı Yod zavoduna rəis təyin olunmuşdur. 1939-1941-ci illərdə Azərbaycan Həmkarlar Şurasında şöbə müdürü işləmiş, 1942-ci ildə Sovet ordusuna çağınmış, 416 Taqanroq diviziyasında baş leytenant məktəbində, 1946-ci ildə Qorki Vilayətinin Viksa şəhərində Tankçılar məktəbində müəllim olmuşdur.

1947-ci ildə Vətənə qayıdır, neftçi peşəsini davam etdirmiş, əvvəlcə "Orconikidzenneft"də, sonra "Pesşanineft"də rəis müavini işləmiş, 1972-ci ilin 27 martında ürək xəstəliyindən vəfat etmişdir.

Vətən müharibəsində iştirakına görə medallarla təltif olunmuşdur.

## XƏLƏFOV RAFIQ RƏSUL OĞLU

(1939-1998)



Xələfov Rafiq Rəsul oğlu 5 iyul 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur.

1957-ci ildə Bakı şəhərində orta məktəbi bitmiş və həmin ildə də Azərbaycan Politexnik İnstitutuna qəbul olunmuşdur.

1962-ci ildə "Çay qurğularının və elektrostansiyalarının tikintisi üzrə inşaatçı-mühəndis" ixtisasına yiyələnmiş. Azərbaycan Dövlət Su Təsərrüfatı Layihə İnstitutuna göndəriş alıb mühəndis-konstruktur vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1965-ci ildən isə "Azərdənizneftinşaat" Trestinin 1 sayılı TQİ-də (Tikinti Quraşdırma İdarəsində) əmək fəaliyyətini, (əvvəlcə iqtisadçı mühəndis kimi, sonra iş icraçısı kimi, 1967-ci ildən baş mühəndis kimi) davam etdirmişdir.

1969-cu ildə R.R.Xələfovun əmək fəaliyyətindəki üstün cəhətləri nəzərə alınaraq, neft-mədən qurğularının tikintisində, quraşdırılmasında texniki köməklik göstərməsi üçün onu Suriya Ərəb Respublikasına 3 illik ezamiiyyətə göndərmişlər. R.R.Xələfov eza-miyyətdə olduğu müddətdə əvvəlcə böyük, sonra baş mühəndis və 1971-ci ildən SSRİ Neft Sənayesi Nazirliyi kollegiyasının qərarı ilə SƏR-nin Neft mədəninin rəhbəri təyin edilmişdir.

R.R.Xələfovun ezamiiyyət dövri bitdikdən sonra 1972-ci ildə o, yenidən doğma "Azərdənizneftinşaat" trestinin 1 sayılı Tikinti Quraşdırma İdarəsinə qayıtmış, Baş mühəndis vəzifəsinə təyin edilmişdir.

Dekabr 1972-ci ildən yanvar 1976-ci ildək "Azərdənizneftinşaat" Trestinin müdir müavini vəzifəsində işləmişdir.

1976-ci ildən isə trestin müdiri vəzifəsinə təyin edilmişdir. "Azərdənizneftinşaat" Trestinin 1 sayılı Tikinti Quraşdırma İda-

rəsində iş icraçısı, Baş mühəndis vəzifelerində işleyen zaman R.R.Xələfov N.Nerimanov adına Dənizdə Neftqazçıxarma idarəsinin Sangeçal dənizində 3 kilometrdən çox dənizüstü estakada yolları, estakadalar meydançalar, meydançalar üzündə dəniz-neft mədən təsərrüfatı obyektləri tikib istifadəyə vermişdir. Tikilən obyektlərdə yeni texnoloji proseslərin tətbiqi, obyektlərin keyfiyyətə qısa müddətə tikilməsi onun diqqət mərkəzində olmuşdur.

Dəniz neft və qaz yataqlarının istismar olunmasında "Azərdənizneftinşaat" trestinin misilsiz rolü olmuşdur. Təkcə Neft Daşları şəhərciyinin istifadəyə verilmesi buna əyani sübutdur. Yarım əsr tarixi olan trest öz fəaliyyətini 7 noyabr 1949-cu ildən Neft Daşlarında ilk dəfə neft quyuşunun fontan vurduğu dövrdən başlayır.

İslədiyi dövrə Neft Daşları, Səngəçal və başqa dəniz sahələrində böyük hacmi qazma meydançaları, estakadalar və başqa mürakkəb hidrotexniki qurğular və istehsalat obyektləri tikilmişdir. Bundan başqa həmin vaxtlar Bakı şəhərinin bir çox rayon və qəsəbələrində neftçilər üçün yaşayış binaları, başqa sosial, məişət obyektləri tikilib istifadəyə verilmişdir.

Dənizin 80-200 metr dərinlikdə yerləşən nəhəng "Güneşli" neft və qaz yataqlarının istismarının başlanmasında R.Xələfovun da xüsusi rol olsa da, onun İslədiyi müddət ərzində 1 sayılı dərin dəniz özülünün tikilməsi trest tərəfindən başlanmış və 1976-ci ildə "Güneşli" yatağında quraşdırılmışdır. Həmin özüldə ilk quyu 1978-ci ildə qazılmış, 1979-cu ildə istismara buraxılmışdır. Bu da 1980-ci ildə "Güneşli" yatağının açılmasına imkan vermişdir. Bu hadisə Azərbaycan neftinin tarixində yeni mərhələyə yol açmışdır. Həmin yataqda yeni platformaların tikintisi "Azərneftinşaat" tresti tərəfindən davam etmişdir. Təkcə 1982-1987-ci illərdə həmin yataqda 80-120 metr dərinlikdə 4 dərin dəniz özülü istifadəyə verilmişdir.

Tələbkar təşkilatçı, gözəl insan Xələfov Rafiq Rəsul oğlu, 1998-ci ildə dünyasını dəyişmişdir.

## XƏLİLOV ELDAR CƏLİL OĞLU

(1940-2004)

Yaradıcı fəaliyyətinin çox hissəsini "Azərbaycan neft təsərrüfatı" jurnalının Baş redaktor müavini vəzifəsində çalışıyan Eldar Cəlil oğlu Xəlilov ömrünün 65-ci ilində, 2004-cü il avqust ayının 23-də qəflətən vəfat etmişdir.


E.C.Xəlilov 1940-ci il martın 7-də Bakı şəhərində tanınmış ziyanlı ailəsində anadan olmuşdur. 1964-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Hidrogeologiya və mühəndis geologiyası fakültəsini müvəffəqiyyətə bitirmiş, "Dağ mühəndisi və hidrogeoloq" ixtisasına yiylənmişdir.

E.C.Xəlilov təyinatla AzNSETLİ-yə göndərilmişdir. O, burada "Geologiya və lay suları" laboratoriyasında əvvəller böyük texnik, sonralar isə mühəndis, böyük mühəndis vəzifələrində çalışmışdır. Həmin laboratoriyada neft-qaz yataqlarının hidrogeologiyası-hidrokimyası mövzuları üzrə aparılmış elmi-tədqiqat işlərinin ayrı-ayrı mərhələlərinin icraçısı olmuşdur.

1978-ci il oktyabr ayından E.C.Xəlilov "Azərbaycan neft təsərrüfatı" jurnalı redaksiyasına Baş redaktor müavini vəzifəsinə keçmiş və ömrünün sonuna kimi burada çalışmışdır.

O, redaksiyada İslədiyi müddətdə jurnalın Baş redaktorları Ə.C.Əmirov, M.K.Seyid-Rza və akademik A.X.Mirzəcanzadənin rəhbərliyi altında böyük məktəb keçmiş, jurnalın poliqrafik və məzmun cəhətcə yüksək səviyyəyə qaldırılması sahəsində böyük xidmətləri olmuşdur. Bu dövr ərzində jurnal nəinki respublikamızda, həmçinin yaxın və uzaq xarici ölkələrdə belə tanınmış və dövri nəşrlər içerisinde layıqli nüfuz qazanaraq, özünəməxsus yer tutmuşdur.

E.C.Xəlilov redaksiya kollektivi arasında böyük nüfuza malik idi. O, özünü bacarıqlı təşkilatçı, tələbkar rəhbər, qayğıkeş, təva-



zökar, sadə ve səmimi bir insan kimi göstərmişdir. Çoxsaylı müəlliflərin, redaksiya heyəti və şurası üzvlərinin böyük hörmətini qazanmışdır. O, qayğıkeş və məhribən ailə başçısı idi.

E.C.Xəlilov dəfələrlə Neft Sənayesi Nazirliyinin və sahə Həmkarlar İttifaqı təşkilatının, ARDNŞ-in Fəxri fərmanları ilə təltif olunmuşdur.

E.C.Xəlilovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

## İBRAHİMOV OQTAY NADİR oğlu

(1929-2004)

Qocaman neftçi, Respublikanın Əməkdar mühəndisi, əmək veterani, AzNQSDETLi-nin böyük elmi işçisi Oqtay Nadir oğlu İbrahimov 2004-cü il dekabr ayının 24-də vefat etmişdir.

Oqtay müəllim 1929-cu ildə Bakı şəhərində ziyanlı ailəsində dünyaya göz açmışdır.

O, 1950-ci ildən əmək fəaliyyətinə "Krasnodar neft keşfiyyatı" Trestinin qazma kontorunda başlamış və 1953-cü ildən isə "Krimneftkeşfiyyat" Trestində çalışmışdır.

O, 1958-ci ildə Azərbaycana qayıtmış, "Şah burnu" sahəsindəki 100 №-li dərin quyunun müdürü, "Azərneftkeşfiyyat" trestində 3 №-li Qazma İdaresinin direktoru, Saatlı Neft Kəşfiyyat Ekspedisiyasının müdürü, "Aznəft" İB-nin baş direktorunun qazma sahəsində müavini və s. vəzifələrdə çalışmışdır.

O.İbrahimovun qazma texnika və texnologiyasının təkmilləşdirilməsi, yeni texnikanın istehsalata tətbiqi sahələrində böyük xidmətləri olmuşdur.

2003-cü ildə Dənizdə və Quruda Neft-Qazçıxarma İstehsalat Birlikləri birləşdirildikdə struktur dəyişiklikləri ilə əlaqədar O.İbrahimov Azərbaycan Neft-Qaz Sənayesi Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutuna böyük elmi işçi vəzifəsinə göndərilmişdir. İnstitutda işlədiyi dövrdə də o, özünü dərin biliyə, müasir təhlil metodlarına malik olan yüksək səviyyəli tətqiqatçı kimi göstərmişdir.

O, 14 elmi əsərin müəllifidir.

O.İbrahimov 1970-ci ildə "Rəşadətli əməyə görə" ordeni və UXTN Sərgisinin gümüş medalları ilə təltif olunmuşdur.

1981-ci ildə Azərbaycan Respublikasının Əməkdar mühəndisi fəxri adına layiq görülmüşdür. 1982-ci ildə "SSRİ neft sənayesinin



əlaçısı" nişanı və Əmək veterani medali ilə təltif olunmuşdur.

Oqtay müəllim harada işləyir işləsin, özünün yüksək insanı keyfiyyətlərinə görə həmişə kollektivin sevimliyi olmuşdur. O, yaxşı ailə başçısı, 2 övlad atası idi.

Oqtay müəllimin əziz xatirəsi onu tanıyanların qəlbində yaşayacaqdır.

## ISLAMOV TANRIVERDİ HƏMDULLA OĞLU

(1884-1957)

Usta Tanrıverdi Bülbülə qəsəbəsində anadan olmuşdur. Öz xeyirxahlığı ilə tanınan usta Tanrıverdi 1935-ci ildə Bülbülədə uşaq bağçasının olmadığını və buna böyük tələbatın olduğunu görüb özünün yaşadığı evin 3 otağını uşaq bağçası üçün ayırmışdır.

Öz sənəti və bacarığı ilə ölkədə tanınmış Tanrıverdi haqqında yerli və mərkəzi mətbuatda müxtəlif yazılar dərc edilirdi.

Onun büstünü sağlığında görkəmli heykəltəraş, akademik P.Sabsay hazırlamış və Moskvada SSRİ Xalq Təsərrüfatı Nəqliyyətləri Sərgisində nümayiş etdirilmişdir. Akademik P.Sabsay usta Tanrıverdinin və bir neçə tanınmış neftçilərin büstlərini hazırladığını görə Dövlət mükafatına layiq görülmüşdür.

1957-ci ildə ustanın ikinci büstü Suraxanı Mədəniyyət Sarayı qarşısında qoyulmuş, lakin bu büstü görmək ustaya nəsib olmayışdır.

1950-ci ildə "Oqonyok" jurnalında usta Tanrıverdinin şəkli və rilmekla əmək fəaliyyətini eks etdirən böyük bir məqalə dərc edilmişdir.

Usta Tanrıverdinin qızı Bilqeyis xanım 1953-cü ildə Tibb İnstytutunun müalicə-profilaktika fakültəsini bitirmiş, hal-hazırda həkim işləyir. Oğlu mərhum Həmid (1932-1994) sürücü isəmişdir.

İşdən yorulmaq bilməyən, gecəsini gündüzə qatan, kənddə adı böyük hörmətlə çəkilən usta Tanrıverdi İslamov 9 avqust 1957-ci ildə dənyasını dəyişmişdir.

Neftçilər onu həmişə xoş xatirələrə yada salırlar.



## İSMAYILOV ŞAMXAL İSMAYIL OĞLU

(1936-2005)



Azərbaycan Neft-Qaz Sənayesi Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini, texnika elmleri namizədi, Eko-Energetika Akademiyasının doktor-professoru, SSRİ Neft Sənayesi səlaçısı, neft və qaz quşularının qazılmasının texniki və texnologiyası sahəsində görkəmli mütəxəssis, gözəl insan, səmimi və sadəqətli yoldaş, qayğılaşlı ata, vətən və xalq vurğunu Şamxal İsmayılov oğlu İsmayılov ömrünün 70-ci ilində qəfətən vəfat etmişdir. Ş.İ. İsmayılov 1936-ci ilin 9 iyununda ziyalı ailəsində anadan olmuşdu.

O, 1954-cü ildə Qubadlı rayonundakı orta məktəbi elə qırımtatarlar bitirib M.Əzizbeyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (indiki ADNA) daxil olmuş, 1959-cu ildə həmin institutu bitirərək "Neft və qaz yataqlarının işlənməsi" ixtisasına yiyələnmişdir.

Ş.İ. İsmayılov olduqca şərefli və çətin heyət yolu keçərək, əmək fəaliyyətinə 1959-cu ildən "Azneftkeşfiyyat" trestində başlayıb. 1960-1962-ci illərdə elmi işlər böyük hevəsi olduğunu Neftkimyaavtomatika Elmi-Tədqiqat İnstitutunda fəaliyyət göstərmişdir. Taleyi neft sənayesi ilə bağlayan Şamxal müəllim neft elminin problemləri ilə daha yaxından və daha səməralı məşğul olmaq məqsədi ilə 1962-ci ildən ölkənin görkəmli elm mərkəzi olan Azərbaycan Qazma İnstitutuna (indiki AzNQSDETLİ) mühəndis vəzifəsinə keçmişdir. O, burada özünün elmi inkişaf yolunu taparaq, görkəmli alım kimi yetişmiş, böyük elmi işçi, laboratoriya müdürü və direktorun elmi işlər üzrə müavini vəzifələrinə qədər yüksəlmışdır. İnstitutda işlədiyi müddətdə qazma sahəsində bir çox aktual problemlərin, elmi-tədqiqat işlərinin rəhbəri və biliyasi təsas icraçı kimi fəaliyyət göstərərək, bir çox məsələlərin həllinə nail olmuşdur. Onun derin zəkasının, qüdrəti qələminin məhsulu olan 120-dən çox elmi eseri, altı monoqrafiyası, iki bedii kitabı elmirimizə evazsız töhfədir. Üreyi yaşayıb yaratmaq, vətənə xidmət etmək eşiqli döyünen, Azərbaycanın çəçəklənməsi yolunda elindən geləni asırğamayan Şamxal İsmayılov oğlu İsmayılov yaşıının müdrik çağında gəndlik ehtirası ilə sabaha böyük inamlı fəaliyyət göstərirdi. İndi onu xoş xatirələrlə xatırlayırlar.

## LƏTİFOV AYDIN İBRAHİM OĞLU

(1931-2005)



Azərbaycan Neft-Qaz Sənayesi Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini, qocaman neftçi, respublikanın Əməkdar mühəndisi Aydın İbrahim oğlu Lətifov 2005-ci il iyun ayının 18-də vefat etmişdir.

A.Lətifov 1931-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində ziyalı ailəsində anadan olmuşdur.

Aydın Lətifov əmək fəaliyyətinə 1955-ci ildə Azərbaycan Sənaye Institutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) neft-məden fakültəsini bitirdikdən sonra "Leninneft" (indiki "Balaxanıneft") Neft-Mədənlər idarəsində başlamışdır. O, 1963-cü ilə qədər operator, sahə rəisi, böyük mühəndis və mədən müdürü vəzifələrində çalışaraq, neft hasilatının incəliklərinə yiyələnmişdir.

A.İ.Lətifovun təcrübəsi, təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq o, 1963-cü ildə "Şirvanneft" Neft-Mədənləri idarəsinə baş mühəndis vəzifəsinə irəli çəkilmiş və sonradan idarənin rəisi təyin edilmişdir. Bu vəzifədə işləyərkən o, özünü neft hasilatı məsələlərini gözəl bilən bir rehbər kimi göstərmişdir. Həmin illərdə "Şirvanneft" Neft-Mədənləri idarəsinin göstəriciləri daim yüksəlmişdir.

1975-ci ildə A.İ.Lətifov öz bacarığı, yaxşı təşkilatçılıq qabiliyyətinə görə yenidən irəli çəkilmək "Azerneft" İstehsalat Birliyinə baş mühəndis təyin edilmiş və uzun iller bu vəzifədə işləmişdir. Bu vəzifədə çalışarken o, neft hasilatının artırılıb və sonradan sabit saxlanılmasına, yeni texnika və texnologiyaların istehsalata tətbiqinə sey göstərmişdir.

O, 1987-1992-ci illərdə və 2003-cü ilin aprelindən həyatının sonuna kimi Azərbaycan Neft-Qaz Sənayesi Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini vəzifəsində fəaliyyət

göstermişdir. İnstitutda işləyərkən özünün zəngin praktiki biliyini, təşkilatlılıq bacarığını elmin inkişafına və əldə edilmiş naliyyətlərin istehsalata tətbiqinə yönəltmişdir. Onun 20-dən çox elmi məqaləsi və 10 ixtirası vardır.

A.İ.Lətifovun ölkənin neft sənayesi sahəsindəki xidmətləri həmişə yüksək qiymətləndirilmiş, dövlət mükafatları ilə tətbiq edilmiş, neft sənayesinin fəxri adalarına layiq görülmüşdür.

O, 1971-ci ildə "Şərəf nişanı", 1976-ci ildə "Qızılı Əmək bayrağı" ordenləri, 2002-ci ildə "Tərəqqi" medallı ilə tətbiq edilmişdir. 1971-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar mühəndisi fəxri adı verilmiş, 1966 və 1970-ci illərdə keçmiş SSRİ-nin Neft eləçisi, 1991-ci ildə isə Fəxri neftçi adalarına layiq görülmüşdür.

Aydın müəllim harada işləməsindən asılı olmayaraq özünün yüksək insani keyfiyyətlərinə görə əmək kollektivlərinin dərin hörmətini qazanmışdır. O, yaxşı ailə başçısı, üç övlad atası idi.

Aydın müəllimin əziz xatırəsi onu tanışanların qəlbində daim yaşayacaqdır.

## СУЛТАНОВ СИАБ АЛИ ОГЛУ

(1924-2003)

Баку - город ветров. И когда мы собирались на встречу с Яшаром Султановым, чтобы вместе с ним уточнить факты, собранные нами о его отце, одном из известных инженеров-нефтяников республики Сиябе Алиевиче Султанове, поднялся сильный норд, сопровождавшийся ливневым дождем. Однако эти каприсы природы не помешали нашей встрече и подготовке очерка, посвященного памяти и восьмидесятилетнему юбилею человека высокой эрудиции и интеллекта, инженера и специалиста, имевшего особые заслуги в развитии нефтегазовой промышленности страны.

Сияб Алиевич Султанов родился в одном из прекрасных уголков Азербайджана - городе Геокча 7 декабря 1924 года в семье, известной не только в регионе, но и во всем Азербайджане. Именитые в прошлом столетии пехлеваны Чингиз и Нияз Гекчайлы - родные братья Сияба Султанова, а другой богатырь Эльдар Гекчайлы - его дядя по линии матери.

Детство и юношеские годы Сияба Султанова совпали с теми временами, когда в стране шла сплошная колхозификация. Это было сложное время противостояния взглядов на жизнь и интересов, что еще больше усугубляло и без того тяжелое положение простых людей. Но, несмотря на жизненные трудности, Сияб Султанов получил среднее образование, прошел огненные дороги Великой Отечественной войны, за проявленные храбрость и доблесть получил правительственные награды.

Имя Сияба Алиевича Султанова хорошо знакомо работникам нефтегазовой промышленности Азербайджана и бывше-



го Союза. Он долгие годы работал главным инженером, затем начальником экспедиции глубокого бурения ПО "Союзбургаз".

Вместе с тем большая часть его жизни связана с поиском, разведкой и открытием нефтегазовых месторождений Туркменистана. В то время сама работа на бескрайних песчаных просторах этой страны требовала от человека мужества и самоотверженности. И когда московское руководство отрасли направило Сияба Султанова туда, оно в первую очередь приняло во внимание именно эти его качества. За годы своей работы в Туркменистане Сияб Султанов поднял авторитет азербайджанских нефтяников на еще более высокий уровень.

Мы с Яшаром Султановым вместе продолжаем перелистывать книгу жизни Сияба Алиевича. Просматриваю документы, фотографии, слушаю рассказы сына о своем отце и его делах. Перед моими глазами встает образ заботливого, прекрасного человека, грамотного инженера, талантливого организатора и чуткого руководителя.

Трудовой путь Сияба Султанова начинался с бывшего нефтепромыслового управления "Артемнефть", куда он приехал после окончания войны и службы в войсках НКВД в 1950 году. Тогда работники этой отрасли пользовались в народе большим уважением, труд нефтяника был в почете. Молодой Сияб Алиевич с первых же дней показывает себя с лучшей стороны, его старательность и чувство ответственности к порученному делу привлекают внимание руководства. В последующие годы эти качества стали основой деятельности Сияба Султанова.

Талант инженера, профессионализм и организаторские способности особо проявились при строительстве и создании подземных газохранилищ республики. Одно из них было на территории Гаджибабульского района Азербайджана, а другое находилось в Гарадагском районе города Баку. Хотя такие амбары для хранения газового топлива в подземелье союзных республик бывшего ССР существовали давно, однако это дело у нас в Азербайджане еще набирало темпы. Для закачки газа в эти хранилища были пробурены эксплуа-

тационные скважины и построены специальные нагревательные станции. Первая сверхглубокая скважина под № 402 была пробурена в 1978 году и сдана в эксплуатацию. Затем были пробурены еще 42 скважины проектной глубиной 3 тысячи метров.

Всеми этими буровыми работами руководил опытный специалист Сияб Султанов в качестве начальника Калмазской экспедиции глубокого бурения. Предприятие за годы его руководства 10 лет подряд получало переходящее Красное Знамя победителя соревнования среди 21 управления Производственного объединения "Союзбургаз". Сам Сияб Султанов за доблестный труд был награжден орденами и медалями СССР, удостоен таких престижных почетных званий, как "Отличник газовой промышленности СССР" и "Почетный работник газовой промышленности".

Один из буровых мастеров экспедиции Сабир Эйазов, вспоминая те годы, добрыми словами отзыается о бывшем начальнике.

- Работать плечом к плечу с Сиябом Султановым было интересно и ответственно, - рассказывает С.Эйазов. - У него было чему научиться. И по технологии бурения, и по оборудованию. У Сияба муаллима были свой стиль и методы организации производственных работ. Все он делал по четкому, заранее подготовленному плану. Сияб муаллим был очень грамотным специалистом, хорошо знающим технологию производства. Несмотря на высокую требовательность, он к своим подчиненным относился с особой заботой, старался, чтобы все социальные проблемы коллектива разрешались быстро. К примеру, скажу, что за период его руководства свыше 50 рабочих получили квартиры в городе Баку.

Сабир Эйазов вспоминает, как С.Султанов сберег все хозяйство экспедиции, технику и оборудование от разрухи и разбазаривания в 1988 - 1993 годах.

- На него было сильное давления, даже слышались угрозы в адрес Сияба муаллима, - вспоминает С. Эйазов.

- Однако он решительно отказывался от всех предложений и ценой огромных усилий сумел сохранить наше предприятие в целости. В те напряженные, беспредельные времена

на Сияб Султанов проявил истинную гражданскую позицию.

- Верно говорит Сабир муаллим, - добавляет Яшар Султанов. - Отец был принципиальным, четким и одновременно чутким человеком. Он всем оказывал поддержку, помогал чем мог. Хорошо помню, отец всегда твердил: "Не забывайте, жизнь - это караван, и люди - гости на этой земле. Никто в иной мир с собой ничего не уносит. Все сделанное нами остается здесь, на этом свете, и о нас судят по нашим поступкам". Отец ушел из жизни в прошлом году, 27 сентября. На его похоронах было много народа, даже из зарубежья приехали. Это еще раз говорит о том, что отец пользовался большим авторитетом среди людей. Сияба Султанова уважали и любили за то, что никогда у него слово не расходилось с делом. Мы - его дети, моя сестра Эльмира ханум и я, - находим утешение лишь в том, что наш отец прожил содержательную, полную событий жизнь...

Не прошло и года после его смерти, как ушла из жизни супруга Сияба муаллима Мария Павловна, с которой он познакомился после Второй мировой войны...

Сегодня в роду Сияба Султанова подрастает новое поколение - его внуки Эмиль, Рустам, Фуад, Фархад и правнучка Зарифа. Все они гордятся своим дедом, ставшим для них ярким примером для подражания. 7 декабря семья собралась вместе, чтобы почтить память и отметить 80-летний юбилей человека, доброе имя которого навечно вошло в историю нефтегазовой отрасли Азербайджана, и еще раз вспомнить о жизни, посвященной честному и беззаветному служению любимому делу и людям.

Таким образом, Сияб Султанов оставил после себя не только технический и научный наследие, но и духовное наследие, которое будет жить в памяти людей. Его имя останется в истории нефтегазовой отрасли Азербайджана, а его добродетели и высокий профессионализм будут воспоминаться и уважаться в будущем.

## SƏTTAROVA SUĞRA ƏHƏD QIZI

(1942-2005)

Azərbaycan Neft-Qaz Sənayesi Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunun laboratoriya müdürü, neftçi-geofizik Suğra Əhəd qızı Səttarova 2005-ci il yanvar ayının 29-da ağır xəstəlikdən sonra 62 yaşında vəfat etmişdir.

Suğra xanım 1942-ci ilin aprel ayında Bakıda ziyalı ailəsində anadan olmuşdur.

O, Azərbaycan Neft və Kimya institutunu bitirdikdən sonra əmək fəaliyyətinə 1964-cü ildə "Azerneftgeofizika" Trestinin Küryanı Geofizika İdarəsində başlamışdır.

Istehsalatda təcrübə topladıqdan sonra 1968-ci ildə Suğra xanım AZNQSDETLİ-nin geofizika laboratoriyasına işə qəbul edilmiş və burada mühəndis vəzifəsində laboratoriya müdürü vəzifəsinə kimi yüksəlmüşdir.

11 ildən çox laboratoriya müdürü vəzifəsində işləyərək özünü təcrübəli və savadlı bir geofizik kimi göstərmiş, rəhbərlik etdiyi kollektivə bacarıqla başçılıq etmişdir. Yataqlarda neft və qaz ehtiyatlarının hesablanması işini həmisi müvəffəqiyyətlə yerinə yetirmiş və bu nəticələri əvvəller keçmiş SSRİ-nin Dövlət Neft və Qaz Ehtiyatları Komissiyasında və sonralar isə ARDNŞ-in ehtiyatlar üzrə Mərkəzi Komissiyasında müvəffəqiyyətlə müdafiə etmişdir.

1995-ci ildən S.Səttarova xarici neft şirkətləri ilə təmasda işləmiş, onların təşkil etdiyi seminarlarda iştirak etmiş və 2000-ci ildə ehtiyatların hesablanması üzrə sertifikat almışdır.

İnstitutda işlədiyi müddətde onun 28 elmi məqaləsi dərc edilmiş və 4 məruzəsi konfranslarda dinlənilmişdir. Onun gənc kadrların yetişdirilməsində də böyük rol olsmuşdur. Suğra xanım özünün yüksək insani keyfiyyətlərinə, savadlı bir mütəxəssis olduğuna görə kollektivin hörmətini qazanmışdı.



## SEYİDOV SƏMƏNDƏR MƏHƏMMƏD OĞLU

(1933-2005)



Ömrünün 48 ilini neft sənayesinə həsr etmiş qocaman neftçi-geoloq Səməndər Məhəmməd oğlu Seyidov 7 yanvar 2005-ci ildə dünyasını dəyişmişdir.

Səməndər müəllim 1933-cü ildə Gence şəhərində müəllim ailəsində anadan olmuşdur. O, 1951-ci ildə orta məktəbi qızıl medalla bitirib, Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" fakültəsinə daxil olmuşdur.

1956-ci ildə institutu bitirdikdən sonra keçmiş "Kirovneft" NQÇI-yə işə qəbul olunmuş və ilk əmək fəaliyyətinə başlamışdır. 30 il həmin idarədə operator, usta köməkçi, usta, geoloq, böyük geoloq, mədən müdürü, 1968-ci ildən isə idarənin baş geoloqu - rəis müavini vəzifelerində işləmişdir.

İstehsalat fəaliyyəti dövründə onu neftçixarmanın problemləri maraqlandırmış və onların səmərəli həlli istiqamətlərində müasir elmi-texniki tərəqqinin, geoteknoloji istehsalata tətbiqinə çalışmışdır.

Onun elmi işlərinin əsas istiqaməti yeni neft və qaz ehtiyatları aşkar edib, yataqların səmərəli istifadə olunmasına yönəlmüşdi. Nəticədə çoxlu miqdarda ləğv olunmuş quyuların yenidən bərpa olunaraq istismara verilməsinə, vaxtilə nəfsiz sayılan bir neçə sənaye əhəmiyyətli neftqazlılıqla malik olması aşkar edilərək min tonlarla əlavə neft və qaz çıxarılmasına nail olunmuşdur.

S.M.Seyidov 1985-1987-ci illərdə "Suraxanineft" NQÇI-de baş geoloq vəzifəsində işləyərken neft hasilatının artırılması sahəsində bir sıra səmərəli fikirlərin həyata keçirilməsinə - "Suraxanı" və "Qaraçuxur" yataqlarının geoloji quruluşunun daha da dəqiqlişdirilməsi", "Fasile lay dəstəsindən ilk dəfə yüksək neft hasilatının

alınması", "Qaraçuxur yatağında QaLD-nin aşağı hissəsindən yüksək neft hasilatının alınması" işlərinə bilavasitə rehbərlik etmişdir.

S.M.Seyidov 1984-cü ildə dissertasiya işi müdafiə edərək geo-logiya-mineraloziya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Elmi axtanşlarını genişləndirmək məqsədilə S.Seyidov 1987-ci ildən emək fəaliyyətini AzNQSDETTLİ-də davam etdirmiş və ömrünün sonuna kimi laboratoriya müdürü vəzifəsində çalışmışdır.

O, institutda fəaliyyət göstərərkən də neft-qaz yataqlarının işlənməsi problemləri üzərində işləmiş və yüksək nəticələr eldə etmişdir.

S.M.Seyidovun neft sənayesi sahəsində xidmətləri yüksək qiymətləndirilmiş və o, "Şərəf nişanı" ordeni, "SSRİ neft sənayesi əlaçısı" medalı ilə təltif olunmuşdur.

Səməndər müəllim harada işləmeyində asılı olmayaraq, özünün yüksək insani keyfiyyətlərinə görə həmişə kollektivin sevimli olmuşdur.

O, yaxşı ailə başçısı, iki oğul, bir qız atası idi.

Səməndər müəllimin əziz xatıresi onu tanıyanların qəlbində yaşayacaqdır.

## ZEYNALOV TELMAN ƏBDÜL OĞLU (1936-2005)



Ölüm haqdır - deyirlər. İnsan dünaya göz açandan ölenə qədər çalışır, vuruşur, özündən sonra bir iz qoymaq üçün min zəhmətə qatlaşır.

Elə insanlar var ki, dünyadan köçəndən sonra yaxınları, qohumları, iş yoldaşları həmişə onları xatırlayır, ehtiramla yad edirlər. Tanrıının bəxş etdiyi ömür payını xalqının, dövlətinin rıfahı naminə heyfsilənmedən damlaşdamla əridən insanların ölüm xəberi adamı sarsıdır, belə nəcib insanların ölümüne heç kəs inanmaq istəmir.

Öz xalqına esl övladlıq borcu verən belə şəxsiyyətlər cismən aramızda olmasa da, onların ruhu, əməlləri, qurub-yaratdıqları həmişə bizimlidir. Yegane təsəllimiz onların övladları, nəvə-nəticələridir. Nə yaxşı ki, bu insanların yolu davam etdirilir, onların nəcib irsi gələcək nəsillərə çatdırılır.

Bələ unudulmaz insanlardan biri də ömrünü Azərbaycan neft sənayesinin inkişafına və tərəqqisinə həsr etmiş Telman Əbdül oğlu Zeynalovdur.

Telman Zeynalov 1936-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, ali təhsil alıqdən sonra qazma qurğusunda əmək fəaliyyətinə başlamış, əvvəlcə qazmaçı, sonra isə zəhmetkeşliyi və bacarığı sayesində qazma ustası, sahə reisi, baş mühəndis kimi fəaliyyət göstərmiş, Dənizdə Neft və Qazçılıq İstehsalat Birliyinin Quyuların mənimsənilməsi və temiri üzrə istehsalat şöbəsi rəisinin müavini vəzifəsinədək yüksəlmışdır.

Telman Zeynalov müxtəlif vaxtlarda ixtiyarlarına, səmərələşdirici təkliflərinə və keyfiyyətli işinə görə dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırılmış, Fəxri fərمانlarla təltif edilmişdir.

Bütün mənali ömrünü Azərbaycan neft sənayesinin inkişafına həsr etmiş Telman Zeynalov sonadək sevdiyi peşəsindən ayrılmadı. 2005-ci il fevralın 13-də bu gözəl insan dünyasını deyişdi.

## KİTABIN İÇİNDƏKİLƏR

### BİRİNCİ BÖLME

Ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasının şanlı səhifələri	3
"Əsrin müqaviləsi"nin imzalanması ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasının şanlı səhifəsidir	5
"Əsrin müqaviləsi"nin 10-cu ildönümüne həsr olunmuş təntənəli mərasimdə Azərbaycan prezidenti İlham Əliyevin nitqi	5
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyevin çıxışı	14
Azərbaycan Beynəlxalq Əməkliyatlardan Şirkətinin prezidenti	
Devid Vudvordun çıxışı	20
Gürcüstanın baş naziri Zurab Jvanianın çıxışı	23
Türkiyənin energetika və təbii ehtiyatlar naziri Mehmet Hilmi Gülerin çıxışı	25
ABŞ-in xüsusi nümayəndəsi, beynəlxalq əlaqələr üzrə enerji katibi köməkçisinin müavini Castin Siviftin çıxışı	27
Azərbaycanın ümummilli idarı Heydər Əliyev bütün dövrlərdə xalqına, doğma vətənəne ləyaqətli və sədaqətli xidmət etmişdir	29
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda ümummilli idarəimizin abidəsinin təntənəli açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin nitqi	29
Bakı Dərin Özüllər Zavodunda ümummilli idarəimiz Heydər Əliyevin abidəsinin təntənəli açılışı olmuşdur	33
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyevin çıxışı	33
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru Tahir Məmmədovun çıxışı	35
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun fəhləsi	37
İmran Şixəlyevin çıxışı	37
"Əsrin müqaviləsi" ilə başlayan Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində tarixi hadisə	39
Bakı-Tbilisi-Ceyhan esas ixrac boru kemərinin Azərbaycan və Gürcüstan ərazilərindən keçən hissəsinin birləşdirilməsi mərasimində Azərbaycan prezidenti İlham Əliyevin nitqi	39
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyevin çıxışı	43
Gürcüstanın Yanacaq və Energetika naziri Niko Gilaurinin çıxışı	46
BTC KO Şirkətinin icraçı direktoru Maykl Taunzendenin çıxışı	46
ABŞ Dövlət Departamentiñ Xəzər hövzəsinin enerji diplomatiyası üzrə müşaviri, səfir Stiven Mənnin çıxışı	48
Gürcüstan prezidenti Mixail Saakaşvilinin çıxışı	49
Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış neqliyyat infrastrukturunu sürətli inkişaf edir və müasirlaşdır	53
"Prezident Heydər Əliyev" tankerinin istismara verilməsinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan prezidenti İlham Əliyevin nitqi	53
Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsi sayesində Azərbaycan ildən-ile güclənir, xalqımızın rıfahı yaxşılaşır, dövlətimizin mövqeyi dünyada daha da möhkəmlənir	61

Neft Daşlarının 55-ci ildönümüne həsr olunmuş tətənəli mərasimda Azərbaycan prezidenti İlham Əliyevin nitqi	61
ARDNS-in prezidenti Natiq Əliyevin çıxışı	70
Azneft İstehsalat Birliyinin baş direktoru Yavər Camalovun çıxışı	73
Neft Daşları Neft-Qazçixarma İdarəsinin rəisi	
Alçın Şirinzadənin çıxışı	78
Neft Daşları Neft-Qazçixarma İdarəsinin mühəndisi, qocaman neftçi Mais Hacıyevin çıxışı	81
Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kerimovun çıxışı	83
Azerbaycan Dövlət Neft Akademiyasının rektoru	
Siyavuş Qarayevin çıxışı	85
ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin çıxışı	86
Azerbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin geniş icası	88
Azerbaycan prezidenti İlham Əliyevin giriş nitqi	88
Azerbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyevin çıxışı	96
Azerbaycan Respublikasının Yanacaq-Enerji Kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə dövlət programı	100
Dövlət Proqramının məqsədi və esas vəzifələri	101
Azerbaycan Respublikasının neft və qaz sektorunun inkişaf istiqamətləri	101
Elektrik və istilik enerjisi istehsalının, ötürülməsinin və paylanmasımasının esas inkişaf istiqamətləri	105
Ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasının heyata keçirilməsinin yeni mərhələsi - Azerbaycanın "Böyük neft" erası başlandı	108
"Mərkəzi Azəri" platformasından ilk neftin alınmasına həsr olunmuş tətənəli mərasim	108
Azerbaycan prezidenti İlham Əliyev mərasimde iştirak etmişdir	108
ABŞ-in prezidenti Devid Vudvordun çıxışı	113
Azerbaycan prezidenti İlham Əliyevin nitqi	115
Azerbaycanın yeni neft strategiyasının tentənesi - üç dənizin efsanesi realliga çevrilmişdir	117
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan esas ixrac boru kəmarının Azerbaycan hissəsinin istifadəyə verilməsinə həsr olunmuş tətənəli mərasim	117
Azerbaycan Respublikasının prezidenti İlham Əliyevin nitqi	118
Türkəy Respublikasının prezidenti Əhməd Nejdət Sezərin nitqi	124
Gürcüstan prezidenti Mixail Saakaşvilinin nitqi	127
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin nitqi	128
bp şirkətinin prezidenti lord Con Braunun çıxışı	131
ARDNŞ-nin prezidenti Natiq Əliyevin çıxışı	132
Ulu önder Heydər Əliyevin müvəffəqiyyətli heyata keçirilən neft strategiyası Azerbaycana böyük uğurlar getirir	137
Bakıda "Xəzər neft, qaz, neftçılıma və neft kimyası-2005" XII beynəlxalq sərgi və konfransının açılış mərasimində	
Azerbaycan prezidenti İlham Əliyevin nitqi	137
Bakıda "Xəzər neft, qaz, neftçılıma və neft kimyası-2005" XII beynəlxalq sərgi və konfransı açılmışdır	142
Azerbaycan prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir	
"Kaspian Ivents Limited" şirkətinin sədri Suyan Krauçun çıxışı	144

Azərbaycan Ticaret və Sənaye Palatasının prezidenti Süleyman Tatliyevin çıxışı	145
<b>İKİNCİ BÖLME</b>	
Neft-qaz sənayesinin inkişafında səmərəli əmək sərf edənlər	147
Iqtisadi səmərə	149
Neftçi-alim	151
Əl işdən soyumur, ürək arzudan	153
Pəşasının vurğunu	155
Uchenyj, izobretatelj, pedagog	157
Жить так, чтобы и другим интересно было жить	162
Ömrün 70 baharı	165
Böyük mühəndis	169
Tanınmış xanım	171
Neft sənayesine bağlı ömür	173
Elmə həsr olunmuş ömür	176
Səmimi dost, qayğıkeş insan	178
Dəniz neftçiləri ilə ciyin-ciyinə	180
Kollektivin sevmisi	182
Neftçixarma operatoru	183
Həvəsle işləyir	185
Böyük menecer	186
Rəis müavini	188
Böyük geoloq	189
Həm də mahir tərcüməçi	190
Sahə geoloquğun şirin söhbətləri	191
Əmək veteranı	192
Sex rəisinin müavini	193
Neftçi alim	194
Dalğıc işi üzrə mütəxəssis	198
Bacarığını eşrigəmir	199
Təcrübəli işçi	200
Laboratoriya müdürü	201
Neft sənayesinin veterani	203
Elm adımı	204
Səmərəli elmī fəaliyyəti	206
<b>ÜÇÜNCÜ BÖLME</b>	
Həyatda izi qalanlar. Onlar xalqımızın sədəti uğrunda fədakarlıq göstərmişlər	208
Abbasov Arif Lətif oğlu (1934 - 2004)	210
Adıgözəlov Məmmədhəsən Adıgözəl oğlu (1866-1960)	213
Abbasov Əşref Məmməd oğlu (1936 - 2005)	214
Azizov Tofik Museib oğlu (1932 - 1998)	216
Əzizov Müseyib Kəbəleyi-Əli oğlu (1906-1972)	218
Xələfov Rafiq Rəsul oğlu (1939-1998)	219
Xəlilov Eldar Cəlil oğlu (1940-2004)	221
Ibrahimov Oqtay Nadir oğlu (1929-2004)	223
İslamov Tanrıverdi Həmdulla oğlu (1884-1957)	225
İsmayılov Şəmxiyəl İsmayılov oğlu (1936-2005)	226
Lətifov Aydin İbrahim oğlu (1931-2005)	227
Sultanov Sılab Ali oğlu (1924-2003)	229
Şəttarova Suğra Əhəd qızı (1942-2005)	233
Seyidov Semender Məhəmməd oğlu (1933-2005)	234
Zeynalov Telman Əbdül oğlu (1936-2005)	236

---

**MƏMMƏD MİRZƏYEV, CANALI MİRZƏLİYEV**

# **“QARA QIZIL” AĞ SƏADƏT RƏNGİNDƏ**

**ALTINCI KİTAB**

**Naşır: Rafiq Xansayadoğlu**

**Korrektor: K.Əliyeva**

**Texniki redaktor: Namiq Osmanov**

**Dizayner: İradə Əliyeva**

---

**Yığılmağa verilmişdir: 11.11.2005**

**Çapa imzalanmışdır: 15.02.2006**

**Tiraj 400; şərti çap vərəqi 15**

**«MBM» mətbəəsində**

**çap olunmuşdur**